

PƏRVANƏ MƏMMƏDLİ

CƏNUBİ AZƏRBAYCAN
MƏTBUATI TARİXİ

DƏRSLİK

*Azərbaycan Respublikası Təhsil
Nazirliyinin 02.12.2008-ci il tarixli,
1290 sayılı əmri ilə dərslik kimi təsdiq
edilmişdir*

Bakı – «Elm» – 2009

Elmi redaktoru: Şamil Vəliyev, fil.e. d. professor

Rəyçilər: Solmaz Rüstəmova (Tohidi), t. e.d.

Məmmədismayıł Mehdiyev, t.e.n., dosent

Nəsiman Yaqublu, t. e.n.

461

1 M 51

204118

**Məmmədli Pərvanə Hacı qızı, Cənubi Azərbaycan
mətbuatı tarixi. Dərslik.** Bakı: «Elm», 2009. – 200 s.

ISBN 978-9952-453-06-5

XIX əsrin əvvəllərində Rusiya ilə İran arasındaki savaş nəticəsində Azərbaycan iki yerə parcalanmış, Azərbaycanın Quzeyi və Güneyi o zamandan bir-birindən fərqli inkişaf xəttinə malik olmuşdur. İki əsrə yaxın vahid bir xalqın mənəvi ünsiyyətinə qoynulan qadağalar, şovinist çar və şahlıq rejimləri qədim və zəngin ədəbiyyata və tarixə malik bir xalqın mənəviyyatına ağır zərbə olsada, onun öz varlığını yaşatmaq, gələcək nəsillərə ötürmək iradəsini, millilik qürurunu sindirə bilməmişdir. Bu baxımdan o illərdə yaranmış ədəbiyyat, mətbuat xalqa əvəzsiz xidmət göstərmişdir.

Oxuculara təqdim olunan bu kitabda XIX əsrin birinci yarısından müasir dövrümüzədək İranda və ondan qıraqda yaşayan azərbaycanlı ziyalıların ədəbi-içtimai fəaliyyətindən, onların nəşr etdikləri çəsiddi mətbu orqanlarından geniş bəhs olunur.

Kitab Güney Azərbaycanda mətbuat tarixi haqqında sistemli məlumat yaratmaq məqsədi ilə yazılmışdır. O bu sahədə ilk təşəbbüsdür,

Kitab jurnalistika, filologiya, tarix və şərqşünaslıq fakültələrində təhsil alan tələbələr, eləcə də geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

M 4502000000
655(07) – 2009

© «Elm» nəşriyyatı, 2009.

Bakı Dövlət Universitetinin

90

illiyinə həsr edilir

GİRİŞ

Tarixin amansız hökmü ilə iki yerə parçalanmış Azərbaycanın Quzeyində və Güneyində ictimai-siyasi və ədəbi-mədəni həyat öz məzmun tutumu, inkişaf səciyyəsi baxımından fərqli istiqamətdə olmuşdur. İki əstə yaxın bir zaman hüdudlarında vahid bir xalqın mənəvi ünsiyyətinə qoyulan qadağalar, şovinist çar və şahlıq rejimləri qədim və zəngin ədəbiyyata və tarixə malik bir xalqın mənəviyyatına ağır zərbə olsa da, onun öz varlığını yaşatmaq, gələcək nəsillərə ötürmək iradəsini, millilik qürurunu sindira bilməmişdir. Azərbaycanın hər iki tayında «Araz» mövzusunda böyük bir ədəbiyyat yaranmışdır. Azacıq siyasi imkan çərçivəsində güneyli-quzeyli ziyanların məktublaşması, onların mətbuat vasitəsi ilə yayılması hər iki tayda yaşayan azərbaycanlıların Vətənin birliliyi, bütövlüyü inamını gücləndirmiş, xüsusən Azərbaycan ədəbi dilinin güneydə inkişafına belə ünsiyyətin böyük təsiri olmuşdur.

XIX əsrin ikinci yarısında Quzeydə və Güneydə ilk mətbu orqanların meydana çıxması inzibati cəhətdən ayrı düşmüş bir xalqın ədəbi-ictimai baxımdan zəifləmiş ünsiyyətinin inkişafına təkan verdi.

Güney Azərbaycanın mətbuat tarixi ilə milli azadlıq hərəkatı paralel olmuşdur. Hər inqilabdan sonra mədəni həyatda da irəliləyiş olmuş, lakin hakim dövlət siyaseti milli tərəqqinin qarşısına Çin səddi çəkmişdir.

1906-1911-ci illər Məşrutə inqilabı, 1920-ci il Xiyabani hərəkatı, 1945-ci il 21 Azər hərəkatı, nəhayət 1978/79-cu illər İran inqilabı təkcə XX əsrдə Güney Azərbaycan türklərinin aparıcı qüvvə kimi iştirak etdiyi əsas ağırlıq mərkəzini təşkil etdiyi, böyük itkilər verdiyi inqilabi hərəkatlardır.

Hər iki tayda Azərbaycan xalqının düçər olduğu mənəvi ağırları əks etdirən «Molla Nəsrəddin» jurnalı bu xalqın milli birliyinin təşəkkülündə böyük rol oynamışdır.

«Molla Nəsrəddin» jurnalı 1906-ci ildə capdan çıxan

saylarından birində yazırı ki, vaxtı ilə çar hökuməti Qafqaz Azərbaycanının başına gətirən baqqal oyununu, indi də İran mütləqiyəti Cənubi Azərbaycanın başına gətirməkdədir. İrandaçı panfarsist quvvələr Cənubi Azərbaycan xalqını milli zülm altında saxlamaqda, onların ana dilini boğma-qadırlar; ana dilində mətbuat və ədəbiyyat nəşri qadağan edilmişdir. «Tehran hökuməti İran Azərbaycanında türklük səhbətlərini o dərəcədə qadağan tutub ki, bu sətirləri cizmaqaralayanın gözünün qabağında Təbriz şəhərində həftənin bu baş – o baş kitab mağazalarında saxta axtarışlar meydana gəlirdi ki, məbadə-məbadə orada bir türk kitabı tapıla». («Molla Nəsrəddin» № 5, 1906)

Jurnal uzaqgörənliliklə elə bir gündən xəbər verirdi ki, o gün İran azərbaycanlıları milli zülmə, son qoyacaq, «tac və taxtı cumhuriyyət üsul-idarəsinə göndərəcək və deyəcəklər: bizə özgə dili lazım deyil, bizim öz ana dilimiz var, yəni bizim azərbaycan-türk dilimiz var...» («Molla Nəsrəddin» № 19, 1925)

«Molla Nəsrəddin» jurnalının 1925-ci ildə Cənubi Azərbaycanın xoş gələcəyi ilə bağlı söylədiyi cumhuriyyət fikri nəhayət, 1945-ci ildə həyata keçdi. Həmin il Cənubi Azərbaycanda S.C.Pişəvərinin rəhbərliyi ilə Milli Demokratik Hökumət quruldu. Muxtariyyət əldə etmiş Azərbaycanda bir çox sahələrdə, eləcə də təhsil, çap işi sahəsində islahatlar keçriildi. Azərbaycan dili rəsmi dil elan olundu. Ana dilində məktəblər açıldı, jurnal, kitab nəşr olundu, radio verilişləri yayıldı... Lakin, təəssüf ki, bu cəmi bir il çəkdi.

1978-1979-cu illər İran İnqilabından sonra, bu məsələ yenə də gündəmə gəldi. İran dövlət konstitusiyasında öz əksini tapan – ölkədə yaşayan bütün xalqların, eləcə də azərbaycanlıların ana dilində ibtidai təhsil almaq, mətbu orqanları çıxarmaq, kitab nəşr etmək kimi hüquqlara malik olduğunu göstərən maddələr qəbul olundu. Lakin, təəssüf ki, bu günə qədər İranda ana dilində təhsil almaq, qəzet, kitab oxumaq kimi, ən adı insan hüquqları pozulur. 1978-1979-cu

illər İran inqilabı Cənubi Azərbaycanda milli mətbuatın dircəlişi üçün zəmin yaratdı. Xüsusən, inqilabin ilk illərində Azərbaycan dilində onlarca jurnal və qəzet nəşrə başladı. Lakin bunların çoxunun ömrü qısa oldu. Sonuncu inqilab da Cənubda yaşayan böyük bir xalqın milli-mənəvi ehtiyaclarına məlhəm olmadı.

1978-1979-cu illər inqilabı İranda azərbaycandilli mədəniyyətin, mətbuatın, ədəbiyyatın inkişafı üçün nisbi zəmin yaratса да, 1982-ci ildə nəşr olunan anadilli mətbuat orqanlarının, «Varlıq» istisna olmaqla hamısı bağlandı. 20 illik bir zaman ərzində İranda Azərbaycan dilinin, ədəbiyyatının yaşadılması, «Varlıq» dərgisinin adı ilə ayrılmaz surətdə bağlı olmuşdur.

Vaxtilə «Molla Nəsrəddin» jurnalının da qeyd etdiyi kimi əsrlər boyu İranın möhkəmlənməsində və tərəqqisində əsas rol oynayan, yeri gələndə canını belə əsirgəməyən azərbaycanlılar bu gün də öz hüquqları uğrunda yorulmadan mübarizə aparırlar. Bu müqəddəs işdə çətinliklərlə nəşr edilən hər bir mətbuat nümunəsinin adicə bir sayının da böyük siyasi, mədəni əhəmiyyəti vardır. Oxuculara təqdim olunan bu kitab Güney Azərbaycanında mətbuat tarixi haqqında sistemli məlumat yaratmaq məqsədi ilə yazılmışdır.

I BÖLÜM

CƏNUBİ AZƏRBAYCANDA MƏTBUATIN MEYDANA GƏLMƏSİ VƏ ONUN TƏŞƏKKÜLÜ

Dövrün ictimai, siyasi, iqtisadi mənzərəsi. Cənubi Azərbaycanın İranın tərkibində qalması. Cənubi Azərbaycan hakimi Abbas Mirzə Qacarın apardığı mütərəqqi islahatlar. Onun təşəbbüsü ilə ölkəyə çap avadanlığının gətirilməsi. Təbrizdə mətbəənin və çap sənətinin əsasının qoyulması (1825). Cənubi Azərbaycanda ziyali nəslinin meydana gəlməsi, Abbas Mirzənin başlığı islahatların sonrakı davamçıları.

Iranda ilk rəsmi mətbü orqanı olan "Ruznameye-Vaqieye-İttifaqiyə" (1851)nın meydana gəlməsi. Qəzeti redaktorlarından biri olan xoylu Mirzə Təzkirəci İranda ilk publisist və nəşriyyatçı kimi.

Təbrizdə "Əxbare dər səltəneye Azərbaycan" qəzetiinin (1858) nəşri və Cənubi Azərbaycanda rəsmi dövrü mətbuatın əsasının qoyulması. Gizli və qeyri-leqal mətbuatın qarşısını almaq məqsədi ilə ölkədə özəl qəzetlərin nəşrinə icazə verilməsi, xüsusi mətbəə və təhsil ocaqlarında qəzetlərin çap olunması.

XIX əsrin 80-cı illərindən çap işinin keyfiyyət dəyişiklikləri. Özəl mətbü orqanları. "Təbriz" (1879/80), "Mədəniyyət" (1884) qəzetləri.

Cənubi Azərbaycanda mühacirət mətbuatının meydana gəlməsi və onu yaradan səbəblər. Mühacirət mətbuatının yaranmasının ölkədəki idarə-üsulu ilə bağlılığının izahı. "Əxtər" qəzetiinin (1875) İstanbul şəhərində fəaliyyətə başlaması. Qəzeti İranda mövcud quruluşu tək tənqidlə kifayətlənməyib, bu quruluşda nə kimi dəyişiklik aparmaq fikrini irəli sürən mətbü orqanı olması. «Əxtər»də dərc olunan yazıların siyasi əhəmiyyəti. İstanbulda nəşr olunan ilk satirik mətbü orqanı «Şahsevən» (1888) qəzetiinin nəşri tarixi. Misirin Qahirə şəhərində çap olunan «Hikmət» və «Kamal» qəzetləri

1799-cu ildən Azərbaycanı idarə edən Fətəli şah Qacarın oğlu vələhd Abbas Mirzə özünü istedadlı sərkərdə, elmə, sənətə yüksək qiymət verən şəxsiyyət kimi tanıda bilmışdı. Abbas Mirzə bilirdi ki, ölkəsinin geri qalmasının səbəblərindən biri hərbi məglubiyyətlər üzündəndirsə, digər səbəbi iqtisadi və mədəni geriliklə bağlıdır. O dövrə fransalı şərqşünas, yazıçı, Bonopart Napoleonun mütərcimi Jan Gevr İranda olarkən Təbrizdə şahzadə Abbas Mirzə ilə də görüşür.* Vəli-əhdin görüş zamanı ona verdiyi ilk suallardan biri Avropanın inkişaf və tərəqqiyə necə nail olması ilə bağlı olur [26, 160].

Abbas Mirzə verdiyi suala özünün gəlmış olduğu nəticəyə uyğun cavab alır; hər kəs öz millətinin tərəqqisinini istəsə bunu elmi bilikləri ölkəyə tətbiq etmək yolu ilə tapa bilər.

Abbas Mirzə Avropaya yaxınlaşmaq üçün ölkədə bir çox sahələrdə islahatlar keçirməyə başladı. İran-Rus mühəribələrində İran ordusunun müasir texnikadan gəriliyi üzə çıxmışdı. Abbas Mirzə qonşu Türkiyədə aparılan islahatlardan təsirlənərək Azərbaycanda bir nizamlı ordu yaratmağa səy göstərdi. Yeni ordu hərəkət edən top və yeni silahlarla təhciz edilmiş, hərbi elmə və təlimə yiylənmək üçün Avropadan zabitlər dəvət edilmişdi. Təbrizdə silah və top istehsalı zavodu qurulmuş, hərbi və texniki kitabları çevirmək üçün tərcümə idarəsi təşkil edilmişdi. Uğurla nəticələnən bu islahatlar tək Cənubi Azərbaycandə deyil, bütün İranda kitab çapı və litoqrafiyanın tətbiqi, tərcümə işi Avropaya tələbələrin göndərilməsi (Bu hal Şərqdə ilk təşəbbüs idi –P.M.) və Təbrizdə ilk nizamlı hərbi alayların yaranması ilə tarixə daxil oldu. O dövrdən etibarən Təbriz İranın mədəni və iqtisadi mərkəzinə çevrildi. Təbrizdə bir çox ölkələrin konsulluğu açıldı.

Abbas Mirzənin təşəbbüsü ilə 1809-cu ildən etibar-

• Jan Gevr «Xacə şah» adlı tarixi romanını da (əsərdə XVIII əsr Azərbaycan –İran həyatından Ağa Məhəmməd şah Qacardan, onun Qafqaz yürüşlərindən bəhs edilir) görünür o illərdə yazmışdır. (P.M.)

rən, Avropada təhsil almaq və orada elm və texnikanın yeniliklərinə yiyələnmək və yeni yaradılan qurumların kadr baxımından təminatı üçün tələbələr göndərildi. 1815-ci ildə onların sayı 7-yə çatmışdı. Avropadan mütəxəssis kimi geri qayıdan bu gənclər, sonralar İran və Cənubi Azərbaycanda elm, maarif və mətbuatın inkişafında xidmət göstərib, ilk mətbəələrin, kitab çapçı, qəzet nəşri, dünyəvi məktəblərin və s. əsasını qoydular [8].

1812-ci ildə Abbas Mirzənin göstərişi ilə Təbrizə ilk çap məşinləri gətirildi.

Moskva və Peterburqda çap işinə yiyələnən Mirzə Cəfər və Mirzə Əsədulla Təbrizə geri dönerkən çap məşininin avadanlıqlarını da özləri ilə gətirərək, Abbas Mirzənin Avropadan gətirdiyi çap dəzgahlarında işə başladılar.

1825-ci ildən etibarən Təbrizdə mətbəələr işə düşdü.

İngilis şərqsünası E.Braun yazırkı ki, Təbriz İranda çap məşininin işə salındığı ilk şəhər olduğundan, sonralar bütün ölkədə qurulan mətbəələr basmaxana, oranın işçiləri işə basmaçı adlanırdı [60]. Basma – türk mənşəli söz olub, çap mənasında işlədir. Basmaxana – çapxana, basmaçı işə orada çalışan işçi – çapçı mənasındadır. Bütün bunlar mətbəənin və çap sənətinin əsasını Azərbaycanda qoyulduğundan xəbər verirdi.

1825-ci ildə Təbrizdə «Basmaxane-dər-əl-səltəne» adlı mətbəədə Müqəddəs Qur'an litoqrafiya üsulu ilə çap olundu. Kitab məşhur xəttat Mirzə Hüseynin işlədiyi nüsxə əsasında basılmışdı. İlk nəşr olunmuş kitablar sırasına «Fətəli şahın hakimiyyəti illərinin tarixi», Əbdülrəzzaq Dünbülinin Qacarlara həsr etdiyi kitab, həmçinin hüquq, hərb sənəti və təbabətlə bağlı digər kitablar daxil idi. Artıq 1820-30-cu illərdə tək Təbriz deyil, Urmıyyə, Ərdəbil, Qəzvin, Xoy şəhərlərində bir neçə mətbəə mövcud idi. O dövrdə bütün İranda çap işi Azərbaycan mətbəələrinində yerinə yetirilirdi.

Tehranda ilk mətbəələrdən birini Xoylu Mirzə

Cabbar Təzkirəçi açmışdı. Dövrünün savadlı ziyalısı kimi tanınan bu şəxs bir neçə xarici dil bilirdi. Mirzə Cabbar xarici ölkələrdə diplomat kimi çalışmış, İranda ilk rəsmi mətbə orgən olan «Ruznameye-vaqaiye-ittifa-qiyə»nin redaktoru olmuşdur. Rəsmi nəşrlər üçün Avropa qəzetlərinən tərəqqi ilə bağlı yazıları tərcümə edib. «Bütün İranda ilk publisist və nəşriyyatçılarından olmuşdu» [8].

Abbas Mirzənin İranda apardığı islahatları, sonralar Əbülfəsəd Qayım-Məqam və Tağı xan Fərəhəni davam etdirirlər.

Mirzə Tağı Təbrizdə hərbi-siyasi fəaliyyəti illərində (1829-1848) dəqiq elmlərə aid tərcümə və nəşrə təşəbbüs göstərmışdır. Mirzə Tağı baş nazir olduğu illərdə (o artdıq Əmir Kəbir ləğəbi daşıyırıldı - P.M.) yeni elmlərə aid müxtəlif kitabların çap olunub, yayılmasına böyük rəğbət göstərmiş, bir çox kitablar onun fərmanı ilə yazılib çap edilmişdi [57, 45].

Bu kitabların içərisində vaxtilə vəliəhd Abbas Mirzənin sərəncamı ilə tərcümə edilib və 1846-1847-ci illərdə çap olunmuş «Böyük Pyotrun tarixi» (1846), «XII Karl» (1847), «Böyük İskəndər» kitabları kimi tarixi kitablar, Sədinin «Gülüstan», Firdovsinin «Şahnamə»si, Xosrov Nasirinin «Divan»ı kimi Şərq poeziyası nümunələri var idi. Dahi Azərbaycan şairi M.Füzulinin «Divan»ı ilk dəfə 1850-ci ildə Təbrizdə nəşr olunur. Bundan başqa 1852-ci ildə XIX əsr Azərbaycan şairi Nəbatının, 1855-ci ildə XVI əsrin məşhur din xadimi Ə.F.Ərdəbilinin yazdığı «Əqideyi-İslam» adlı dini-tarixi əsərinin çap olunması ilə Azərbaycan dilində nəşr olunan kitabların əsası qoyulur.

Artıq XIX əsrin II yarısında Azərbaycanda çoxlu çapxanalar mövcud olmasına baxmayaraq, onlar Avropanın ölkələrindəki mətbəələrdən texniki baxımdan çox geri qalırdı. Əl əməyi ilə işləyən litografiya çapxanalarının çoxunun avadanlığı köhnəlmüşdi. Çap dəzgahla-

rında çap olunan məhsulun tirajı yüksək olanda (adətən tiraj 500-600-dən çox olmurdu) onun keyfiyyəti çox pis olurdu, mətn çətin oxunurdu.

1871-ci ildə Nəsrəddin şahın göstərişi ilə İranda çap və tərcümə işlərini mərkəzləşdirən «Mətbuat və tərcümə evi» yaradılır. Oraya onun təşəbbuskarı Məhəmməd-həsən xan rəhbərlik etməyə başlayır. Artıq 70-ci illərin sonu 80-ci illərin əvvəllərində, İranda və Azərbaycanda kitab çapının yeni mərhələsi başlanır. Nəşriyyat işində, istər kitabların, istərsə də mətbuat nümunələrinin, həm texniki cəhətdən, həm də məzmun baxımından keyfiyyəti dəyişib, müasir dövrün tələblərinə uyğunlaşırı.

Bu dönüsü doğuran amillər, yaranmaqdə olan burjuaziya ziyalılarının maarifçi fəaliyyətlərinin qüvvətlenməsi, habelə Qərbə, ilk növbədə Rusiya ilə mədəni əlaqələrin genişlənməsi idi.

Sovet dövrünün tədqiqatçıları Qacarlar barəsində yazdıqları əsərlərdə bu sülaləyə məxsus hökmdarların İranı viran qoymuş bir müstəbid, Azərbaycanı da zorla ələ keçirmiş bir işgalçı kimi təqdim edirdilər. «Qacarın Azərbaycanı işgal edən bir şəxs kimi qələmə verilməsi, habelə parçalanaraq daxili feodal müharibələri məngənəsində boğulan bir məmləkətdə, Azərbaycan Səfəvi dövlətini, yenidən dirçəldib onun tarixi sərhədləri daxilində inkişafına nail olmaq istəyən bir azərbaycanlı sərkərdəsinə işgalçı damgası vurmaq ən azı ədalətsizlik idi» [30, 415].

Maraqlıdır ki, müasir tədqiqatçılar Qacarları İran dövlətçiliyinin, dirçəldilməsi və inkişaf etdirilməsində oynadığı tarixi rol mövqeyində yanaşib, araşdırırlar.

XIX əsrin 80-ci illərində İranda kitab nəşrinin yeni mərhələsi başlandı. Ölkədə ziyalıların maarifçi fəaliyyətləri və Avropa ilə əlaqələrin qurulması nəticəsində bir çox sahələrə mütəxəssis kadrlar hazırlamaq üçün elmi biliklər tədris edən kitabların tərcüməsinə və nəşrinə böyük ehtiyac vardı. O dövrdə tərcümə və nəşriyyat

naziri Məhəmmədhəsən xan Etimadülsəltənənin bu sahədə böyük xidmətləri olmuşdur.

Müqəddəm Məhəmmədhəsən xan Etimadülsəltənə dövrünün mütərəqqi şəxsiyyətlərindən idi. İctimai xadim adını qazanmış Məhəmmədhəsən xan tarixçi-alim idi. Qacarların rəsmi tarixçisi olmuş, sonralar mətbuat və çap işləri naziri təyin olunmuşdu. O, İranda və Cənubi Azərbaycanda maarifin, o cümlədən elmin, kitab çapı və qəzet nəşrinin inkişafında əvəzsiz xidmətlər göstərmişdir. Layiqli qiymətini almamış, xalqı tərəfin-dən az tanınmış istedadlı, cəfakesh ziyalı Məhəmmədhəsən xan haqqında daha ətraflı məlumat vermək yəqin ki, yerinə düşərdi.

Məhəmmədhəsən xan Cənubi Azərbaycanın qədim və sənət ocaqlarından olan Marağa şəhərində əsl-nəcabətli ziyalı ailəsində doğulmuşdu. Gənc yaşlarında ordu xidmət etmiş, sonra sarayda diplomat kimi çalışmışdı.

Məhəmmədhəsən xan Müqəddəm Tehran darülfünunun ilk məzunlarından olmuş, istedadlı tələbə kimi ən yüksək ödülə layiq görülmüşdü. 1863-67-ci illərdə Fransada təhsilini davam etdirməklə yanaşı, İran səfirliyində attaşə kimi çalışmışdır. Məhəmmədhəsən xan bir çox Şərq və Avropa dillərini yaxşı bildiyi üçün uzun illər Nəsrəddin şah Qacarın (1831-1896) şəxsi mütərcimi, tərcümə və nəşriyyat naziri olmuşdur. Məhəmmədhəsən xan əvvəl «Sani-əd-daulə» (Dövlət sənətkarı), sonralar «Etimad-ül-səltənə» (Sultanın etimadı) ləqəblərini daşıyır.

1871-ci ildə Nəsrəddin şah Qacarın göstərişi ilə İranda çap və tərcümə işlərini mərkəzləşdirən (Darültəba və Darültərcümə) – Mətbuat və Tərcümə evinin əsası qoyulur və bu elmi müəssisəyə Məhəmmədhəsən xan rəhbərlik etməyə başlayır. Onun başçılığı ilə çalışan bütöv bir işçi heyəti elmi nəşriyyat işləri ilə məşğul olur, dövlət qəzetlərini, rəsmi sənəd və fermanları çap edirdi.

«Darültərcümədə Avropa dillərindən hərbi və diplomatik işə aid kitablar, coğrafiya, kimya, fizika, tarixə dair dərsliklər tərcümə olunurdu. İranda Avropa mədəniyyətinin yayılmasında bu idarənin rolu çox böyük idi» [25].

Məhəmmədhəsən xan Qacarların tarixinə, ictimai elmlərə, həmçinin İranın, eləcə də Azərbaycanın tarixi və coğrafiyasına aid 30-dan artıq kitabı müəllifidir. Avropa ədəbiyyatından etdiyi tərcümə kitablarının sayı 10-u keçir.

Məhəmmədhəsən xan 10-a yaxın qəzeti çap olunmasında iştirak edir, bir çoxunun redaktoru olur. Onlar aşağıdakılardır:*

1. «Ruznameye milli».
2. «Ruznameye dövləti».
3. «Ruznameye elmi».
4. «İran».
5. «Mərrix».
6. «Miratüs səfər».
7. «Ruznameye orduye humayun».
8. «Etila».
9. «Şərəf».

Bu mətbu orqanlarının bir neçəsindən bəhs etmək yerinə düşər.

«Ruznameye milli» («Millət qəzeti») ilk nömrələrin-dən biri böyük mütəfəkkir M.F.Axundovun ürək yanğısı ilə «xalqa və millətə heç bir faydası olmayan qəzet adlandırdığı «Millət qəzeti» [16], sonralar Məhəmmədhəsən xanın publisistik fəaliyyəti nəticəsində o dövr üçün xarakterik darıxdırıcı, quru materiallar çap edən orqandan, özünə çoxlu oxucu toplayan bir qəzətə çevrilir.

* T.Həsənzadə Məhəmmədhəsən xanın Daneş, Fərhəng, Denperss (fransız dilində) kimi qəzətlərin nəşrində də iştirak etdiyini göstərsə də bu mətbu orqanları haqda heç bir məlumat vermir.

Artıq bu qəzətdə rəsmi saray xəbərləri ilə yanaşı elmi və ədəbi xarakterli yazılar görünməyə başlayır. «Ruznameyi-milləti» 1866-67-ci (1283 h.q.) ildən çap olunmağa başlamışdır. Məhəmmədhəsən xan 1871-ci ildən etibarən bu qəzetə nəzarət edir. Bu orqanın cəmi 33 sayı çıxmışdır. Qəzətdə vaxtaşırı Məhəmmədhəsən xanın klassik fransız ədəbiyyatından etdiyi tərcümələr verilirdi.

«Ruznameye elmi» («Elm qəzeti») 1876-ci (1293 h.q.) ildən etibarən çap olunur. Redaktoru Məhəmmədhəsən xan idi. Həftədə 3 dəfə nəşr olunurdu.

1863-70-ci illərdə Elm naziri Əliqulu Mirzə Qacarın rəhbərliyi ilə çıxan İranda ilk elmi orqan olan Ruznameye-elmiyyə-dövləte-aliiyyə-İran qəzetiinin bir növ dəvamı idi. Qəzetiin 64 sayı işıq üzü görmüşdür.

Qəzətdə məhkəmə işləri, dövlətin tərəqqisi ölkənin təhlükəsizliyini təmin etməyi genişləndirmək və s. ilə bağlı yazılar da olurdu. Bu səbəbdən də bu qəzet daha çox İran liberallarının və nəşr olunan başqa qəzetlərin tənqidinə məruz qalırdı. İlk dövrlərdə bu qəzetiin müasir elmlərdən bəhs edən şöbəsi də vardı. Səhifənin aşağı hissəsində Məhəmmədhəsən xanın qələm tərcüməsində «Kapitan Hatterin macəraları» adlı bir rubrikanı da vardı. Hər iki qəzətdə məhkəmə xəbərləri, rütbə və vəzifələrə təyin olunma və çıxarılma, şah fərmanları, ov səfərləri, dini məsələlər və s. və başqa dövlət funksiyalarını əks etdirirdi.

«Ruznameye dövləti». («Dövlət qəzeti») 1868-ci (1285 h.q.) ildən nəşr olunan bu qəzətdə yerli, xarici informasiyaya və məhkəmə ilə bağlı xəbərlərə geniş yer ayrıldı. Əldə olan 622-ci sayının 1-ci səhifəsində bir çox rəsmi qəzetlərdə olduğu kimi «Şir və günəş» təsviri vardır.

Məhəmmədhəsən xan fitnə-fəsadlara baxmayaraq, mühüm məsələlərə düzgün mövqeyini saxlamış, siyasi mübarizədə iştirak etmişdir. Avropalılar Məhəmməd

xanı o qədər də sevmirdilər. Çünkü, o, bacardıqca onların əlində oyuncaq olmamışdı və Qərbin Şərqi ölkələrinə aid tədqiqatları ilə o qədər razılaşmamışdı [25, 16]. Xarici inhisarın ölkədə fəaliyyətinə etiraz ifadə edən Nəsrəddin şaha yazdığı məktublarından birində çar Rusiyası və İngiltərə kimi imperialist dövlətlərin İran haqqında planlarını açmağa çalışırı.

İranda ilk rəsmi qəzet Mirzə Tağı xanın təşəbübü və Nəsrəddin şahin «Iran xalqının mədəniyyətinin inkişafı, daxili və xarici xəbərlərdən məlumatlandırılmasına» göstərdiyi saygı sayəsində 1851-ci ildə işq üzü görmüşdür. Cənubi Azərbaycanda teleqrafin təsis olunması da həmin ilə təsadüf edir. Dövlət siyasetini təbliğ edən bu qəzet «Ruznameyi-Vaqeyi-İttifaqiyə» adlanırdı və oradakı siyasi məqalələri Mirzə Tağı Əmir Kəbir hazırlayırdı. Qəzeti redaktoru isə Xoynu Mirzə Cabbar Təzkirəçi idi.

İranda ilk qəzetlər Mətbuat Nazirliyinin nəzdində olan xüsusi nəşriyyat idarəsi tərəfindən hazırlanıb, məqalə və məlumatlar əsasında tərtib olunurdu. Bu qəzetlərdə yenilik və həyatı həqiqətlər az əks olunduğundan, oxucuları da cəlb edə bilmirdi. İranın tanınmış mətbuat tədqiqatçısı M.Bərzini yazırı: «Əhali çox nadir hallarda qəzet alıb oxuyurdu. Ona görə də dövlət onları rəsmi orqanlara göndərib, dövlət qulluqçularına zorla abunə etdirirdi. Elə bu səbəbdən o zaman qəzetləri zornamə (fars dilindəki «qəzet-ruznamə» sözünə qarşılıq olaraq - P.M.) adlandırırdılar».

* * *

1858-ci ildə Təbrizdə «Azərbaycan» adlı ilk rəsmi qəzet nəşr olundu. Bununla, Cənubi Azərbaycanda dövrü mətbuatın əsası qoyuldu. «Əxbəri-darülsəltəneyi-Azərbaycan» və başqa adlar altında çıxan bu qəzeti səhifələrində, o dövrün rəsmi qəzetlərinə xas olan saray xəbərləri, şahın və vələhənin səyahət və səfəri ilə bağlı

məlumatlar, ölkə daxili və xaricində baş verən hadisələrin qısa xülasəsi verilirdi. Təbii ki, bu qəzet də digərləri kimi texniki tərtib və məzmun baxımından çox zəif olur, özünə oxucu topfaya bilmirdi.

Nəşr olunan qəzetlərdə ölkədəki sosial-siyasi məsələlərə toxunmaq qadağan edilmişdi. Hətta xarici mətbuatı tərcümə zamanı, belə mövzulara toxunmaq olmazdı. Bəzən də tərcüməçiləri sözü dəyişdirməyə vadar edirdilər. İranda qanun haqda fikir yalnız XIX əsrin sonunda yaranmağa başlayır. Tanınmış İran tədqiqatçısı Ə.Kəsərəvi yazırkı ki, bu tarixə qədər iranlılar arasında belə bir fikrin olması haqda heç bir məlumat və xəbər yox idi. Tanınmış alim «Zəkaülmülkü məcbur etmişdilər ki, öz tərcümələrində, artıq qanun adını çəkməsin. O da qanun əvəzinə qayda kəlməsi işlətməyə məcbur olurdu. Məsələn, yazırkı; filan adam Londonda qayda üzrə üç il həbsə məhkum olunmuşdur» [19].

İnformasiyanın əksər hissəsi o vaxtlar Röyter agentliyinin Avropada hazırlanan, Şərqi ölkələrindəki qəzetlər üçün nəzərdə tutulan «İctimai yeniliklər»dən əzələnmişdi.

Rəsmi xarici telegraf xəbərləri, Avropa ölkələrinin elmi nailiyyətləri, xarici ölkələrin mədəniyyət və tarixi ilə bağlı məsələlər ixtiyarsız olaraq, oxucuların maarifləndirilməsinə xidmət edirdi.

Cənubi Azərbaycanda yeni maarifin rüşeyimi 1869-cu ildə Təbrizdə «Mədrəsəye-Nasiri» məktəbinin açılması ilə qoyulmuşdu.

Dövlət tərəfindən Təbrizdə təsis edilən ilkin məktəb isə 1877-ci ildə açılan «Təbriz» mədrəsəsi idi. Tədqiqatçılar bu tədris ocağını Tehran darülfünunu ilə müqayisə edərək, ona tən olduğunu yazırlar. Bu mədrəsənin açılması Cənubi Azərbaycanda dünyəvi təhsilin inkişafında atılmış ilk addım idi. «Təbriz» mədrəsəsi 1893-cü ildən «Müzəffəriyyə» adlandırılır. Cənubi Azərbaycan maarifinin tanınmış araşdırıcısı Hüseyn Ümid yazır ki,

Azərbaycanda yeni maarifin ilk bünövrəsi, həmin məktəbin əsası üzərində qurulmuş və bu təhsil müəssisəsi bir çox alımlar yetişdirib cəmiyyətə vermişdi.

1893-cü ildə «Müzəffəriyyə» mədrəsəsində «Nasiri» adlı qəzet çap olundu. Bir çox üstün keyfiyyətləri ilə seçilən bu qəzətin redaktoru, «Müzəffəriyyə» məktəbinin müdürü idi. Bununla, Cənubi Azərbaycanda yeni bir ənənənin tədris müəssisəsində – məktəb və mədrəsələrdə qəzet, jurnal çapının əsası qoyuldu. Mədrəsə və məktəblər yetişdirdikləri gəncləri dərs vəsaiti ilə təmin etmək məqsədi ilə çap машınlarına və avadanlıqlarına malik idilər.

XIX əsrin ortalarında Cənubi Azərbaycanda həm dövlət mətbəələri, həm də xüsusi çapxanalar az deyildi. Ölkədə nəşriyyat işlərinə rəsmi nəzarət edən bir ərəqan – senzura olmasa da bu müəssisələr hakimiyyət orqanlarının və ruhanilərin ciddi nəzarəti altında idi.

Məktəb (ibtidai ruhani məktəbi) və mədrəsələrin (ali ruhani məktəbi) açılması savab iş sayılırdı. Müsəlman məscidlərinə vəsiyyət edilib bağışlanmış mülklər və torpaqların (vəqfların) gəliri məktəb binalarının, müdərrislərin, şagirdlərin saxlanmasına sərf edildirdi. Faktiki olaraq gəlirin mühüm hissəsinə ruhanilər özləri mənimşəyirdi. Hökumətin onlara nəzarət edilməsinə izin verimirdi. Mədrəsinin bütün işlərinə ruhanilər nəzarət edirdi.

Vəqf torpaqları hesabına feodallara çevrilmiş ruhani təbəqəsi böyük maddi imkana malik olub, güclü nüfuz sahibinə çevrilmişdilər. Ruhanilər yeri gələndə dövlətin işinə də müdaxilə edə bilirdi.

Çox düşündürücü faktdır ki, o dövrdə müsəlmanlar heç bir tərəddüd göstərmədən avropalılardan atəş silahı borc alırdılar. Lakin kafirlərin digər ixtirasını, yəni çapı qəbul etmək üçün nüfuzlu fəqihlərin icazəsi lazımlı gəlirdi. Çap olunmuş kitablardan istifadə etmək, dirlə yaxın olan mədrəsə həyatında tam çevriliş əmələ gəti-

2/2/118
rirdi». Bu isə ruhaniləri razı sala bilməzdi.

Cənubi Azərbaycanda bütün İranda olduğu kimi XIX əsrin 70 illərindək sxolastik xarakter daşıyan təhsil sistemi mövcud olmuşdur. Tədrisin əsasını ilahiyyat təşkil edirdi. Bununla yanaşı öyrəncilər ədəbiyyat, tarix, coğrafiya, riyaziyyatla da tanış olmalı idilər [14].

İranda olmuş fransalı Jarden o dövrə bu ölkədə gördüyü məktəbi belə təsvir edirdi: «Hər bir şəhər və məhəllədə bir neçə məktəb vardır. Məktəbdə şagird uca səslə öz dərsini oxuyur. Bütün uşaqlar bir yerdə dərs oxumağa başladıqları üçün qəribə səs-küy qalxır. Biri uca səslə əlifba oxuyur, o biri höccələyir, bir başqası fars dilində olan kitabı, digəri ərəb dilində kitabı oxuyur.

Bu səslər o qədər bir-birinə qarışır ki, şagirdlər öz səslərini çətinliklə eşidə bilirlər».

Azərbaycanın böyük mütəfəkkiri M.F.Axundov İranın geriliyinin köklərini dünyayı təhsilin olmamasında görürdü. Axundovun davamçısı Zeynalabdin Marağayı də İranın geridə qalmasının səbəblərini təhsilin yoxluğunda görür və höküməti bu problemə heç bir diqqət yetirmədiyinə görə təqsirləndirirdi.

Onun «İbrahim bəyin səyahətnaməsi» əsərinin qəhrəmanı müəllifin maarif haqqındaki fikrini belə ifadə edir: «Hər şeydən çox məktəb lazımdır, elm lazımdır. Xalq elm və sənətlə tanış olmayıncı və onları dərk etməyincə, bizim vəziyyətimiz düzəlməyəcək» [33,s.213]. Z.Marağayı İran məktəblərində tədris metodikasını tənqid edərək, uşaqların təhsilinin Hafızın sözlərini əzberləməklə başlamasını məqsədə uyğun saymırı.

Cənubi Azərbaycanın, eləcə də İranın maarifçilik tarixində Mirzə Həsən Rüşdiyyə, Cabbar Baxçaban (Əsgərzadə), Hacı Məhəmməd Naxçıvanının böyük xidmətləri olmuşdur. M.H.Rüşdiyyə İranda ilk üsuli-cədid məktəbinin, C.Baxçaban ilk uşaq bağçasının, lakin karlar üçün xüsusi məktəbin yaradıcısı sayılırlar.

1888-ci ildə Mirzə Həsən Rüşdiyyə tərəfindən Təb-

riz şəhərində ilk üsuli-cədidi məktəbinin əsası qoyulur. Bu məktəb İran maarifi tarixində ilk yeni üsullu məktəb idi. Bu təhsil ocağı müasir məktəb attributlarını xatırladan yazı lövhəsi, parta və başqa ləvazimatlarla təchiz olunmuşdu. Ən əsası isə orada əlifbanı yeni metodla - tez və asan öyrənməyə imkan verən sovti üsulla (səsləndirmə - P.M.) tədris edirdilər. «İran maarifinin atası» . sayılan M.H.Rüşdiyyənin öz xalqı qarşısında ən böyük xidmətlərindən biri də müasir bilikləri və ana dilini təbliğ edən bir çox dərsliklər - «Ana dili», «Vətən dili» dərsliklərini yaratması idi. M.H.Rüşdiyyə mütərəqqi və bacarıqlı ziyalıları öz ətrafında birləşdirməyə nail olmuşdu.

«Təbriz» dövlət mədrəsəsi dövlət tərəfindən təsis olunduğu üçün maarifə zidd olan mürtəcelər onun fəaliyyətini dayandırıa bilmədilər.

«Rüşdiyyə» milli məktəbi isə dəfələrlə mürtəce qüvvələrin təqibinə və zorakılığına məruz qalıb bağlandıqdan sonra, o məktəbin müəllimlərindən Hüseyn Təbibzadə «Kamal», Mirzə Rza Səhafzadə «Pərvəriş» və Mirzə Əhməd «Bəsirət» kimi yeni üsulla məktəbləri təsis etdilər. Dövrünün yenilikçi və savadlı pedaqoqları olan bu məktəb müdirləri eyni zamanda qəzet, jurnal nəşri ilə də məşğul idilər.

Beləliklə, 1899-cu ildən başlayaraq, «Kamal» mədrəsəsində «Kamal», «Pərvəriş» məktəbində «Dəbistan», «Bəsirət» məktəbində «Üxüvvət» və «İttihad» adlı qəzetlər çap olunmağa başladı.

Bunu da qeyd etmək yerinə düşər ki, M.H.Rüşdiyyə də ayrı-ayrı vaxtlarda «Məktəb» və «Təhran» adlı qəzetləri nəşr etdirmişdi.

1899-cu ildə görkəmli xadim Hüseyn xan Ədalət Mirzə Məhəmmədəli Tərbiyət, Məhəmməd Şəbüstəri və Həsən xan Tağızadə tərəfindən Təbrizdə «Tərbiyət» mədrəsəsi açıldı.

Maarifçilik hərəkatının fəallarından olan tanınmış

ziyalıların bir çoxu millətə, ölkəyə fayda gətirmək və xalqa xidmət etmək niyyətilə yeni məktəblər, kitabxanalar açır, kitab, qəzet və jurnal nəşr edirdilər. Bu ziyalıların yaradıcılıq fəaliyyətində çox zaman bir çox sahələr ədəbiyyat, tarix, jurnalistika, tədris birləşirdi. Ona görə də tanınmış ziyalılar-elm, sənət və dövlət adamları o dövrə mətbuat orqanlarının redaktoru və naşiri olurdu. Bunun nəticəsində də ölkədə qəzet və jurnalların sayı artır, mətbuatda keyfiyyət dəyişiklikləri baş verir, onlara kütlələr arasında maraq artırırdı.

1908-ci ildə Təbrizdə «Maarif» kollecinin direktoru Mirzə Abdulla xan Cahanşahi tərəfindən «Mərifət», 1909-cu ildə Xoy şəhərində «Musavat» məktəbinin direktoru Ağaxan Hirandi tərəfindən siyasi və inqilabi mətbuat orqanı olan «Mükafat» qəzetləri təsis olunmuşdu.

XIX əsrin II yarısında İranda Britaniya, Rusiya, Fransa, Amerika kimi bir çox xarici ölkələrin missiya-ları fəaliyyətə başladı: ingilis-katolik və baptist, fransız-katolik, rus-pravoslav, amerikan - presbyterian və s.

Fransız tədqiqatçısı T. Villmoren yazırkı ki, Avropa dövlətlərinin bir çoxu xristian-missionerləri öz təsirlərinin başqa ölkələrdə təbliğatçıları olmağı məcbur etdilər [14, 54]. Bu təsirin xalq arasında yayılması yollarından biri məktəblərin yaradılması idi.

Missionerlərin fəaliyyəti əsasən xarici dövlətlərin mövqeyini İranda möhkəmlənməsinə, əhali arasında möhkəm dayaq yaratmağa yönəlmüşdi ki, bu da ölkənin gələcəkdə əsərət altına alınmasını asanlaşdırırdı [14, 43].

Öz ölkəsinin demokratik qanunlarla idarə olunub hər sahədə inkişaf etmiş, xarici inhisarılardan azad bir dövlət kimi görmək istəyən mütərəqqi və mübariz şəxslər mərkəzlər, gizli cəmiyyətlər yaradaraq onun ətrafında birləşirdi. Bu fədakar ziyalılar xalqın ictimai fikrinin formallaşmasına və inkişafına təsir göstərmək üçün yeni mətbu orqanları təsis edirdilər. Dövrün tanınmış şəxsiyyətləri Hüseyn xan Ədalət «Əlhədid» (1897), Sadiq

xan Ədibülməmalik «Ədəb» (1898), Hüseyin Təbibzadə «Kamal» (1901), Məhəmmədəli Tərbiyət (H.Tağızadə, M.Şəbüstəri, H.Ədalətlə birgə) «Gəncineyi-Fünun» (1902) kimi qəzet və jurnalları nəşr edirdilər.

Bu mətbə organları publisistik dillə ölkənin ictimai-siyasi vəziyyətini açıb göstərir, xalqı müstəmləkəçilərə və istibdada qarşı mübarizəyə səsləyir, ölkədə istahatlar keçirilməsinə, qabaqcıl ideyaların yayılmasına səy göstəridilər.

«Əlhədid» qəzetiinin redaktoru Hüseyin Təbibzadə (Ədalət) gənclik illərində Həştərxana səfər etmiş, bir müddətdən sonra isə Peterburqa getmişdir. Orada qaldığı iki ildən artıq müddətdə rus dilini öyrənmiş islam dünyasının lideri, böyük ideoloq Seyid Cəmaləddin Əsədəbədi Əfqani ilə tanış olub, onunla əlaqə qurur. C.Əfqani ilə yaxınlığı onun dünyagörüşünə, yaradıcılığına çox böyük təsir göstərmışdır. Vətənə dönen H.Təbibzadə 1897-ci ildə «Əlhədid» sonralar isə «Xəbər», «Ədalət», «Söhbət», «Ana dili» qəzetlərini təsis edir. H.Təbibzadə Ədalət təxəllüsünü təsis etdiyi qəzetiñ adından götürmüdü. Qeyd etmək lazımdır ki, 1878-ci ildə Təbrizdə ilk özəl qəzet olan «Təbriz»in təsisçisi və redaktoru da H.Ədalət olmuşdur, «Əlhədid» qəzetiñdə Təbrizin M.Şəbüstəri (Əbülziya), H.Tağızadə, Ə.Səfərov və M.Tərbiyət kimi tanınmış ziyahları çıxış edirdilər. Onlar gizlice «Əlhədid» qəzetiinin redaktorunun evində toplaşıb, xatqın nücatı yollarını arayır, öz fikir və mülahizələrini qəzetiñin səhifəsinə çıxarırdılar.

Lakin qəzetiñin çapı uzun çəkmir, onun cəmi üç sayı işiq üzü görür.

Hüseyin Ədalət öz ölkəsinin qadınlarını Avropa ölkələrində olduğu kimi çadrasız, təhsilli, azad görmək istəyirdi. O, İranda qadın azadlığını qaldıran ilk ziyahlardan olmuş, bu məsələni nəşr etdiyi qəzetiñ səhifələrinə çıxartmışdır. Onun redaktoru olduğu «Söhbət» qəzeti, mürtəce qüvvələrin tezyiqinə məruz qalaraq tez bir zamanda qapanmışdı, buna səbəb isə orada «qadın azadlığı»nın təbliği olmuşdu.

H.Ədalət Təbrizi tərk edib Tehrana köçmüş, orada aç-

diği mədrəsədə qızların təhsili ilə məşğul olmuşdur.

H.Ədalət Məşrutə dövründə (1906-1911) Azərbaycanın maarif sistemine başçılıq etmişdir. Məşrutə dövründə vətən-pərvər ziyanlı kimi yurdunun tərəqqisi uğrunda fədakar-casına çalışmışdır.

«Kamal» qəzetiñin naşiri Hüseyin Təbibzadə Təbrizdə çap olunan «Kamal» məktəbinin müdürü olmuşdu. 1903-cü ildə Təbrizdə yeni üsuli-cədid məktəbləri qaraguruhçu qüvvələr tərefindən dağıdırı. Hüseyin Təbibzadə təqiblərə məruz qaldığından Bakıya köçür və Bakıda işanlılarla məxsus məktəbin müdürü olur. Sonralar Təbibzadə Misirə səfər etmiş, orada «Kamal» qəzetiñi nəşr etdirməyə başlamışdır.

Hüseyin xan öz təxəllişünü təsis etdiyti qəzetiñ adından götürmüdü. Tanınmış tarixçi Ə.Kəsrəvi onu mütləqiyiyati aradan qaldırmağa səy göstərən dəstənin üzvlərindən biri kimi qeyd etmişdir. Həmin dəstənin iclasları Mirzə Hüseyin xanın evində təşkil olunurdu [62, 94].

M.F. Axundovun yeni əlifba ideyasını İranda təbliğ edənlərdən biri də Hüseyin Təbibzadə idi. O, əlifbanın dəyişdirilməsi ilə bir sıradə təlim üsulunun yeni qaydalar üzərində islahi və yeni məktəblərin təsisini zərurətini göstərir, yeri gəldikcə bu məsələyə Qahirədə çıxardığı «Kamal» qəzetiñde toxunurdu.

Mənbələrdən öyrənmək olur ki, XIX əsrin 90-ci illərində Cənubi Azərbaycanda, Təbriz şəhərində 1892-ci ildən başlayaraq «Şəbnamə» adlı kiçik formatlı mətbü nümunələri görünməyə başlayıb. Onun səhifələrində xalqı narahat edən sosial problemlərə toxunulur, mövcud quruluşdakı çatışmazlıqları tənqid edən kəskin yazılar hazırlanırı.

Gizli üsulla çap olunan «Şəbnamə» adətən geçələr qapı və divarlara yapışdırılırdı. Səhər açılanda artıq əhalinin gur olduğu bazar, məktəb və mədrəsələrdə yayılır, əldən-ələ gəzirdi. Geçələr yayınlandığı üçün də adı «geçə vərəqləri» mənasını daşıyırdı. Pulsuz yayılan, içərisi baməzə, duzlu yazılarla və güləməli şəkillərlə bol olan iri vərəqələri sadə xalq böyük həvəslə oxuyurdu. Savadlıların barmaqla sayıldığı o

dövrə bu qəzetə maraq o qədər çox idi ki, bəzən məhəllə-məhəllə gəzib, onu oxutdurmaq üçün yazi-pozunu bilən adam soraqlayırdılar.

1892

Haqqında söhbət açdığımız «Şəbənamə» qəzetiň naşiri və redaktoru istedadlı publisist Əliqulu Səfərov idi. Ə.Səfərov cavan yaşlarında atasının yanında Rusiya və Türkiyədə ticarətxanaların idarəsi ilə məşgül olurdu. Bu ölkələrdə İran hökuməti tərəfindən vətəndən sürgün edilmiş və xaricə mühacirət etmiş siyasi mühacirlər və yerli mütərəqqi fikirli ziyahilar ilə six temasda olurdu. Sonralar vətənə xidmət etməkdən ötrü ticarəti tərk edib vətənə dönür. O, ölkəni konstitusiya ilə idarə olunan, hər sahədə inkişaf etmiş, xarici istismarçılardan asılı olmayan azad bir dövlət kimi görmək istəyirdi.

Ə.Səfərov qəzeti xalqı oyatmağın ən təsirli vasitələrin-dən biri hesab edirdi. Əvvəlcə o öz həmfikirləri ilə bərabər gizli bir mərkəz yaradır. «Gizli əncümən» adlanan bu mərkəzdə Əliqulu Səfərovla yanaşı dövrün görkəmli vətənpərvər ziyahları M.Tərbiyət, S.M.Şəbustəri, H.Təbibzadə iştirak edirdilər. 1892-ci ildə Ə.Səfərov Təbrizdə qeyril-leqal olaraq «Şəbənamə» adlı, kiçik ölçülü satirik qəzet – vərəqə buraxmağa nail olur. Ə.Kəsrəvinin yazdığını görə Ə.Səfərov «Gizli əncümən»in üzvü olmaqla bərabər Məmmədəli Mirzənin gizli polis rəisi idi Təbrizdə vəliəhd. Məmmədəli Mirzəyə gələn raportlar, məktublar Əliqulu xanın əlindən keçirdi. O bu vəzifəsindən istifadə edərək əlbir və həmfikir olduğu yoldaşlarını polisdən qoruyur, həm də ölkədə baş verən cinayətləri, mənfi halları açıb «Şəbənamə»də yayar geniş kütlələri xəbərdar edirdi.

XIX əsrin sonlarında İranda, eləcə də Cənubi Azərbaycanda yerli feodallara, yadelli inhisarçılara, şah rejiminə qarşı narazılıqlar getdikcə əhali arasında kəskin şəkil alırdı. Sonralar tarixdə «Tənbəki üsyani», «Zeynəb paşa» və s. adı altında ingilislərin tütün inhisarına, yerli feodalların taxil möhtəkirliyinə qarşı baş verən xalq hərəkatları o dövrün mətbuatında; ölkədən xaricdə nəşr olunan mühacir mətbua-

tında və ölkədəki gizli nəşrlərdə öz əksini tapmışdı.

Ümumiyyətlə, o dövrde «Şəbnamə» adı altında gizli çap olunan nəşr nümunələrinə çox rast gəlmək olardı. Məşrutə inqilabı ərəfəsində dövrünə gizli halda yayılan qəzet, vərəqə və bəyannamələrə də «Şəbnamə» deyilirdi.

Satirik ruhlı bu kiçik ölçülü qəzet və ya vərəqələrdə dövrün Əliqulu Səfərov, Mirzə Həsən Rüşdiyyə Məhəmmədəli Tərbiyət kimi mütərəqqi ziyalıları İranın real ictimai-siyasi vəziyyətini şərh edir, xalqı müstəmləkəçilərə və istibdada qarşı mübarizəyə səsləyir, ölkədə islahatlar keçirilməsinə, qabaqcıl ideyaların yayılmasına səy göstərdilər.

«Şəbnamə»nin nəşri tarixi ilə bağlı ingilis şərqşünası Edvard Braun (E.Braun bir müddət İranda yaşamış, elmi tədqiqat işi aparmışdır. O, «İran ədəbiyyatı», «Məşrutə inqilabi tarixi» və s. əsərlərin müəllifidir. O, Cənubi Azərbaycanın görkəmli ziyalılarından olan M.Tərbiyətlə yaradıcılıq əlaqəsi saxlayırdı. E.Braun İngiltərəyə qayıdar-kən onun «İran mətbuat tarixi» adlı əlyazmasının üzərində işləmiş öz əlavələrini və o dövrde İranın Rəşt şəhərində İngiltərə səfərətxanasının konsulu işləyən Rabinonun da yerli mətbuatla bağlı qeydlərini oraya daxil edərək ayrıca bir əsər kimi çap etdirmişdir. Kitabın əvvəlində əsərin əsl müəllifinin M.Tərbiyət olduğunu da xüsusi vurğulamağı unutmamışdır. P.M.) «Şəbnamə»nin 1892-ci ildə Təbrizdə meydana gəldiyini, müntəzəm deyil, müvafiq vaxtlarda çap olunduğunu, redaktorunun və oradakı bir çox məqalələrin müəllifinin Əliqulu xan Səfərov olduğunu və çox zaman «Ağaqulu» imzasından istifadə etdiyini, gizli çap olunub yayınlandığını, yeni ideyalarla zəngin, çox düşündürücü və satirik olub səhifələrinin eksəriyyətinin karikaturalarla bəzədildiyini qeyd edir, onu çox yüksək qiymətləndirirdi. On başlıcası isə E.Braun nüsxəsi günümüzə qədər gəlib çıxmayan bu qəzetiň saylarından birini 1906-ci ildə gördüyüünü yazar, oxucuları «Şəbnamə»nin satirik üslubu ilə tanış etmək üçün qəzətdəki yazıları örnək gətirir.

Həmin saydakı məqalələrin birində o dövrdəki çörək

qıtlığı ilə bağlı dükan-bazarlardakı qarma-qarışılıq və zoraklıqdan bəhs olunur: «Dünən xidmətçini səhər qəlyanalıtı üçün bazara çörək almağa yolladım. O səhər erkəndən çıxdı, evə 3 saatdan sonra gəldi. Geri qayıdanda onun palıları cırıq-cırıq, üzü cızıq-cızıq olub, bədəni bir neçə yerdən yaralanmış, bütün vücudu göm-göy göyərmişdi. O dövrə tügyan eləyən acılıq bizə də sirayət etdiyindən onun gətirdiyi çörəyin çox quru və kiçik olmasına baxmayıb biz o loxma çörəyi dərhal parçalayıb bir neçə hissəyə böldük...».

Digər bir yazıda isə küçələrdə xırtdəyəcən çıxan palçıqlardan və bu xoşagelməz vəziyyətin Şah sarayına yaxın olan Baş küçədə də adı hal olduğundan bəhs olunur: «Dəvə karvanı Baş küçəyə çatanda palçıq bataqlığının içində batıb gözdən itdi. Bir az keçdikdən sonra onlar Aci çayın sahilində peydə oldular və yollarına davam etdilər».

Qeyd etmək lazımdır ki, E.Braun «Şəbənamə»nin həmin sayındakı yazıların türkçə (azərbaycanca - P.M.) yazıldığı, səhifənin tən yarısının şəkillərlə bəzədildiyini yazar. Lakin qəzətin nəşri tarixinin və məkanını göstərilmədiyini həmçinin redaktor və müəllifləri haqda heç bir məlumat vermədiyini bildirir.

Ə.Səfərovun 1898-ci ildə nəşr etdiyi «Ehtiyac» qəzeti şəraitin imkan verdiyi hüdudda mövcud quruluşu təqnid edir, xalqı azadlıq və tərəqqiyə çağırır, qəflət yuxusu və cəhalətdən oyadırdı. Höküməti mövcud quruluşu və xarici inhisarçıları təqnid etdiyinə görə qəzətin çapı 7-ci sayından sonra dayandırıldı.

«Ehtiyac» qəzətinin cəmi yeddi sayı işıq üzü görmüşdür. Sonuncu sayda Ə.Səfərov yazarı ki, iranlılar hətta çaydan üçün də xaricilərə möhtacdır. Bu acı həqiqətlə barişa bilməyən Azərbaycan hakimi Əmirnazim Gorruçu qəzeti bağlamış və Ə.Səfərovu cəzalandırmışdı. Ə.Səfərov bundan sonra «İqbəl» adlı qəzet çıxarmışdı. «Ehtiyacın bir növ davamı olan «İqbəl»in ömrü çox olmamış, onun cəmi dörd sayı işıq üzü görmüşdür.

1898-1899-cu ildə «Loğmaniyyə» məktəbinin müdürü

Sadiq xan Fərəhani tərəfindən «Ədəb» qəzeti nəşr olundu.

Avropada təhsil almış Mirzə Sadiq xan geniş dünyagörüşünə, hərtərəfli savada malik şəxsiyyətlərdən idi. Hələ gənc yaşılarından şerlər yazırıdı. Sonralar o, daha operativ və XIX əsrin sonlarında İranda populyar janr olan publisist-kaya müra-ciət edir.

~~1898-ci ildə Təbrizdə «Ədəb» qəzetini nəşr edən Sadiq xan, sonralar qəzeti, tək Cənubi Azərbaycanda deyil, İranın Məşhəd və Tehran şəhərlərində də çap olunmasına nail olur.~~

1905-ci ildə Bakıda Əhməd bəy Ağayevin redaktorluğu ilə nəşr olunan «Irşad» qəzeti fars dilli əlavəsini çıxarır.

«Irşad»ın farsca cəmi 13 sayı çıxmış, və bu əlavələrdə ədəbi-ictimai fikir tariximiz üçün çox maraqlı faktlara rast gəlmək mümkündür. Məs. onun sayalarından birində Böyük mütəfəkkir M.F.Axundovun indiyə qədər əldə olunmayan ərəbcə yazılmış «Təlqinnamə» əsərindən bir hissə çap olunmuşdur. Bu isə onu göstərir ki, bu əsər həqiqətən mövcud olmuşdur.

Digər bir maraqlı fakt İran dramaturgiyasının banisi Mirzə ağa Təbrizi ilə bağlıdır. O, M.F.Axundovun təsiri altında dram əsərləri yazmışdır. Mirzə ağa Təbrizi yazdığı hər bir yeni peysini M.F.Axundovdan məsləhət almaq və əsər haqda onun fikrini bilmək üçün ona göndərmiş. Amma hər dəfə də xahiş edirdi ki, yazışma zamanı bir müəllif kimi onun adını yazmasın, bunu gizli saxlasın. Çünkü onun əsərləri satira üzərində qurulduğundan yazılışa təhlükə yarada bilərdi. Bu səbəbdən uzun illər bu əsərlərin müəllisinin adı qaranlıq qalmışdı. Uzun müddət onun əsərlərini səhvən M.F.Axundovla əlaqə saxlayıb məktubla yazışan, başqa bir ziyanı, erməni əsilli Melkum xanın adına çıxırdılar. Bu məsələ ilə bağlı həqiqəti ilk dəfə tədqiqatçı Həmid Məmmədzadə üzə çıxarmışdır. «Irşad»da Mirzə ağa Təbrizinin əsərindən bir parça çap olunması əsərlərin əsl müəllisinin kimliyinə aydanlıq gətirib.

Bakıdan Tehrana qayıtdıqdan sonra, Mirzə Sadiq xan

1907-ci ildə «İraqə-əcəm» və 1914-cü ildə isə «Aftab» qəzətlərini nəşr edir.

XX əsrin əvvəllərində Təbrizdə Təbriz ziyalılarının, şair və alimlərinin toplaşığı «Loğmaniyyə» məktəbində ədəbi dərnək fəaliyyət göstərməyə başladı. Bu ilk ədəbi dərnəyi Sadıq xan (Ədibül Məmalik təxəllüsünü də o illərdə qəbul edir –P.M.) idarə edirdi.

Ədalət Əbü'lziya, Həsən Tağızadə və Məmmədəli Tərbiyət müasir mütərəqqi fikirlərin təbliği və yayılma mərkəzlərini yaratmağa müvəffəq olmuşdular. Az müddətdən sonra bu mərkəzin orqanı olan «Gəncineyi-Fünun» jurnalı dərc olundu.

1902 «Gəncineyi-Fünun» jurnalının redaktorlarından biri Məmmədəli Tərbiyət Cənubi Azərbaycanın görkəmli maarif xadimləridəndir. O, dövrün demokratik fikirli ziyalıları – Seyid Məhəmməd Şəbüstəri, Həsən Tağızadə, Hüseyn Ədalətlə birlikdə Təbrizdə yeni üsulla idarə olunan «Tərbiyət» məktəbinin əsasını qoymuşdur. Təbrizdə çox zəngin «Tərbiyət» kitabxanasının yaranması da onun adı ilə bağlıdır. Tərbiyət Asiya, Afrika və Avropanın bir çox ölkələrində nəşr olunan kitabları, qəzet və jurnalları Təbrizə gətirərək yaratdığı kitabxana vasitəsilə oxuculara çatdırırıldı. Azərbaycan ziyalılarının dövrün qabaqcıl mətbu orqanları və nəşr nümunələri ilə tanış olmasında, onların dünya görüşünün artmasında «Tərbiyət» –kitabxanasının xidmətləri az olmamışdır.

1902-ci ildə Təbrizdə nəşr olunan «Gəncineyi-fünun» tek Cənubi Azərbaycanda deyil, həmçinin İranda ilk elmi-ədəbi jurnal hesab olunur. Jurnalda nəşr olunan yazılar dörd mövzu ətrafında birləşirdi. I. Elm və texnika ilə bağlı yeniliklər, II. İncəsənətdən, tarix və ədəbiyyatdan bəhs edən «İncəsənət bələdçisi». Bu rubrikanı M. Tərbiyət hazırlayırdı. III. «Qədim mədəniyyətlər, sivilizasiyalar». Bu bölmədə Avropanın tarixçi alimlərinin (xüsusilə fransız Qustav M. Bonun) əsərlərindən örnekler verilirdi. Həmin əsərləri Həsən Tağızadə çevirir və onların çox zaman geniş şərhini

hazırlayırdı. IV. Bədii əsərlərdən edilmiş tərcümə nümunələri sonuncu bölmədə yerləşdirilirdi. Macəra ədəbiyyatını, xususilə fransız yazıçısı Jül Vernin əsərlərini tanınmış şair Mirzə Yusif xan Etisamimülk (görkəmli şairə Pərvin Etisaminin atası) çevirirdi. Məmmədəli Tərbiyət 1921-1925-ci illərdə Cənubi Azərbaycanın maarif naziri vəzifəsini daşıdıığı zaman, ölkəyə maarif və mədəniy-ytin qorunmasına böyük qayğı göstərir. Həmin illərdə Təbrizdə «Gəncineyi-Fünun» jurnalının nəşrini bərpa edir.

XIX əsrin sonlarında qəzetlərin sayı artmağa başlayırdı. Xalq artıq hakimiyyətə müxalif olan qəzetləri oxuyurdu. Onların əksəriyyəti ölkənin xaricində çap olunan mühacir mətbu orqanları idi. Ölkə daxilində nəşr olunan belə qəzetlər təzyiqlərə məruz qalıb bağlandıqca onların qeyri-leqlə, kiçik formatlı qəzetlər, vərəqlər görünməyə başlayırdı.

Şah uzun müddət ölkədə xüsusi qəzetlərin nəşrinə və ölkəyə xaricdən mətbuat gətirilməsinə icazə vermirdi. «1863-cü ildə şahın xüsusi fərmanı ilə belə qəzetlər xalqı düzgün yoldan azdırın vərəqələr elan olunmuş, onların yayılması qadağan edilmişdi» [8,237]. Sonralar şah mövqeyini yumşaltmalı oldu. Gizli, qeyri-leqlə mətbuatın qarşısını almaq, hökumət və ruhanilərin nəzarəti altında olan özəl qəzetlərdə öz nüfuzunu möhkəmlətmək üçün onların nəşrinə imkan yaratdı. Hökumət artıq xüsusi şəxslərə və idarələrə qəzet nəşrinə icazə vermək məcburiyyətində qalmışdı.

Avropa dövlətlərində olduğu kimi İranda xüsusi mətbəə və təhsil ocaqlarında yarım rəsmi qəzetlər görünməyə başlayırdı. Bu mətbu orqanları çox ehtiyatlı şəkildə ölkədə bir çox zəruriyyətləri, xüsusi ilə sosial islahatlar keçirilməsinin ətrafında fikirlərini bəyan edirdilər. Ümumiyyətlə o dövrə ölkədə çıxan mətbu nümunələrini (şərti olaraq) 3 yerə bölmək olar:

1. Rəsmi
2. Qeyri-rəsmi, açıq nəşr olunan özəl mətbu orqanları.
3. Gizli çap olunan qəzet vərəqə, bəyannamə, kitabça və s. ibarət nəşriyyələr.

Özəl mətbu orqanlarını təsis və idarə edənlər dövrün

mütərəqqi şəxsləri və görkəmli adamları olurdu. Onların nəşr etdikləri mətbü orqanları «Nasiri», «Təbriz», «Əlhədi», «Kamal», «Ehtiyac» və s. qəzetlər idi.

Hakim təbəqənin mənafeyini qoruyan rəsmi mətbuat orqanlarından fərqli olaraq qeyri-rəsmi orqanlar mütərəqqi şəxslər və gizli cəmiyyətlər tərəfindən hazırlanır. Xalqa yaxın olub azadlıq idəyalarını yayır, ölkədəki çatışmamazlıqlardan yazır, hakim təbəqələrin cinayətlərini ifşa edirdi.

Gizli mətbuata gəlinçə isə müxtəlif mənbələrə görə onların sırasına «Səbnamə», «Lisanül-qeyb», «Şahsevən» və s. daxil etmək olar. Vərəqə və qəzetlər əlyazma və ya jelatin üsulu ilə çap edilib yayınlanırdı.

Aşkar çıxan mütərəqqi mətbuatın çoxu senzura tərəfindən təzyiq və təqibə məruz qaldığına görə az ömürlü olurdu.

Qeyri-rəsmi və gizli çap olunan qəzetlər ölkənin ictimai-sosial problemlərini işıqlandırır, yeni mütərəqqi fikirləri yayır və çox ehtiyatla mövcud vəziyyəti tənqid edirdilər. Bu mətbü orqanları o birilərindən fərqli olaraq oxucularına məcburi göndərilmirdi. Məsələn, Təbrizdə çıxan «Nasiri» qəzeti isə yazaraq bildirirdi: «Bu qəzet mütləq rəsmiyətdən kənardadır və abunəçilər onu rədd və ya qəbul etmək ixtiyarına malikdir». Tehranda çıxan «Tərbiyyət» qəzeti isə yazırdı: «Bu qəzet könüllüdür. Nə hökm əsasında nə də müftə olaraq bir adama verilir» [19].

O dövrde çap olunan qəzetlərin senzuradan yayınmaq üçün nələrdən keçdiyini «Tərbiyyət» qəzeti timsalında görmək olar. Bununla bağlı qəzetiň naşiri 1897-ci ildə çıxan saylarından birində yazırdı: «Mən qorxmadan qəzetdə gah teatr çıxardıram, gah zarafat və məsxərəyə el atıram, gecə yuxu görürəm, gündüz uzun-uzadı xəyal səfərinə gedirəm. Fikrimdən dünyaya bir eybəcər övlad gətirmək üçün həm behiştə, həm də cəhənnəmi qarşısında görürəm».

Cənubi Azərbaycanda ictimai fikri eks etdirməyə çalışan ilk özəl qəzet 1887-ci ildə işıq üzü gördü. «Təbriz» qəzetiindən 4 il sonra «Mədəniyyət» qəzeti də onun yolunu tutdu [19].

«Təbriz» və «Mədəniyyət» qəzetləri əsas diqqəti yeni

maarif və mədəniyyət ideyalarını yaymağa, əhalini kitab, qəzeti mətbuat oxumağa yönəldir, ölkənin mədəni və iqtisadi həyatında dəyişikliklər yaratmağa, sənaye və əkinçiliyi inkişaf etdirməyə çağırırdı. Ölkədə mətbuat Nəsrəddin şahın yaratdığı senzurasının möhkəm təzyiqi altında idi. «Qeyri-dövlət qəzetlərinin müdirləri qəzətin mündəricəsini nəşrə və mətbəyə göndərməzdən əvvəl mətbuat naziri və ya onu əvəz edən şəxsə göstərmək məcburiyyətdə idilər. Bu qəzetlər çox təzyiq və sıxıntı altında saxlanılırdı» [61, 9].

Qəzet redaktorları, yeni tipli üsuli-cədid məktəblərinin baniləri və digər mütərəqqi düşünəcəli şəxsiyyətlər hər cür təzyiqlərə məruz qalsalar da, o zamanlar yeni yaranan maarif və mədəniyyət ocaqlarının ətrafında toplanır və gizli fəaliyyətlərini davam etdirirdilər. Vətənə xidmət edən, onun tərəqqisinə çalışan ziyalılar, naşir və redaktorlar, ölkədə söz və mətbuat azadlığına imkan və şərait olmadığı üçün öz qəzetlərini xaricdə çap edib İranda yayırdılar. Ölkədən xaricdə nəşr olunan bu qəzetlər xalqın oyanmasında, kütlələrin dövrün mütərəqqi ideyaları ilə tanış edilməsində mühüm rol oynayırdılar. Bu qəzetlərdə qoyulan əsas məsələlər bunlar idi: mövcud rejimin ifşası, müfləqiyyət rejiminin konstitusiya rejimi ilə əvəz olunması, ölkədə yeni islahatların keçirilməsi (xüsusilə maarif sahəsində). Bu qəzetlər dövlət qəzetlərindən fərqli olaraq İranın mövcud vəziyyətini tənqid edir və əfkari – ümumiyyəyə güclü təsir göstərirdi. Bələ mətbü orqanlarının ən birincisi 1875-ci ildə İstanbulda çıxan «Əxtər» qəzeti idi. Türkiyədə «Əxtər»lə yanaşı «Şahsevən» də çap olunurdu. Bunlardan başqa Misirin Qahirə şəhərində «Hikmət» (1892-1906), «Kəmal» (1905-1906), Hindistanın Kəlkütte şəhərində «Həblülmətin» (1893-1906) çap olundu. Bu qəzetlərdə İranın içtimai həyatında olan bir sıra həqiqətlərin üstü açılıb, İranda yaramazlıqlar haqqında ibratlı tənqididə məqalələr yazıldıguna görə hakim dairələrin qəzəbinə səbəb olur və onların İranda yayılmasına süni mənələr yaradılırdı. Lakin xalq içərisində mütərəqqi qəzetlərə rəğbətin çoxalması ilə əlaqədar olaraq həmin mətbü or-

qanları müxtəlif yollarla İrana gətirilib əldən-ələ keçir, oxunurdu. «Əxtər»in ilk nömrələri gündəlik nəşr olunurdu. Nəşrin üçüncü ilindən həftədə iki dəfə çıxmış, birinci ilindən sonra isə həftəlik olmuşdur. Qəzətin naşiri – imtiyaz sahibi Ağa Məhəmməd Tahir, katibi isə Mirzə Məhdi idi. «Əxtər»in ətrafında İstanbulda yaşayan nüfuzlu mühacirətər toplaşmışdılar. Qəzet vətənpərvər ziyanlılar tərəfindən hazırlanırırdı (adətən İranın siyasi sosial məsələləri ilə bağlı yazıların müəlliflərinin adı ya verilmir, ya da şərti və ya baş hərflərlə verilirdi). Çoxlarının şəxsiyyətini müəyyən etmək çətin idi. Belə ki, «M. Müştəri», «M. Ə», «Vətən və azadlıq sevən», «Əxtər» və s. imzalarla müxtəlif iqtisadi, siyasi, mədəni, tarixi məsələlərin qoyuluşu və şərh olunması cəhətdən «Əxtər» o zamankı «Qərb» qəzetlərin nümunəsinə yaxınlaşırırdı [8, 238].

«Əxtər» bir mətbə orqanı kimi İranda mövcud quruluşu tənqid edərək bu quruluşda nə kimi dəyişiklik aparmaq fikrini irəli sürən ilk qəzet olub.

«Əxtər» tək İranda deyil, Qafqazda, Yaxın Şərqi ölkələrində yayılaraq maraqlı və məzmunlu yazılarına görə öz oxucuları arasında şöhrət tapmışdı.

Onun səhifələrində dövrün tanınmış azərbay-canlı ziyanlıları Əbdürəhim Talibov, Şeyx Əhməd Ruhı, Məhəmməd Tofiq Xəbirülmülk, Mirzə Həbib İsfahani, Mirzə Rza xan Vəkeşlu yaxından iştirak edirlər.

«Əxtər»in ən görkəmli cəhətlərindən biri bundan ibarət idi ki, o iqtisadi məsələlərə fikir verir, elmi dəlil və izahatla İranın bu nöqtəyi nəzərdən dırçəlməsinin lazımlığını təbliğ edirdi.

«Əxtər» eyni zamanda Avropa dövlətlərinin müstəmləkəçilik siyasetini təkcə İran məqyasında deyil, bütün Şərqdə ifşa edən bir qazet idi» [6, 81].

Qəzətin səhifələrinə müraciət edək. Qəzet xarici siyaset məsələsində İran dövlətinin müstəqil bir xarici siyaset programını qəbul edərək bitərəflik siyaseti (İngilis və ya Rus meyilli yox) aparmağa çağırır, yazırkı ki, xarici dövlətlər

İranda ancaq mənfeət güdür və müstəmləkəçi dövlətə yaxınlaşmaq İrana heç bir fayda gətirməz.

«Əxtər» 1880-ci il (1298) 9-cu sayında yazırdı: «Biz xarici siyasi xətti hərəkətimizi möhkəm bir bünövrə üzərində qurmadiqca ümüdümüzü onlara dikib, xaricilərin «xeyir-xahlığından» imtina etməyincə, bizim tərəqqi və inkişafımız qeyri-mümkündür. Xaricdən isə qarətçi və tamahkarlardan başqa kimse bizim tərəfimizə gəlməyəcəkdir. Biganələr bizim səadət və xoşbəxtliyimizi özlerinin mənafeyi alətinə çevirməkdə görürələr» [19, 1880, №9].

Qəzet başqa bir məqaləsində bu məsələyə toxunaraq xarici siyasetçilərin İrana verdiyi boş vədləri axtamaqları addan boş söz adlandırdı. Avropa ölkələrinin Şərqi ölkələri ilə münasibətdə heç zaman beynəlxalq hüquqlara riayət etməyəcəyini qeyd edən «Əxtər» qəzeti 1880-ci il 33-cü sayında yazırdı:

«Öz mənafeyimiz üçün gördüyüümüz tədbirlər onların xoşuna gəlmədikdə əvvəl gizli şəkildə tədbirlərin əleyhinə mübarizə aparırlar. Bu metod nəticə vermədikdə isə son vasitəni işə salıb bizim əleyhimizə cəbr (zorakılıq) tədbirlərinə el atırlar. Onlar müdaxilə üçün heç bir haqlı dəlil və ya bəhanə tapmadıqda açıqcasına beynəlxalq hüquq qayda-qanunlarını pozub (bizim burada mənfeətimiz) işi yenə də öz xeyirlərinə həll edirlər» [79, 1880, №15].

1892-1900 «Hikmət» qəzeti 1310-1892-ci ildə Qahirədə Təbrizli Məhəmməd Mehdi xan tərəfindən təsis edilmişdi. Qəzet qeyri-müəyyən fasılərlə ayda 3,2,1 dəfə çıxa bilirdi. Qəzətin səhifələrində siyaset, elm, təbabət, ədəbiyyata aid yazılar dərc olunurdu. «Hikmət» qəzeti öz oxularına vətənpərvərlik ruhu aşılıyırıdı. «Yalnız bu qəzətin vətənpərvərlik təbliğatını və bu təbliğatın xüsusi yüksək bədii səviyyədə verilməsini nəzərə alsaq etiraf etməliyik ki, həmin qəzet o dövrdə İran Cənubi Azərbaycan xalqı üçün çox təsirli bir vəsiyyə el atılmışdı. Qəzətdə dərc olunmuş bəzi vətənpərvərlik ruhunda olan yazılar doğrudan da o dövr ədəbiyyatının şah əsərlərindən sayıla bilər» [19,s.90]. «Hikmət» beynəlxalq

aləmdə baş verən hadisələri şərh edib onların siyasi təhlilini verir müstəmlakəçilərin Şərqi ölkələrindəki törətdiyi cinyətləri ifşa edərək, İran xalqını səfərbərliyə çağırırdı.

Məşhur «Kamal» qəzetiñ redaktoru qəzetiñ 1905-ci ildə çıxan birinci sayında yazırıd: «15 il bundan əvvəl Təbrizin darülfünunda dərs oxuduğum zaman başıma vətənə xidmət hissi düşdü. Mənim aləmimdə, qəzet vətəni ayıltmaq və onu xilas etmək üçün yeganə vasitə idi. Qəzətdən yaxşı yol göstərən tapmirdim, bu doğrudan da belədir. Əgər qəzet, qəzet olub nağıl və rəvayətlərin məcmuəsi olmasa, o əxlaq qaydalarının əsasında elm və siyaseti incə təbliğ etmək yolu ilə şirin və yumşaq yazılan, qardaşcasına və dostcasına təsirli nəsihət verməklə bütün çətinlikləri aradan götürməyə qadir ola bilər» [91, 1905, №1].

«Şahsevən» 1898-ci ildə İstanbul şəhərində qabaqcıl Azərbaycan maarifpərvərləri Ə.Talibov və S.M.Şəbüstərinin rəhbərliyi ilə çıxıb. İranın avtoritar quruluşunun, cəmiyyətdəki eybəcərlikləri satirik və humor dili ilə tənqid edirdi. Digər mühacir qəzetlər kimi dərc etdiyi yazılarla İranda inqilabin hazırlanmasına zəmin yaratmışdı. Jelatin üsulu ilə 300 nüsxədə çap olunurdu. Məxfi nəşr olunan bu qəzet gizli surətdə tək İrana deyil, Avropanın Paris, London kimi iri şəhərlərinə göndərilirdi.

«Şahsevən» Azərbaycanın və İranın burjua-demokratik istiqamətli satirik mətbuatının rüseyimi və sələfi olub İranda bu yönələ çıxan ilk qəzet idi. Öz kəskin yazıları ilə qədim şah hökümətini çox təşvişə salmışdı. Buna görə də İran və Türkiyə polisinin ciddi təqibləri üzündən «Şahsevən»in nəşri uzun müddət davam edə bilmədi» [8,s.239].

Bələliklə, o dövrün mütərəqqi qəzetləri (ölkənin daxilindəki yerli, xaricindəki mühacir qəzetlər) ölkənin ictimai-siyasi vəziyyətini doğru əks etdirməklə, əhalinin müxtəlif təbəqələrinin zehnинə təsir edir, onların içərisində, ictimaiyyətə, ölkəyə və xalq kütlələrinə əvəzsiz xidmətlər göstərən şəxslərin meydana gəlməsinə də səbəb olurdu.

II BÖLÜM

MƏŞRUTƏ İNQİLABI İLLƏRİNDEMOKRATİK ƏNƏNƏLƏRİN FORMALAŞMASI (1905-1911)

Məşrutə inqilabının mətbuatın inkişafına təsiri «Əncümən» qəzeti Təbrizdə Məşrutə inqilabi zamanı nəşrə başlayan (1906) ilk mətbü orqanı kimi. Qəzetiň nəşri tarixi, onun ölkədə baş verən siyasi-ictimai hadisələrin güzgüsü olmasi. Cənubi Azərbaycanda 50-yə yaxın qəzet və jurnalın nəşri. H.Ədalətin redaktorluğu ilə çap olunan qəzətlər: «Əlhədid», «Söhbət», «Ana dili». Urmıya, Xoy, Ərdəbil, Səlmas şəhərlərində nəşr olunan demokratik məzmunlu qəzətlər.

Cənubi Azərbaycanda yeni tipli məktəblərin yaranması. M.H.Rüşdiyyənin Təbrizdə acdiyi məktəbdə (üsuli-cədidi) təhsilin yeni üslubda ana dilində aparılması «hümmətçilikdən – millətçiliyə» keçid mərhələsinin başlanması. Bu proseslərdə mətbuatın rolü.

Məşrutə inqilabının anadilli mətbuatın yaranmasına və inkişafına təkan verməsi. M.Ə.Möcüz, M.Qənizadə, Ə.Qılani, R.Sərraf kimi şairlərin anadilli mətbü orqanlarında çıxışları. Sabirin İranda davamçıları.

Anadilli mətbü orqanları «Şəbnamə», «Ana dili», «Azərbaycan» və s. qəzətlər və jurnallar və orada işıqlandırılan əsas məsələlər.

«Molla Nəsrəddin» jurnalının İranda və Cənubi Azərbaycandakı yaradıcı mühitə təsiri. Cənubi Azərbaycanda satirik tipli jurnalların yaranması prosesi. Ə.Səfərovun redaktorluğu ilə çap olunan «Azərbaycan» jurnalında Mirzə Cəlilin və M.Ə.Sabirin təsirinin duyulması.

«Həşəratül ərz» və «Sure-usrafıl» qəzətlərinin nəşri tarixi. Qəzetiň aparıcı əməkdaşlarından biri olan Ələkbər Dehxudanın «Cərənd-pərənd» (Ordan-burdan) rubrikası ilə İranda siyasi felyetonun və qısa hekayə janrinin əsasının qoyulması.

XIX əsrin sonlarından kortəbii siçrayışlar şəklində təzahür edən xalq nümayişləri artıq 1905-ci ilin sonunda şüurlu, nizamlı formalar almağa başladı.

Hökumətə qarşı olan bu kütləvi hərəkatlar, inqilabla nəticələndi və tarixə Məşrutə inqilabı (1906-1911) adı ilə daxil oldu. İngilab iştirakçılarının əsas tələbi konstitusiyanın qəbul edilməsi, məclis çağırılması, xarici məmurların ölkədən qovulması və s. ibarət idi. Xalq hərəkatının genişlənməsindən qorxuya düşən şah hökuməti 1906-ci ilin avqustun 5-də qanuni əsasi verilməsi və həmin ilin sentyabrın 9-də Şura Məclisinin təsis edilməsi haqqında fərmanı təsdiq etməyə məcbur oldu.

Beləliklə, İran konstitusiyalı şah ölkəsinə çevrildi. Tezliklə bütün əyalət və vilayətlərdə məclisə nümayəndələrin seçilməsi başladı.

Tehranda «Milli məclis» açılan günü paralel olaraq Təbrizdə «Azərbaycan milli məclisi» quruldu. Lakin 1907-ci ilin əvvəlində taxta çıxan Məhəmmədəli şah atasının imzaladığı konstitusiyani tanımaq istəmirdi. Bu xəbər Təbrizdə hərəkatın genişlənməsinə təkan verdi. Fevral ayının 8-də Təbrizdə «Gizli Mərkəz»in başçılığı ilə Məşrutə inqilabı dövründə ilk silahlı üsyən baş verdi. Son nəticədə isə Təbriz şəhərində real hakimiyyət əyalət şurasının əlinə keçdi. İngilabin ağırlıq mərkəzi tədricən Təbrizə keçməyə, İran inqilabının taleyi bu şəhərdə həll olunmağa başlamışdı. 1908-ci il iyunun 23-də şahın göstərişi ilə İrandakı rus kazak hərbi dəstəsi Məşrutəyə zərbə endirmək məqsədi ilə Məclisin və paytaxtdakı Azərbaycan şurasının binalarını top atəsinə tutdu.

Mərkəzi hökumət Azərbaycana ordu göndərsə də xalq tərəfindən müqavimətə rast gəlmışdı. Bundan sonra Təbriz 11 ay mühasirədə qalmışdı. Xalq achiq və bir çox başqa çətinliklərlə üzləşsə də təslim olmamışdı. Təbriz döyüşlərində Səttarxan öz yaxın silahdaşları ilə misilsiz döyük şücaəti göstərmişdilər. Təbriz İran məşrutə inqilabının mərkəzinə çevrilmişdi. İranın qüvvələri üzərində qələbənin qazanılmasına-

da böyük xidmətləri olan Səttar xan və Bağır xanı xalq məhəbbətlə «Sərdare-millî» və «Salare-millî» (milli sərkərdə mənasındadır – P.M.) adlandırmışdı.

1909-cu ildə Cənubi Azərbaycanın bütün qərb vilayətləri (Maku istisna olmaqla) əksinqlabçılardan təmizlənmiş, demokratik hakimiyyət bərqərar edilmişdi.

1906-ci ildə «Molla Nəsrəddin» jurnalı İran və Cənubi Azərbaycan mövzusuna geniş yer ayıryrdı. «Molla Nəsrəddin»in elə bir sayı yox idi ki, orada bu mövzu M.Cəlilin, M.Ə.Sabirin və jurnalın Təbriz müxbirləri – M.S.Orudbadinin, Mirzə Ələkbər Məmmədquluzadənin (Cəlil Məmmədquluzadənin qardaşı – P.M.) İskəndər Qəffari Sərxpusun qələmi ilə felyeton, şeir, xəbər və s. şəklində getməsin. Bakıda nəşr edilən «İrsad», «Həyat», «Təzə həyat» kimi mətbü orqanları da İrandakı məşrutə inqilabına böyük mənəvi dəstək olurdular. Əger XIX əsrin sonlarında Cənubi Azərbaycanda yalnız Türkiyənin nəşr nümunələri ilə tanış idilərsə, artıq XX əsrin əvvəllərində daha çox Bakı və Qafqazda Azərbaycan dilində çıxan mətbü və nəşlər izlənilirdi. Bu o dövrə Cənubi Azərbaycan oxucuları uzun fasılədən sonra (1891-1904) çap olunan «İrsad» (bu qəzetiñ Sadıq xan Fərəhani tərəfindən İrandakı azərbaycanlılar üçün fars dilində xüsusi əlavəsi hazırlanırdı), xüsusilə «Molla Nəsrəddin» və digər mətbü orqanlarından, öz ölkələri ilə bağlı birləşmələr alırdılar [8, 215].

Ailəsini dolandırmaq və çörəkpulu qazanmaq üçün bütün Qafqaz boyu səpələnmiş Cənubi azərbaycanlılar İran'a geri qayıdarkən özləri ilə istiqlal mücadiləsi ideyalarını da gətirirdilər.

M.Rəsulzadə yazırkı ki, iranlıların Bakıda qurulan ilk inqilabi cəmiyyəti Tehran və Təbrizə mürsidlər, fədailər, bombalar və sair məvaddi-infilaqiyə göndərirdilər.

M.Rəsulzadə İranda inqilab və azadlıq hərəkatını izhar edən alimlərin toplandığı mərkəzin Bakı və İstanbul olduğunu qeyd edirdi [34, 124].

O, yazırkı ki, «Məşrutə dönməndə İstanbulda əsasən

iranlı türklərdən təşkil olunmuş «Səadat əncüməni» adlı komitə təşkil olunmuşdu. Bu komitə bir tərəfdən nəşr etdiyi bəyannamələrə

İranda əfkari-ixtilal pərvərənəyi iqaze, vurduğu teleqraflarla Avropa Əfkari- ümumisini tənvirə çalışıbor, digər tərəfdən də mərakizi ixtilaliyə beynində mübadilə-məlumat və əxbər mərkəzliyi vəzifəsini ifadə ediyordu» [34, 124].

Qeyd edək ki, o illərdə İstanbulda «Səadət əncüməni» tərəfindən həftəlik «Sirus» (1909-1910) adlı qəzet də dərc olunurdu. Onun yaradıcı heyətinə Seyid Məhəmməd Tofiq, Əli Əkbər Dehxuda («Sure-İsrafil» qəzetiinin aparıcı müxbiri) Əhməd bəy Ağaoğlu və Yəhya Dövlətabadi daxil idilər.

O illərdə Təbrizdəki hadisələrin tək seyrçisi deyil, həm də fəal iştirakçısı olan M.Ə.Rəsulzadə Təbrizi müdafiə edən mücahidlərin və onların rəhbəri Səttar xanın qəhrəmanlığını «İran məktubları»nda xüsusi qeyd edirdi. Məşrutə hərəkatı sonda məglubiyyətə uğrasa da, Rəsulzadə İranda XX əsrin əvvəllərində yeniləşmə prosesini Səttar xanın adı ilə bağlayır, onun İran tarixində bir dirçəliş rəmzinə çevrildiyini qeyd edirdi.

M.Rəsulzadəyə görə bu Məşrutə dövrü Cənubi azərbaycanlıların milli-mədəni hərəkatdan milli haqlar uğrunda siyasi mübarizəyə bir keçid mərhəlesi olmuşdu.

O dövrdə İran tarixində ilk dəfə Avropa standartlarına uyğun olan və ölkədə ən çox oxunan və ən nüfuzlu qəzet saylan «Iran-nou» gündəlik qəzeti nəşr olunurdu. Qəzetiin redaktoru M.Ə.Rəsulzadə idi. M.Ə.Rəsulzadənin sözləri ilə desək, «Iran-noy» İran Demokratik fırqəsinin fikirlərini yayırıdı, yaradıcı heyəti də Azəri türklərindən təşkil olunmuşdu.

O, 1908-ci ildə Bakı Sosial Demokrat komitəsi tərəfindən Gilan inqilabına nəzarət üçün Rəşt şəhərinə gəlib həmin il mücahidlərlə birlikdə Tehrana gedərək Məşrutə hərəkatına qoşulmuşdu. Tehranda qısa bir vaxt ərzində Məşrutə liderlərinin diqqətini çekmiş və Demokrat Partiya-

sının qurulması və programının yazılımasında iştirak etmişdir. Rəsulzadə Seyid Həsən Tağızadə başda olmaqla Avropa təhsili görmüş bir qrup İran ziyalısı ilə birlikdə 1910-cu ilin sentyabr ayında İran Demokrat partiyasının əsasını qoyur. İran Demokrat Partiyasının orqanı kimi fəaliyyətə başlayan «Iran-nou» qəzeti Məşrutə inqilabının ikinci dövründə Avropa standartlarına cavab verən ən məşhur qəzet idi. Məhəmməd Əmin Rəsulzadə buradakı fəaliyyəti ilə yeni qəzet üslubunu - İrana gətirdi. O, «Iran-nou»da Azərbaycanın rus işgalindən qurtulması və İranın Rusyanın təsirindən uzaqlaşması ilə bağlı sərt məqalələr yazırdı. M.Ə.Rəsulzadə qəzətdə bəzən Niş təxəlüsü ilə çıxış edirdi.

«Iran-nou» adətən ölkədə baş verən siyasi hadisələri işıqlandırır, çatışmazlıqları açıb göstərirdi. Ona görə də tez-tez nüfuzlu şəxslərin həmləsinə məruz qalırdı. Səhifələrindən birində Krilovun «Heyvanların konserti» təmsilinə iqtibas çap edən qəzet bir dövlət məmurunun qəzəbinə tuş gəlmişdi. 1911-ci ildə fəaliyyətini «Iran-novin» adı altında davam edən qəzətdə siyasi məsələlər daha keşkin verilirdi. Belə ki, bu mətbü orqanı İranda olan əcnəbilərin pərdə arxası işlərinin üstünü açmağa nail olurdu. Sədr Haşiminin qeyd etdiyinə görə Tehranin Milli Məclis nümayəndələri öz nitqlərində qəzətdə dərc olunan yazıldan istifadə edirdilər [61,65].

O illərdə Səttarxan Mərkəzi hökumətə belə bir müraciət göndərmişdi: «Bizim şahla, onun taxt-tacı ilə işimiz yoxdur. Biz azadlıq, hüquq və konstitusiyanın şərtlərinə əməl olunmasını istəyirik. Şah bizim istəyimizi bize verməlidir, yoxsa biz cümhuriyyət elan edəcəyik».

Cənubi Azərbaycanda demokratik hakimiyyətin bər-qərar edilməsinə baxmayaraq, İngiltərə və Rusiya hökumətlərinin təhribi ilə bundan sonra da Təbrizə qarşı əksinqilabın yeni hücumları davam edirdi. 1911-ci ildə rus qoşunlarının Təbrizə hücumu və şəhərin tutulması inqilabın yatırılması ilə nəticələndi.

1905-1911-ci illər İran burjua inqilabında Cənubi Az-

baycan aparıcı rol oynamıştı. Tarixə Məşrütə inqilabı kimi daxil olan bu inqilab Azərbaycan xalqının ictimai-siyasi və milli şüurunun inkişafı üçün şərait yaratdı.

Məşrutsə (konstitusiya) qanunların qəbul olunması ölkədə demokratianın yaranmasına və siyasi fəzanın açılmasına gətirib çıxardı. Zülmün və haqsızlığın aradan aparılması, ədalətin və müstəqilliyin bərpası devizi altında başlanmış xalqhərəkatı iştirakçılarının əsas; tələbi qanunlara söykənən bir hökumətin yaradılması və bir vətəndaş olaraq onların həyat tərzini formalasdıracaq hüquqların təmin olunması idi. Çünkü xalq mədəniyyət və təfəkkür tərzi baxımından əvvəlki illərə nisbətən, bir çox irəliləyişlərə nail olmuşdu. Gündən-günə genişlənən siyasi hadisələrin və ictimai çəkişmələrin nəticəsi ölkənin xəbər mərkəzinə çevrilməsinə, bu işə Azərbaycanda nəşriyyat bazارının yaranmasına gətirib çıxardı. Müxtəlif qəzetlər yayılmağa başladı. İngilabi hərəkat ölkənin ədəbi mühitində eks olunduğuuna görə tezliklə bir çox şair və yazıçılar da azadlıq aşığılarının qoşularaq qələmləri ilə mübarizəyə atıldılar. Nəticədə xalqın informasiya qülliği aradan qaldırıldı.

Mətbuat kütlni gündən-günə yeniləşən siyasi cərəyanlara doğru istiqamətləndirildi. Bu nəşriyyələrin yeni ədəbi-mədəni mühitin formalasmasında günün tələbindən doğan əsərlərin yaradılmasında, həcv və tənqidin köməyilə xalqın əsrlərdən bəri davam edən qəflət yuxusundan oyadılmasında böyük rolu olmuşdur.

Onların çoxu burjuaziya ilə bağlı olan ziyalıların fikirlərini təbliğ edirdi. Bir hissəsi cəmiyyətin yuxarı, bəzisi isə aşağı təbəqəsinin – şəhər və kənd zəhmətkeşlərinin arzu və istəklərini, fikirlərini çap etməklə ölkə əhalisinin mədəniyyətini özlərində eks etdirirdi [64, 15].

Hələ illər önce, Nəsrəddin şah Qacarın dövründə nəşriyyə və tərcümə işləri nazir, Etimadüssəltənətinin rəhbərliyi altında «Senzura idarəsi» adlı təşkilat mövcud idi və bütün mətbu orqanları bu idarədən keçdikdən sonra nəşrinə icazə verilirdi. Aydındır ki, bu qurumun varlığı ilə mətbuat azad-

lığı tam anlamda olmamışdır. Çünkü istenilen qəzeti yazılındakı dövlət siyasetilə uygunsuzluq onun sonluğu demək idi.

İlk milli şuranın açılmasından və Azərbaycan nümayəndələrinin Tehrana gəlməsindən sonra Azərbaycanlı milət vəkillərinin təkidilə 1908-ci ildə senzura ləğv edilərək 86 məclis nümayəndəsinin iştirak etdiyi toplantıda 76 faiz səs çoxluğu ilə yeni mətbuat qanunu qəbul olundu. Beləliklə, mətbuat tam azadlıq qovuşaraq istədiyi qəzeti senzurasız çap etmək hüququna malik oldu. Bu qanun 52 maddəni ehtiva edən 6 bölümündə ibarət idi. Onun müqəddiməsində deyilirdi: «Konsitusiyanın 20-ci bəndinə müvafiq olaraq yagliş və dinə qarşı zərər törədə biləcək kitab və yazıldan başqa bütövlükdə mətbuatə senzura tətbiq etmək qadağandır. Lakin onlarda mətbuat qanunlarına zidd bir şey olarsa, nəşriyyatçı və ya qələm sahibi həmin qanunlar çərçivəsində cəzalandırılır. Yaziçi məşhur İran əhlindən olduqda isə nəşriyyatçı cəzadan azaddır.

Qərara alınır ki, cəmiyyətin hüquqlarının qorunması, habelə, qələm sahiblərinin və mətbuatın basqlarını zərərsizləşdirilməsi məqsədilə, qanunlar çərçivəsində, kitab, qəzet, elan və müxtəlif layihələrin nəşri azaddır. Bu kimi işlər və mətbuatın satışı ilə məşğul olmaq arzusunda olan şəxslər əvvəlcədən maarif nazirliyi yanında şəri öhdəciliklərlə mükəməliyyətləndirilməlidir [64,96].

Bu mütərəqqi qanunun əhəmiyyətinin lazımlıca işıqlandırılması üçün qəbul edilməsindən əvvəl və sonra nəşr olunan qəzetlərin müqayisəsinin aparılması zəruridir. Bu qanunun qəbul edilməsindən əvvəl nəşr olunan qəzetlər haqqında Ə.Kəsrəvi yazdı ki, «doğrudür, bu dövrə ölkədə bir sıra qəzetlər nəşr edilirdi. Lakin onların çoxu yersiz dualar, məddahlıq, qarani ağ göstərmək və s. kimi yazılarla dolu idi. Ölkədə aparılan işlər və baş verən proseslərin tənqidindən səhbət gedə bilməzdi. Sankı buradakı məmurlar bütün işlərdən uzaq idi. Zəkaulmülk (Məhəmməd Hüseyn) «Təribyət» adlı bir qəzetdə bəzən fransızcadan etdiyi tərc-

üməsində çarəsizlikdən «qanun» sözünün əvəzinə «qayda» kəlməsini işlətmışdır».

Yuxarıda şeyd olunduğu kimi qəzetlər nəinki Qacarın məmurları tərəfindən senzuradan keçirilirdi, hətta azadlıq o dərəcədə boğulurdu ki, ən kiçik ictimai və siyasi məsələlərə toxunmamaq üçün yazıçılar və naşirlər arasında bir növ özünü nəzarət də mövcud idi.

Lakin haqqında söhbət gedən qanun qəbul olunduqdan sonra mətbuat bütün ölkədə azad şəkildə nəşr edilməyə başladı. Qələm sahibləri tam qüvvə ilə xalqı informasiya ilə təmin etmək üçün səfərbər oldular. İstər siyasi, istər ictimai, istərsə də iqtisadi baxımdan bütün məsələlər qəzet səhifələrində şərh və analiz olunmağa başladı. Saray, hətta şəxslən Məhəmmədəli şah belə təqnid edildi. «Müsavat» qəzeti şahın və onun sarayının əməlləri haqqında daha çox yazırıldı. Əhməd Kəsverinin yazdığını görə «Sultanul üləma Xorasanı «Ruhul qüds» qəzetində cəsarətli sözlər yazmışdı ki, bu sözlərin başında Məhəmmədəli Mirzə dururdu. Təhsil nəzirinin məhkəməyə müraciəti nəticəsində Sultanül üləma oraya dəvət edildi. Məhəmmədəli Mirzənin ünvanını «qəssab dükani» adlandırılmasının səbəbi soruşulduqda «Sultanül üləma» münsiflər heyəti çağırılmasını tələb etdi. Bu bəhanə idə cavab verməkdən boyun qaçırdı və iddia təmin olunmadı» [62, 87].

Bu dövrde Azərbaycanda 50-yə yaxın şəzət və jurnal nəşr olunurdu. Tədqiqatçı Hüseyin Umüd onlardan səkkizinin Azərbaycan-fars, birinin Azərbaycan, qalanlarının farsca çıxdığını qeyd edir [65, 49].

1906-ci ildə Təbrizdə «İttihad», «Azad», «Dəbistan», «Əcnümən», «Azərbaycan», 1907-ci ildə «Hərfe-həqq», «Mücahid», 1908-ci ildə «İttihad» (II), «Həşərətül-ərz», «Xeyrəndiş», «Molla əmi», «Naleyi-millət», 1909-cu ildə «İstiqlal», «Buqələmun», 1910-cu ildə «Təbriz», «Şəfəq», 1911-ci ildə «Səadət» qəzetləri nəşrə başladı. Bu illərdə Urmiyə şəhərində «Fərvərdin» (1911) və «Fəryad» (1907) qəzetləri, Həmədanda «Ülfət» (1907), Kəmaliyyə (1910), «Səa-

dət» (1907), Ərdəbildə «Bərge-səbz» (1908) qəzeti, «Şəfq» (1911), «Mükafat» (1909) qəzetləri nəşr olunurdu.

Məşrutə inqilabı dövründə mətbuat həqiqətən dövrünün ictimai-siyasi və ədəbi həyatının güzgüsnə çevrilmişdi. Bu dövrə xas olan xüsusiyyətlərdən biri də yaranan ədəbiyyatın ayrıca kitab və digər bədii nümunələrdə deyil, məhz mətbuat səhifələrində eks olunması idi. Məsələn, Əşrəfəddin Gilani tərəfindən Rəstdə nəşr olunan «Nəsimi-Şimal» qəzetinin eksər səhifələri şeir nümunələrindən ibarət idi. Yusifxan Etilsalınmülkün redaktorluğu ilə çıxan «Bahar» qəzetində Yusif xanın şeirləri və rus, fransız, ərəb ədəbiyyatından etdiyi tərcümələr əsas yer tuiurdu. «Sure-İsrafil» qəzetində bu mətbu orqanının baş yazısı Əli Əkbər Dehxudanın daimi rubrikası olan «Çərənd pərənd»də o dövr üçün yeni olan siyasi felyetonun nümunələri verildirdi.

İstanbul şəhərində azərbaycanlı ziyalıların daha iki mətbu orqanı çap olunurdu. Bünlərdən biri Seyid Həsən Təbrizi və Seyid Məhəmməd Tofiqin rəhbərliyi ilə 1909-1920-ci illərdə nəşr olunan «Şəms» qəzeti idi. İstanbulda nəşr olunan «Şeyda» adlı digər qəzətin redaktoru təbrizli Hacı Həsən xan Cəfərzadə idi. Azərbaycan və fars ~~dillərində~~ nəşr olunan bu qəzet demokratik yönlü idi və öz səhifələrində siyasi satirik materiallara geniş yer ayıırıldı. İstanbulda ~~təhsil~~ alan azərbaycanlı tələbələr qəzetdə fəal iştirak edirdilər.

Inqilab illərində İranın digər şəhərlərində də azərbaycanlı inqilabçı publisistlər tərəfindən bir sıra qəzetlər nəşr olunurdu. Tehranda M.Rəsulzadənin və Əbuziyalının redaktorluğu ilə «İrane-noy», S.H.İbrahimzadənin redaktorluğu ilə «Carçiye-millət», Rüşdiyyənin qələmi ilə «Tehran», Həsənxan Təbrizinin mühərrirliyi ilə «Əsr», Mahmud Əfşarın redaktorluğu ilə «Cənteye-paborəhne», Xorasanda Məhəmmədsadıq Təbrizi və S.H.Ərdəbilinin redaktorluğu ilə «Xurşid» və «Xorasan» qəzetləri çıxmış, Tehran sosial-demokrat təşkilatının orqanı «Sure-İsrafil» qəzətinin redaktorlarından biri Mirzə Qasimxan Təbrizi (Sure İsrafil) ol-

muşdur. Cənubi Azərbaycanın tərəqqipərvər ziyalıları, o cümlədən S.Salmasi, Mirzə Qafar xan Zunuzi, Heydər Əmi-oğlu və buşqaları Zaqqafqaziya mətbuatında da, xüsusilə «İrşad» qəzetiinin İran'a aid səhifələrində, Tiflisdə çıxan sozial-demokrat qəzetlərində İranda ictimai-siyasi vəziyyətə və inqilabi mübarizəyə həsr edilən demokratik məzmunlu məqalələrlə çıxış edirdilər [8, 47].

1910-1911-ci illərdə Azərbaycanda vətənpərvərlik və azadlıq ideyalarını təbliğ edən digər milli burjua mətbuatı, o cümlədən Təbrizdə «Şəfəq», «Təbriz», Xoyda «Mükafat» və «İslah», Urmiyada «Fərvərdin» qəzetləri dərc olunurdu. Bu dövrdə hərbi müdaxiləyə qarşı xalq hərəkatının təşkiline kömək mətbuatın əsas mübarizə hədəfini təşkil edirdi. Bu zaman mütərəqqi qəzetlər Səttarxanla Bağırxanın adından xalqa müraciətlə yazılan bəyanatları dərc etməklə mühüm iş göründü (Kəsrəvi). Onlar bu müraciətlərdə xarici müdaxiləyə qarşı kəskin etirazlarını bildirir, çar konsulluğunun inqilabçılarla qarşı uydurduğu «quldurluq», «iqtişaşçılıq» böhtənlərini rədd edir, xalqı sayıq olmağa, konstitusiyanın müdafiəsi uğrunda mübarizəni davam etdirməyə çağırırlar.

«Şəfəq» qəzeti 1910-cu ildə yaranan və Təbrizdə gizli iş aparan demokrat təşkilatının qeyri-leqal mətbuat orqanı idi. Yaranan bu qəzet öz kəsərli yazıları ilə xüsusilə fərqlənir, milli istiqlaliyyət və demokratiya uğrunda mücadilənin inkişafına mühüm təsir göstərirdi.

«Şəfəq» qəzetiin şücaət və cəsarətli, kəskin mübarizə xətti, xüsusilə atəşin vətənpərvərlik ruhundakı məqalələri çarizmin hiddət və qəzəbinə səbəb olurdı.

Mətbuatın ifşaçılıq fəaliyyətində intibahnamələrlə yanaşı kitabçalar nəşrindən geniş istifadə olunurdu. 1909-cu ilin may-iyun aylarında müdaxiləçilərin inqilabçılarla və dinc əhaliyə qarşı azığlıq və soyğunçuluq əməllərini ifşa edən çoxlu kitabça buraxıldı, onların mətni «Mükafat» qəzetiində, habelə mühcir mətbuatında dərc olunub yayılırdı.

Terrora və təqiblərə baxmayaraq inqilabdan sonra mütərəqqi qüvvələr öz mətbuat fəaliyyətini tədricən bərpa et-

məyə başladılar, onların içərisində «İnsaf» qəzeti xüsusilə seçilərdi. Qəzet demokrat təşkilatına mənsub olan Xiyabani, İskəndəri və İbrahim Şəbüstərinin başçılığı ilə 1913-cü ilin payızından gizli surətdə nəşr olunmağa başladı.

«İnsaf» qəzeti elə bir şəraitdə nəşrə başlamışdı ki, İranda azadlıq və irtica qüvvələri arasında məclis və konstitusiyanın bərpası və xarici hərbi müdaxiləyə münasibət məsələləri ətrafında kəskin siyasi mübarizə gedirdi.

Əksinqilabi çevriliş yaratmaq cəhdinin Azərbaycan feodallarını silahlı çıxışa təhrik etməsi mütərəqqi mətbuatın kəskin tənqid hədəfinə çevrildi. «Səfəq», «Təbriz» qəzetləri «Qardaşlar, birləşin! Azadlıq düşmənlərini qovun!» çağırışları ilə xalqı mübarizəyə çağırır, daxili və xarici düşmənlərin fitnələrini ifşa edirdi.

Bu zaman İstanbulda əsasən azərbaycanlı inqilabçı ziyahılar tərəfindən Azərbaycan və fars dillərində nəşr olunan demokratik istiqamətli satirik «Şeyda» qəzeti də əcnəbilərin İran işlərinə hərbi-siyasi müdaxiləsinə kəskin etirazını bildirir və hakim dairələri kəskin tənqid atəşinə tuturdu.

Inqilab məğlub olduqdan sonra ölkənin hər yerində olduğu kimi, Cənubi Azərbaycanda da bütün demokratik təşkilatlar qadağan edildikdə demokratik qəzetlər bağlandı, onların leqal fəaliyyəti yenidən dayandırıldı. Bunun əksinə, əksinqilabçı qüvvələr və hakimiyyətini möhkəmlətmək üçün mətbuatdan daha geniş istifadə edirdi [8,47].

Bu dövrda qatı monarchist məsləkli və imperializmə xidmət göstərən «Fikir», «Tofiq» kimi (mürtəcə mövqeda duran bu iki qəzeti redaktorları mənşəcə erməni idi – P.M.) əksinqilabi qəzetlər nəşr edilirdi ki, bunlar maliyyə cəhətdən çar konsulu tərəfindən təmin olunurdu.

Meydanı boş görən həmin qəzetlər xalq kütlələrini aldatmaqdə irtica əlində bir silaha çevrilmişdi.

«İnsaf» qəzeti yazındı ki, bunlar köhnə istibdadçı və din alverçisi idi. Azərbaycan xalqını təmsil edə bilməzlər: «Milletimiz şəhidlərin qanı bahasına aldığı məşrutədən əl çəkməyəcəkdir. Yaşasın və paydar olsun qanuni-əsasi və məcli-

si-milli! Ey vətənin şərəfli övladları, düşmən müqabilində əyilməyin başınızı uca tutun, vətənin istiqlalı, məşrutə və azadlığının ehtiyacı sizin mətanət və hümmətinizə bağlıdır [86].

«ƏNCÜMƏN» qəzeti 1906 - 1911

Təbrizdə Məşrutə qanunu elan edildikdən sonra çıxan mətbu orqanı «Ruznaməyi-milli» («Milli qəzet») olub. Bir müddət sonra bu ad da dəyişilib «Cəridəyi-milli» adı ilə çıxdı. Qəzet 38 sayından «Azərbaycan əyalət əncüməni»nin rəsmi orqanı kimi fəaliyyət göstərərək «Əncümən» adı ilə yayıldı.

Qəzet 1906-ci ildə oktyabr ayının 19-da Təbrizdə Mirzə Əli Əkbər Vəkilinin redaktorluğunu ilə nəşr olunub. İlk illərdə həftədə 2 dəfə, Mahmud Qənizadənin redaktoru olduğu illərdə isə həftədə 3 dəfə çap olunub.

Qəzətin adının altında bu sözlər yazılırdı: «Xalqın və tacirlərin istəyi üzərinə bu qəzet çox-sadə bir dildə yazılmış».

Qəzətin titul səhifəsində XI-XIV əsrдə Azərbaycanın Atabəylər dövlətinə mənsub olan, sonralar isə Qacarların rəsmi embleminə çevrilən Şir və günəş əks olunmuşdu.

Qəzətin nəşri 1911-ci ilədək davam etmişdir. Qeyd etmək lazımdır ki, «Əncümən» Məşrutə inqilabı dövründə işiq üzü görən ilk milli orqan idı. Bununla yanaşı, o dövrdə qəbul olunmuş İran və Cənubi Azərbaycan mətbu orqanlarına tətbiq edilən qaydalardan yan keçərək, yəni Mətbuat Nazirliyinin icazəsi olmadan nəşrə başlamışdı. Bu qəzet o dövrdə İranda azad mətbuat anlayışının ilk qaranquşu idi. Qəzət əsasən Əncümənin və Milli məclisin müdafiə etdiyi müzakirə və qərarları, həmçinin konstitusiyanın həyata keçirilməsi ilə bağlı xalqın tələblərini ardıcıl çap edirdi. Bununla yanaşı qəzətdə müxtəlif şəhərlərdən konstitusiyanın qaydalarını kobudcasına pozan ünsürlərin əməllərini ifşa edən etiraz məktublarına yer ayrıılırdı.

Qəzət çarizmin və İngiltərənin İrana qarşı hərbi-siyasi

müdaxilə planlarını aşkara çıxarmağı və xüsusilə 1907-ci il ingilis-rus sazişinin müstəmləkəçilik və işgalçılıq məqsədlərini açıb göstərməklə antiimperialist hərəkatın qüvvətlənməsinə böyük xidmət göstəirdi. Bu cəhətdən qəzetiñ siyasi şərhəri çox təsirli idi: «İngiltərə və Rusiya dövlətinin bu miüadəni bağlamaqdan... əsl məqsədlərini işgalçılıq müstəmləkəçilik, özlərinin siyasi, eyni zamanda iqtisadi-ticarət mənafelərini təmin etməkdədir» [8, 246].

Məşrutədən sonra ortaya çıxan əyalət və vilayət əncümənləri arasında ən önməli və güclü mövqeyə sahib olan «Təbriz milli əncüməni» orqanı olaraq yayınlanan, yalnız Təbriz və Azərbaycanda deyil, İranın hər tərəfində özəlliklə də Tehranda cərəyan edən Məşrutə xəbərlərini ehtiva etdiyindən çox önməli bir yerə sahibdi. Məmmədrza Heyət qəzətdə Azərbaycan türkçəsinin durumu ilə bağlı yazırırdı: Qəzetiñ bəzi saylarında çıxan bir neçə şeir istisna olmaqla tamamilə farsca nəşr olunurdu. Amma qəzetə verilən elan və xəbərləri nəzərə alsaq bəzi hallarda türkçə olurdu» [108, 1384, № 138-139, 31].

Tədqiqatçı M.Heyət «Əncümən» qəzetiñ saylarını araşdıraraq ona ayrıca məqalə həsr etmişdir. Onu cüzi dəyişikliklə oxucuya təqdim edirik.

Qəzetiñ 9-cu sayında verilən bir elanda Təbrizin «Ədəbiyə» məktəbində heç məktəbə getməmiş 7 yaşında uşaqların 4 ay içində fars, türk və ərəb dilində yazüb-oxumaq təklifi verildiyi və məktəbin ana-atalar qarşısında sınaqdan keçirildiyi bildirilmişdir. 32-ci sayında eyni məktəb öyrəncilərinin, müəllimlər ilə birlikdə Təbriz Əncüməninə gedib «Əncümən» üzvlərinə türkçə şeirlər oxuduqlarını, Əncümənin məktəbə 25 tūmən yardım etdiklərini və qəzetiñ hər həftə 60 nüsxə öyrəncilərə pulsuz göndərilməyi xəbəri və orada oxunan şeirlər dərc olunmuşdur. Şeir belə başlayır:

*Məktəbdər ənbiyadə nəbilik əlaməti,
Məktəbdər ovliyadə vəlilik səadəti.
Məktəbdər aləmdə yetirən hər hidayəti,
Məktəbdər orgədən biza əmri-şəriəti.*

Qəzetiñ 44-cü sayında yenə də «Səadət», «Ədəbiyyə», «Nübar» məktəblərinin öyrəncilərinin müəllimləri ilə birlikdə teleqraf mərkəzinə getdikləri və orada şeir və xitabə oxuduqları bildirilir. Oxunan xitabədən sadəcə «Biz bir qasıq qanımızı əlimizə alıb millətə nisar (qurban – P.M.) eləməyə gəlmışık» cümləsini örnek verərək oxunan şeir tamam çap edilmişdir:

*Əməlimiz, əşkarımız iqbali-vətəndir,
Sərhədimizə qala bizim xaki vətəndir
Dava günü yeksər görünən qanlı kəfəndir.
İranlılarıq can veribən, nam alaruq biz,
Davada şəhadətlə kam alaruq biz.
İranlı adı hər ürəgi lərzə salandır,
Əcdadımızın hibəti^{*} məərifə cahandır.*

Eyni sayda «Pərşəriş» və «Rüşdiyyə» məktəbi öyrənclərinin də oxuduqları xitabələr nəşr edilib.

«Əncümən» qəzetiñ 116-ci sayının sonluğu, 3-cü səhifənin isə yarısı türkcədir. Türkçə olan mətnlər əslində «Səadət» və «Nübar» məktəbləri müəllimlərinin danışmalarından ibarətdir. Məktəb öyrənciləri ilə müəllimlərinin türkçə şeirlər oxuyub, çıxış etmələri Təbriz məktəblərində türkçənin təliminin hələ güclü olduğunu göstəricisi idi. Ancaq şeirlərdə və danışmalarda diqqəti çəkən ən önemli xüsusiyyət Cənubi azərbaycanlılar üçün iranlılığın üst kimlik kəlməsi və onun hər bir danışmada vurğulanmasıdır.

Qəzetiñ 107-ci sayından etibarən əyalət və vilayət əncümənlərinin qanun layihəsi sırayla yayınlanmışdır. Layihəyə görə hər bir əyalətdə «Əncümən»in bir əyalət əncüməni (məclisi) qurulmuşdu.

Əncümən üzvləri xalqın səsi ilə seçilir, seçicilərin İran təbəəsi və 21 yaşından yuxarı olması, əyalətdə evi və mülkü bulunması, ya da bir baş vergi verməsi şərtidir. Qadınlar seçimlərə qatılı bilməzlər. Namizədlərə gəldikdə isə ən az 30 yaşında olub, farsca oxumağı, yazmağı bilməlidirlər.

-
- Burada bəxşişi – P.M.

Məşrutənin ana yasasında rəsmi dildən söz edilmədildiyi halda, farsca yazış-b oxumağın şərt bildirilməsi və dolayısı ilə də sadəcə türkçə oxuma-yazma bilən bir insanın Azərbaycan əncuməninə seçilməsinə namizəd olmaqdan məhrum edilməsi məqbul məşrutə dövründə fars dilinin daha rəsmi status qazanmasına yol açan və türkçənin artıq rəsmi mərkəzlərdə bir işə yaramayacağı anlayışına gələn bu maddə türklərin məşrutə dövründə uğradıqları ən böyük zərər olmuşdur. Mərkəzi hökumətin türklərin əlində bulunması və Məşrutə hərəkatı bayrağının da azərbaycanlıların əlində olması, türkçənin də farscanın yanında rəsmi status qazana bilməsi əlverişli bir şərait yaratmasına rəğmən Azərbaycan aydınları bütün İranı qurtarmaq naminə Azərbaycanı tamam unutmuşdular.

Qəzeti 1907-ci ildəki 1-ci sayında Bakıda nəşr olunan «Füyuzat» qəzetiindən götürülmüş «Nizami Gəncəvinin oğluna nəsihəti» yazısı verilmişdir. «Əncümən» qəzetiinin 1907-ci ildəki 10-cu sayının birinci səhifəsində Parisdən «Osman və iqtisadi tərəqqi cəmiyyəti» tərəfindən Təbriz milli əncuməninə göndərilən bir məktub və ikinci səhifədə isə «Əncümən» tərəfindən verilən cavab yayımlanmışdır. Cavab məktubunun sonunda qəzet tərəfindən belə bir açıqlama verilmişdir: «Farsca oxuyan dəyərli oxucu və abunəçilərimizə bir az çətin olsa da osmanlı türkçəsi ilə yazılmış olan bu iki məktubu müqəddəs Əncümən üzvlərinin istəyi üzrə çevirmədən olduğu kimi nəşr edirik [108, 1384, №138-139, 34-37].

«AZƏRBAYCAN» dərgisi 1906

Şərqi aləmində böyük əks-səda doğuran «Molla Nəsrəddin»in nəşrindən 8 ay sonra onun təsiri altında Arazın o biri tayında - Təbrizdə «Azərbaycan» satirik dərgisi çap olundu.

«Azərbaycan» dərgisinin redaktoru Əliqulu Səfərov Cənubi Azərbaycanın istedadlı publisistlərindən idi. O, hələ XIX əsrin sonlarında «Şəbnamə», «Ehtiyac», «İqbəl» kimi qəzetləri təsis etmişdi.

Ə.Səfərovun oğlunun atası haqda yazdığı xatirəsindən məlum olur ki, «o gənc yaşlarında atasının yanında Rusiya və Türkiyədə ticarətxanaların idarəsi ilə məşğul olurdu. Bu ölkələrdə İran hökuməti tərəfindən sürgün edilmiş siyasi mühacirlər və yerli mütərəqqi ziyalılar ilə səx təmasda olur. sonralar vətənə xidmət etməkdən ötrü ticarəti tərk edib vətənə dönür».²

Ə.Səfərov Təbrizdə öz həmfikirləri ilə bərabər gizli bir cəmiyyət yaratmışdı, «Gizli əncümən» adlanan bu mərkəzdə onunla yanaşı dövrün vətənpərvər ziyalıları iştirak edirdilər. Ə.Səfərov qəzet və digər nəşrləri xalqı ayıltmağın ən təsirli vasitələrindən biri hesab edirdi. 1892-ci ildə Ə.Səfərov Təbrizdə «Şəbnamə» adlı kiçik ölçülü satirik qəzet-vərəqə buraxmağa nail oldu [110, 1946, №26].

Ə.Kəsrəvinin yazdığını görə Əliqulu Səfərov «gizli əncümə»nin üzvü olmaqla bərabər Məmmədəli Mirzənin «gizli polis» rəisi idi. M.Mirzəyə gələn raportlar, məktublar Əliqulu xanın əlindən keçirdi. O, bu vəzifəsindən istifadə edərək əlbir və həmfikir olduğu yoldaşlarını polisdən qoruyur, həm də ölkədə baş verən cinayətləri, mənfi halları açıb «Şəbnamə»də yayır, geniş kütłələri xəbərdar edirdi.⁴

Xalqın ehtiyac və arzularını sadə anlaşıqlı dildə, yeri gəldikdə isə gülməli şkillərlə özündə eks etdirən «Şəbnamə» Ə.Səfərovun redaktorluğu ilə qeyri-leqal çıxarılırdı. Bu mətbə ümuməsi xalq arasında böyük maraq və rəğbətlə qarşılanır, əl-əl gəzirdi. «Şəbnamə» primitiv jelatin üsulu ilə hazırlanğından onu böyük tirajla yaymaq mümkün deyildi. Ona görə də Ə.Səfərov sonralar litoqrafiya üsulu ilə o dövrün müasir mətbuat standartlarına uyğun olan «Ehtiyac» (1898), «İqbəl» (1898) qəzetlərini və «Azərbaycan» (1906) dərgisini nəşr edir.

«Ehtiyac» qəzetiñin cəmi yeddi sayı işiq üzü görmüşdür. Sonuncu sayda Ə.Səfərov yazdı ki, iranlılar hətta çaydan üçün də xaricilərə möhtacdırlar. Bu acı həqiqətlə barışa bilməyən Azərbaycan hakimi Əmirnazim Gorusi qəzeti bağlamış və Ə.Səfərovu cəzalandırmışdı. Ə.Səfərov bundan

sonra «İqbal» adlı qəzet çıxarmışdı. «Ehtiyac»ın bir növ davamı olan «İqbal»ın ömrü çox qısa olmuş, onun cəmi dörd sayı işiq üzü görmüşdü.

«Molla Nəsrəddin» dərgisinin nəşrini Ə.Səfərov böyük sevinc hissi ilə qarşılımışdı. Qafqazın mütərəqqi ziyalıları ilə yaxından əlaqə saxladığı üçün çox ehtimal ki, Ə.Səfərovun «M.Nəsrəddin»in redaktoru C.Məmməd-quluzadə ilə yaxından tanışlığı olmuşdur. Ona dərginin ilk nömrələrində gizli imza ilə çıxış etmək də müyəssər olmuşdu. Bir neçə mənbə Ə.Səfərovun «Molla Nəsrəddin»də Xortdan imzası ilə çıkış etməsini təsdiq edir.*

Mətbuat sahəsində zəngin təcrübəyə malik olan artıq satirik qələm əhli kimi ad çıxaran Ə.Səfərov «Molla Nəsrəddin» dərgisinin nəşrindən ruhlanaraq Cənubi Azərbaycanda «Azərbaycan» adlı satirik dərgi dərc edir. Dərgi həftədə bir dəfə kiçik formatda, 8 səhifədə nəşr edilirdi. Birinci səhifəsi fars dilində, qalan səhifələri isə Azərbaycan dilində idi. Karikaturalar adətən sonuncu səhifədə verilirdi. Dərginin cəmi 20-dən artıq (təxminən 24) sayı işiq üzü görmüşdü. Dərginin redaktoru Əliqulu Səfərov, naşırı Mirzə Ağa Təbrizi idi.

İlk sayda şeir parçaları əsasən Azərbaycan, nəşr hissəsi isə farsca verilirdi. Sonrakı saylarda Azərbaycan dili üstünlük təşkil etməyə başladı.

«Azərbaycan» dərgisi istər forma və üslub, istərsə də məzmun və ideya baxımından «Molla Nəsrəddin»ə çox benzəyirdi.

«Azərbaycan» dərgisinin ilk sayının titul səhifəsində «Molla Nəsrəddin» dərgisinin daimi emblemi olan mollanın rəngli surəti eks olunub. Bununla bildirilirdi ki, Təbrizdə «Molla Nəsrəddin»in təmsilçisi meydana gəlmışdır. Səkildə təsvir olunmuş Molla Nəsrəddin sanki onunla yanaşı dayanmış yerli mollaya – Hacı babaya xeyir-dua verir. İkinci nömrədən isə Hacı baba tək verilirdi.

- Bu imza ilə başqa mollar Nəsrəddinçilər də (məs. Ə.Haqverdiyev) jurnalda çıkış etmişlər. Onları bir-birindən ayırd etmək mətbuat tarixçilərinin öhdəsinə verilir.

«Azərbaycan» dərgisində öncə İranda həmişə elmin və mədəniyyətin, tərəqqinin önündə gedən Azərbaycan ziyalıları Tahir Təbrizi, Mehdi ağa Təbrizi, Məmmədəli Təriyət, Həsən Tağızadə ölkədə və xaricdə «Əxtər», «Hikmət», «Gəncineyi-fünun» və s. kimi dəyərli mətbü orqanlarını təsis etmişdilər. Bu qəzetlər fars dilində nəşr olunur, daha çox ziyalı təbəqəsi arasında yayılırdı. Müəyyən hissəsi Azərbaycan tükcəsində yazılaraq gizli yolla hazırlanmış xalq arasında yayınlanan vərəqə və kiçik formatlı qəzetlər qeyri-müntəzəm və pərakəndə şəkildə olurdu. Vaxtilə Mirzə Cəlinin «Molla Nəsrəddin» üçün söylədiyi «yazında böyük cürətimiz o oldu ki, açıq ana dilindən yazmaqdan biz usanmadıq» dahiyənə kəlamını Əliqulu Səfərova da aid etmək olar.

Birinci nömrədə «Xitab beqələm və müqəddimə» sərlövhəli baş məqalədə nəzm və nəsrlə dərginin məram və programı ifadə edilirdi. Sonra Hacı Baba imzası ilə «Ey vətəni-mehriban» şeri verilmişdi. Üçüncü səhifədə ölkədə və qonşu ölkələrdən: London, İstanbul, Bakı, Naxçıvan, Miyana, Xorasan, Tehrandan xəbərlər verilirdi. Dörd və beşinci səhifələr karikaturalarla bəzədilmişdi. Yeddinci səhifədə Hacı Babanın imzası ilə «Molla Nəsrəddin»ə cavab yazısı getmişdir.

«Azərbaycan» dərgisində illüstrasiyaları Hüseyin Behzad Müsəvvirzadə çəkirdi. «Azərbaycan» dərgisinin 6 sayında dərc olunmuş yazıda xalqı bir növ uyğusundan ayıldıb, siyasi dərs verirdi:

«Cənab Hacı Baba, bir gün evdə oturmuşdum. Azərbaycan ruznaməsini gətirdilər. Vaqədə əvvələn müqəddəs ziyarətdəki biz Azərbaycan üçün bir mayeyi-iftixardır çox şad oldum. Məşrutənin əvvəlinci şüunatından (bəyanatından – P.M.) birisi məclisi şurayı-milidir. Onun da əvvəlinci bəyanatından birisi məsuliyyəti vüziradır. Bunların hamısı ondan ötrüdür ki, bundan sonra millət hamısı asudə olsun və xarici bizlərə əl tapmasın və onda dəxi möhtac olmayıq daha bundan sonra heç bir bədfitrət karguzarlıq verə bilməz

ki, erkək it kimi dişi qurda rəfiq olub bir-bir qoyunları qurda verə, daha bundan sonra Məsudi mülk kimi xalq namusunu pula satan və füqaranın ruzisini həbs edən rəis divanınxana olub gündə 7 tūmən rüşvət alıb daşları, qumları biz biçarə millətə çörək əvəzinə yedirə bilməz» [70, 1907, № 6, 2].

Dərgidə siyasi xarakter daşıyan karikaturalar az deyildi. «Azərbaycan»ın ikinci sayının birinci səhifəsində Hacı Mirzə Ağasının şəkli təsvir olunmuşdu. Əksin aşağısında onun dili ilə bu sözlər yazılmışdı: «Şor suyun nə qabiliyyəti və keyfiyyəti var ki, vaxtımı ona sərf edim».

Burada Xəzər dənizində söhbət gedirdi. Hacı Mirzə Ağasının timsalında Rusyanın Xəzər dənizi ilə bağlı iddialarına qarşı heç bir müqavimət göstərməyən yüksək rütbəli məmurların etinasızlığı və dövlət əhəmiyyətli məsələlərə barmaqarası baxması kəskin tənqid olunurdu. Dördüncü sayının birinci səhifəsində Mirzə Əli Əkbər xan Atabayın dizi üstündə İranın xəritəsini tutub orada əli ilə Azərbaycan əyalətini göstərərək dediyi sözlər eks olunub: «Əslən mənim ürəyim Azərbaycana bağlı deyil, gələcəkdə bu vilayəti kəsib atmaq lazımdır».

Digər bir karikaturada qoyun sürüsünün içine düşmüş canavar və uzaqdan bu mənzərəni görən iki nəfər göstərilir. Şəklin aşağısında yazılıb: «Ay, haray, canavar qoyun sürüsünün axırına çıxdı». Yaxınlıqda sürüünün çobanı elə dərin yuxuya gedib ki, onu heç top-tüsənglə də oyatmaq mümkün deyil. Karikaturada obrazlı şəkildə canavarın sisində ölkənin təbii sərvətlərini amansızcasına istismar edən yadellilərə, çobanın simasında isə ölkəni idarə edə bilməyən başçıya işarə edilir – şah və onun sarayı tənqid olundu.

Dərginin hər səhifəsində belə mənali şəkillərə rast gəlmək olardı. Onu xalq arasında populyarlaşdırın bu cür rəngarəng şəkillərlə bərabər, həm də yerli şairlər tərəfindən yazılmış düzlu-məzəli şeirlər idi. Qəzetdə Azərbaycan türkçəsində çap olunmuş şeirlər Təbrizdə dildən-dilə gəzir, hətta uşaqlar da həmin şeirləri əzbər bilirdilər.

«Molla Nəsrəddin» jurnalının nəşr nümunələrində Mirzə Cəlil və Əbdürrəhim bəy Haqverdiyevin, şeir parçalarında isə M.Ə.Sabir və Əli Nəzminin təsiri aydın olunurdu. Sabirin şeirlərinin ruhu cənublu şairlərə çox doğma idi. Sabirə nəzirə, cavab və təqlid şəklində də yazılın bu şeirlərin müəllifinin adı gizli saxlanırırdı. Dərgidə Seyid Rza Sərraf, Əbdülhüseyn Xazin kimi şairlərin iştirakı şübhəsiz idi. Həmid Məmmədzadə onların sırasına Ləli və Mirzə Əli Möcüz kimi şairləri də daxil edirdi.

«Azərbaycan» dərgisində dərc olunmuş şeirlərdə M.Ə.Sabirin təsiri aydın duyulur:

*Ey Molla əmi, boş yerə cindarə sataşma,
dindarə dolaşma!
Bu hiyləgərə, sahürü qəddarə sataşma,
məkkarə dolaşma...
...İş çoxdu təriqətdə, əya arifi-kamil,
Tərk eylə xətanı, bu xətakarə sataşma!..
rumdarə dolaşma!*

Sabirin «Hə, de görüm, nə oldu bəs, ay balam, iddialərin» misrasından ilham alan Cənubi Azərbaycan şairi eyni vəzn və üslubda şairə cavab şəklində yazırdı:

*Hə, görüşən, yerindədi birbə bir iddiamızı,
Gör necə müstəcab edib tanrı bizim duamızı,
Verdi kəmali-lütf ilə mətləbü müddəamızı,
İndi necə, Molla əmu, mən deyən oldu, olmadı?*

Jurnalın 5-ci sayında dərc olunan felyetonun ana xəttini Sabirin məşhur bir şeri təşkil edir: «İstirahətə məşğul olan üləmamız da Rəştdə, Təbriz və İsfahanda binayı-müxalifət qoyub və milləti-islama heç bir qismi himayələri yoxdur:

*Millət necə tarac olur-olsun, nə işim var,
Düşmənlərə möhtac olur-olsun nə işim var?!*

Yeri gəlmışkən Sabirin haqqında söhbət açdığınıız «Millət necə tarac olur-olsun, nə işim var» misrası ilə baş-

layan bu şeiri «Hikmət» qəzetiinin redaktoru Mirzə Mehdi xan tərəfindən fars dilinə tərcümə edilib «Azərbaycan»da çap olunmuşdur.

Jurnalın ikinci sayında şair Sərrafin Sabirənə üslubda «Çətin xahiş» adlı şeiri dərc olunub. Öz millətini Şərqiñ «ölüm dən də betər» uyğusundan oyatmaq istəyən şair xalqı hərəkətdə olmağa, qurub-yaratmağa, tərəqqiyə səsləyir:

*Ey milləti-islam, oyan vəqt-i-səhərdi,
Dur, gör nə xəbərdi!
Bəsdir, bu qədər yatma, çürürsən, nə xəbərdi,
Dur, vəqt-i səhərdi!
Min yerdən ayıldır səni biçarə əhibba,
Tərpanma sən əsla,
Yatmaq belə olmaz, bu ölüm dən də betərdi,
Dur, vəqt-i səhərdi!*

Dərginin səhifələrində yaxın və uzaq ölkələrdə baş verən hadisələrdən bəhs olunurdu. İkinci sayda Rusiyada baş verən inqilabi hərəkatdan, Rusiya dövlət dumasının gördüyü tədbirlərdən geniş danışılırdı. Məqale müəllifi, görünür, oxuculara gözüəcəq olmayı, onları ziyahların xalqın səy və fədakarlığı bahasına əldə olunmuş Məşrutədən bəhrələnməyə və onu saxlayib qorumağa səsləyirdi. Dərginin səhifələrində Böyük Fransa İngilabı haqqında yazılar dərc olunur, onun mahiyyəti açıqlanır. Bütün bu yazılar oxuculara inqilabi vətənpərvərlik ruhu aşılıyırdı. Ölkədə ziyalıların en ağrılı yeri məktəb və mədrəsə ilə bağlı idi. Ona görə də «Azərbaycan maarifçilik ideyasının xalq kütlələri arasında ~~maarifçilik~~ təbliğinə, yayılmasına çalışırdı. Ana dilində məktəb və dərsliklərin olmaması bir sıra maarifçilərin, xüsusilə Mirzə Həsən Ruşdiyyənin səylərinin mürtəcə ruhanilərin təzyiqinə məruz qalması dərgidə böyük təəssüs hissi ilə qarşılanırdı. Ölkənin, xüsusilə Azərbaycan vilayətlərinin elm, təhsil, sənət sahələrindəki geriliyi satırık qələmlə ifşa olunurdu. İkinci saydakı xəbərlərə nəzər salaq:

«Qərəcədag. Hökumət fövqəladə maddi zayıflarə dözüb,

ağır pullar qoyub bir darülfünun və bir də darüssənaye açıbdır».

«Livan. Lüleyinin ixtira olunmasının ildönümü münasi-bətilə cəşn tutub və müxtərin mücəssəməsini tökmək isteyir-lər».

Jurnalın 5-ci sayında «Gəldi-gedər» imzası ilə bir felye-ton da İranda, xüsusilə Cənubi Azərbaycanda balaca kibrı-tıp belə istehsal olunmadığından danışılır. Ölkənin iqtisadi cəhətdən geridə qalması təqdid edilir. «...Qəzzarə bu gün bazara çıxdım: Mənə kibrit lazımdı. Hər dükandan İran kibriti istədim, tapmadım. Axırı təngə gəlib ayağımı qoyub Peterburqdan bir qutu alıb qayıtdım. Mənim təəccübüm burdadır: ümumi müvəhhidin odu aləmi yandırır, amma ... bizləri də xaricilərin odu yandırır».

Dərgidə imzasız satirik şeirlərdən birində vətənpərvərlik hissi qabarılq verilirdi:

*İstehsal
vətən
İzhar
İstehsal
vətən*
*Aləmdə olub zülm eləmək hər kəsə pişə,
Zülmün ağacı salmış odur hər yerə rişə.
Bu rişəyə lazımdı vuraq ədl ilə tişə,
Ta inki ədalət gələ izharə vətəndə.*

*Bu atəş zülm içrə səməndər kimi yanırıq,
Yaniq, nə qədər taqətimiz varsa dayanniq.*

«Azərbaycan» dərgisini araşdırın Məmmədrza Heyət dərgininin Cənubi Azərbaycan xərincində – İranın müxtəlif yerlərində izləndiyini, eyni zamanda Bakı və İstanbulda diqqətlə oxunduğunu qəzetə göndərilən məktublardan və qəzetiñ elanlarından bəlli olduğunu qeyd edir» [108,1384, №138-139]. Dərginin beşinci sayında dərginin Bakıdakı təmsilçisinin Kazimzadə adlı bir şəxs olduğu bildirilir.

Doqquzuncu sayıda yenə də Bakıda aprel ayının əvvəlində Nikolayevski küçəsində (Hacı Zeynalabdin Tağıyevin mətbəəsində – P.M.) «Tazə həyat» adlı ədəbi, ictimai-siyasi qəzetiñ nəşr olunması ilə bağlı elan verilmişdir.

Dərginin 18-ci sayında Ədirnədən göndərilən bir məktuba cavab şəklində olan bir felyeton dərc olunmuşdur [108,1384, №138-139]. Ədirnəli oxucu «yer üzünün ən əliaçiq sultani kimdir?» deyə bir sorğu ilə «Azərbaycan» dərgisinə müraciət edir. Dərginin yazarına görə yer üzünün ən əliaçiq sultani Osmanlı padşahıdır. Çünkü islam qazilərinin gücü ilə fəth edilən torpaqları kimsədən əsirgəməmişdir. Sonra yazı müəllifi əyani misallar çəkərək yazır: «Məsələn, Misir torpaqlarını rica edirlər, sultan dərhal mərhemət buyurur, sonra Bolqaristani istirham etdilər (istədilər – P.M.), «önəmli deyil» dedi. Bir qrupu Samus adasını aldı, «sizə minnət borcluyam» dedi. Sonra Lubnan (Livan – P.M.) dağını istədilər, «oranı sizə bağışlayıram» dedi. Hərsoqdan (Hərsoqovina – P.M.) söz edilincə, «tamam», dedi. Bosniyaya gəlincə, dərhal təqdim etdi. Kiprısı (Kipr adası – P.M.) istirham etdilər, «məmənnuniyyətlə» dedi: Sonra Kiridi (Krit adası – P.M.) istədilər, onların ümidi qırmadı və nəhayət Makedoniyani tələb etdilər, «sizə layiq deyildir», dedi...».

Sonda Ədirnəli oxucunun «indi sultan nə işlə məşğuldur?» sualına cavabında isə İran-Osmanlı sərhədinə soruşmaq lazımlı – deyə qısa bir cavab vermişdir [108,1384, №138-139].

Doqquzuncu saydan başlayaraq dərgidə şeir və elanlardan başqa digər yazılar farsca verilir. M.Heyət dərgidə dərc olunan elanların yalnız Quzey Azərbaycanla bağlı olanların farsca yazıldığını bildirir. O, öncəki saylarda materialın yazılılığı dil nisbətinin təxminən 50 faiz olduğunu xatırladır. Sonrakı saylarda fars dilində yazıların daha çox yer alması ilə bağlı dərgidə heç bir açıqlama verilmədiyini vurgulayır.

Bizə elə gəlir ki, bunun səbəbini həmin illərdə ölkədəki siyasi-ictimai durumda axtarmaq daha düzgün olardı.

Dövrünün demokratik mətbü orqanı olan «Azərbaycan» dərgisinin sələfi olduğu «Molla Nəsrəddin» kimi xalqa gün ağlayır, onu ictimai fəaliyyətə həvəsləndirir, siyasi şüurun artmasına, yeni mütərəqqi mədəniyyətə qovuşması-

na çalışırdı. Bir gülgü dergisi kimi «xalqı yazmaqnan və kinayəli sözlərnən xabi-qəflətdən oyadıb başa salırdu».

Məmmədlui Abbasi «Azərbaycan» dərgisinə həsr etdiyi məqaləsində ona çox yüksək dəyər verib yazırkı ki, bu illər Azərbaycan millətini həqiqi demokratik azadlıqların məhiyyətini mənimsəməyə sövq edən, xəlqi milli ruhda tərbiyə edən mətbuatın ən mütərəqqi qabaqcıl və irəlidə gedəni «Azərbaycan» məcmuəsi idi [73, 1945, №5, 30].

Şübhəsiz ki, xalqın xabi qəflətdən oyadıb, onun gözlərini açan, «Azərbaycan» kimi bir mətbü orqanı ölkədəki mütrəce qüvvələrin nifrətinin özünə cəlb etməyə bilməzdi. Onlar var qüvvələri ilə dərginin qapanmasına çalışırdılar. Məşrutə inqilabının yüksəlişi illərində düşmənlərin dərgiyə hücumu heç bir nəticə vermədi.

Təbrizdə Məşrutə inqilabının rəhbəri Səttarxanın şəxsən dərgini himaya etməsi mürtəcelərin sükutuna səbəb olmuşdu. İngilab Tehrandan gələn silahlı qüvvələrin ağır hücumlarına məruz qaldıqda mürtəce qüvvələrin də mənfi təsiri dərgi üzərində gücləndi. Ona görə də ilk saylarını da Azərbaycan dilində yazılmış məqalə və bədii yazızlara tez-tez rast gəlinirdi, 9-cu sayından sonra fars dilində yazılmış yazızlara dərgidə daha geniş yer verilməyə başlandı. Eyni zamanda son saylardakı məqalələrin siyasi kəskinliyi azalır, liberalizmə meyl açıq-aşkar duyulurdu. Beləliklə, mürtəcelərin ilk təsiri farsca yazıların çoxluğu ilə nəticələndi, onların sonrakı təsiri dərginin bağlanması ilə nəticələndi.

Dərginin 6 sayında Azərbaycanda və mühacirətdə azərbaycanlılar tərəfindən rejimin qəzəbinə tuş gələn «Əlmərhum və əlməxfur» – «Kamal», «Gənciyeyi-fünun», «Pərvəriş», «Əxtər» və s. mətbü orqanları hörmətlə yad edilirdi.

Az bir müddət fəaliyyət göstərməsinə baxmayaraq «Azərbaycan» dərgisi Cənubi Azərbaycan mətbuatı və ədəbiyyatı tarixin öz yeni töhfələrini verdi. Məşrutə inqilabı dövründə demokratik fikirlərin yayılmasında bu dərginin böyük xidmətləri danılmazdır.

Məşrutə fərmanı verildikdən 9 ay sonra Tehranda «Sure-İsrafıl» (Israfilin neyi) adlı qəzet nəşr olunmağa başladı. Qəzeti imtiyaz sahibi və nasiri Mirzə Qasim xan Təbrizi, redaktorları Cahangir xan Şirazi və Ələkbər xan Dehxuda idi.

Mirzə Cahangirxanın məqalələri əsasən hökumət başçılarının əcnəbi dövlətlərə satılıb ölkəyə xəyanətinin kəskin tənqidinə həsr edilmişdi. Buna görə də yuxarı dövlət məmurlarından tutmuş şahin özü də daxil olmaqla ona kin bəsləyir və məhvini çalışırıldılar. Məhz buna görə də Məclis topa tutulduqdan sonra tutulub Bağşahda həbs olunan Mirzə Cahangirxanı Məmmədəli şah bir gün keçidkən sonra edam etdi.

Ə. Dehxuda gənclik illərində Avropa ölkələrində səfir işləyən qohumu M.Qəffari ilə xaricə gedir, orada Avropa dillərini öyrənir, elmlə məşğul olur. İrana qayıtdıqdan sonra inqilabi hərəkatda yaxından iştirak edir. «Sure-İsrafıl» qəzeti ilə əməkdaşlıq edib siyasi məsələlərə dair xəbərlər hazırlayırdı.

Dehxudanın mükəmməl təhsili, Avropa ölkələrində bir neçə il qalması, Azərbaycan dili vasitəsilə Qafqaz mətbuatı, xüsusilə «Molla Nəsrəddin»lə yaxından tanışlığı onun satirasında demokratik məzmunun daha da güclənməsinə, ölkənin və xalqın dəndlərini və ehtiyacını düzgün başa düşüb göstərməsinə, bir sözlə, satira atəşinin sərrastlığına kömək etmişdir. Bu satiranın gücü bir də onun, nikbin ruhda olmasına idi. Dehxuda ölkəsinin və xalqının işiqli gələcəyinə, səadətinə böyük ümidi bəsləyir və bu ümidi öz oxucusuna aşila-maği bacarırdı.

Ələkbərxan Dehxuda «Sure-İsrafıl»də «Çərənd pərənd» (Ordan-burdan) başlığı ilə müxtəlif imzalarla, əsasən «Dəxo» imzası ilə felyetonlar yazar və bununla da yeni sadə fars nəşrinin ən gözəl nümunələrini yaradırdı.

O, ictimai-siyasi aləmdə baş verən ifşa edə bilirdi. Hadi-sələri öz parodiyalarda satirik bir dillə qələmə alırdı. Deh-

xudanın xalq həyatını tərənnüm edən şeirləri və felyetonları da var idi. Onun ən çox müraciət etdiyi mövzu 1906-1911-ci illərdə baş verən inqilab hadisələri idi.

Dehxudanın satirasında Cəlil Məmmədquluzadənin müsbət təsiri açıq-aşkar hiss olunur. Gündəlik ictimai-siyasi mövzuları satiraya gətirmək, xalqın dilində yazmaq şərəfi Dehxudaya nəsib olmuşdur. O, «Molla Nəsrəddin»ə bağlılığını iftixar hissi ilə qeyd edirdi. Dehxuda Mirzə Cəlilin «İranda hürriyyət», «Dəmdəməkiyə cavab» və s. təsiri altında namfleti də qələmə almışdır. Onun «Molla Nəsrəddin»ə xitabən azərbaycanca bir şeiri də vardır.

Əhməd Kəsrəvi «Tarixi məşruteyi İran» əsərində yazırıdı: «Dehxudanın «Çərənd pərənd» başlığı ilə yazdığı felyetonlar öz ideyası və üslub xüsusiyyətləri ilə «Sure-İsrafil»i Qafqaz «Molla Nəsrəddin»inə və Tərbiz «Azərbaycan»ına oxşadır. Oxucular qəzətin bu hissəsinə can atır, onun rəvac tapmasının əsas səbəbi də həmin yazılar idi» [62, 35].

«Sure-İsrafil»də Dehxudanın iştirakı onun ideya istiqamətini demokratik yöndə daha da möhkəmləndirməklə bərabər ədəbi dəyərini də yüksəltmişdir.

Tanınmış şərqşünas Bertels Dehxuda haqda yazırıdı ki: onun satirası hədəfə sərrast atəş açması və kəskinliyi ilə fərqlənirdi.

Dehxudanın satirası mütləqiyətin riyakar ruhanilərin əleyhinə yönəlmışdı. Həqiqi bir maarifçi kimi, Dehxuda bütün bunlarla birlikdə İranda qadınların hüquqsuzluğunu əleyhinə ardıcıl mübarizə aparırdı.

Mürtəce ruhanilər Dehxudanın öz felyetonlarında dinə sataşdığını bəhanə edərək onu gözdən salmağa çalışırdılar. Dehxuda «Sure-İsrafil»in səhifələrində dinə və şəriətə əsaslanaraq onlara layiqincə cavab verir, islamiyyətdə müsəlmanlıqla şahlığın bir yerə siğa bilməməsini göstərirdi.

Xalqa xeyanət edənlərin səyi nəticəsində məclis bağlandıqdan sonra Dehxuda Məmmədəli şahın cəlladlarının əlin-dən qurtulub İngiltərə səfirliliyinə siğndı və səfirin vasitəciliyi ilə ölkəni tərk etdi. Dehxuda əvvəlcə İsvəçrəyə yollandı,

orada İverdon şəhərində «Sure-İsrafil»in nəşrini bərpa etdi. Cəmin 4-sayıını çıxara bildi.

Bu saylarda da «Sure-İsrafil» öz prinsipial mövqeyində dayanır, İrandakı üsul-idarəni damgalayırdı Dehxuda dostu və məsləkdaşı Cahangirxan Şirazinin ölümünə həsr etdiyi şeirini qəzetiñ 3-cü sayında çap etmişdir. Bu şeir öz ictimai məzmununa görə dövrün şairləri tərəfindən böyük maraqla qarşılanmışdır.

1909-cu illərdə isə Türkiyədə yaşayıb orada «Şuruş» adlı bir qəzet çıxarmaya nail oldu.

E.Braun həmin qəzetiñ İstanbulda iranlıların «Səadət» cəmiyyəti tərəfindən çıxarıldığını, redaktorlarının Seyid Məhəmməd Tofiqlə bərabər Əli Əkbər Dehxuda olduğunu qeyd edir. Çox maraqlıdır ki, tədqiqatçı qəzetiñ əməkdaşları arasında Əhməd bəy Ağayevin də adını çəkir [60, 83].

Dehxuda Məhəmmədəli şah devriləndən sonra İранa qayıtmış, xalq tərəfindən məclisə nümayəndə seçilmişdir. Onun bir sıra əsərləri, o cümlədən 50 cildlik «Lügətnameyi-Ələkbər Dehxuda» kitabı dəyərli mənbələrdən sayılır. Kitabda Azərbaycan satirasının bir çox görkəmli nümayənlərinin əsərlərinə də geniş yer verilir.

1908 - 1911
**«HƏŞƏRATUL ƏRZ», «NALEYİ MİLLƏT»,
«İSTİQLAL» qəzetləri**

1909
Məşrutə inqilabı dövründə bir-birinin ardınca «Naleyi-millət», «İstiqlal» və «Həşəratul-ərz» adlı dəyərli mətbü orqanları çap olunurdu. Onların hər üçünün redaktoru Mirzə Ağa Təbrizi (Münsibəsi) idi.

Mirzə Ağa Təbrizi M.F.Axundovun komediyalarının təsiri altında Cənubi Azərbaycanda ilk səhnə əsərləri meydana gətirmişdi. O, 1871-ci ildə özünün dörd pyesini yazmaqla bu janrin Cənubi Azərbaycanda, eləcə də İranda ilk nümunələrini yaratmış, dramaturgiyanın əsasını qoymuşdur [36].

Mirzə Ağa Təbrizi fars və ərəb dillərini mükəmməl bilməklə bərabər, fransız dilinə də bələd idi. Bir müddət İstan-

bul, Hələb və digər şəhərlərdə İran səfirliliyinin əməkdaşı, Fransa səfirliyində isə mütərcim və münsi (katib – P.M.) vəzifələrində işləmişdir. Sonra Tehran darülfünunda müəllimlik etmişdir. Həmin dövrə «Risaleyi-əxlaqiyə» («Əxlaq haqqında risalə») adlı bir əsər yazmışdır. Bu kitab dərslik və müəllimlər üçün dərs vəsaiti kimi, Azərbaycan maarifinin tarixində əhəmiyyətli yer tutmuşdur [9, 301].

«Həşəratül-ərz» qəzeti Mirzə Ağa Təbrizinin redaktorluğu ilə 1908-ci ildə Təbrizdə işıq üzü görmüşdür. Həftəlik nəşr edilən bu qəzetdə rəngli, humoristik şəkillərə də rast gəlmək olurdu. Cənubi Azərbaycanda «Azərbaycan» dərgisindən sonra «Həşəratül-ərz» ikinci satirik mətbü orqanı idi. Qəzetdə rəssamlıq işlərini Tahirzadə Behzad yerinə yetirirdi.

Onun karikaturaları gülüş və məsxərə hissi doğurur əzici və ayıldıçı xarakter daşıyırıdı. Bu karikaturalar Məhəmmədəli Mirzədən tutmuş ən aşağı vəzifəli dövlət məmurlarına qədər, hamının canına vəlvələ salırdı. Bu rəsmlərin müəllifi Behzad Tahirzadə öz xatirələrində yazırıdı: Bir gün Məşrutə inqilabından söhbət gedərkən qardaşım söhbətarası dedi ki, Mərənd şəhərində polis tərəfindən məlum oldu ki, məmurlar şahın karikaturasını çəkmiş bir rəssamı axtarırlar. «Həşəratül ərz»də çap olunmuş bu karikatura şah çanaqlı bağaya bənzədilmişdi. Əgər onu mənim çəkdiyimi bilsəydilər, şübhəsiz tutub edam edərdilər».

Bu humoristik qəzetiñ birinci və dördüncü səhifəleri ən çox Məşrutə inqilabı ilə bağlı hadisələri eks etdirən karikaturalarla bəzədilmişdi. Belə ki, ikinci sayda təsvir olunmuş iki karikaturadan birində «Xalis müsəlman» adlı şəxs əlin-dəki mişarla «Müsavat» qəzeti adlandırılan ağacı kəsir. (Bu karikatura «Müsavat»ın 22-ci nömrəsinin dayandırılması münasibətlə çəkilmişdi – P.M.). Digər karikaturada təsvir olunmuş iki şəxs çox mühüm bir məsələdən bəhs edirmiş kimi ciddi görkəm olaraq döyüşkən iki xoruz haqqında söhbət edirlər. Qəzetiñ üvəni yazılmış hissədə qalın hərflərlə bu ifadə dərc olunmuşdur: «Hər yerdə qiymət vaxtından əvvəl verilir».

Həftəlik çıxan bu qəzeti nəşr olunduğu il ərzində 48 nömrəsi çap olunmuşdur. Adətən qəzeti ikinci səhifəsində onun məqsəd və məramı açıqlanırırdı: «Siyasətdə heyvanları danışdırın təsvir – qeydli bu qəzet həftədə hələlik bir dəfə çap olunacaq. Kiçik məqalələr tanınmış imzalarla qəbul və dərc edilir».

Birinci sayından qəzeti daimi personajı olan Qafar Vəkil (bazarı dolaşan dəli) idarənin baş katibi kimi təqdim olunur. «Neçə gündür ki, dostlar «Həşəratül ərz» qəzetini gözləyirlər. Düşünürəm ki, görəsən, idarənin baş katibi Qafar Vəkil mətbuat aləminə nə töhfə verəcək. Şərikləri üçün dişiyərək göydən sərçə tutacaq, yoxsa onların keçəl başına dərman sürəcək? Xeyr, keçəl həkim olsayı öz başına dərman edərdi. Qafar Vəkilin bu dərəcədə iş bacarığı olsayıdı, indiyədək özünə bir gün ağlardı» [84, 1908, 1].

Adətən qəzeti materialları Qafar Vəkilin diliylə verilirdi. Onun ifadə tərziyə tanış olmaq üçün ikinci sayında dərc olunmuş «Həşəratül-ərz» qəzetenin bir hissəni izləyək:

«Təbriklər bu gün müsəlman millətinə qələbə bəxş edən iranlılara! Mətbuat aləminə təzəcə qədəm qoymuş bu kiçik idarə səmimanə təbriklərini və xalisanə təşəkkürlərini, bu dəyərsiz məktub vasitəsilə, milli şuranın müqəddəs məclisdə oturanlara, Azərbaycan əyalətinin möhtərəm vəkillərinə, növi-bəşərin xidmətçilərinə və islam məzhəbi mərcələrinə çatdırır. Və qısa dillə Allahdan arzu edir ki, səadət mütəssəməsi olan vücuḍlarını zəmanə bəlalarından məhfuz edib vəzifə borclarını layiqincə yerinə yetirməyə müvəffəqiyyət versin».

«Həşəratül-ərz»in birinci səhifəsində adətən başlıqdan sonra «Kəsalət, ədavət, Fəqan, Biari (arsızlıq)» sözleri qeyd edilmişdi. Qəzet sanki bununla insanda ən pis keyfiyyətləri xatırlatmaqla, onlardan uzaq olmayı tövsiyə edirdi.

Qəzetiñ özəl xüsusiyyətlərindən biri də heç yerdə müdürünn yazı müəlliflərinin və təsisçilərinin adının yazılmamasıdır. Hətta çapxananın adı belə qeyd olunmur. Tədqiqatçıların fikrinə görə qəzet «İskəndəri» mətbəəsində qısa bölü-

mələrlə üç il nəşr olunmuşdur.

Mirzə Ağa Təbrizinin redaktorluğu ilə 1908-ci ildə Təbrizdə nəşrə başlayan həftəlik «Naleyi-millət» qəzeti öz səhi-fələrində həm fars, həm də Azərbaycan dillərində materiallar dərc edirdi. Bu rəsmi qəzet olsa da (Maarif İdarəsinin orqanı idi) orada satirik ruhlu yazınlara da rast gəlinirdi. Qəzeti adını seçərkən Mirzə Ağa Təbrizi [19, 215], qarşıya qoyduğu məqsədi və oradakı yazınlarda nədən bəhs edəcəyi-ni əsas götürmüdü.

1909-cu ildə imperialist qüvvələrin Azərbaycana hərbi müdaxiləsi, Təbrizin çar qoşunları tərəfindən tutuılması nəticəsində demokratik mətbuat orqanları, o cümlədən «Naleyi-millət» fəaliyyətini dayandırmalı oldu.

1909-cu ilin mayında Mirzə Ağa Təbrizi özünün «İstiqlal» adlı qəzetiinin nəşrinə başlayır. E.Braun «İstiqlal» qəzetiinin yaranma tarixi haqqında yazır: «Səttarxan və Bağır xanın başçılığı ilə Təbriz məşrutəçiləri Osmanlı səfəratxanlığında toplanmışdır. 1909-cu ildə çar Rusiyasının qoşunları ara vermədən ölkəyə müdaxilə etdiklərinə görə məşrutəçilər buraya pənah gətirmişdilər. Onlar ziyali və sınaqdən çıxmış şəxslərdən ibarət bir komitə seçmişdilər ki, qəzet bu komitənin nəzarəti altında olmalı idi. Heyətə «Müsavat» qəzetiinin müdürü Məmməd Rza Şirazi və Mirzə Əhməd Qəzvinini daxil idi [60, 215]. Qəzet günaşırı çıxırdı.

«İstiqlal» qəzeti Məşrutə İnqilabının düşmənlərinə başçılıq edən vali Müxbirülsəltənəyə qarşı daha cəsarətlə çıxış edirdi. Qəzet gubernatorun inqilabçıları əzmək üçün mürtəce feodal Rəhim xan və digər qaragüruhçularla əla-qəyə girdiyini və onların inqilabçılara qarşı törətdiyi cinayətləri ifşa edirdi. Məhz buna görə Müxbirülsəltənə hərəkatının digər başçıları ilə birlikdə «İstiqlal» qəzetiinin redaktorunu həbsə aldırdı, qəzeti isə bağlatdırdı [8, 246].

Mirzə Ağa Təbrizinin redaktorluğu ilə çıxan hər üç qəzeti də milli məsələlərə toxunulur, xalqın acınacaqlı vəziyyəti və hökumət əleyhinə çıxışları sadə, anlaşıqlı dildə göstərilirdi.

III BÖLÜM

MƏTBUAT MİLLİ AZADLIQ HƏRƏKATI DÖVRÜNDƏ (1917-1920)

S.M.Xiyabaninin Cənubi Azərbaycanda başçılıq etdiyi milli azadlıq hərəkətanın qələbəsindən sonra Cənubi Azərbaycanda «Azadıstan» adlı dövlətin qurulması. Xiyabaninin ADF-ni yaratması və onun mətbu orqanı kimi «Təcəddüd» (Yeniləşmə) qəzetiñin nəşri (1917-1920). Qəzetiñ redaktorları və aparıcı müəllifləri. «Azadıstan», «Azərbaycan» qəzetiñin nəşri.

Xiyabani hərəkəti yatırıldıqdan sonra Cənubi Azərbaycanda azad fikirli vətənpərvər ziyalıların təqib və təzyiqlərə məruz qalması. Azad söz uğrunda mübarizənin kəskinləşməsi. R.Pəhləvinin hakimiyətə gəlməsi ilə ölkədə olan azlıqlara qarşı milli-ayrışęçkinlik siyasetinin yürüdülməsi.

1913-cü ildən 1917-ci ilə qədər Cənubi Azərbaycanda nəşr olunan mətbu orqanının sayı xeyli azalmışdı. Nəşrini davam etdirən qəzet və jurnallar isə əsasən mürtəce istiqamətli idi.

Həmin illərdə Azərbaycanda bir sıra siyasi təşkilatların şöbələri fəaliyyət göstərirdi. Bunlar ADP, «Irşad və tərəqqiye islam», «Əhrar», «Sosial-demokrat», «Ədalət», «Irşad», «İranianı mütərəqqi» və b. idi. Son iki partiya öz programlarında; «Irşad» – dini və dil birliyinə malik olan Zaqafqaziyanın şərq əyalətləri və Cənubi Azərbaycana öz müqəddərətini təyin etmək hüququ verilməsinə, «İranianıne mütərəqqi» partiyası isə İranda milli azlıqların (qeyri-farsların) ibtidai məktəbdə ana dilində təhsil almasının tərəfdarı idi [22, 74].

Cənubi Azərbaycanda nəşr olunan bu mətbuatdan başqa Bakıda İran sosial-demokratlarının «Ədalət» partiyasının orqanı olan və iki dildə Azərbaycan və fars dillərində nəşr olunan «Beyrəqi ədalət» (1917-1922) adlı ədəbi-siyasi

jurnalı fəaliyyət göstərirdi. «Ədalət» partiyasının əsasən Azərbaycan dilində nəşr olunan «Hürriyyət» (1919-1920) qəzeti də nəşr olunurdu. 1918-ci ilin əvvəllərindən başlayaraq Cənubi Azərbaycan inqilabçılarının köməyi və C.C.Pişəvərinin (Cavadzadənin) rəhbərliyi ilə nəşr olunan «Azərbaycan» və «Hümmət» qəzetləri də Təbrizə göndəriliirdi. Şübəsiz ki, Bakıdan göndərilən bu mətbuat və digər nəşr nümunələri Xiyabani hərəkatına təsirini göstərmışdı.

Birinci cahan müharibəsi başlayandan sonra Çar Rusiyasının İrana təzyiqi azalır və az keçmir ki, Cənubi Azərbaycanda milli mətbuatın nəşri başlanır. 1917-ci ildən başlayaraq mətbuat aləmində mütərəqqi dəyişiklər baş verir. Bu sözsüz ki, qonşu Rusiyada baş verən fevral inqilabı və Quzey Azərbaycandakı olayların təsiri ilə də bağlı idi.

Bu dövrə Cənubi Azərbaycanda «Təcəddüd» və «Azadistan»la yanaşı S.C.Pişəvərinin rəhbərliyi ilə «Azərbaycan» (1918), Ə.Cahanşahinin redaktorluğu ilə «MəRüfat» (1919), Təbrizdə «Loğmaniyyə» məktəbi tərəfindən «Ədəb» (1919), Məsumzadənin redaktorluğu ilə «Bəridge-şimal» (1921), İsmayıllı Mühəndisinin naşiri olduğu «Sədeh» (1922), M.Tərbiyətin redaktorluğu ilə «Gəncineyi-maarif» (1922) və digər mətbu orqanları nəşr olunurdu.

O dövrə Cənubi Azərbaycanın maarif naziri olan görkəmli ictimai xadim Məmmədəli Tərbiyətin dərc etdiyi, ayda iki dəfə çıxan «Gəncineyi-maarif» dərgisində maarif və mədəniyyət məsələləri ilə yanaşı, ədəbi və bədii nümunələrə də geniş yer verilirdi.

«Ədəb» qəzeti redaktoru Əhməd xan Ruhi qəzətdəki yazılarında maarifin elmlərin inkişafı üçün sərbəst fikrə və şüura malik olmayı təlqin edirdi.

O illərdə Azərbaycanda yayınlanan mətbu orqanlarında Xiyabani ənənəsi hiss olunurdu. Xalqı oyadıb onları öz ictimai huquqları ilə tanış etməkdə mühüm rol oynayan mətbuat, ölkədə ümumi savadsızlığın ləğv edilməsi, maarifin geniş vüsət alması və mədəniyyətin inkişafına böyük təsir göstərirdi.

1917-1921-ci illər arasında Cənubi Azərbaycanda 20-dən artıq yaxın müxtəlif istiqamətli mətbəu orqanları çap olunurdu.

Həmin dövrədə Cənubi Azərbaycanın dövrü mətbuatında bir çox görkəmli yazıçı və publisistlər mətbuatın həm yaradıcısı, həm də təşkilatçısı olmuşlar.

Birinci cahan savaşından sonra İranda və Cənubi Azərbaycanda üşyanlar baş vermişdi. Hələ gənc yaşlarında Məşrutə hərəkatında iştirak edən və onun öndərlərindən biri olan Ş.M.Xiyabani sonralar Cənubi Azərbaycan tarixində ilk dəfə olaraq demokratik partiya, demokratik rejim yaratmağa nail oldu. Xiyabani 1918-ci ilin mart ayında «Azərbaycan Demokratik Firqəsini» (partiyasını) yaratdı. 1920-ci ilin 7 aprelində isə «Azadistan dövlətini» qurub onun müstəqilliyini elan etdi.

ŞEYX MƏHƏMMƏD XİYABANİNİN PUBLİSİSTİK FƏALİYYƏTİ

Məhəmməd Xiyabani 1879-cu ildə Təbriz yaxınlığındakı Xamnə qəsəbəsində anadan olmuş, ilk təhsilini köhnə məktəbdə aldıqdan sonra Rusyanın Petrovski (indiki Mahaç-qala) şəhərinə getmişdi.

Məşrutə inqilabının məğlubiyyətindən sonra bir neçə il Petrovsk və Vladiqafqazda yaşayan Xiyabaniyə Rusiyada kı inqilabi hərəkatın yüksəlişi böyük təsir göstərmişdi.

Ölkədəki vəziyyəti görən Xiyabani müvəqqəti olaraq açıq siyasi fəaliyyətdən çəkinmək və gizli işə keçmək qərarına gəlir. İki-üç il yalnız Təbrizdə deyil, İranın digər şəhərlərində də gizli təbliğat aparan Xiyabani və onun məsləkdaşları, 1917-ci ilin fevralından açıq fəaliyyətə keçdilər.

Xiyabani Rusiyada olarkən rus dilini öyrənmiş, çoxlu ədəbiyyat oxumuş, rus siyasi düşüncəsi ilə tanış olmuşdu. O, Quzey Azərbaycanda yaşayan Cənubililərin durumunu yaxından öyrənmiş, Bakıda yerli sosial-demokratlar ilə əlaqələr qurmuşdu.

Rusiya və Qafqazda yaşayan Xiyabani müəyyən fasılələrlə səkkiz ilə yaxın yerli xalqın və dünyanın digər xalqlarının milli-azadlıq dərsləri təcrübəsini mənimşəyərək peşəkar bir ideoloq kimi yetişmişdi.

Rusiya həyatı gənc Xiyabaninin dünyagörüşünün formalasmasında böyük rol oynamışdı. Bir müddət Petrovskda yaşadıqdan sonra Xiyabani təhsil almaq üçün yenidən Təbrizə qayıdır. Burada ruhani təhsili alan Xiyabani şəxsi mütləci nəticəsində ictimai elmlərə yiyələnmiş, fəlsəfə, tarix, iqtisadiyyat, təbiət elmləri, riyaziyyat və ədəbiyyat sahəsində hərtərəfli biliyə malik olmuş, türk, ərəb, fars, rus və fransız dillərində təmiz danişmişdir.

O illərdə Xiyabani Demokrat Firqəsinin (Partiyasının) Azərbaycan şöbəsini qurur. Az sonra o, partiyanın adını Azərbaycan Demokrat Firqəsinə (ADF) çevirərək Tehran-dan ayrılib müstəqil şəkildə fəaliyyət göstərir.

«Xiyabani nitqləri və məqalələri ilə Azərbaycan xalqını milli mücadiləyə ruhlandıırırdı. Xiyabani hesab edirdi ki, Azərbaycana Tehran tərəfindən haqsızlıq edilmişdir. Tehran bu haqsızlığa və ədalətsizliyə son qoymalıdır. Xiyabani Azərbaycanın problemlərinin Konstitusiyasının qüvvəyə minməsi və əyalət əncümələrinin qurulması ilə çözüləcəyinə inanırdı. ADF Tehrandan cavab gözləmədən Azərbaycanın vəziyyətini yaxşılaşdırmaq üçün tədbirlər görməyə başladı. İlk növbədə möhtəkirlik və acliqla mübarizə məqsədilə bəzi qurumlar yaratdı.

Xiyabani bu qurumların işinə şəxsən nəzarət edir və vəzifəsini pis yerinə yetirən şəxslərin adlarını «Təcəddüd» qəzetində dərc etdirirdi. Qəzetdə həmçinin bütün qurumların statistik hesabatları nəşr olunurdu. Xiyabani rəsmən iqtidarda deyildi, amma Azərbaycanda hər şeyi nəzarətində saxlayırdı. Bir ilə yaxın davam edən dövr ərzində Azərbaycan faktiki olaraq ADP tərəfindən idarə olunmuşdur» [75,2006,29-30].

1917-ci ildə Azərbaycandakı milli-azadlıq hərəkatına rəhbərlik edən Ş.M.Xiyabani hələ Məşrutə inqilabı zamanı

həmişə ön cərgədə idi. Xiyabanının siyasi həyatı Məşrutə inqilabı ilə başlamışdır. O, silahlı şəkildə səngərləri dolaşib mücahidləri maarifləndirmək və ruhlandırmaqla məşğul olmuşdu. «Xiyabani» ləqəbini də Təbrizin məşhur Xiyaban məhəlləsində səngər vuruşlarında böyük cəsarətlə döyüşdürübüne görə almışdı. İstər hərbi, istərsə də diplomatik məsələlərin həllində əsas simalardan biri olan Xiyabani məhz bu illərdə ağılli, tədbirli bir strateg və görkəmli bir dövlət xadimi kimi yetişdi.

1920-ci il aprelin 7-də Ş.M.Xiyabanının rəhbərlik etdiyi silahlı üsyən Təbrizdə qələbə çaldı. Cənubi Azərbaycan Azadistan (Azadlıq ölkəsi) adlandırıldı.

Xiyabani milli hökumət başçısı olduğu az müddət ərzində Təbrizdə bir çox islahatlar aparmağa başladı. O, jan-darm təşkilatını genişləndirərək öz başçılığı ilə Milli Qvardiya yaratdı. Məşhur azərbaycanlı maarifpərvər Əbülqasim Füyuzati maarif rəisi təyin etdi. «Məhəmmədiyə» və «Hikmət» adlı iki qadın məktəbi açdı. Bakıdan «İttahadiyeyi-iraniyan» məktəbindən bir neçə müəllim çağrırdı. Xiyabani əyalətdə əmin-amanlığın bərpa edilməsinə çox əhəmiyyət verirdi. Təbrizə gələn xaricilər Xiyabani Milli hökumətin başçısı olduğu zaman əyalətdəki yüksək idarəcilik və nizam-intizam haqqında danışırıldılar. Bütün idarə işləri, nəşriyyat, mitinqlər və çıxışlar Azərbaycan türkçəsində aparılırdı.

Xiyabanının üzərində xüsusi dayandığı problemlərdən biri də Azadistanda qadınların ictimai həyatda iştirakı məsələsi idi. Onun bir sıra məqalələrində «Dünyanın məşhur qadınları», «Dünya qadınlarının tərəqqisi», «Bizim qadınlarımız», «Sabahkı analarımız» və s.) və nitqlərində məhz bu mühüm problemə toxunulurdu. Məsələn o deyirdi, «qadınlarımızın ölkə müqəddəratında və demokratiyanın gələcəyinə böyük payları vardır. Qadınlarımız öz səy və qeyrətlərini, qüvvət və qüdrətlərini vətənin və xalqın xeyrinə işlərə sərf etməlidir» [18,196]. Təbrizdə Xiyabanının təşəbbüsü ilə pulsuz iki qız məktəbinin açılması da bu yolda atılan ilk addımlardan idi.

«TƏCƏDDÜD» qəzeti

Azərbaycan xalqının hüquqları və Azərbaycanın milli istiqlal məsəlesi onun fəaliyyətinin özəyini təşkil edirdi. İstər meydanlarda və ali məclislərdə söylədiyi nitqlərdə, istərsə də yazdığı məqalələrdə Xiyabaninin müasirlərinin xatirələrindən məlum olur ki, gözlə natiqlik qabiliyyətinə malik olan Xiyabani öz nitqlərinin hamısını başa düşəcəyi sadə və anlaşıqlı Azərbaycan dilində söyləmiş, sonra bu nitqlərin çox hissəsi Tağı xan Rüfət tərəfindən fars dilinə çevrilərək «Təcəddüd» qəzetində dərc edilmişdir. Qəzətdəki yazıldarda Xiyabani Azərbaycan xalqının hüquqlarını göstərir, onun milli istiqlaliyyət məsələsinə toxunurdu.

«Təcəddüd» qəzətinin 24-cü sayındakı «Azərbaycan» başlıqlı məqalədə Azərbaycan xalqının tarixi qəhrəmanlıqlarını xatırladır, oxucularında vətənpərvərlik duyğuları oyadaraq oğullarını istiqlal mücadiləsinə səsləyirdi: «Qırğınlar, soyğunlar, zülm və işgəncələr Azərbaycandakı istiqlaliyyət hərəkatı və azadlıq tələblərini məhv edə bilməyəcəkdir».

Ey Azərbaycan, ey demokratik Azərbaycan, başını qaldır!

...Zülm, işgəncə, əzab, müsibət, dar ağacları zəncir və zindanlar möhkəm olsalar da, sənin istiqamət və mətanətinin qarşısında bir-bir əzilib məhv oldu. Təhdidlər, hücum və əziyyətlər, mühasirə və qırğınlar səni parça-parça edib altını üstünə çevirdi. Lakin məglub edə bilmədi.

«Təcəddüd» qəzeti 1917-ci ilin aprel ayından nəşrə başlamışdı. Şeyx Məhəmməd Xiyabanının inqilabi-fəlsəfi görüşlərini eks etdirən «Təcəddüd» qəzətinin müəyyən mərhələdə nömrələri ayrı-ayrı şəxslərin redaktorluğu ilə çap olunmuşdur. Məsələn, 1-ci saydan 58-ci-yə qədər Əbülfəsəd Füyuzatın, 59-cu sayından 86-ciya qədər Tağı xan Rüfətin, 87-ci №-dən 136-ci №-yə qədər Mirzə Əbülfəttah Ələvinin, 137-ci saydan 208-ciya qədər isə Ş.M.Xiyabaninin şəxsən özünün redaktorluğu ilə nəşr olunmuşdur. Ayrı-ayrı vaxtlarda başqa-başqa adamların redaktorluğu ilə çap olunmasına baxmayaraq, qəzet şeyxin özünün nəzarəti altında çıxmış və

əsasən onun ideyalarını təbliğ etmişdir. Qəzetiñ əsas mündəricəsini azadlıq, bərabərlik, elmin təbliği təşkil edirdi. «Təcəddüd» İran tarixində birinci dəfə olaraq milli məsələlər barədə müstəqil və ardıcıl şəkildə bəhs açırdı [27,63].

Qəzetiñ ilk sayında dərc olunan «İran və Rusiya» adlı məqalədə keçmiş Rusiya ilə çağdaş Rusiya müqayisə edilir və xalqı Rusiyaya yeni münasibət bəsləməyə səsləyirdi.

Ş.M.Xiyabaninin başçılığı ilə Cənubi Azərbaycanda başlayan hərəkat yeni bir cərəyanın əsasını qoydu: demokratiya qanunları ilə idarə olunan azad dövlət və xalqa milli haqlarının verilməsi.

Qəzetiñ ilk saylarından birində dərc etdiñi «Həqiqət nur saçacaqdır» başlıqlı məqaləsində Ş.M.Xiyabani yazırıdı: «Artıq Məşrutə qanunlarını icra etmək vaxtı gəlib çatmışdır. Həqiqəti açıq demək lazımdır». Xiyabani Məşrutə qanununa uyğun seçkilərin həyata keçirilməsini tələb edirdi.

«O vaxt çatmışdır ki, sən iibrətamız mənzərə qarşısında bir dəqiqliq dayanıb, fikirləşəsən...

Əgər sən həmin inqilab və mübarizənin vücuduna maddi qüvvə vermiş demokratik Azərbaycansansa, əgər məşrutənin xəmirini yoğurmuş və bərkitmiş qan sənin damarlarında axırsa, vətəndə gedən islah və təmir dövrəsinə hazır olub özündə səy və çalışqanlıq taparsan.

Pozmaq, dağıtmaq asandır. İndi təmir, bərpa və abadlaşdırma zamanıdır.

İstibdad əleyhinə qiyam, əcnəbi istilasına qarşı müqavimət, pozğun daxili ünsürlərlə mübarizədə şücaət və qeyrət, həmiyyət və istiqamət tələb olunur.

Bunların hamısı pak övladların vücudunda vardır. Budur, artıq keçmişin zəhmətlərindən istifadə dövrü gəlib çatmışdır. Keçmişin xarabaları üzərində gələcəyin sarayları yüksəlməlidir.

Bu sarayların yüksəlməsi fikir və düşüncə tələb edir. Uzağı görən uzağı düşünən fikir ağıllı və tədbirli fikir. Yaradıcı və canlandırıcı fikir. Tətbiq və icraedici düşüncə, islah edib intizam yaradan fikir. Səbr və sübat, yenilik, dissiplin və

təşkilat, ayıqlıq, ümidvarlıq və fədakarlıq tələb edən fikirlər olmalıdır.

Bəli, fədakarlıq və həmişə fədakarlıq!

Heç vaxt yorğunluğa və yasa qapılmamalı. Heç vaxt!

...Ey əziz Azərbaycan, sən bir iti gözsən ki, İran səninlə qərb mədəniyyətinə baxır. Sən bir həssas və mütəəssir olan ürəksən ki, bu vətən dünyı işığını səninlə hiss edir.

Ey anamız Azərbaycan, sən bu ümidi ləri doğrult, başını yuxarı tut, yaşa! Həmişəlik yaşa!..» [106, № 24].

Xiyabani insana nikbin ruh aşilanın ədəbiyyatın, mədəniyyətin tərəfdarı idi. O «Təcəddüd» qəzetiinin 55-ci sayında yazırıdı: «Bizə qəm və kədər gətirən ədəbiyyat və musiqi, mərsiye ədəbiyyatı və növhələr lazımlı deyil. Azərbaycan xalqına kədər lazımlı deyil. Rədd olsun qəm və kədər. Yaşasın şad və bəşşər üzlər [106, 1917, 55].

«Təcəddüd»ün bəzi nömrələrində Azərbaycan dilində də yazıları çıxırıdı. Bu qism yazılarından nəzəri cəlb edənlərdən biri də «Azərbaycan himni» idi.

Yetdi yenə iqbalımız

Hasıl oldu amalımız,

Nə rövşən istiqbalımız!

Yaşasın hürriyyət!..

Qardaşlarım, qeyrət edin,

Təhsil üçün himmət edin,

Kəsbü şərəf rüfət edin,

Yaşasın hürriyyət!..

Əxzisi-hünər, kəsbi-fünun,

İnsana vacibdir bütün,

Sanma fünnunu sən cünun,

Bu etiqadı bil zəbun,

Yaşasın hürriyyət!.. [106, № 24].

Şeirdəki bir sıra qəliz misraları nəzərə almasaq, demək olar ki, o, əsasən, Azərbaycan xalq şeiri üslubunda yazılmış, xalqın başa düşəcəyi fikirləri ifadə etmişdir.

Ş.M.Xiyabaninin nitqləri və məqalələri həm siyasi publisistikanın, həm də bədii nəsrin ən bariz nümunələrindən sayılı bilər. Bu yazılar ister məzmun, ister əhatə dairəsi, ister forma xüsusiyyətlərinə və istərsə də bədii keyfiyyətlərinə görə Cənubi Azərbaycan ədəbiyyatı və dövrü mətbuatının yüksək zirvəsinə qalxmışdır [27,66].

Ş.M.Xiyabaninin rəhbərliyi ilə yaranmış Xiyabani hərəkatı və mətbu orqanı «Təcəddüb» qəzeti ictimai fikir sahəsində olduğu kimi, ədəbiyyatda həm forma, həm də məzmununda yenilik yaratmışdır.

Açıq meydanlarda və ali məclislərdə söylənən şifahi nitqin gözəl nümunələri olan «Təcəddüb» qəzetində çıxan, kamil məzmunlu və üslublu məqalələri hər iki Azərbaycanda çağdaş ədəbi publisistikanın klassik nümunəlidir [29,706].

TAĞI RÜFƏTİN YARADICILIĞI

Təbrizdə Gənclər Təşkilatının orqanı kimi nəşr edilən «Azadistan» jurnalı ayda iki dəfə çıxır, yazı və illüstrasiyalar 16 səhifədə yerləşdirilirdi. Öz səhifələrində mədəniyyət, anadilli ədəbiyyat, istiqlal məsələlərinə geniş yer ayırırdı. Həmçinin qadın azadlığı, təlim-tərbiyə üsulları haqda elmi və fəlsəfi yazılar çap edirdi.

Qəzeti redaktoru Tağı Rüfət idi. Ş.M.Xiyabani «Azadistan» jurnalında adətən Y.Küləhi imzası ilə çıxış edirdi.

Tağı Rüfət istedadlı şair olmaqla yanaşı, görkəmli ədəbiyyatşunas və jurnalist idi.

T.Rüfət 1890-cı ildə Təbrizdə doğulmuşdu. Təhsilini əvvəlcə Təbrizdə, sonra isə İstanbulda almışdır. Türkiyədə olarkən türk və fransız dillərini mükəmməl öyrənir. Aradan bir az keçəndən sonra gənc Rüfət fars dilində olduğu kimi türk və fransız dillərində də şeirlər yazır.

T.Rüfət Türkiyənin Trabzon şəhərində iranlı uşaqların təhsil aldığı «Nasiri» məktəbində bir neçə il müdər işləyir. Birinci Dünya müharibəsi başlayanda isə yenidən vətənə qayıdır və Təbriz məktəblərində fransız dilindən dərs deyir,

müəllimlik fəaliyyətini davam etdirirdi. Bu dövrdə onu xalqın milli-azadlıq hərəkatı çox düşündürdü.

Şeyx Məhəmməd Xiyabaninin redaktorluğu ilə çıxan «Təcəddüd» qəzetində əməkdaşlıq edən T.Rüfət sonradan qəzetiñ baş katibi vəzifəsində işləyir. Eyni zamanda demokratik hərəkatın başçısı Ş.M.Xiyabaninin yaxın köməkçisi və həmkarı olur. Bu ona geniş imkanlar yaradılır. O, «Təcəddüd»də, «Azadistan» jurnalında açıq imza ilə və ya «Femina» təxəllüsü ilə dərc etdirdiyi şeirləri, eyni zamanda dərin məzmunlu məqalələri ilə milli-azadlıq hərəkatına yaxından kömək göstərir.

Tağı Rüfət 90 il önce «Təcəddüd» qəzetində [1917, № 43] yazdığı «Təkrar və təshih» adlı məqaləsində bu gün yaşadığımız huquqi dövlətdə çox aktual olan məsələdən – seçkinin əhəmiyyətindən və onun hər bir vətəndaşın ictimai-siyasi müqəddəratında oynadığı rolundan danışaraq yazırırdı: «Öz seçəcəyimiz şəxsə məcburi olaraq verdiyimiz rəy bizim azadlığımızın sərhədini məhdudlaşdıracaqdır, yəni səsimizi verib qurtardıqdan sonra azadlığımız da müstəqim mülkiyyətimizdən çıxır; yəni gullə atıldı və onu qaytarmaq mümkün deyildir. Əziz vətənimizin həyatı və ya ölümü o bir səsə bağlıdır...» [106, 1917, 43].

Yazıcıdan görüldüyü kimi T.Rüfət əhalini səsvermədə həddindən artıq ayıq və sayiq olmağa çağırırdı.

Rüfət Təbrizi şeirin köhnəlmış formalarını saxlayan, hər cür yeniliyə qarşı çıxan mühafizəkarlara, xüsusən Məhəmməd Tağı Baharın başçılıq etdiyi «Daneşkəde» ədəbi jurnalının mövqeyinə qarşı kəskin mübarizə aparır [9, II, 162]. İşlədiyi «Təcəddüd» qəzeti və «Azadistan» jurnalında «Daneşkəde» jurnalı ilə elmi-ədəbi mübahisə edirdi.

Poetik yaradıcılıqda XX əsrin zövq və tələblərini 800-1000 il bundan əvvələ aparıb çıxarmaq istəyən daneşkədeçilərə müraciətlə Tağı Rüfət yazırırdı: «Siz, XX əsrin sistemi ilə Təxt-e Cəmşidin uçuqlarını yamayıb bitişdirə bilməyəcəksiniz, bunun üçün siz yenidən həmin dövrə, həmin üsluba qayıtmalısınız, ən yaxşı halda siz ancaq keçmiş təqlid

edəcəksiniz, halbuki şair orijinal olmalıdır, təqlidçi yox. Siz dünən üçün deyil, sabah üçün şeir yazın, bədii əsərlər yaradın» [58, 147].

Rüfət Təbrizi ədəbiyyatın yeniləşməsini xalqın ictimai fəaliyyətinin bir hissəsi hesab edir və göstərir ki, ədəbiyyatın yeniləşməsi ədəbi inqilabdır, ədəbi inqilab isə bir xalqın ictimai-siyasi əhvali-ruhiyyəsi, onun fəaliyyəti ilə sıx surətdə əlaqədardır.

Tağı Rüfət «ədəbiyyatın yeniləşməsi» deyəndə bayağı yeniləşməni, yeni mövzu və ideyaların köhnə forma, üslub və çeynənmış bədii ifadə vasitələri ilə tərənnümünü nəzərdə tutmurdu. Məşrutə hərəkatı ilə ədəbiyyata, xüsusilə poeziyaya gəlmış yeni fikirlərin tərənnümü yeni üslub, yeni forma, yeni bədii ifadə vasitələri tələb edirdi.

Tağı Rüfət yazdı: «Bizim ədəbiyyatımız özünün başlıca vəzifələrindən, öz mənbəyindən uzaq düşmüş, kiçik və xırda məsələlərin tərənnümündə donub qalmışdır. Ədəbiyyatımızın qarşısında durğunluğu qoruyub saxlamağa çalışan bir sədd çəkilmişdir. Bizim vəzifəmiz həmin səddə və donuqluğa zərbə endirib onu dağıtmadan, ədəbiyyatımızı əsarət zəncirindən qurtarmaqdan ibarətdir».

Tağı Rüfət İranda poeziyanı yeniləşdirmək, həm də onu mətn, forma, üslub və dil cəhətdən yeniləşdirmək haqqında «Təcəddüd» və «Azadistan»da bir-birinin ardınca məqalələr yazıb dərc etdirirdi.

Beləliklə, İranda yeni şeirin təməli «Təcəddüd» qəzetin ətrafına toplaşan Tağı Püfət, Cəfər Xamneyi, Şəms Kəsmayı kimi Azərbaycan şairləri tərəfindən qoyulmuşdur [76, 1980, №3].

Bununla ədəbiyyatın həm forma, həm də məzmunda təcəddüd yaranmış, sərbəst şeirin əsası qoyulmuşdur.

Cənubi Azərbaycan şairlərinin fars poeziyasına gətirdikləri bu yeniliklər söz yox ki, göydəndüşmə, əlaqəsiz və mücərrəd deyildi və bu yeniliklər Avropa ölkələrində XIX əsrдən başlayaraq davam edib gələn ədəbi yeniləşmə prosesinin nəticəsi idi. İstər Tağı Rüfətin, istərsə də Cəfər Xam-

neinin yazdıqları şeirlərin forması ancaq İran poeziyası üçün yeni idi, belə formalı şeirlər türk poeziyasında Əbdülhəqq Hamidin, Tofiq Fikrətin, Rza Tofikin, Azərbaycan poeziyasında Hüseyn Cavidin, Abbas Səhhətin, Məhəmməd Hadinin yaradıcılığında vardır. Tağı Rüfət, Cəfər Xamneyi və b. görünür, həmin şairlərin poetik sənətkarlığından faydalananmışlar [7,1976, №3].

1920-ci ilin sentyabr ayında İran hökuməti tərəfindən zor və silah gücünə Cənubi Azərbaycanda «Azadistan dövləti» və onun lideri Ş.M.Xiyabani qətlə yetirildi. Bundan sonra Cənubi Azərbaycanın bir çox bölgələrində Xiyabani tərəfdarlarının, Təbrizdə Lahutinin Kəleybərdə Qiyaminin, Səlmasda «Yenilməz alay» üsyانları baş verdi. Şah rejiminə qarşı narazlılıq, hətta hərbi qoşunu da bürüdü. Azərbaycanda jandarm zabiti olan görkəmli şair Əbülfəsəd Lahtinin rəhbərliyi ilə 1922-ci ilin fevralında Təbrizdə jandarmların üsyəni baş vermişdi.

Lakin 20-ci illərin əvvəllərində İran kazak briqadası zabiti Rza xanın ölkənin siyasi səhnəsində görünməsi Cənubi Azərbaycanının siyasi durumunda daha kəskin gərginliklər yaratdı. Əvvəlcə hərbi nazir (1921), sonra baş nazir (1923) olan və bununla hərbi və mülki hakimiyyəti öz əslində cəmələyən Rza xan, ölkənin müxtəlif yerlərində 1921-1922-ci illərdə hələ də davam edən milli azadlıq hərəkatlarının və onun hərbi qüvvələri mərkəzləşdirmə tədbirlərinə qarşı baş verən çıxışları o sıradan Təbrizdə Lahuti üsyənini kazak dəstələri vasitəsilə özünəməxsus qəddarlıqla yatırtdı [18,2000].

Rza xan uzun illər ölkədə şahlıq edən Qacar sülaləsinə son qoymaq üçün bütün hiylə və bacarığını işə salıb bir çox planları, o cümlədən respublika şuarını ortaya atmışdı. «O zamankı qəzetlər Əhməd şahın əleyhinə məqalələr dərc edir, hətta «Sitareyi-İran» şahın karikaturasını çəkir və yazır ki, Əhməd şah heç zaman ölkəyə şahlıq etməmiş və ondan bize şah olmaz [27,95].

Bunun əksinə olaraq başqa bir mətbü orqanı Rza xanı ifşa edir. Belə ki, Rza xanın yalançı «respublika» şuari irəli

sürüləndə öz çıxışları ilə müxalifət mövqeyində olan Mirzadə Eşqi ortalığa atılan şuarın mahiyyətini hiss etdiyindən redaktoru olduğu «Qerni bistom» (XX əsr) adlı həftəlik qəzetində kəskin bir məqalə dərc etdirir və «respublika» tərəfdarlarının karikaturasını verir. Dövlət dərhal qəzetiñ həmin nömrəsini müsadirə etmiş, redaktor isə həbs olunmuşdu [27,97].

Mərkəzləşmiş dövlət yaratmaq adı altında əslində hərbi diktatura quruluşu yaratmış Rza xan 1924-cü illərdə İranda qondarma «respublika hərəkatı» zamanı ölkənin, xüsusilə Azərbaycan əyalətinin inqilabi əhvalından özünəməxsus üsullarla bəhrələnməklə, 1925-ci ilin sonlarında Qacar sülaləsinin dağılmasına və məharətlə hazırlanmış «ssenari» əsasında özünün İranın irsi şahı elan edilməsinə nail oldu [18,200].

Rza xan hökumətin Mərkəzləşmə siyasetinin ideologiyasını hazırlayırdı. İlk növbədə İran əhalisini vahid etnik birlik elan etmək lazım gəldi.

Bu siyasetin «nəzəri əsası» Ə.Kəsrəvinin 1925-ci ildə yaradılmış «Azəri və ya Azərbaycanın əski dili»ndə, daha sonra iki başqa kitabçasında hazırlanmışdı. Bu qondarma nəzəriyyəyə görə guya türklər Azərbaycana Səlcüqlular dövründə gəlmış və türklər buranın fars köklü yerli sakinlərinin əski farscasının bir qolu olan azəri dilini aradan çıxarmışlar. Kəsrəvi İran ərazisində yalnız bir dil-fars dilinin olduğunu iddia etməklə, hakim Pəhləvi sülaləsinə İranda yaşayan və azlıqda qalan xalqların ana dilinin qadağan olunması üçün şərait yaratmışdı. Əhməd Kəsrəvi kimilər azərbaycanlıların dilini soy-kökünü təhrif etməklə kifayətlənməyib, Arazın ikiyə böldüyü xalqın ayrı-ayrı millətdən olmasını da iddia edirdi. O, cizma-qara yazılarında Azərbaycan xalqının varlığını inkar etməyə cəhd göstərirdi. Fars millətçiləri, indinin özündə də Azərbaycanın yerli sakinlərinin kökçə türk olduqlarını danır, onların dilçə türkləşmiş farsslar (azərilər) olduğunu söyləyirlər. Buna görə də onlar türk, türk dilli yerinə İranda ilk dəfə Kəsrəvinin işlətdiyi Azərbaycan dili və

ya azəri dili anlayışlarını irəli sürür. Onu da qeyd etmək vacibdir ki, bu millətçilərin işlətdiyi termin Şimali Azərbaycanda başa düşdürüümüz mənada olmayıb, Azərbaycanın fars köklü sakinlərinin dili – tat dili mənasındadır.

Kəsrəvi bu nəzəriyyəyə Avropa tədqiqatçılarını cəlb etməyə çalışsa da, tezliklə məşhur şərqsünaslar Kəsrəvinin fikirləri ilə razılaşmayıb onu rədd etdilər. Kəsrəvi 40-ci illərdə bu fikrindən imtina etdi. Azərbaycan türklerinin soykökü və dili tarixinin saxtalaşdırılması işi sonralar karənglər enayətullalar kimi paniranist ideoloqlar tərəfindən davam etdirildi [39,165].

1921-1925-ci illərdə Demokratik hərəkatın yatırılmasından sonra Azərbaycanın Mərkəzə tabe etdirilməsi başlandı. Ş.M.Xiyabanının rəhbərliyi ilə və ondan sonrakı azərbaycanlıların üsyənin səbəblərindən biri də Azərbaycanda yerli dövlət orqanlarının kütləvi surətdə farslaşdırılması siyasetinə qarşı olmuşdur.

30-cu illərin əvvəllərində İranda yerləşən assimilyasiya siyaseti haqqında «Peykar» qəzeti yazdı ki, İranın əhalisi qeyri-fars olan geniş rayonları, xüsusən Azərbaycan, Kürdüstan, Ərəbistan (Xuzistan) bu gün də hər cür hüquqdan məhrumdur. Burada yaşayan uşaqlar qeyri-ana dilində olan məktəblərdə oxumağa məcburdurlar. Həmin rayondan məclisə seçilmiş nümayəndənin mandati fars dilini bilmirə, təsdiq edilmir. Bütün dövlət məmurları farslardan təyin olunurlar və onlar bu rayonların əhalisinə qul kimi baxırlar. Onların ərizə və şikayətləri mütləq fars dilində tərtib edilməli və baxılmalıdır. Hüquq – mühafizə orqanları fars dilində tərtib olunmayan ərizələri qəbul etmirlər, bu da milliyyətcə fars olmayan şəxslərin qeyri-qanuni surətdə məhkum olunmasına səbəb olur [99,01.07.1931].

30-cu illərin əvvəllərində Azərbaycan dilində kitab nəşri qadağan olunmuş və Azərbaycan dilində olan kitabları yığib məhv etmək sahəsində geniş kampaniya başlamış, Azərbaycan dilinin məktəblərdə, idarələrdə işlədilməsi qadağan edilmişdir [108,1983, №6, 51-52, 46].

Azərbaycan dili ilə mübarizə aparmaq üçün müxtəlif üsullardan istifadə edirdilər. Azərbaycanda mədəni abidələri sıradan çıxarmaq maarif ocaqlarına və s. bu kimi yerlərə fars xadimlərinin adını vermək, vilayətin Azərbaycan topominlərini .fars toponimləri ilə əvəz etmək, yeni doğulan uşaqlara Azərbaycan antroponimləri verilməsini qadağan etmək və s.

Bələliklə, dövlətin milli siyaseti Azərbaycanı geridə qalmış əyalətə çevirmək, azərbaycanlıları hər vasitə ilə assimlyasiya etmək məqsədini güdürdü.

Həmin illərdə digər fars mənşəli müəlliflər azərbaycanlıların dili və mənşəyi haqqında heç nə yazmır, onların mənşəyini sübut etmirdilər. A.M.Şüstəri özünün «İran – namə» əsərində qədim İranın tarixi haqqında Avropa və Amerika tədqiqatları əsasında qeyd edirdi ki, Azərbaycan arilərin vətəni yox müstəmləkəsi olmuşdur. Bundan əlavə müəllif tərəfindən tərtib edilmiş İran dillərinin siyahısında Ə.Kəsrəvinin kəşf etdiyi Azərbaycanın Azəri adlanan qədim dili göstərilməmişdi.

1925-ci ildə Rza şah Pəhləvi hakimiyyət başına gəldikdən sonra onun yaratdığı dövlətə qarşı mübarizə aparan, onun mahiyyətini ifşa edən bütün İran qəzetləri üzərində polis nəzarəti qoyuldu. Qəzet redaktorları heç bir məsələni polisin icazəsi olmadan nəşr edə bilməzdi. Dövlətlə polis bəzi qəzet redaktorlarına qarşı olmazın cəza tədbirləri görürdülər, onları zindanlara salırdılar. 20 il ərzində (1921-1941) Azərbaycanda nəşr olunan qəzet və jurnalların sayı 20-dən artıq olmamışdır.

Bu illərdə Təbrizdə Əliəkbər Pişva tərəfindən Azər (1925) M.Qənizadə Səlması tərəfindən «Doure-cədid» («Yeni dövr»), (1926), Bağır Netaq tərəfindən satirik «Ənkəbut» («Hörümçək») (1925), «Şimal-Qərb» (1928), Hacı-xan Dadgəranın başçılığı ilə «Fəryadi-Azərbaycan» (1927), Məhəmmədəmin ədibin rəhbərliyi ilə «Mahtab» (1937), Həbibulla xan Ağazadə tərəfindən «Şahin» (1929-1942), Urmiyada «İblağ» (1933), Əmir Nəzmi Əfşar Rızalıyyə (1930-

1933) tərəfindən, Ərdəbildə Həsənağa Hacı Məhəmməd Hüseyn oğlunun redaktorluğu ilə «Cövdət» (1927) qəzeti nəşr olunurdu.

«MOLLA NƏSRƏDDİN»İN TƏBRİZ DÖVRÜ

Bildiyimiz kimi, Təbrizdə «Molla Nəsrəddin» jurnalının 8 sayı çıxmışdı. 1921-ci ilin fevral ayında nəşrə başlayan jurnalın həmin ayda iki, mart ayında üç, aprel ayında iki, may ayında isə bir sayı işıq üzü görmüşdü.

Jurnalın nəşri ilə əlaqədar aparılan danışqlar haqqında Həmidə xanım xatirələrində yazırı: «Əbülfət Ələvi jurnalın nəşri üçün danışq aparmaqdan ötrü vali və onun müşavirləri ilə Mirzə Cəlilin görüşünü təşkil etdi. Onların jurnalı ancaq fars dilində buraxmaq haqqındakı təklifinə Mirzə Cəlil belə cavab verdi: «Mən «Molla Nəsrəddin» jurnalını 15 il Azərbaycan dilində nəşr etmişəm. Qafqaz Azərbaycanında olduğu kimi, İran Azərbaycanında da ancaq azərbaycanlılar yaşayırlar, burada yalnız ayrı-ayrı savadlı adamlar fars dilində danışırlar. Mən «Molla Nəsrəddin» jurnalını onlar üçün deyil, xalq kütłələri üçün buraxıram. O şeyə ki, mənə, hətta rus hökuməti icazə verirdi, siz icazə vermirsiniz. Təbriz şəhərində dörd erməni qəzeti nəşr edilir. Lakin bir nəfər iranlı belə erməni dilini bilmir. Mən erməni dilini bilirəm. İndi ki, belə oldu, onda icazə verin mən jurnalımı erməni dilində buraxım.

Bu təklif valinin müşavirələrini pis vəziyyətdə qoydu. Onlar Mirzə Cəlildən xahiş etdilər ki, hələlik gözləsin» (37, 91).

Əbülfət Ələvi xeyli danışq aparandan sonra jurnalın Azərbaycan dilində buraxılması barədə valinin razılığını ala bildi. Amma vali bir şərt qoymuşdu. O, jurnalın baş məqalələrinin fars dilində yazılımasını tələb edirdi. Mirzə Cəlil valinin bu təklifinə razi olmadığını bildirdi. Ə.Ələvi bu narazılığı aradan qaldırmaq üçün baş məqalələri fars dilində yazımağı öz öhdəsinə götürdü.

«Molla Nəsrəddin»in Təbrizdə dərc olunan ilk nömrəsindən sonra senzorun nəzərini yayındırmaq üçün elan və xırda xəbərləri fars dilində verirdi. Fars dilində dərc olunan bu materialları Ə.Ələvi hazırlayır, eyni zamanda jurnalın fəal müxbiri kimi çıxış edirdi. Jurnalın Təbriz nəşrində Əbülfət Ələvi ilə yanaşı, Hacı Əli Şəbüstəri, İskəndərxan Qəffəri, Möhsün xan Sərtibi, Mehdi xan Şərifzadə fəal iştirak etmişlər.

Jurnal üçüncü nömrədən başlayaraq Cənubi Azərbaycanın tanınmış inqilabçılarından Əbdülqasim İskəndərinin «Ümid» mətbəəsində çap olunmuşdur. Cənubi Azərbaycanın ilk satirik mətbuat orqanı Azərbaycan jurnalı da 1906-ci ildə «Ümid» mətbəəsində çap olunmuşdur. Jurnalın sonuncu sayından sonra mətbəə uzun müddət istifadəsiz qalmış, yalnız 1921-ci ildə «Molla Nəsrəddin» çapı ilə işə düşmüşdür. «Ümid» mətbəəsi Mirzə Cəlil Bakıya qayıdan-dan sonra yenə də fəaliyyətdən qalmış, yalnız 1941-ci ildə yenə də növbəti fars dilində satirik mətbü orqan olan «Satareyi Azərbaycan» qəzetinin nəşri ilə fəaliyyətinin 3-cü dövrünə başlamışdır.

Jurnalın Təbriz nömrələrinin karikatura və rəsmələrinin əsas müəllifi Seyid Məhəmmədəli Behzad (Müsəvvərzadə) olmuşdur. O, vaxtilə «Azərbaycan» satirik jurnalı redaksiyasında rəssamlıq etmişdir. Seyid Məhəmmədəli Behzad miniatür ustası Ağa Mirəyin nəslindən olub, Təbriz, Tiflis, Moskva, sonra da Paris və Romada mükəmməl təhsil almışdır [110, 1944, №84]. «M.Nəsrəddin» jurnalının Təbriz nüsxələrinin araşdırıcısı, tədqiqatçı Turan Həsənzadə jurnalındakı rəsmələrin yaradılmasında Mir Məhəmməd Nəqqas adlı bir rəssamın da əməyi olduğunu qeyd edir.

«Molla Nəsrəddin»in birinci nömrəsi, 1906-ci ildə Tiflisdə olduğu kimi, Təbrizdə də min nüsxə tiracla çıxmışdır. 500 ədədi həmin gün bir neçə saat içinde abunəçilərə göndərilmiş və satılmışdır. Nəzərdə tutmaq lazımdır ki, o vaxt Təbrizdə çıxan bütün qəzetlərin tiracının məcmuu «Molla Nəsrəddin»in tiracından az idi. Məsələn, yarım rəsmi

hökümət qəzetiinin tiracı 100 nüsxədən ibarət idi.

Martin 10-da jurnalın 2-ci nömrəsi çıxır. Nömrədə «Firqlər davası», «Maarif dostlarına bəşarət», «Tikan», «Cavanlara» yazıları əsas yer tuturdu. İlk 2 nömrədə və sonrakı 6 nömrədə əksər məqalə və felyetonları yazan Mirzə Cəlil jurnalın Tiflisdə çıxan nömrələrinin müəllif müxtəlifliyini və mövzu rəngarəngliyini qoruyub saxlamaq, Güney oxucularında bitkin «Molla Nəsrəddin» təsəvvürü yaratmaq üçün əksər mollanəsreddinçi dostlarının gizli imzalarından istifadə edirdi. Yazıların altında «Molla Nəsrəddin» imzasından başqa, «Mozalan», «Dəli», «Hərdəmxəyal», «Lağlağı», «Dabanı çatdaq xala», «Qızdırmalı», «Sırtıq», «Utanmaz kətdi», «Cızbızçı», «Xirdavatçı», «Müxlüsün Sədəlövh» kimi gizli imzalar da qoyulurdu.

Məmmədquluzadə 1917-ci ildə Tiflisdə və Qafqaz şəraitində «Azərbaycan» məqaləsini yazmaqla daha ciddi və olduqca mühüm məsələlərə toxunurdusa, 1921-ci ildə Təbrizdə xeyriyyə cəmiyyəti təşkil etmək haqqında, çörək, aclar, hamamlar və bu kimi nisbətən xırda məsələlər haqqında yazmağa məcbur olmuşdur. Həm də «Molla Nəsrəddin»in yazıçıları indi Mirzə Cəlinin özündən başqa tamamilə yeni adamlar idi ki, onların da məcmuədə iştirakı onun üslub xüsusiyyətlərinin müəyyən dərəcədə dəyişdirilməsində təsir-siz ola bilməzdi. Mənalı gülüş ustadının Təbrizdəki kədərinin bir çox səbəbləri var idi. O, 1905-ci ildən başlayaraq Təbrizə gəldiyi günə qədər olan on beş il müddətində bu başlıbələli şəhərin azadlıq namına nə qədər qurbanlar verdiyini və verməkdə olduğunu yaxşı bilirdi. Əhalisinin biri tox, doxsan doqquzu ac qalan şəhərdə, addımباşı dilənçi oturub, kədərli bir vəziyyətdə dillənən şəhərdə vətənpərvər ədibin dodaqları, təbii ki, gülməmişdir.

Cəlil Məmmədquluzadə məcmuənin Təbriz nömrələrin-də də onun tematika cəhətdən rəngarəngliyini, əhatə etdiyi mövzu vüsətini saxlaya bilmişdir.

«Molla Nəsrəddin» jurnalının Təbriz nömrələrinin təhlili-nə keçməzdən əvvəl qeyd etməliyik ki, bu nömrələrin əv-

vəlki və sonrakı nömrələrə görə hər cəhətdən fərqi vardır. M.C.Cəfərov bu fərqi doğru olaraq belə izah edir:

«Bu nömrələrdəki ruh Tiflis və Bakıda nəşr olunan «Molla Nəsrəddin»ə bənzəmir. Bunlarda gülüşün böyük us-tasının dodaqları güclə tərpənir. Fövqəladə geniş bir ürəyə sahib olan Mirzə Cəlil Təbriz həyatını həyəcansız dərk edə bilmir. Bu nömrələrdə ciddi mühakimə, qəzəb səbrsizlik və qəlb narahatlığı hər yerdə humor və satiraya üstün gəlir. Çünkü onlar Təbrizə xitabən yazılıb». (5, №11, 1946.)

Jurnalın Təbrizdə çıxan birinci nömrəsinin Təbrizdə və ümumiyyətlə İranda böyük təsiri olmuşdur.

Birinci və sonrakı nömrələrə əsas məqalə və felyetonları C.Məmmədquluzadənin özü yazmış və Molla Nəsrəddinin keçmiş mühərrirlərinin imzası ilə («Dəli», «Hərdəmxəyal», «Sarsaqqulubəy» və s.) buraxılmışdır. Bununla yanaşı, Təbrizin qabaqcıl ziyahları da jurnalda iştirak etməyə cəlb olunurdu. Tiflisdə olduğu kimi Təbrizdə də jurnal şəkilli çıxır-dı. Bu şəkillərin hamisini yerli rəssam Seyyid Əli Behzad çəkmişdir. Onun şəkilləri həm məna, həm də sənətkarlıq cə-hətcə maraqlıdır. Behzad «Molla Nəsrəddin» jurnalının ənənələrini yaxşı mənimsədiyi üçün onun rəsmləri ilə jurnalın keçmiş rəsmləri arasında məntiqi rabitə vardır.

Jurnal keçmişdə olduğu kimi yenə də hadisələri müxtəlif formada: şer, felyeton, tapmaca, bilməli xəbərlər və s. şöbələrdə işıqlandırırdı.

C.Məmmədquluzadə Təbriz nömrəsində «Molla Nəsrəddin» Tiflis nömrələrində işlədilən məlum gizli imza-lardan, bəzi hallarda isə Azərbaycanın dövri mətbuatında işlədilən başqa müəlliflərin gizli imzalarından istifadə edirdi.

Ədəbiyyatşunas-alim Ə.Mirəhmədov «C.Məmmədquluzadə irsinin nəşri məsələləri haqqında» məqaləsində Təbriz nəşrində işlədilən imzaların hamisini C.Məmmədquluzadənin özünə aid olduğunu söyləyərək yazar: «...Təbriz nömrələrində «Mozalan», «Hərdəmxəyal» və s. imzalarla çıxmış felyetonlarla əvvəlki və sonrakı illərdə həmin imzalarla çıxan felyetonlar arasında böyüki fərq var;

Təbriz nömrələrindəki bu imzalar da C.Məmmədquluzadəyə məxsusdur» [40,20].

Təbrizin mütərəqqi və qabaqcıl ziyahları «Molla Nəsrəddin» jurnalı redaksiyası ətrafında sıx toplaşmışdılar. Bunlar C.Məmmədquluzadə ilə tez-tez görüşür, ondan məsləhətlər alırlılar. Onlar var qüvvələri ilə jurnalın nəşrinə kömək edirdilər. Əbülfütuh Ələvi, İskəndərxan Qaffari, Mözüç Şəbüstəri, Hacı Əli Şəbüstəri, Möhsün xan Sərtib, Əsgər Azərvənd və başqaları əldə etdikləri məlumatları, məqalə, felyetən və şeirləri «Molla Nəsrəddin» redaksiyasına çatdırır, jurnalla xalq arasında sıx əlaqə yaradırlılar [26,32].

IV BÖLÜM —

MİLLİ AZADLIQ HƏRƏKATININ YÜKSƏLİŞ ILLƏRİNDƏ MƏTBUAT (1940-1944)

Sovet qoşunlarının İrana daxil olması. İ.Stalinin Azərbaycanla bağlı yürütüdüyü gizli siyasetin mahiyəti. «Ayrılıq», «Araz», «Həsrət» motivlərinin gündəmə gəlməsi. Təbrizdə «Vətən yolunda» qəzetiinin nəşri. Qəzetiin tematikası, orada çalışan yaradıcı heyət. «Azərbaycan» qəzetiinin nəşri. Qəzetlərdə Azərbaycanın tarix və mədəniyyətinə, xüsusiətə folkloruna geniş yer verilməsi. Yeni ziyanlı nəslinin yaranması.

Rza şahin hakimiyyəti illərində (1925-1941) Cənubi Azərbaycan həyatının bütün sahələri tənəzzülə uğradı. Həmin illərində ölkədə milli regionlarla mərkəz arasında ziddiyət yaranmış, xalqın bütün təbəqələri hakim rejimin zorakılıq siyasetindən cana gəlmişdilər. Ölkə azad fikirlilər üçün zindana çevrilmişdi.

Rza şahin hərbi-polis rejiminin süqutundan sonra ölkədə siyasi ab-hava dəyişməyə və demokratik hərəkat canlanmağa başladı. 1941-ci ilin sentyabrında İranda siyasi məhbuslara amnistiya verildi. Zindan və sürgünlərdən qayıdanların arasında ziyahılar və azadfikirlilər çox idi. Tədricən yeni təşkilatlar, o cümlədən cəmiyyətlər, klublar, dərnəklər yaradılır, onların mətbu orqanları nəşr olunmağa başlayır. Azərbaycanlı vətənpərvərlər müxtəlif partiya və cəmiyyətlərdə birləşirdilər.

Azərbaycanda ictimai-siyasi həyat canlanmağa başladı. Həmin dövrdə mütərəqqi təşkilatlar «Azərbaycanın antifaşist cəmiyyəti», «Azərbaycan fəhlələrinin həmkarlar ittifaqı», «Azərbaycan zəhmətkeşlər təşkilatı», «Demokratiya tərəfdarları mərkəzi» kimi müxtəlif cəmiyyətlər yaradıldı. Tək Təbrizdə deyil, Ərdəbil, Urmiya, Marağa, Sərab, Əhər, Mərənd və Xoyda da demokratik cəmiyyətlər, birliklər

klublar təşkil edildi. Bu birliklərdə demokratiya, konstitusiya, Azərbaycan məsəlesi və s. haqqında söhbətlər, diskusiyalar aparılırdı. «Azərbaycan cəmiyyəti» milli qüvvələrin səfərbər edilməsində xüsusi seçilirdi. Bu dövrdə mətbuat yenidən dirçəliş tapır, bir sıra yeni qəzet və jurnallar nəşrə başlayırdı. Təbrizdə ana dilində «Azərbaycan», «Sədayi Azərbaycan», «Vətən yolunda» qəzetləri çap olunurdu. Bunlarla yanaşı, «Şahin», «Şərbaze-sorx», «Yumruq», «Ajir», «Xaver-nou», «Cövdət» və digər mətbu orqanları da fəaliyyət göstərirdi.

Diktator rejimində siyasi satirik vərəqə və gizli şəbnamələr vasitəsilə yayılan demokratik fikirlər indi fars və Azərbaycan dillərində çıxan kitab, qəzet, jurnal, teatr tamaşaları, mitinq və nümayışlər yolu ilə təbliğ edilirdi.

İlk sayı 1930-cu ildə işıq üzü görən «Şahin» qəzeti 40-ci illərdə də öz nəşrini davam etdirir. Qəzeti redaktoru Təbrizdə demokratik hərəkatın tanınmış nümayəndəsi, azərbaycanlı Həbibulla Ağazadə idi. Farsca nəşr olunan qəzeti səhifələrində azərbaycanca vətənpərvərlik mövzusunda şeirlər çap olunurdu. Qəzet azərbaycanlıların ana dilinə hörmət etməyi tələb edir, ali məktəbə qəbul zamanı Tehranda ayrı-seçkiliyə məruz qalan azərbaycanlıları bu qayğıdan xilas etmək üçün Azərbaycanda ali məktəb açılması uğrunda çıxış edirdi. Qəzet Rezaye (Urmiya), Şahpur (Salmas) şəhərlərinin əvvəlki adlarını bərpa etməyi tələb edir, Təbriz pedaqoji məktəbinin müəllim və tələbə heyətinin Tehranda komplektləşdirməsinə qarşı çıxırırdı. Azərbaycanın iki müstəqil vilayətə bölünməsini pisləyən qəzet bildirirdi ki, bu sünü vəziyyət Qərbi və Şərqi Azərbaycanın birliyini məhv edə bilməz. Qəzet həmçinin Azərbaycanın böyük oğullarının xatırəsini əziz tutmağa, onların adını Təbrizin küçə və meydanlarında əbədiləşdirməyə, onlara heykəl qoymağa çağırırdı [104, 1941, 1942]. Bununla belə «Şahin» qəzeti «Azərbaycan» qəzeti kimi maarifçiliklə məşğul olmurdu.

«Molla Nəsrəddin» jurnalının Cənubidə davamçısı olan «Azərbaycan ulduzu» 1944-cü ildə Təbrizdə «Sitareyi Azə-

baycan» adı altında nəşrə başlamışdı. Həmin il dərgi Cəlil Məmmədquluzadənin 75 illiyi münasibətilə bir sayını bütünlükə böyük sənətkara həsr etmişdir. Altıncı sayın baş məqaləsində yazılırdı: «Bu şümarəmiz «Sitareyi-Azərbaycan» adı ilə adlandığı halda yazıları «Molla Nəsrəddin» məcmuəsində cəm olunmuş parçalardır...».

40-ci illerin əvvəllərində Azərbaycandakı sosial-siyasi və iqtisadi ziddiyyətlər başqa regionlardan fərqli idi, xalqa qarşı zoraklıq siyaseti buradakı hadisələrin gedisiini sürətləndirmişdi. Bu bölgədə yaşayanların yaxın keçmişdəki inqilabi təcrübəsi də öz növbəsində az rol oynamadı, hadisələrin gedisi vətənpərvər qüvvələrin vahid bir milli siyasi mərkəzdə birləşməsini və Azərbaycanın müqəddəratının həll olunmasını tələb edirdi. ADF-nin (Azərbaycan Demokratik Firqəsi) yaranması da bu tarixi ehtiyacdən irəli gəlirdi.

40-ci illerin əvvəlində başlamış demokratik hərəkatın 1941-1945-ci illəri əhatə edən birinci mərhələsində Cənubi Azərbaycanda yeni ictimai-siyasi fəallıq şəraiti yaranmışdı. Bu mərhələdə hərəkatın əsas xüsusiyyəti dərkətmənin, milli şüurun, misilsiz dərəcədə inkişafi oldu. Diktatura rejimindən xilas olub istiqlal uğrunda mücadilə yoluna keçən xalq onun əsas təzahürlərindən biri kimi ana dilində danışmağa, yazib-oxumağa başladı. 1941-44-cü illərdə ana dilində bir çox nüfuzlu qəzetlər nəşr olunurdu.

«VƏTƏN YOLUNDΑ» qəzeti (1941-1946)

İkinci cahan müharibəsində almanlar İranda fəallaşmışdı. Hakim rejimdən dəstək alan almanlar ölkənin ərazilərində SSRİ-yə qarşı təxribat və casusluq üçün istifadə edirdilər. SSRİ belə halların qarşısını almaq üçün (1921-ci ildə bağlanmış, Sovet-İran müqaviləsini əsas tutaraq) bir neçə dəfə nota göndərdi. Lakin qarşı tərəfdən cavab almadı.

İrəndəki sovet kəşfiyyatı öz növbəsində oradakı vəziyyət haqqında xüsusi məlumat toplayıb göndərirdi. Stalin

Cənubidə tapdalanan hüquqları uğrunda mübarizəyə qalxmaga hazır olan sosial-siyasi qüvvələrin mövcudluğunu bildirdi.

Sovet qoşunlarının həmin əraziyə daxil olması üçün şərait yetişmişdi. Ona görə 1941-ci il avqustun 25-də Sovet ordusu sərhədi keçib, Cənubi Azərbaycana daxil oldu. Az sonra Britaniya və ABŞ da İranə qoşun yeritdilər. Rza şah ölkənin şimal və cənubunda yerləşən qoşunlara müqavimət göstərə bilmədi, ölkəni tərk etmək məcburiyyətində qaldı. Bu barədə M.C.Pişəvəri yazırıdı: «1320-ci ilin şəhrivər ayında baş vermiş hadisə bizi qafilgir etdi. Xalq bu hadisədən köklü, istədiyi kimi, layiqincə istifadə edə bilmədi. Şəhrivərdən sonra diktator qaçıdı. Diktatorun istifadə etdiyi dövlət maşını olduğu kimi yerində qaldı» [43,269]. Beləliklə, hakimiyyətə şahın oğlu Məmmədrza Pəhləvi gəldi. Lakin o da İranın Cənubi Azərbaycana qarşı siyasetində heç bir dəyişiklik edə bilmədi.

Quzeyli qardaşları ilə yaxınlığa güclü meyl Stalinin cənub haqqında düşünülmüş gizli planlarına tam cavab verirdi. Sovet ordusu ilə birlikdə bir qrup Azərbaycan ziyalıları da Təbrizə gəldilər. Başda Bağırov olmaqla rəhbər partiya və dövlət işçiləri, ziyalıları, hərbi qulluqçular qarşısında fövqəladə və səlahiyyətli bir vəzifə - Cənubi Azərbaycanda milli-mədəni və siyasi dirçəlişə yardım vəzifəsi qoyulmuşdu.

Sovet ordusu tərkibində Cənubi Azərbaycana gəlmış yaradıcı ziyalılar «Vətən yolunda» qəzetini təsis etdilər. Qəzətinin ilk sayı 1941-ci ilin oktyabr ayının 11-də çapdan çıxdı. Qəzet Azərbaycan dilində günsarı çap olunurdu. Qeyd etmək lazımdır ki, «Vətən yolunda» qəzeti 1920-ci ildə Xiyabani hərəkatı yatırıldıqdan sonra Azərbaycan dilində çıxan ilk qəzet idi. (İki dildə çıxan qəzətlər mövcud olsa da, Azərbaycan dilində materiallara çox az yer ayrıılırdı – P.M.). Qəzətin fəaliyyəti dövründə (1941-1946) onun baş redaktorları Mirzə İbrahimov Həsən Şahgəldiyev və Rza Quliyev olmuşlar. Qəzətin redaksiyasında şairlərdən Süleyman Rüstəm, Osman Sarıvəlli, Məmməd Rahim, yazıçılar-

dan Süleyman Rəhimov, Əvəz Sadiq, Qılman İlkin (Musayev), Seyfəddin Dağılı, Cabbar Məcnunbəyov, jurnalist, elm və incəsənət xadimlərindən İsrafil Nəzərov (məsul katib), Əsgər Ağayev, Qulam Məmmədli, Ələkbər Abbasov, Nüsrət Bağırov, Həmid Yolçiyev, Cavanşir Şirinov, Cəfər Xəndan (baş redaktor müavini), Mehdiyan Vəkilov, Mirzağa Quluzadə, Rəhim və Məmmədağa Sultanov qardaşları, rəssamlardan İsmayıł Axundov, Kazım Kazımov, Salam Salamzadə və bir çox başqaları işləmişlər [54,79]. Sımadan gələn bu yaradıcı ziyalilar tərəfindən qoyulan bünövrəni cənublu həmkarları davamlı inkişaf etdirmişlər.

Qeyd etmək lazımdır ki, M.C.Bağırovun təşəbbüsü ilə yerli əhali arasında siyasi, ideoloji, mənəvi, mədəni iş aparmaq, həm də onlara qayğı göstərmək məqsədi ilə Azərbaycan K(b)P MK-nin katibi Əziz Əliyevin rəhbərliyi altında xüsusi qrup yaradılmışdı. Bu qrupda təbliğat məsələləri Süleyman Rəhimova, inzibati-təsərrüfat işləri Meybali Əmiraslanova, xüsusi əməliyyatların aparılması Ağasəlim Ataķışiyevə, tibb-sanitar xidməti Mustafa Quliyevə, Azərbaycan dilində çıxacaq ordu qəzetinin redaktorluğu Mirzə İbrahimova tapşırılmışdı [23,44]. Sentyabrın 21-dən Cənubi Azərbaycanda fəaliyyətə başlamış missiya tez bir zamanda əhalinin rəğbətini qazana bilmişdi. (Qrupun tədbirləri nəticəsində Cənubi Azərbaycanda yeyinti və sənaye malları qılıqlı aradan götürülmüş, əhaliyə pulsuz tibbi yardımalar göstərilmişdi). Ən başlıcası isə bütün bu xidmətləri göstərənlər yerli əhali ilə doğma dildə danışındı.

Nəzərə almaq lazımdır ki, Sovet Azərbaycanından getmiş qrupun maddi, mənəvi qayğısı nəticəsində Cənubi Azərbaycan əhalisində sovetlərə qarşı hörmət hissi yaranırdı. Əgər belə bir qrup orada fəaliyyət göstərməsəydi və yerli əhali ilə səmimi münasibətdə olmasaydı, yalnız sovet hərbi hissələrinin ölkə ərazisinə daxil olması Azərbaycan xalqı tərəfindən bir o qədər də maraqla qarşılanmazdı [2,14].

«Vətən yolunda» ilə yanaşı digər şəhərlərdə Urmiyada Zülfəli İbrahimovun redaktorluğu ilə Azərbaycan dilində

«Qızıl əsgər» (redaksiya heyətində Nüsrət Bağırov, A.İsayev, Şəmsi Bədəlbəyli də çalışıldılar), Rəştdə isə Xasay Vəzirovun redaktorluğu ilə fars dilində «Sərbəze sorx» (Qızıl əsgər) qəzetləri çıxırdı.

«Vətən yolunda» qəzeti fəaliyyətini şərti olaraq iki yerə ayırmış olar. 1941-1942-ci illəri əhatə edən ilk dövrdə bu mətbü orqanının 89 sayı nəşr olunub. 1944-cü ilin aprel ayından qəzet özünün ikinci dövr fəaliyyətinə başlayıb. 1946-cı ilin may ayına qədər davam edən qəzetiň ümumilikdə 406 sayı çapdan çıxmışdır.

Görkəmli tədqiqatçı Cəfər Xəndan yazırkı ki, qəzetiň Cənubi Azərbaycanın bütün şəhər və kəndlərində, Tehran-da, Qəzvində və s. yerlərdəki azərbaycanlılar arasında oxucuları var idi. İran şəraitində eksər qəzetlərin 300-dən 3000-ə qədər oxucusu olduğu halda, «Vətən yolunda»nın oxucuları 15000-dən artıq idi. Oxular günüşri çıxan bu qəzetiň hər nömrəsini səbirsizliklə gözləyir və yiğib saxlayırdılar. «Əgər ilk fəaliyyət dövründə qəzet əsasən sovet mühərrir və yazıçılarının qüvvəsilə çıxmış və siyasi-ictimai materiallar vermişsə, ikinci dövrdə çoxlu yerli şair və mühərrir toplaya bilmüşdir» [46,153]. Yerli şair və mühərrirlərə gəldikdə onların sırasına: Mirmehdi Etimad, Əli Fitrat Balaş Azəroğlu, Çavuşı, Əli Tude, Mədinə Gülgün, Mirrahim Vilayı, Məhəmmədlü Əbbasi, Hilal Nasiri, Məhəmməd Biriya daxil idi.

Qəzetiň birinci mərhələdə cəmi altı ay fəaliyyət göstərib qapadılması Cənubi Azərbaycanda olan siyasi işçilərin Bakıya geri çağırılması ilə əlaqədar idi. Onu da qeyd etmək lazımdır ki, Təbrizdə fəaliyyət göstərən işçi qrupu ilə Sovet Hərbi diplomatik nümayəndələri arasında münasibətlər ziddiyətli idi. O dövrdə baş verən hadisələri araşdırmağa cəlb edən C.Həsənli yazar: «Cənubi Azərbaycandakı proseslərin getdikcə milli müstəviyə keçməsi sovetləri o qədər də təmin etmirdi... Hətta A.Smirnov ilk olaraq türk dilində çıxan və Cənubi Azərbaycanda əl-əl gəzən «Vətən yolunda» qəzetiň bağlanması haqqında SSRİ Xarici İşlər Komissar-

lığına müraciət də etmiş, lakin M.C.Bağırov da öz növbəsində «Vətən yolunda» qəzetiinin bağlanmasına etirazını bildirmişdi» [23, 64-65]

Bundan əlavə 1941-ci ilin noyabrında sovetlərin qərbdə olduğu kimi, cənubda da öz sərhədlərini genişləndirmək» prosesinin başa çatması gözlənilirdi. Lakin sovet-alman cəbhəsində vəziyyətin gərgin xarakter alması SSRİ-ni öz planlarından yayındırırdı. 1942-ci il yanvar ayının 29-da İranın ərazi bütövlüyü haqqında üçtərəfli bəyannamənin imzalanması Azərbaycan məsələsini xeyli çətinləşdirdi. Sovetlər Birliyi bir də bu məsələyə böyük müharibədə əsaslı döyüş başa çatdıqdan sonra qayıtdı [24, 4].

1944-cü ildə Cənubi Azərbaycana yenidən işçi qrupu göndərilmişdi. Bununla da 2 ildən sonra 1944-cü ilin aprelindən Təbrizdə «Vətən yolunda» qəzetiinin nəşri bərpa edilmişdi. Qəzeti II fəaliyyət dövründə redaktoru H.Şah-gəldiyev idi. Qəzet tək Təbrizdə deyil, bütün Cənubi Azərbaycanın şəhərləri, hətta Tehranda belə yayılıb, böyük məraqla oxunurdu. Qəzeti işi ilə bağlı Cəfər Xəndan və Qu-lam Məmmədli digər şəhərlərə ezam olunurdular.

Qəzətdəki ədəbi-bədii əsərlər əsasən Cənubi Azərbaycandakı ictimai-siyasi proseslər, ölkədə yaranan demokratik əhval-ruhiyyə, yeni qurulmuş Milli Hökumət ətrafinda birləşirdi.

Qəzətdə çap olunan mövzulara gəldikdə isə onlar iki istiqamətdə idid. Sovet sosialist ideologiyasının təbliği, yerli əhalinin maarifləndirilməsi.

Birinci sıraya daxil olan yazınlarda sovet döyüşçülərinin cəbhədəki qəhrəmanlıqları, antifaşist təbliğatı, sovet cəmiyyətinin və sovet həyat tərzinin gözəl boyalarla təsviri, sosializmin kapitalizmdən üstün olduğunu «ciddi cəhdə» göstərməklə sovet cəmiyyətinin gələcəkdəki xoşbəxt proqnozu verilirdi. «Böyük Vətən müharibəsi cəbhələrində», «Böyük Vətən müharibəsi qəhrəmanları», «Xarici ölkələrdə», «Beynəlxalq mövzuda», «Sovet İttifaqında» və s. rübkikalar altında gedən bu yazılar o illərdə sovet mətbua-

tında dərc edilən materialların bir növ eyni idi. Ona görə də bu sıraya daxil olan materialların təhlilinə toxunmayıb ondan yan keçəcəyik.

İkinci sıraya isə Azərbaycan mədəniyyətini, Azərbaycan klassik və çağdaş dövründəki ədəbi simaları, dil və ədəbiyyat tarixi, dünya ədəbiyyatı nümunələrini, məktəb və maarif sahələrini özündə eks etdirən yazılar daxil idi.

Bundan başqa Cənubi Azərbaycandakı ictimai-siyasi proseslər, ölkədə yaranan demokratik əhval-ruhiyyə, xalqın milli azadlıq hərəkatının əhalinin bütün təbəqələrini əhatə etməsi və yüksələn xətt üzrə inkişaf edərək Milli Hökumətin qurulması ilə nəticələnməsi həm şimal, həm də cənublu müəllislərin bəhrələndiyi əsas mənbələrdən idi [2, 115].

Qəzet özünə geniş oxucu auditoriyası toplaya bilmişdi. «Vətən yolunda» qəzeti Cənubi Azərbaycan ədəbiyyatında, publisistikasında yeni qələm ordusunun meydana çıxmışında böyük rolu danılmazdır.

«Vətən yolunda» qəzeti Cənubi Azərbaycan şöhrət tapan «Vətən yolunda» az zaman içərisində Cənubi Azərbaycan şairlerinin ədəbi mərkəzinə çevrildi.

Tarixi və ədəbi ənənələrə söykənən bu ədəbi təşkilat Azərbaycan ədəbiyyatı tarixinin görkəmli simalarını tanıtdırmaq və müasir şairlərin yaradıcılığını inkişaf etdirmək məqsədilə təşkil olunmuşdu.

«Vətən yolunda» qəzeti dərc olunan materiallar da ikiyə parçalanmış xalqın mənəviyyatı, mədəniyyəti, tarixi, ədəbiyyat küll halında verilirdi. Qətiyyətlə deyə bilərik ki, 1941-1946-ci illərdə Cənubi Azərbaycanda milli ruhun oyanması, milli özünüdərkin bədii inikası «Vətən yolunda» qəzeti ilə bağlı olmuşdur.

1905-1911-ci illərdə Məşrutə hərəkatı, 1917-1920-ci illərdə Şeyx Məhəmməd Xiyabani üsyəni zamanı nəşr olunan mətbuat və ədəbiyyatda ədəbi-bədii publisistik yazılar az deyildi. Lakin çap olunan nəzm və nəşr nümunələrində vətənpərvərlik və milli təəssübkeşlik hissəleri 40-ci illərdəki ki-

mi qabarıq və güclü deyildi. O illərdə «Vətən yolunda» qəzətinin səhifələrində ikiyə bölünmüş xalqın faciəsini, dərdini, hiss və duyğularını əks etdirən «parçalanmış vətən həsrəti», «ayrılıq» mövzusu yaranırdı.

Uzun illər (xüsusilə 1920-ci illərdən sonra) hər iki taydasovetlər birliyində bolşevik, İranda şah rejimi tərəfindən «ikiyə bölünmüş Azərbaycan məsələsi» mövzusu yasaq olunmuşdu.

1941-ci ildən etibarən sonralar hər iki tayda ikiyə bölünmüş xalqın ayrılıq həsrətini: «araz, ayrılıq, həsrət» motivlərinin ədəbiyyata gətirilməsinin bünövrəsi ilk dəfə «Vətən yolunda» qəzeti səhifələrində qoyulmuşdur. Bu ədəbi proses Süleyman Rüstəmin qəzeti səhifələrində çap olunmuş «Təbrizim», «Arazın dərdi», «Qardaşımın dərdi», «Araz qırığında», «Yandı», «Vətənim» şeirləri ilə başlamışdır. Bunun davamı olaraq Rəsul Rzanın «Vətən nəgməsi», Məmməd Rahimin «Vətən həsrəti», paralel olaraq Cənubili şairlərdən Mirmehdi Etimadın «Yaşamaz», Əli Fitrətin «Azərbaycan», M.B.Niknamın «Şanlı vətənə», Hilal Nasiinin «Köşkü-balaban» şeirlərində ikiyə bölünmüş millətin faciəsindən danışılırdı.

*Mətbət-də demokratik respublikə qurulması və
MƏTBUAT MİLLİ HÖKUMƏTİN HAKİMİYYƏTİ*

V BÖLÜM
İLLƏRİNDE
(1945-1946)

21 Azər hərəkatı və onun qələbəsi. Azərbaycanda muxtarriyyətin əldə edilməsi. S.C.Pişəvərinin dövlətin başçısı kimi ölkədə apardığı mütərəqqi islahatlar. ADF-nin orqanı olan «Azərbaycan» qəzetində Azərbaycan milli ideya və ideologiyası məsələsinin qoyuluşu. Siyasi lider, dövlət xadimi S.C.Pişəvərinin publisistik fəaliyyəti. «Qızıl səhifələr» toplusu S.C.Pişəvərinin mətbü fəaliyyətinin nəticəsi kimi.

1945-ci ilin ortalarında Cənubi Azərbaycanda demokratik hərəkatın II mərhələsi başladı. Bu mərhələdə İranın hakim təbəqələri demokratik hərəkatın qarşısını almaq üçün vəziyyəti gərginləşdirməyə çalışırlılar. Azərbaycanın şəhər, qəsəbə, kəndlərində təhlükəsizliyi təmin etmək, mürtəcə qüvvələrin basqınlarını dəf etmək məqsədilə bir sıra yerlərdə fədai dəstələri yaranmağa başladı. 1945-ci ilin sentyabrında daha öncələr Xiyabaninin təsis etdiyi ADF-ni Azərbaycanın tanınmış demokratlardan bir qrupu bərpa etdilər. Başda Seyid Cəfər Pişəvəri olmaqla ADF-nin yaradılması haqqında bəyanat verildi. Bəyanatda partiyannın program prinsipləri izah edilir və demokratik İran tərkibində Azərbaycana inzibati-təsərrüfat, mədəni muxtariyyət verilməsi tədbirləri irəli sürüldü.

ADF-nin orqanı olan «Azərbaycan» qəzeti vasitəsilə Azərbaycan xalq qarşısında duran vəzifələr və 21 Azər hərəkatının hazırlanması taktikası Pişəvərinin rəhbərliyi altında həyata keçirilirdi. 1945-ci il dekabrın 12-də 21 Azər hərəkatının qələbəsi ilə əlaqədar fəaliyyətə başlamış Azərbaycan Milli Məclisinin qərarı ilə Pişəvəri Azərbaycan Milli Hökumətinin Baş naziri təyin edilmişdir. Hökumət 10 nazirlik, ali məhkəmə və baş prokurordan ibarət idi. Məhz hə-

min hökumət İranın daxilində Azərbaycanın milli muxtarriyət hüququnu bərpa edərək azərbaycanlıların öz ana dilində danışmaları, yazib-oxumaları üçün şərait yaratdı. Məktəblərdə ana dilində dərslerin keçirilməsini təmin etdi. Savaşsızlığın kökünü kəsmək üçün qəti addımlar atdı. Fəhlələr üçün iş qanunu, qadınlar üçün kişilərlə bərabər hüquqlar, bütün ölkədə əhəmiyyəti olan torpaq islahatı həyata keçirildi. Ölkədə misli görünməmiş əmin-amanlıq və əbadlıq işlərinə başlandı. Cənubi Azərbaycanda görülən demokratik tədbirləri, hətta dünyanın bir sıra mətbuatı da təsdiq edirdi. Vaşinqtonda çıxan «Middle East» jurnalı milli hökumətin islahatları haqda yazırıdı: «Üsyancıların rəhbəri və yeni rejimin baş naziri Pişəvəri dəqiq və təsirli təşəbbüsle bir sıra çox lazımı islahatlar keçirdi. Bunlar torpaq islahatından, fəhlələrin vəziyyətinin yaxşılaşdırılması, ictimai işlərin və maarif işlərinin inkişafı tədbirlərindən ibarət idi». Qərb mətbuatı isə dəfələrlə yazmışdır ki, Pişəvərinin rəhbərlik etdiyi Milli hökumət il ərzində sanki Cənubi Azərbaycanda yarım əsrlük fəaliyyət göstərmişdir.

Ölkədə aparılan islahatlarla əlaqədar milli hökumət müvafiq strukturların yaradılmasına başladı; aqrar qanun, əmək haqqında qanun, dil haqqında qanunlar qəbul etdi. Bu qanunda Azərbaycan dili bütün Azərbaycan ərazisində rəsmi dövlət dili elan olunmuşdu.

Qısa bir müddət ərzində (ana dilində dərsliklərin, ədəbiyyatın, mətbuat nümunələrinin çap olunmasına, radio və rilişlərinin səslənilməsinə başlandı. Qəzet və jurnallar, sayı 50-ni ötən dərsliklər, müxtəlif ədəbiyyat əsərləri nəşr edildi, kinoteatr tikildi, radiostansiya və radiokomitə yaradıldı. Milli qəhrəmanlara – Səttarxan və Bağırxana heykəllər ucaldıldı. Behzad adına İncəsənət Muzeyi yarandı. Ərdəbil, Astara və Marağa şəhərlərində teatr binaları tikildi. Azərbaycan Rəssamlar və Heykəltəraşlar Cəmiyyəti təşkil olundu. Onlarla kitabxana və qiraətxana fəaliyyətə başladı. Şəhər və kəndlərdə ibtidai və orta məktəblər yaradıldı. 1945-ci ildə Təbriz Universiteti təsis olundu.

Milli hökumət Azərbaycanın sosial-iqtisadi tərəqqisinə
yol açdı, milli zülmün nəticələrini ləğv etdi, azərbay-
canlıların varlığını bir daha təsbit etdi. Iqtisadiyyatın bütün
sahələrini nizama salıb, oru inkişafə yönəltmək, Azər-
baycandan gələn gəlirin və toplanan vergilərin yarısından
çoxunu Azərbaycanın öz daxili ehtiyaclarına sərf etmək, aq-
rar-kəndlə məsələsini ədalətlə nizama salmaq, köməksiz
uşaqlara sahib durmaq; zəruri məhsulların, valyutanın və
qızılın Azərbaycandan çıxarılib Tehrana daşınmasının qar-
şısını almaq, dövlət torpaqlarının və Azərbaycandan qaç-
mış feodalların, mənsəb sahiblərinin torpaqlarını torpaqsız
və az torpaqlı kəndlilər arasında bölüşdurmək və bu kimi
günün vacib məsələləri 12 maddədən ibarət müraciətnamədə
öz əksini tapdı.

O illərdə ayrı-ayrı ədəbi-mədəni və siyasi cəmiyyətlərin
birliklərinin öz mətbu orqanları mövcud idi. Təbrizdə Azər-
baycan milli məclisinin orqanı olan «Azad millət», Azər-
baycan həmkarlar ittiṭaqının «Qələbə», Azərbaycan Demo-
krat təşkilatının «Cavanlar», bunnardan başqa «Yeni Şərq»,
«Fəryad», «Xəvərno», «Təbriz», «Şahin», «Əxtəre-şimal»,
«Vətən yolunda», «Azərbaycan ulduzu», «Azərbaycan»,
«Şəfəq», «Demokrat», «Yumruq», «Ədəbiyyat səhifəsi»,
Ərdəbildə «Cövdət», «Yumruq», Urmiyədə «Qızıl əsgər»,
Zəncanda «Azər», Miyanada «Vətən» adlı qəzet və jurnallar
çap olunurdu.

Azərbaycan yazıçı və şairlər cəmiyyətinin «Günəş»,
Maarif idarəsinin «Maarif» kimi mətbu orqanları fəaliyyət
göstərirdi. Bu nəşriyyatların təsisçi və redaktorları dövrün
tanınmış ziyalıları idi. «Qələbə» qəzetiin redaktoru sonra-
lar hər iki tayda repressiyaya məruz qalmış görkəmli şair
Məhəmməd Biriya, «Azərbaycan ulduzu» qəzetiin redak-
toru isə tanınmış ictimai xadim Hilal Nasiri idi.

Təbrizdə çıxan «Azad millət» qəzeti Milli Hökumətin
rəsmi orqanı idi. Həftədə 2 dəfə çıxan bu mətbu orqanının
redaktoru Ismayıllı Səms idi. Qəzətdə Milli Məclisin qəbul
etdiyi qanunlar, qərarlar çap edilirdi. Orada Milli hökumə-

tin siyasi, iqtisadi fəaliyyətini eks etdirən yazılar dərc olunur, Milli Məclis nümayəndələrinin fəaliyyətini işqənləndirilirdi. Qəzetiñ 114 sayı çıxmışdı.

Azərbaycan Demokrat Fərqəsinin ayrı-ayrı vilayətlərdə bölməsi fəaliyyət göstərirdi. Onlar da öz növbəsində mətbə orqanlarına malik idi. Məsələn, Ərdəbilda «Cövdət», Zənganda «Azər», Urmiyadə «Urmiya» qəzetləri nəşr olunurdu. Bu mətbə orqanlarında milli hökumət və Milli Məclisin qanun və qərarları, ictimai-siyasi məqalələr, gündəlik xəbərlər və orqanı olduğu yerli vilayətlə bağlı yazılar dərc olunurdu.

1943-cü ildə Tehranda Sovet İttifaqı ilə mədəni əlaqə saxlayan İran cəmiyyəti yaradıldı. Xüsusi qrupun fəaliyyəti nəticəsində Sovet İttifaqı ilə mədəni rabitə saxlayan İran cəmiyyətinin Təbriz şöbəsi və Təbrizdə Sovet mədəniyyəti evi açıldı. Müharibənin tədricən rusların xeyrinə dəyişməsi ilə əlaqədar Moskva Cənubi Azərbaycan məsələsinə 1944-cü ildə yenidən qayıtdı və Sovet Azərbaycanından Cənuba yeni işçi qrupu göndərdi. Bu dəfə ümumi rəhbərlik Həsən Həsənova tapşırıldı.

Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının radio komitəsi İrana radio verilişlərini hələ 1941-ci ilin avqustun 20-də təşkil etmişdi. Verilişlərin programını baş redaktor Mübariz Əlizadə, Adil Əfəndiyev, redaktorlar Hüseyn Məcnunbəyov, Mikayıl Rzaquluzadə, tərcüməçi Fazıl Babayev, diktörler Lətif Kərimov, Mina Paşazadə hazırlanıb aparırdılar [54, 60].

Cəmiyyətin çap orqanı 1945-ci ilin avqustundan Azərbaycan dilində ərəb əlifbası ilə şair Rəsul Rzanın redaktorluğu ilə nəşr olunan aylıq ictimai-ədəbi «Azərbaycan» jurnalı ididi. Dərgi 1-ci sayında yazırırdı: «Azərbaycan» məcmuəsi xalqımızın qədim mədəniyyəti və ədəbiyyatı, tarixi və azadlıq mübarizəsilə oxucularımızı müntəzəm surətdə tanış edəcək, istər Sovet Azərbaycanında və istərsə də Cənubi Azərbaycanda yaşayan yazıçı və alimlərimizin elmi, ədəbi məqalələrini öz səhifələrində dərc edəcəkdir.

Bununla da məcmuəmiz Azərbaycan xalqının gələcək

1945

tərəqqi və yüksəlişinə kömək etməyə çalışacaqdır» [73, 10, №1, s.7]. Bakıda əski əlifba ilə Azərbaycan dilində nəşr olunub (cəmi 17 say) Cənubi Azərbaycanda yayımlanan ədəbi illüstrasiyalı bu jurnal həm forma, həm də məzmun cəhətdən və yüksək səviyyəsi ilə seçilirdi.

«Azərbaycan» jurnalını Sovet hakimiyyətinin bütün mövcud olduğu dövrdə ən maraqlı və milli mənafə baxımından ən əhəmiyyətli nəşr orqanı hesab edən tədqiqatçı alim Cəmil Həsənli yazırkı ki, əvvəla, bu jurnalın hər sayında Cənubi və Quzey Azərbaycanın ictimai-siyasi, mədəni, ədəbi həyatı, tarixi birlikdə əhatə olunurdu. İkincisi, jurnal Cənubi Azərbaycan üçün buraxıldılarından Sovet Azərbaycanında hökm sürən bolşevik ideologiyasının tələblərindən bir qədər yayılır, Azərbaycan xalqının köklü mənafeyi, taleyi və tarixi ilə bağlı əsas məsələlərə toxuna bilirdi. Bütöv Vətən, eyni xalq, vahid millət məramı demək olar ki, «Azərbaycan»ın hər sayından duyulurdu. Azərbaycan tarixinin, mədəniyyətinin, ədəbiyyatının, sənətinin əsrlər boyu vəhdət şəklində inkişaf etməsini əyani şəkildə sübuta yetirirdi [23, 196].

1845 «Şəfəq» məcəlləsi Sovet İttifaqı ilə Mədəni Rabitə Cəmiyyətinin Təbriz şöbəsi tərəfindən nəşr olunurdu. Onun ilk sayı 1945-ci ilin oktyabr ayında işıq üzü görmüşdü.

Jurnalda müntəzəm olaraq Təbrizin mədəni həyatında baş verən dəyişikliklər öz əksini tapırdı, o cümlədən, teatr tamaşaları, aktyorların qastrol səfərləri və s.

«Şəfəq» məcmuəsi redaksiya heyətinin üzvləri M.Səfvət, Şərifov, M.Milani və Ə.Dibaiyan idi. S.C.Pişəvəri «Şəfəq»ın nəşr olunmasının bir illiyi münasibətilə redaksiyaya göndərdiyi teleqramda yazmışdı: «Bu məcəllə bir tərəfdən mədəni rabitə cəmiyyətinin işlərinin canlandırılmasına kömək etmiş, digər tərəfdən isə İran Azərbaycanının uzun illər boyu xalqa lazımı surətdə tanıtdırılmamış Məhəmmədəli Tərbiyət, Şeyx Məhəmməd Xiyabani, Mirzə Əli Möcüz, Şeyx Mahmud Şəbüstəri və bir çox bu kimi tarixi simaları oxuculara təqdim etmiş və onların xüsusunda məqalələr çap etmişdir...

«Şəfəq»in dəyərli xidmətləri tək bunlarla qurtarmır, bu məsələ eyni zamanda İran Azərbaycanının görkəmli müasir yazıçı, şair və mətbuat işçilərini də öz ətrafında toplamış, onların işlərinə kömək etmişdir» [№7, 1946].

Təbrizdə «Azərbaycan şairləri və yazılıcları cəmiyyəti»nin orqanı kimi nəşrə 1946-cı ildə başlayan «Günəş» qarşıya qoyduğu məqsədlər haqqında yazırıdı: «Azərbaycan dilinin qədimliyi və zənginliyi haqqında elmi və tarixi sənədlərin, Azərbaycan şəhəri xalq ədəbiyyatı nümunələrinin toplanaraq oxuculara çatdırılması, Azərbaycanın keçmiş və müasir alim, şair və ziyalılarının xalqın ədəbi və ictimai fikir tarixində oynadıqları rolun araşdırılaraq ictimaiyyətə çatdırılması, dünyada baş verən azadlıq və tarixi nehzətlər (hərəkatlar – P.M.) barəsində məlumatların dərc olunması, oxucuları dünya klassiklərinin əsərləri ilə tanış etmək kimi məsələlər də qarşıya qoyulmuş əsas vəzifələrə dən olmuşdur.

Təəssüf ki, 1946-cı ildə məcmuənin yalnız bir nömrəsi işiq üzü görmüşdür.

Milli Hökumət dövründə Miyanada Mədəni Rabitə Cəmiyyətinin yerli orqanı kimi «Vətən» məcmuəsi çap olunmuşdur. Ayda bir dəfə nəşr olunan bu dergi elmi, ədəbi və bədii istiqamətlərdə fəaliyyət göstərmişdir [2, 111].

Ümumiyyətlə, 1941-46-cı illər arasında Cənubi Azərbaycanda çap olunan qəzet və jurnalların sayı 40-dan artıq idi.

Cənubi Azərbaycanın ictimai həyatın bütün sahələrdə uğurları, Tehranın hakim dairələrində böyük təşviş yaradır, İran hökuməti hərəkatı boğmağa hazırlaşırıdı. Mərkəzi hökumət İngiltərə, ABŞ və SSRİ arasındaki ziddiyətlərdən istifadə edərək «İran məsəlesi»nin BMT-də baxılmasına nail oldu. ABŞ və İngiltərənin İrana siyasi-hərbi yardım göstərmələri razılığını və sovet hökumətinin «bitərəfliyi»ni əldə edə bildi. İran hökuməti parlamentə seçkilərə nəzarət bəhanəsi ilə Azərbaycana qoşun hissələri yeritdi. Dekabrın 12-də İranın Mərkəzi hökuməti Azərbaycanın Milli hökuməti ilə imzaladığı anlaşmalarda bu dövləti rəsmən tanışa da, Pəh-

ləvi ordusu Azərbaycana təcavüz etdi, bununla da Milli Hökuməti süqutə yetirdi.

Milli hökumət dövründə fəallıq göstərən kəndli, fəhlə, ziyanlı və sahibkarlar təqiblərə məruz qaldılar. ADF və Milli hökumətin rəhbərləri güllələndilər, dar ağacından asıldılar. Minlərlə vətənpərvər mühacirət etməyə məcbur oldu. Onların çox hissəsi Azərbaycan SSR-ə keçdi.

1941-1946-ci illər milli-azadlıq hərəkatının məğlubiyətinin əsas səbəbi ABŞ, İngiltərə və SSRİ-nin İrandakı siyasetlə bağlı idi. Bu dövlətlər Cənubi Azərbaycanının milli-demokratik hökumətini imperiya mənafelərinə qurban verdilər. Hər üç dövlət imperiyapərəst maraqlarını bütöv bir xalqın taleyindən üstün tutdu.

Cənubi Azərbaycandakı milli-azadlıq hərəkatı məğlubiyətə uğrasa da, ölkənin sonrakı tarixinə çox böyük təsir göstərdi.

«AZƏRBAYCAN» qəzeti (1941-1946)

Azərbaycanda ictimai həyatın demokratikləşməsi burada şəraitin dəyişməsi ilə müşahidə olunurdu. Azərbaycan dili üzərindən qadağanın götürülməsi, milli hissələrin azad təzahürü, vətənpərvərlik, milli hissələrin güclənməsi, azərbaycanlıların milli meylinin kortəbii yüksəlşisinin müəyyən istiqamətə yönəldilməsi, siyasi-ideoloji cəhətdən təşkil olunmasını tələb edirdi. Belə bir şəraitdə vətənpərvər demokratik və milli ziyanlıların nümayəndələri «Azərbaycan cəmiyyətin»ndə birləşməyi qərara aldılar [41, 109].

Azərbaycanın demokratik nailiyyətlərinin bərpa olunması, azərbaycanlıların milli hüquqlarının təmin edilməsi, dil və mədəniyyətin dırçəlişi məsələsi Azərbaycan Cəmiyyətinin öndə duran vəzifələrindən idi. Cəmiyyətin mətbu orqanı «Azərbaycan» fars və Azərbaycan dillərində çıxan qəzet idi.

«Azərbaycan» qəzeti 1941-ci il noyabrın 1-dən Əli Şəbü-

stəri və İsmayıł Şəmsin redaktorluğu ilə nəşr olunmağa başlayıb. «Azərbaycan» cəmiyyətinin orqanı olan bu qəzet ilk sayındakı baş məqalədə tutacağı yol və fəaliyyəti haqda yazırırdı: «Azərbaycan»ın seçdiyi yol, mövcud vəziyyətinin, əfkari ümuminin, habelə xalqın gündəlik ehtiyaclarının aynasına çevrilərək ictimai şüuru istiqamətləndirmək, onu işıqlandırmaqdır» [71, 1941, №1].

Cəmiyyət mətbə orqanı olan «Azərbaycan» qəzetiinin ayrı-ayrı sayılarında siyasi sahədə demokratik konstitusiya və məşrutə üsul-idarəsinin əməldə həyata keçirilməsini, Vilayət əncüməninin təşkil edilməsini, Milli Məclisdə nümayəndələrin xalq tərəfindən seçilməsini, hakim sinif və təbəqələrin mənafeyini müdafiə edən qanunlara yenidən baxılmasını, Azərbaycanın qanuni hüquqlarının «müdafia edilməsi» və s. tələb edirdi. «Cəmiyyət»in programının iqtisadi tələbləri sırasında Azərbaycanda yeni sənaye obyektləri tikilməsi, işsizliyin aradan qaldırılması, Azərbaycanın sərvətinin həmin və digər məqsədlə vilayətdə sərf olunması kimi tələblər qeyd olunur. Azərbaycan azərbaycanlılar üçündür şüəri ilə çıxış edən «Cəmiyyət» mədəni sahədə «mütləq azadlığa», yəni dil, adət... azadlığına tamamilə riayət olunmasını, ana dilində bütün səviyyələrdə tədris və kitab nəşr edilməsini və s. tələb edirdi [41, 109].

«Cəmiyyət» azərbaycanlıarda öz dili haqqında obyektiv təsəvvür yaratmağa səy göstərirdi. «Azərbaycan» qəzeti azərbaycanlıların özünəməxsus qədim və zəngin dili olduğunu xüsusi qeyd edib yazılırdı: «Azərbaycan xalqı təkcə bu dildə danışmamış, həm də həmin dildə zəngin mədəniyyət abidələri, ədəbiyyat yaratmış və yaratmaqdadır. Bunu nümayiş etdirmək üçün qəzətdə Azərbaycan ədəbiyyatı haqqında yazılar, Azərbaycan nağıllarından, atalar sözlərindən nümunələr, kiçik hekayələr və nəhayət hər nömrədə bir və ya iki müasir şeir parçası və s. dərc edilirdi. Azərbaycan tarixinin bəzi səhifələri haqqında verilən yazılar da tarixi milli şüuru möhkəmləndirməyə xidmət edirdi [41, 109].

Qəzet ətrafında milli əqidəli yaradıcı ziyalıları toplayır-
di. Qəzətin səhifələrində çıkış edən M.Biriya, Ə.Fitrat,
Süleyman Əmini, Sədi Yüzbəndi, Ələkbər Həddad, Mə-
həmmədhüseyin Təvəkkülü kimi fəal müəlliflər əvvəller
Bacadanbaxan, Qələndər, Huşsuz, Quldur, Uzaqdanbaxan,
Bülbül, Mirzə Qəmiş, Çuvalduz kimi gizli imzalardan istifa-
də etmiş, sonralar isə özlərinin açıq imzaları ilə yazmağa
başlamışlar.

Qəzətin səhifələrində həmçinin xalq yaradıcılığına geniş
yer ayrılrırdı.

Qeyd etmək lazımdır ki, «Azərbaycan» qəzeti cəmi 6 ay
fəaliyyət göstərdi. Xalqı «xabi-qəflət»dən oyadan qəzətin
nüfuzu hakim dairələri təşviş salırdı. Ona görə də 1942-ci
ilin aprelində «Azərbaycan» cəmiyyətinin fəaliyyəti dayan-
dırıldı. Onun orqanı olan «Azərbaycan» qəzeti isə bağlandı.

1945-ci ildə «Azərbaycan» qəzeti ikinci fəaliyyət dövrü-
nə başlayıb öz nəşrini davam etdirdi.

Cənubi Azərbaycan mətbuatının tədqiqatçısı Solmaz
Rüstəmova (Tohid) ümumiyyətlə, «Azərbaycan» qəzətinin
nəşri tarixini dörd dövrə ayırır: birinci dövr 1941-1942,
ikinci dövr 1945-1946, üçüncü dövr 1947-1974, dördüncü
dövr 1975-ci ildən bu günə qədər [4, 12].

1945-ci il sentyabrın 5-də «Azərbaycan» qəzətinin nəşri
bərpa olundu. Qəzet həmin ildən etibarən materiallarını
Azərbaycan tükçəsində çap edirdi (1941-42-ci illərdəki say-
larının əksəriyyəti farsca idi – P.M.). Onun səhifələrində
farsca materiallara isə çox cüzi hallarda rast gəlinirdi. Qə-
zətdə çap olunan məqalələrdə azərbaycançılıq ideyası əsas
yerlərdən birini tuturdu. Azərbaycan Demokratik Partiya-
sını təmsil edən qəzet öz fəaliyyət programını bəyan edib
yazırdı: «Biz bütün İranda həqiqi demokratik üsulun bərpası-
nı, Azərbaycan xalqına daxili azadlıq və muxtarlıyyət ve-
rilməsini, bütün millətin adilanə qanunlarını gözləməklə bə-
rabər, Azərbaycanın öz müqəddərətini təyin etməsini istəyi-
rik» [72, 1945, №7].

1941-ci ildən nəşr olunan «Azərbaycan» qəzeti 1945-ci

ildə Milli hökumətin rəsmi orqanı kimi fəaliyyət göstərirdi. Həftədə 2 dəfə nəşr olunan qəzeti 371 sayı işıq üzü görüb. Qəzetə müxtəlif dövrlərdə Hacı Əli Şəbüstəri (№1-dən 30-a qədər), Əhməd Musəvi (№ 88-dən 151-ə qədər) Fəthi Xoşginabi (№152-dən № 242-yədək və №289-dan № 370-ədək) İsmayıł Şəms (№213-dən № 288-ə qədər) redaktorluq etmişdir. Qəzet 30-cu saydan 90-ci sayı qədər isə redaksiya heyətinin məsuliyyəti altında çap olunurdu. Qəzet orqanı olduğu Azərbaycan Demokrat partiyasının məqsəd və məramını sadə Azərbaycan dilində xalqa çatdırırıldı. Ölkədə baş verən gündəlik hadisələri, siyasi-ictimai məsələləri işıqlandırıldı.

Qəzet ilk dövründə həftədə 2 dəfə çıxırdısa, 1945-ci ildən gündəlik ~~nəşr~~ olunurdu. Onun səhifələrində Cənubi Azərbaycanın tanınmış şairləri Əli Fitrat, Mehdi Etimad, M.C.Çavuşı ilə yanaşı, Hüseyn Səhhaf, Yəhya Şeyda, Fəxrəddin Məhzun, Hüseyn Cavan kimi şairlərin poetik nümunələri tez-tez dərc olunurdu. Qəzeti II dövrünün ilk aylarından M.Tahirin Azərbaycan ədəbiyyat tarixində Möcüz, M.Naçıyanının Mirzə Məhəmmədəli Tərbiyət, Novruzun Şeyx Məhəmməd Xiyabani və s. yazılarında ədəbi və tarixi simalar hörmətlə anılır, onların vətən və xalq qarşısında xidmətləri dəyərləndirilirdi.

O illərdə «Vətən yolunda» və «Azərbaycan» qəzetlərində folklorun toplanıp öyrənilməsi, yayılması işi geniş yayılmışdı. Uzun illər ana dilində təhsildən, mətbuatdan, kitab oxumaqdan məhrum olan azərbaycanlılar bəlkə də yalnız folklorun hesabına öz milli varlıqlarını qoruya bilmisdilər. Doğma dildə yazüb-oxuya bilməyen Cənubililərin el nəgmələri, atalar sözləri, bayatıları, nağılları, dastanları dildən-dilə, eldən-elə dolaşındı.

Mətbuat səhifələrində xalqın ruhuna yaxın olan folklor nümunələrinə geniş yer ayrıldı. Qəzet xalqa müraciət edərək oxucuları folklor nümunələri toplamağa cəlb edir, onları araşdıraraq öz səhifələrində dərc edirdi. Dil xüsusiyyətləri saxlanılmaqla çap olunan bu topular xalq arasında maraqq-

la qarşılanır, onları ruhən öz soykökünə səsləyirdi.

«Azərbaycan» qəzetiində Məhəmmədəli Fərzanənin (O, qəzətdə M.Ə.Qövsi təxəllüsü ilə çıxış edirdi – P.M.) «Azərbaycanın milli dastanları» silsilə yazıları dərc olunurdu. Qeyd edək ki, bu qəzətdə bayatıların ilk nümunələri və «Dədə Qorqud» dastanları M.Fərzanənin təşəbbüsü və iştirakı ilə toplanıb nəşr olunurdu.

«Azərbaycan» qəzetiində müntəzəm olaraq xalqın tarixi qəhrəmanlıq sahifələrindən, klassik ədəbi nümunələrdən çağdaş şairlərin əsərlərindən parçalar verilirdi. «Qəzet sahifələrində ilk şeirləri görünən Əli Fitrat, Hilal Nasiri, Mir Mehdi Etimad və başqalarının təşəbbüsleri nəticəsində ana dilində yazanların sayı artır, mətbuat aləminə yeni qüvvələr gəlirdi» [45, 173].

«Azərbaycan» qəzeti ən yaxşı yaziçi və jurnalistləri öz ətrafında birləşdirə bilməşdi. Bunlardan Firudin İbrahimı, M.Turabi, H.Xoşginabi, İsmayıllı Şəms, Q.Qəhrəmanzadə, Abbas Pənahı, Əhməd Musəvi və s. göstərmək olar.

Firqənin sədri S.C.Pişəvəri «Azərbaycan» qəzetiinin və ana dilində nəşr olunan mətbuatın təşkilatçısı olmuşdur. «Azərbaycan» qəzetiində ən möhkəm və məzmunlu, dolğun məqalələr Pişəvərinin qələmi ilə yazılmışdır. O, «Azərbaycan» qəzetiñə yaxından rəhbərlik etmişdi [55, 22].

S.C.Pişəvəri Azərbaycan xalqının milli-azadlıq hərəkatının ən mühüm problemləri, gündəlik siyasi-ideoloji məsələləri barədə qəzətdə məqalələr yazar, kütłəvi yiğincaqlarda iştirak edir və bunlar mətbuat vasitəsilə yayılırdı.

Mətbuatın və nəşriyyatın ana dilində, geniş miqyasda yayılması, ilk dəfə olaraq şəhərlərə, kəndlərə yol tapması, keçmiş, gələcək və gündəlik həyatı hadisələrdən məhz ana dilində söz açması çox mühüm hadisə idi. Bu cəhətdən «Azərbaycan» qəzetiinin xidməti daha böyükdür.

SEYİD CƏFƏR PİŞƏVƏRİNİN PUBLİSİSTİK FƏALİYYƏTİ

Seyid Cəfər Cavadzadə (Xalxali) Pişəvəri 1892-ci ildə Xalxalın yaxınlığındakı Zaviyə kəndində anadan olmuşdur. Atası Xalxalda məşhur olan Təbatai seyidlərindən idi. O dövrədə İranda, xususilə Azərbaycan kəndlərində yaşayış səviyyəsi aşağı olduğundan, əhali qazanc məqsədilə Qafqaza, Bakıya üz tuturdu. Ailəsi Bakının Bülbülə qəsəbəsinə köçüb yerləşəndə Seyid Cəfər 13 yaşlarında idi. Təhsil aldığı yerli məktəbdə həm zəkası, həm də zəhmətsevərliyi ilə hörmət qazanan Cəfərə müəllimləri hərdən dərs keçməyi etibar edirdi. Məktəbin təsərrüfat işlərində çalışıb evə maddi kömək göstərirdi. «İttihad» məktəbində təhsilini başa çatdırıdan sonra həmin məktəbdə müəllimlik edir. Dərin mütaliəsi sayəsində ictimai elmləri öyrənmiş və siyasi fəaliyyətə başlamışdı. İran Sosialist Demokratik Partiyasının Qafqazdakı təşkilatlarında siyasi fəaliyyət göstərən zamanдан mətbuat aləminə qədəm qoyur.

Bakıda nəşr olunan «Açıq söz» qəzetində məqalələrlə çıxış edirdi. İran xalqlarının ağır vəziyyəti onu da düşündürür, əzilən xalqların azadlıq və istiqlaliyyət əldə etməsi yollarını axtarırdı. 1918-ci ildən «Azərbaycan Cüzilayənfəki-İran» qəzetesində əməkdaşlıq edir, İran xalqlarının ağır vəziyyətini aradan qaldırmaq üçün mübarizə yollarını göstərən siyasi məqalələr nəşr etdirir. Pişəvəri özünə daha geniş mübarizə meydanı axtarır. Buna görə 1919-cu ildə İran «Ədalət» fırqəsinin Bakıda açılmış «İttihad» mədrəsəsində müəllim işləyir. Bakıda inqilab rəhbərləri olan N.Nərimanov, Bəhram Ağazadə və başqaları ilə əlaqə yaradır.

C.Pişəvərinin ilk publisistik yazısı «Hümmət» qəzetində dərc edilmişdir. Həmin illərdə o «Açıq söz» və «Azərbaycan cazve layinfək» qəzetlərində ictimai-siyasi məqalələrlə çıxış edirdi. 1919-cu ildən başlayaraq «Hüriyyət», «Azərbaycan füqərası», «Azərbaycan Müvəqqəti Hərbi İnqilab Komitəsinin əxbarı», «Kəndli», «Kommunist», «Yeni yol», «Yeni

fikir» qəzetlərində, habelə «Tikan», «Məşəl», «Qızıl qələm», «Maarif», «Şərq qadını» jurnallarında çıxış etmişdir.

C.Pişəvəri Gənc İşçilər İttifaqının orqanı olan «Yoldaş» qəzetiinin redaktoru olur. Satirik felyetonlarında, ümumiyyətlə, bir sıra mətbü orqanlarında «Müsteər», «Əcul», «Nadi», «Əhməd Pərviz», «M.C.Cavadzadə», «M.C.Cavadzadə Xalxalı» imzaları ilə çıxış edir.

İran «Ədalət» Firqəsi Mərkəzi Komitəsinin orqanı olan «Hürriyyət» qəzetiinin redaktoru olan dövrədə İran xalqlarını mübarizəyə səsləyir. Bu qəzətdə şahlıq üsul-idarəsinin sat-qılığını açıb göstərir, imperialistlərin müstəmləkəcilik siyasetini kəskin tənqid edir və 1919-1920-ci illərdə «Hürriyyət» qəzetiinin redaktoru olmaqla bərabər İran «Ədalət» Firqəsi Mərkəzi Komitəsinin xarici bölməsinin katibi seçilir. İranda inqilabi hərəkatın güclənməsi ilə əlaqədar 1920-ci ilin may ayında Pişəvəri İrana gedir, Gilan əyalətində baş vermiş Cənkəlilər hərəkatının başçısı Kiçik Xanla görüşür. İyun ayında Gilanda yaranmış inqilabi dövlətin xarici işlər naziri təyin olunur.

1921-ci ildə Pişəvəri İran Həmkarlar İttifaqının orqanı olan «Həqiqət» qəzetiinin redaktoru olur. 1923-cü ilə qədər İranın bir çox şəhərlərində nəşr olunan qəzetlərə məqalələr yazır. 1922-ci ildə Tehranda polis təzyiqinin artması ilə əlaqədar «Həqiqət» qəzeti bağlanır. 1923-cü ilə qədər o, İsfahan şəhərində gizli fəaliyyət göstərir. Rza şahın iş başına gəlməsi ilə polis təqibləri güclənir, qəzet və jurnalların çap edilməsi çətinləşir. Bu fəaliyyət ağır şəraitdə 9 il davam edir. 1930-cu ildə Pişəvəri həbs olunur və 11 il həbsdə qalır. Qəsri-Qacar adlanan zindanda bütün işgəncələrə baxmayaraq Pişəvəri öz mübarizəsini və ədəbi-siyasi fəaliyyətini davam etdirir. Sonralar orada qələmə aldığı əsərlərinin bir hissəsi «Zindan xatirələri» adı altında nəşr olunur. II dünya müharibəsinin başlanması Rza şah dikturasının yıxılması ilə nəticələnir. Ölkdə demokratik hərəkatın yaradılmasına, mütərəqqi qüvvələrin birləşməsinə şərait yaranır. Pişəvəri 1941-ci il sentyabr ayında həbsdən buraxılıb Tehrana gəlir.

1941-ci ildə İran Xalq partiyasının yaranmasında fəal iştirak edir. 1943-cü il may ayının 23-də nəşr etdiyi «Acır» qəzeti ilə ilk nömrəsini İran ictimaiyyətinə təqdim edir. Pişəvəri redaktoru olduğu «Acır» qəzeti vasitəsilə Rza şahın, onunla birlikdə xalqı soyan və İranın müstəmləkəyə çevrilməsinə kömək edən irticani ifşa edir.

Pişəvəri İranda nəşr edilən 48 mütərəqqi qəzeti birləşdirib «Cəbhəyi-azadı» (Azadlıq cəbhəsi) yaratmışdır. Bu qəzətələr vasitəsilə Pişəvəri İran xalqlarının irtica və imperializm əleyhinə mübarizəsinə, ölkənin qüvvələrini birləşdirməyə çalışmışdır. Alman faşizminin məğlub olması ilə əla-qədar bütün dünyada inqilabi hərəkat güclənmiş, ittiqlal və azadlıq uğrunda xalqların mübarizəsi artmışdı. Belə bir şəraitdə Azərbaycan xalqının mübarizəsinə rəhbərlik edə biləcək, Azərbaycanda bütün təbəqələri birləşdirə biləcək bir təşkilat – Azərbaycan Demokrat Firqəsi 1945-ci il sentyabr ayının 3-də yarandı. Azərbaycan Demokrat Firqəsinin qarşısında duran xətti-hərəkət 12 Şəhərivər müraciətnaməsi adı ilə elan olundu.

Pişəvərinin təşkilatçılıq fəaliyyəti, rəhbərlik istedadı və geniş dünyagörüşü sayəsində Azərbaycan Demokrat Firqəsi qısa müddət ərzində Azərbaycanın bütün milli qüvvələrini öz bayraqı altında birləşdirib tarixi xalq hərəkatı yarada bilmışdır.

Azərbaycanda bu demokratik islahatlar nəinki İran irticasını, həm də İranın zəngin sərvətlərinə sahib olan İngiltərə və Amerika imperializmini qorxuya salmışdı. Onlar birləşərək Azərbaycan milli hökumətini qan dəryasında boğdular 1946-ci ilin dekabr ayından mühacirət etmiş Azərbaycan demokratlarının bir hissəsi Sovet Azərbaycanına gəldi. Azərbaycanın 34 rayon və şəhərində onların yerləşdirilməsinə şəxsən Pişəvəri özü rəhbərlik etmişdi. Elə bu işlə əlaqədar 1947-ci ilin iyul ayının 11-də Gəncə şəhərindən qayıdarkən Yevlax yaxınlığında Pişəvəri müəmmələ şəkildə maşın qəzasına düşmüş və həlak olmuşdur. Pişəvərinin məzarı Bakı şəhərində Fəxri Xiyabandadır.

S.C.Pişəvəri yaradıcılığının ilk dövründə soydaşlarının düşcar olduğu bələləri təsvir edərək, xalqının hüquq və haqlarını müdafiyyə qalxırdı. «Alovlu və cəsarəti publisistin bu dövrə müxtəlif qəzet və jurnallarda çıxan məqalələrinin böyük bir qismi «o yan-bu yandan» başlığı altında dərc olunmuşdur. Həmin məqalələrin xarakterik cəhəti budur ki, müəllif səciyyəvi informasiyaları eyni başlıq altında oxucusuna çatdırır. Bu məqalələrdəki informasiyaların olsa-olsa motivi müxtəlifdir, başlıca ideya isə birdir. Bu motiv adətən iranlıların dərdi, sosial-iqtisadi, ictimai bələləri ilə bağlıdır [17, 144]. Pişəvəri yazılarında qatı millətçiliyi, faşizmi ideyaların, sosial-iqtisadi ədalətsizliyi, ictimai eybləri, dövlət quruluşlarındakı nöqsanları ciddi tənqid edirdi.

M.C.Pişəvərinin publisistikasını araşdırın tədqiqatçılara əsaslanıb onun felyoton və məqalələrini mövzularına görə III hissəyə bölmək olar:

1. Beynəlxalq və milli ictimai-inqilabi hərəkat, onun mahiyyəti, hərəkətverici qüvvələri, sosial-ictimai-iqtisadi vəziyyət, demokratik hərəkata zidd olan cəbhə və qüvvələr mövzusunda satirik və publisistik yazılar.

2. Xalqın tarixi, dili, maddi və mədəni dəyərləri haqqında məqalələr. Bu qismdən olan yazılar müəllifin ictimai elm və mədəniyyət üzrə bilik və məlumatlarını əks etdirən yazılı sənəd kimi böyük maraq doğurur.

3. M.C.Pişəvərinin məqalələrinin bir qismi mətbuat senzurası, mətbuat orqanları, onların ideya-siyasi məramı ilə bağlıdır. Həmin qələm məhsullarında müəllif İranda nəşr olunan qəzetlərin hadisə və faktlara münasibətlərini mövzu kimi almışdır. Bu yönümdən həmin məqalələri mətbu tənqid kimi səciyyələndirmək olar. Onların bəzisində müxtəlif satirik jurnalistikada xüsusi yer tutan karikatura rəssamlığı məsələlərini şərh edir [17, 159].

M.C.Pişəvəri ədəbi-bədii yaradıcılıqla məşğul olmuş, hekayələr yazmış, ədəbi tənqid, tərcüməçilik işi ilə məşğul olmuş siyasi publisistikanın gözəl nümunələrini yaratmışdır.

Onun yazdığı əsər, məqalə və xatirələr söylədiyi tarixi

məruzə və nitqlər Azərbaycanda inqilabi hərəkat tarixinin salnaməsi üçün bu gün mənbə, qaynaq rolu oynayır.

M.C.Pişəvərini yaxşı öyrənmək, onun ictimai, siyasi və fəlsəfi görüşlərinə bələd olmaq, onu ictimai dövlət xadimi kimi tanımaq üçün 1945-1946-cı illərdə Təbriz şəhərində nəşr olunan «Azərbaycan», «Azad millət», «Yeni Şərq» qəzetlərini, 1944-cü ildə Tehranda nəşr olunan «Acır» qəzeti ni, 1946-cı ildə Təbrizdə nəşr olunan «Qızıl səhifələr», «12 Şəhrivər», 60-cı illərdə mühacirətdə nəşr olunan «21 Azər» və «Seçilmiş əsərləri»ni oxuyub öyrənmək lazımdır. M.C.Pişəvəri Azərbaycan xalqının XX əsrдə yetişdirdiyi böyük ictimai, dövlət xadimi, yüksək səviyyəli publisist və jurnalist olmuşdur.

VI BÖLÜM

1978-1979-CU İLLƏR İRAN İNQİLABI VƏ MƏTBUATDA NİSBİ DİRÇƏLİŞ

1978-1979-cu illər İran inqilabı və inqilabın ilk illərində mədəni-ictimai sahədə baş verən yeniliklər. Mətbuatda nisbi dirçəliş. Ana dilində kitabların, qəzet və jurnalların nəşri. Çoxsaylı ədəbi-mədəni cəmiyyətlərin yaranması və onların mətbu orqanlarının fəaliyətə başlaması. «Dədə Qorqud», «Azadlıq», «Çənlibel», «Ülkər», «Yoldaş», «Varlıq» kimi jurnallarda xalqın soy kökü, milli-mənəvi dəyərləri ilə bağlı yazılaraya geniş yer verilməsi.

Hüseyin Düzgünün redaktorluğu ilə çıxan «İnqilab yolunda», «Yoldaş», «Yeni yol» jurnalları. Hər 3 mətbu orqanının tematikası və onların qapanma səbəbi.

70-ci illərin sonlarında İranda sosial-siyasi və iqtisadi ziddiyətlər son dərəcə kəskinləşmişdi. 1978-1979-cu illər inqilabında Cənubi Azərbaycan, xüsusilə Təbriz böyük rol oynadı. İnqilabın təməli də Azərbaycanda qoyuldu. Təbrizdə nəşr olunan Azərbaycan şair və yazıçılar cəmiyyətinin orqanı olan «Ülkər» jurnalı İrandakı ümumi inqilabi əhval-ruhiyyəni şərh edərək yazırıdı: «Bir tərəfdən xalq o halətdə yaşamaq istəmirdi, cameənin (cəmiyyətin, quruluşun – P.M.) çevrilməyini tələb edirdi. O biri tərəfdən hökumətin ölkəni əvvəlki kimi idarə etməyə gücü çatmadı. Xalqın səbr kasası dolmaqdı idi. Millətin nifrəti barit çəlləyinə bənzəyirdi. Bir qor (qığılçım – P.M.) bir kibrit, bir şer, bir şuar, eləmiyyə (çağırış mənasında-P.M.) yetərdi bu barit anbarının alışmasına səbəb olsun».

1978-ci ilin əvvəlində şahı dəstəkləyən «Ettelaat» qəzətində rejimin əleyhdarları olan ruhaniləri təhqir edən bir məqalə dərc olunmuşdu. Məqalədə din xadimləri «qara irtica» adlandırılmış və beynəlxalq kommunizmin agentləri olmaqdə suçlandırılmışdı. Bu məqsədlə İranın dini mərkəzi

sayılan Qum şəhərində etiraz əlaməti olaraq dörd yüz min adam nümayişə çıxmışdı.

Güclü toqquşmalar zamanı hökumət tərəfindən 70 nəfər öldürülmüşdü. Xalq arasında böyük hörmət qazanmış ayə-tullah Kazım Şəriətmədəri bu hadisələrə çox sərt mövqeyini bildirilmişdi. O xarici mətbuata verdiyi müsahibələrdə dövlətin dindarlara münasibətini və polisin nümayişçilərlə rəftarını pisləmiş və belə davam edəcəyi halda özünün də nümayişçilərə qatılacağını bəyan etmişdi. K.Şəriətmədəri Qumdağı hadisələrin qırxinci günü bir müraciət hazırlayaraq camaati iş yerlərini bağlayıb məscidlərə toplanmağa çağırılmışdı.

Qum şəhidlərinin qırxi münasibətilə 1978-cü il fevral ayının 18-də (29 Bəhmən) Təbriz cavanları tərəfindən nümayiş təşkil edildi. Polisin atəş açaraq bir tələbəni öldürməsi şəhərdə böyük qarşıqlıqla səbəb oldu. Təbriz cavanları ilk dəfə olaraq şahın tank və pulemyotları qarşısına silahsız, əli yalın və cəsarətlə çıxaraq yeni mübarizə üslulunun əsasını qoymular. Bu üsul sonra İranın bütün kənd və şəhərlərində həyata keçirildi. 1973-79-cu illər inqilabının «qor»u, «kibrıt»i, «şer»i, »şuar»ı, «elamiyyə»si 18 fevral günü Təbrizdən verildi [76, 1981, № 12]. Azərbaycan Demokratik partiyasının Mərkəzi komitəsinin orqanı olan «Azərbaycan» qəzeti 29 Bəhmən üsyani haqda yazırdı: «İmperializm, irtica və istibdad əleyhinə Təbrizdə baş verən 29-30 Bəhmən hərəkatı (18-19 fevral 1978-ci il) öz vüsətinə görə, xalqın iştirakı nöqtəyi-nəzərindən çox əzəmətli bir hərəkat idi. Məmləkətin bütün mütərəqqi hezb (partiya), təşkilatlar və tanınmış şəxsiyyətləri bu hərəkatı müdafiə etmiş və Təbrizdəki sosial-iqtisadi və siyasi problemlərlə bağlı öz etirazlarını bildirmişlər [72, 1980, № 12].

1978-1979-cu illər İran inqilabından sonra çoxmillətli bir ölkə olan İranda yaşayan xalqlar bəzi hüquqlar əldə etdilər. İnqilab prosesində Cənubi Azərbaycanda Milli istəklərə dayanın güclü bir siyasi hərəkat başladı. Bir çox partiya, təşkilat, dərnəklər quruldu və bunların orqanları olan qəzet və jurnallar açıq fəaliyyətə başladı.

Cənubi azərbaycanlıları içtimai-siyasi sahədə milli istək və arzularını reallaşdırı bilməsələr də, 1978-1979-cu illər İran inqilabı Cənubidə mədəni həyatın gedişində xüsusi bir canlanma, dirçəliş mərhələsi yaratdı. «Bu inqilab bütün İran məzlmuları simasında qeyri-fars millətlər üçün də dönüş oldu. İnqilabin qələbəsindən sonra milli məsələ ölkənin siyasi həyatının əsas problemlərdən birinə çevrildi və bu gün də öz aktuallığını saxlamaqdadır» [10, 154].

Azərbaycan ziyahları hadisələrin sonunun necə nəticələnəcəyini, hakimiyyətdə kimin möhkəmlənəcəyini gözləmədən on illər boyu həsrət qaldıqları ana dilində milli mədəniyyətlərini inkişaf etdirməyə başladılar.

Azərbaycan dilində dövri nəşrlər tək Cənubi Azərbaycanda deyil, hətta ölkənin paytaxtı Tehranda da mövcud idi. Cənubi Azərbaycan bölgələrində iqtisadi vəziyyətlə bağlı Tehrana çoxlu miqrant axını başlamışdı. «Azərbaycanlıların demək olar ki, bütün milli istəkləri 50 illik Pəhləvi sülaləsinin hökmranlığı dövründə xalqın həsrət qaldığı ana dilində oxuyub yazmaq hüququndan, bu vasitə ilə milli mədəniyyətə yiyələnmək və onu inkişaf etdirmək tələbindən başlanır. İranda inqilab qələbə çalan Kimi başlıca olaraq Tehran və Təbrizdə, qismən Sarab və başqa şəhərlərdə Azərbaycan dilində çap olunan ilk jurnal və qəzetlərin, önlər və yüzlərlə kitabların çap olunub yayılması ana dilinə mənəvi ehtiyacdən doğan ilk bəhrələr idi [10, 154].

Ana dilində mətbuat orqanları tək inqilabin qələbəsindən sonra deyil, hələ inqilabin gedişində də nəşr olunurdu. Ümumiyyətlə, Cənubi Azərbaycanda ana dilində mətbuatın nəşri hələ İranda yeni konstitusiyanın təsdiqindən əvvəl başlamışdı. 1978-ci ilin oktyabr ayının 14-də mətbuataya qoyulmuş senzura ləğv edildi, 1979-cu ilin 4 yanvarında yeni hökumət təşkil etməyi üzərinə götürən baş nazir Bəxtiyar getgedə güclənən inqilabi hərəkat qarşısında xeyli güzəştər vəd etməli olur. Bəxtiyarın ən böyük vədlərdən biri mətbuatla bağlı idi. O, bu münasibətlə deyirdi: «Ümid edirəm ki, sabah ya o biri gün mətbuat tam azad olacaq. Bu o deməkdir

ki, nə hərbiçilər, nə də qeyri-hərbiçilər daha mətbuata əmrlər verə bilməz [97, 28].

Bu bəyanatdan az sonra – yanvarın 16-da şah ölkəni tərk edir, həmin günün sabahı yanvarın 17-də azərbaycanca-farsca ilk qəzet «Ulduz» nəşrə başlayır [76, 1981, №7, 21]. Bu qəzet ana dilində ilk olaraq Pəhləvi diktatura-sının devrildiyini xalqa xəbər verdi. Bu fakt bir tərəfdən azərbaycanlıların ana dilində yazış oxumaq ehtirasının nə qədər güclü olduğunu, digər tərəfdən ziyalıların yaranmış vəziyyətdən, vədlərdən məharətlə istifadə etmək bacarığını, digər tərəfdən isə, inqilabi çıxışlar zamanı digər çoxsayılı şüarlarla bərabər milli tələblərin (hər şeydən əvvəl ana dilinə azadlığın) də çoxluq təşkil etdiyini sübuta yetirir.

1979-cu ilin martında, qələbədən dərhal sonra, inqilaba qədərki və inqilabdan sonrakı ədəbiyyətin en qüdrətli nümayəndələrindən biri olan Həbib Sahirin rəhbərliyi ilə Tehranda «Azərbaycan Mədəniyyət Cəmiyyəti» fəaliyyətə başlayır [87, 1980, №1]. Bəzən Müstəqil «Azərbaycan Mədəniyyəti Ocağı» adlandırılan bu cəmiyyət əvvəlcə özünü partiya adlandırır: «Azərbaycan Azadixahlar hezbi» - yəni Azərbaycan Azadlıqsevərlər Partiyası. Həbib Sahirin başçılığı etdiyi cəmiyyət öz fəaliyyətində siyasi və milli tələblər uğrunda mübarizəyə xüsusi yer verirdi. «Lakin bununla yanaşı «Azərbaycan Mədəniyyət Cəmiyyəti» - dəfələrlə özünün heç bir siyasi partiya ilə bağlı olmadığını elan etmişdir. Eyni tipli elanları Təbriz Şair və Yazıçılar Cəmiyyəti, jurnallarda dəfələrlə dərc etmişlər» [10, 153].

Cəmiyyətin rəhbəri Həbib Sahir inqilabin bütün İranda yaşayan xalqlara, eləcə də azərbaycanlılara «İnqilab azadlıq» verdiyini ilk etiraf edənlərdən biri idi [87, №7, 1981, s. 15].

Cəmiyyətin fəaliyyətini işıqlandırmaq məqsədilə əvvəlcə «Yoldaş», sonra «İnqilab yolunda», bu jurnallar bağlandıqdan sonra isə «Yeni yol» adlı jurnal nəşr edilir. Jurnalların hər üçü yazıçı Hüseyin Düzgünün səyi və təşəbbüsü ilə nəşr olunmuşdur.

Tehran azərbaycanlılarının, xüsusən ziyalıların kompakt

şəkildə yaşıdları əsas şəhərlərdən biri olduğu üçün burada digər mədəniyyət ocaqları, ədəbi birliklər də fəaliyyətə başlayır. 1979-cu ilin aprelində Təhranda Azərbaycan yazıçıları və şairlər cəmiyyəti yaranır. 1981-ci ilin fevralından etibarən «Günəş» adlı orqan nəşrə başlayır. Bu qurum da öz məqsədlərini təkcə Cənubi Azərbaycan konteksti ilə məhdudlaşdırır. «Cənubi Azərbaycan xalqının illər boyu tapdalanmış arzu və istəkləri uğrunda mübarizə ilə yanaşı, ümumiran səciyyəsi daşıyan» antiimperialist və xəlqi mübarizələr sıralarında, öz tarixi vəzifələrini yerinə yetirməyi» məqsəd və vəzifəsi sayırdı [83, №1, 1981, s. 3-4].

Təbrizdə də Şairlər və Yaziçilar cəmiyyəti yaranır və 1981-ci ilin əvvəllərindən «Ülkə» adlı xüsusi jurnal nəşr etməyə başlayır. «Bütün bu mədəniyyət ocaqları, əncümənlər onlar arasında əlaqənin zəifliyinə və ya yoxluğununa baxmayıaraq azərbaycanlıların milli mədəniyyətlərinin təsbit olunması və inkişafı, bu mədəniyyətin azərbaycanlaşdırılması uğrunda mübarizədə eyni mövqedə çıxış edirdilər» [12, 151]. Təbriz Şair və Yaziçilar Birliyindən sonra 1981-ci ilin əvvəllərində Təbrizdə gənc şair və yazıçılardan ətrafında birləşdiyi «Gənc Şair və Yaziçilar Cəmiyyəti» yaradılır. Bu cəmiyyətin «Gənclik» adlı orqanı da işiq üzü görür.

Sonra «Azərbaycanlıların Milli-İnqilabi Cəmiyyəti», «Azərbaycan Mədəniyyət İşçiləri Cəmiyyəti», «Azərbaycan Mədəniyyəti» kimi təşkilat və cəmiyyətlər də yaranır. Azərbaycan cəmiyyəti «Çənlibel» adlı məcmuə də nəşr edir. Təhranda yaşayan, əsasən dini mövzularda şerlər yazan şairlər «mərkəzdə yaşayan Azərbaycanlı Məzhəbi (dini – P.M.) şairlər Əncüməni» adlı cəmiyyət yaradır [108, №59-60, 1984, 61].

Bu dövrdə mədəniyyətin inkişafı təkcə adları çəkilən cəmiyyətlərin və onların mətbuat orqanlarının fəaliyyəti ilə məhdudlaşdırır. Heç bir partiyaya və cəmiyyətə aidiyyatı olmayan «Dada Qorqud», «Varlıq», «Odlar yurdı», «Araz», «Molla Nəsrəddin», «Vətən uğrunda», «Azadlıq», «Foruge-azadi» («Azadlıq işığı»), «Koroğlu», «Azərbaycanın səsi».

kimi qəzet və jurnalların nəşri 1978-1979-cu il İran inqilabından sonra demokratik ab-havanın nəticəsi idi.

İnqilabin qələbəsindən sonra nəşr olunan Azərbaycan qəzet və jurnallarının siyasi-ideoloji istəqamətləri müxtəlif idi: sol ekstemist, sol demokratik, liberal milliyətçi və burjua-demokratik. Bu, onların müxtəlif partiya, təşkilat və qruplaşmaların orqanları olduğundan irəli gəlirdi, bu orqanlar öz partiyasının siyasi-ideoloji fikirlərini öz səhifələrində təbliğ edirdilər.

Bu qəzet və jurnalların müəyyən bir partiya və ya təşkilat orqanı, müəyyən siyasi-ideoloji istiqamətə malik olduğuna baxmayaraq, eyni qəzet və ya jurnalın müxtəlif sayalarında və səhifələrində zidd fikirlərə və təbliğata müxtəlif siyasi ideoloji istiqamətlərə rast gəlmək olardı. Bunun səbəbi 1978-1979-cu illərdə baş vermiş İran inqilabının nəticələrinin qeyri-müəyyənliyində, onun istiqamətinin qeyri-sabit olmasında idi.

«Dədə Qorqud», «Koroğlu», «Çənlibel», «Odlar yurdı», «Ərk» kimi adlar Cənubi azərbaycanlıların on illər boyunca dözdüyü Milli təzyiqlərə, İran əhalisinin yaridan çoxunu təşkil edən bir xalqı «vahid İran milləti»nin, daha sonra islam faktorunun içində assimilyasiya etmək siyasetinə verdiyi bir mənalı cavab idi. Bu adlar Cənubi azərbaycanlıların türk soy kökünə mənsubluğunu, qəhrəman tarixi keçmişə malik olduqlarını xatırlatmaqla yanaşı xalqın milli mənlik şüurunun yüksəldilməsinə xidmət edirdilər. Bu mətbuat orqanlarının səhifələrində Azərbaycan tarixi, mədəniyyəti ilə bağlı mövzulara böyük önem verilirdi. «Yoldaş», «Dədə Qoqud», «Varkıq», «Koroğlu» jurnalları və «Odlar yurdı», «Çənlibel» qəzetləri öz səhifələrində oxucuların istək və xahişini nəzərə alaraq Azərbaycan tarixi, Azərbaycan ədəbiyyatı tarixi, Azərbaycan dilinin inkişaf mərhələləri ilə bağlı yazılar və Azərbaycan şair və yazıçılарının əsərlərindən nümunələr verirdilər.

Azərbaycan dövrü mətbuat səhifələrində inqilabdan sonrakı İran cəmiyyətinin, xüsusən Cənubi Azərbaycanın

problemlərinə də çox yer ayrıldı. Azərbaycan xalqının ehtiyacları qəzet və jurnal səhifələrində öz əksini tapırdı. Kütlələr müvəqqəti inqilabı hakimiyyətindən xalqın istək və tələblərinə cavab verən ədalətli demokratik respublikanın yaranmasını, imperializm köləliyinə son qoyulmasını, şəhər və kənd əhalisinin yaşayış şəraitinin yaxşılaşmasını, torpaq, fabrik və zavodların milliləşdirilməsini, işsizliyin aradan qaldırılmasını, sığorta və vergilərin vaxtı-vaxtında ödənilməsini, maaşların qalxmasını və s. tələb edirdilər.

Azərbaycan mətbuatının səhifələrində açıq şəkildə deyilirdi ki, əgər İranda zəhmətkeşlərin maraqlarını ödəyə biləcək iqtisadi azadlıq əldə olunmasa və ictimai həyatın bütün sahələrində demokratikləşmə gerçəkləşmə, hakimiyyətdə olan quruma qarşı narazılıq get-gedə artacaq. Bu problemlərlə yanaşı Azərbaycan mətbuatının səhifələrində Azərbaycan xalqının tarixi, mədəniyyəti, dil və ədəbiyyatının işıqlandırılması və kütləviləşməsinə maraq göstərilirdi. «Yoldaş», «Varlıq», «Koroğlu», «Dədə Qorqud» kimi jurnallar, «Odlar yurdu», «Çənlibel» kimi qəzetlər ilk saylarında bu sahədə hərtərəfli işə balamış və onu özlərinin əsas vəzifələrindən biri hesab edirdilər. Bu qəzet və jurnallar oxucuların xahişi ilə öz səhifələrində «Azərbaycan tarixin-dən», «Azərbaycan ədəbiyyatı tarixi», «Azərbaycan dilinin inkişaf mərhələsi» adları altında bir sıra materiallar, hər iki tayın şair və yazıçılarının əsərlərindən parçalar dərc eləmişdilər.

Bir sıra qəzet və jurnalların ideya-siyasi istiqamətləri dövlət siyasetinin maraqlarına uyğun gəlmədiyinə görə öz fəaliyyətlərini davam etdirə bilmirdi.

Bütün inqilab epoxalarında olduğu kimi 1978-1979-cu illər İran inqilabından sonra Cənubi Azərbaycan ədəbi mühitində xüsusi bir canlanma başlandı. Anadilli mətbuat orqanlarının nəşri Tehranda və Təbrizdə müxtəlif ədəbi birliliklərin fəaliyyətə başlaması ədəbi prosesin təşkilatlanmasına, ədəbi qüvvələrin istiqamətlənməsinə, bədii əsərlərin oxuculara çatdırılmasına ciddi təsir göstərdi. İran İslam

Respublikasının 1979-cu ilin dekabrında qəbul edilmiş qanunun 15-ci maddəsində yerli və qövmi dillərin (etnik) kütləvi informasiya vasitələrində, mətbuatda işlənməsinə, məktəbdə isə milli ədəbiyyatın tədrisinə icazə verildi. Əsas qanunun 19-cu maddəsində isə ölkədə müxtəlif millətlərin, xalqların yaşaması dolayısı ilə olsa da etiraf edildi.

Qanunda nəzərdə tutulanlar hamısı dərhal reallaşmasa da, Azərbaycancan dili tədris sahəsinə heç cür yol tapa bilməsə də mədəni həyatda bir sıra nailiyətlər nəzərə çarptı.

İnqilabin qələbəsindən az sonra Xomeyninin Təbriz nümayəndəsi Ayətolla Mişkini özü: «Bu nə türkidir ki, radio-televiziyon danışır, yarsından çoxu farsdır» deyərək Azərbaycan dilinin saflaşdırılmasını vacib sayırdı. Azərbaycan türkcəsi radioda artıq sərbəst işlədilməyə başlayır [Dədə Qorqud, №15, 1981, 13].

Kitab çapı sahəsində xüsusi canlanma, yüksəliş müşahidə edilirdi. İnqilaba qədərki 30 il ərzində bəlkə heç 30 kitab ana dilində işiq üzü görməmişdir, təkçə 1979-1985-ci illar arasında İranda Azərbaycan dilində təxminən 200 adda kitab nəşr olunmuşdu. Həmin kitablar əsasən Tehranda, Təbrizdə və qismən (tək-tək kitablar) Zəngən, Mərəğə, Maku, Xoy, Tikab, Sərab, Qum, Savə və s. şəhərlərdə çap edilmişdi. Həmin məhsulların yarısından çoxunu vətənpərvərlik mövzusunda yazılmış bədii əsərlər təşkil edirdi. Azərbaycan tarihi, dili ədəbiyyatına da bir çox kitablar həsr edilmişdi» [41, 138]. İnqilab başlığı zamandan kitab nəşri sahəsində özünü göstərən canlanma, hər ilin anadilli nəşrlərini nəzərdən keçirməklə bir daha təsdiqlənir. Təkçə 1978-ci ilin anadilli nəşrlərini nəzərdən keçirdikdə ana dilli nəşrlərə çoxdan təşnə olan ziyalıların və oxucuların maraq dairəsi tamamilə aydın olur. Bu ilin nəşrləri bir neçə cəhətdən maraq doğurur. Əvvəla, ziyalıları inqilabi hərəkatın hələ nə ilə nəticələnəcəyini bilmədən, yuxarıdan razılıq gözləmədən ana dilində kitab nəşrinə başalmışdilar. İkincisi, çap olunan kitablarancaq milli ruhlu, Azərbaycan xalqının Milli varlığına sevgi ilə dolu, Azərbaycanın bu günü və gələcək taleyi

üçün narahatlıq ifadə edən nümunələri özündə birləşdirir. Üçüncüsü, 1978-ci ilin nəşrləri Cənubi Azərbaycan xalqının onilliklər boyunca doğulmuş milli hissələrinin ifadəsi kimi təsir bağışlayır – nəfəs çəkməyə kiçik imkan yaranan kimi bu hissələr meydana çıxır. Şairlər, yazıçılar öz ürək sözlərini oxucu kütlələri ilə ana dilində bələdçi mətbuatın işlərində çalışırlar. Mədəni həyatın bütün sahələrində olduğu kimi kitab çapı sahəsində də 1982-ci ildən sonra durğunluq müşahidə edilir, çap nümunələrinin sayı azalmağa, keyfiyyəti dəyişməyə başlayır.

1979-cu ilin 16 noyabrında təsdiq olunmuş əsas qanun layihəsinin 15-ci maddəsində bütün millətlərə öz ana dilərində mətbuat buraxmaq, ana dilində radio-televiziya verilişləri hazırlamaq, mədrəsələrdə fars dili ilə yanaşı ədəbiyyat dərslərinin ana dilində keçirilməsi kimi hüquqların verilməsinə baxmayaraq, az keçmir ki, Azərbaycan dilində mətbuat çap edib yaymanın qarşısı alınır, radio-televiziya verilişlərinin ana dilində aparılması işi Azərbaycanda çox az yer tutur, mədrəsələrdə azərvaycan dilinin yeri boş qalırı.

Yeni İran hakimiyyətinin – İran İslam Respublikasının rəhbərlərinin qeyri-fars xalqların milli-demokratik hərəkatlarına mənfi münasibəti 1980-81-ci illərdə bütün dövrü nəşirlərin bağlanamsına səbəb oldu.

«Koroğlu» jurnalı 1979-cu ilin iyun ayında çıxan 2-ci sayında nəşr işinin çətinliklərindən və Azərbaycan qəzet və jurnalların bağlanma səbəblərindən səhəbət açırdı. Jurnal yazırıdı: «... Əgəri bir yerdə türk (Azərbaycan – P.M.) dilində bir qəzet və ya jurnal çap olunurdusa, ona kommunist damgası vurub bağlayırdılar».

Bu barədə «Odlar yurdu» jurnalının da ikinci sayında yazılırdı: «Mürtəce ünsürlərin qruplaşmaları poliqrafistləri, kitabsatanları, köşküləri hədələyir ki, onlar türk (Azərbaycan – P.M.) dilində kitab satmasınlar».

«Dədə Qorqud» jurnalının 1980-ci ildə çıxan 4-5-ci sayında yazılırdı: «Şah qurumunun devrilməsindən sonra azərbaycanca çox zəngin qəzet və jurnallar nəşr edilirdi. Lakin, qara qüvvələrin əməlləri və maddi vəsaitin çatışma-

mazlılığı nəticəsində «Ulduz», «Odlar Yurdu», «Çənlibel», «Araz», «Molla Nəsrəddin», «Koroğlu», «Yoldaş», «Birlik», «Azərbaycan səsi» kimi nəşrlər fəaliyyətlərini dayandırdılar.

Təəssüf ki, Cənubi Azərbaycanda anadillilər kitab nəşrinin və mətbuatının dircəlis dövrü çox az çəkdi.

Umumiyyətlə, 1978-1979-cu illər İran inqilabından sonra nəşr olunan əksər qəzet və jurnalların ömrü qısa oldu. Eləsi oldu ki, bir sayı işiq üzü gördü. «Varlıq» istisna olmaqla bu nəşrlərin yaşamının son nöqtəsi – 1982-ci il oldu. Onların belə tezliklə qapanmasının müxtəlif səbəbləri vardı. Bu mətbuat orqanlarının bir qismi maddi çətinlik, Farsca təhsil alan azərbaycanlıların ana dilində yazib, oxuya bilməməsi, İran-İraq müharibəsinin başlanması və bununla əlaqədar İranda sol partiya və təşkilatların qadağan edilməsi ucbatından bağlanırdısa, digər qisminin qapanması sırf siyasi səbəblərlə bağlı idi. Fars şovinist siyaseti yeni formalarda baş qaldırırdı. Milli intibahın qarşısını almaq üçün yeni siyasetin əlamətləri üzə çıxmışdı. Dövlətçiliyin dini məzmunu Cənubi Azərbaycanda milli dilə, milli düşüncəyə qarşı yönəldirdi. Çünkü bu jurnallar İranda Azərbaycan ədəbi dilinin inkişafına güclü təsir etməklə milli təfəkkürün bütün istiqamətlərini hərəkətə gətirirdi. İngilabi əhval-ruhiyyəyi publisistika, milli dirçəlişə çağırın poeziya, öz minilik tərvətini qoruyub saxlamış folklor nümunələri xalqın milli yad-daşını özünə qaytarırdı. Müxtəlif qurumların doğma dil uğrunda apardığı mübarizələr, maarif sisteminin dəyişməsi yolunda çalışmalar tədricən müqavimətə rast gəlir, mətbuat nəşri və yayımı dayandırılırdı. Rejim müxtəlif vasitələrlə Azərbaycan dilli mətbuatın geniş vüsət almasına imkan vermirdi.

Bu mətbu orqanların müxtəlif istiqamətli olmasına və səhifələrində bəzən keçmişlə iftixar, ifrat təəssübkeşlik, həyata sırf romantik baxış, məhdudluq və s. kimi meyllər nəzərə çarpasa da onların özlerinə məxsus müsbət cəhətləri daha çox idi. Onların əksəriyyəti Azərbaycan xalqının varlığını,

mədəniyyətini, tarixini özündə əks etdirir və ən başlıcası Azərbaycan dilini yenidən dirçəldirdi.

Fevral inqilabından bir neçə il sonra yeni nəşrə başlayan qəzet və jurnallar bir-birinin ardınca qadağan edildi. Onların naşirləri və müəllifləri təqiblərə məruz qaldılar.

Qeyd etmək lazımdır ki, sosial-siyasi münasibətlərinə görə müxtəlif mövqelərdə duran bütün bu nəşrləri başlıca bir məqsəd birləşdirirdi – azərbaycanlıların qədim tarixini, mədəniyyətini, ədəbiyyat və dilini öyrənmək, onlarda öz qüvvəsinə inam və mili qürur oyatmaq və nəticədə öz milli hüquqları uğrunda mübarizə əzminə yardım etmək. Bəziləri cəmi bir neçə nömrə çap edilən, biri bağlansa da digəri çıxmaga başlayan bu qəzet və jurnallar İrandakı azərbaycanlılar içərisində böyük təsir gücünə malik oldu. Onlarda əsl mənada milli dirçəliş yaratdı. Bu dirçəlişin mühüm bir xüsusiyyətini, ümumi azərbaycanşunaslıq və onun müxtəlif məsələlərini əks etdirmək, Sovet Azərbaycanı ilə, buradakı həmvətənlərlə əlaqə yaratmaq, burada mədəniyyət sahəsindəki bütün nailiyyətlərdən bəhrələnmək meylinin güclü olması təşkil edirdi» [10, 154].

Ayətulla Xomeyninin vəfatından sonra ölkədə baş verən liberal dəyişikliklər nəticəsində Cənubi Azərbaycanda yenidən ana dilində mətbuat nümunələri görünməyə başladı.

1978-1979-cu illər İran inqilabından sonra İranda və Cənubi Azərbaycanda 20 il ərzində nəşr olunan anadilli mətbuat nümunələrinin sayı 60-dan artıq olmuşdur.

Cənubi Azərbaycanda hələ inqilabin gedişi zamanı bütün İranda bir sıra istər sol, istərsə də sağ təməyülli və inqilabin gedişində böyük xidmətləri olan partiyalar fəaliyyətə başladı.

Xalq Müsəlman Partiyası inqilabin lideri Xomeyni qələbə ərəfəsində İrana gələnədək ölkədə onunla yanaşı ən böyük din başçılarından, sonralar isə sixşdırılma, ölkədəki Azərbaycanlılar arasında nüfuzlu dini başçı sayılan Qum şəhərində yaşayan Hacı Məhəmməd Kazım Şəriətmədəri idi.

Şəriətmədarının təsiri altında olan Cənubi Azərbaycan

inqilaba demokratik və Milli tələblərlə qoşulmuşdu. MXP (Müsəlman Xalq Partiyası) məhz bu tələbləri gerçəkləşdirmək məqsədilə yaradılmışdı. MXP «şurayı-ostanı» kimi qurumların təşkil olunmasını tələb edirdi. Eyni zamanda partiya yenidən əyalət və vilayət əngümənlərinin yaradılmasını istəyirdi. Şəriətmədari Xomeynidən və onun etrafından fərqli düşüncüyə malik idi. Şəriətmədari üçün Azərbaycan məsəlesi xüsusi önəm daşıyırırdı. O: «Azərbaycana muxtarriyyət tələb etmək bizim məqsədimizdir» - deyirdi. Şəriətmədari söyləyirdi: «Şah türk millətimin dilini və bu yolla da dinini, adət-ənənəsini oratadan qaldırmaq istədi və qaldırdı. İngilabdan sonra türklər üçün durum fərqli olmalıdır. Çünkü bəhmən ayının 29-da Təbrizin türk qəhramanları İran inqilabının təməlini qoymuşlar».

Dekabrın 5-də Təbrizdə keçirilən referendumun nəticələrinin təhrif olunmasından narazı qalan təbrizliləri XMP etiraz mitinqi və nümayişə çağırıldı, bir gün sonra üsyana başladılar. Dövlət idarələri, radio və televiziya stansiyaları, təyyarə meydani iki gün üsyancıların əlində olmuş, Azərbaycan İslam Cümhuriyyəti elan edilmişdi. Üsyancılar demokratik tələblərlə yanaşı, milli tələblər, o cümlədən ölkədə yaşayan «bütün xalqlara öz müqəddaratını təyin etmə hüququ» tələbini irəli sürürdülər. Üsyancı üçüncü gün İİR daxili muzdalu silahlı qüvvələri –pasdarlar tərəfindən yatırılmış oldu [18, 311-312]..

Şəriətmədari inqilabdan sonra Azərbaycan türklerinin problemlərini həll etməyə təşəbbüs göstərmişdi. Bu dövrde o, sərt və olduqca radikal bəyanatlarla çıxış etmişdir: «15 milyon farsın əsarəti altında 60 il qalmaqmı yaxşıdır, yoxsa 17,5 milyonluq türkün ədaləti altında yaşamaq?!

1979-cu ilin fevral inqilabında islamçılarla yanaşı solcular və «İran millətçiliyini əsas götürən» milli-məzhibilər də var idi. Solcuların hakimiyyət iddiası olsa da, onların bu niyyətinin gerçəkləşməsi Qərbə sərf etmirdi. Bununla Qərb sovetlərin Orta Şərqi nüfuzunun artmasının qarşısını alırdı. Islamçılar əvvəlcə bu iddia ilə çıxış etməsə də, sonradan

hakimiyyətə yiyələnirdilər. Bu məsələdə qərb də onları dəstəklədi. Belə ki, şahdan miras qalmış siyasi ideologiya və kommunizm ideologiyası cəmiyyətin maraqlarını ödəmirdi. Ona görə islamçıların hakimiyyətə gətirilməsinə yardım etmək Qərbin marağında idi.

Bütün bunlardan başqa, digər cərəyanlarla yanaşı, Milli haqlar məsəlesi də inqilabın şuarlarında zəif də olsa səsələnirdi. Elə İran Ana Yasasında dil, Milli bərabərlik və bu kimi maddəəlrin mövcudluğu həmin tələblərin nəticəsi idi...

İngilabın əsas şuarları «Bərabərlik», «Ədalət», «Azadlıq» və «İstiqlal» idi. Amma ötən 26 il ərzində bu şuarlara əməl olunmadı. Milli məsələ öz həllini tapmadı, demokratik dəyərlər bərqərar olmadı.

Aşağıda Cənubi Azərbaycanda inqilab ərəfəsində və ondan sonra çıxan qəzet və jurnallara yaxından nəzər salacaqıq.

Qeyd etdiyimiz kimi inqilabın gedişində Təbrizdə nəşrə başlayan ilk qəzet «Ulduz» idi. Onun ilk sayı 1979-cu il yanvar ayının 17-də capdan çıxmışdı. Azərbaycan və fars dillərində nəşr əsasən baş məqalə şer, xəbər və hecatatyası ibarət olan səhifələr azərbaycan və fars dillərində hazırlanırdı. Qəzet ilk sayındakı yazınlarda vəziyyəti açıq şərh edərək, yerlərdə baş verən çıxışları qeyd edir, irticaya qarşı özünün açıq narazılığını və qəzəbini bildirir, şahin ölkədən getməsi və Xomeyninin İrana gəlməsi haqqında xəbər verir-di. «Ulduz» qəzeti səkkiz səhifədə on nömrəyə qədər buraxılmış, sonra isə onun nəşri dayandırılmışdır.

Qəzet çap olunduğu ilk gündən xalqın və ziyalılarının rəğbətini qazanmışdı.

MR - Cənubi Azərbaycan Ədəbiyyatı və Mədəniyyət Mərkəzi
**HÜSEYN DÜZGÜNÜN PUBLİSİSTİK
FƏALİYYƏTİ**
Cənubi Azərbaycan (Əmək)

Azərbaycan Azadixahlar fırqəsinin (Azadlıqsevərlər partiyası) orqanı olan «Yoldaş» jurnalı 1979-cu il mart ayının 3-də Tehranda Azərbaycan dilində nəşrə başladı.

Jurnal həftədə bir dəfə nəşr olunurdu. «Yoldaş» jurnalının birinci nömrəsində verilən «Baş söz» də onun məram və məqsədi şərh olunurdu. Jurnal yazırkı ki, o öz səhifələrində sadə Azərbaycan dilində kütləvi xəbər və mətnlər dərc edəcək, orqanı olduğu fırqənin müxtəlif ictimai-siyasi məsələlərlə bağlı nöqtəyi nəzərini xalqa çatdıracaq. Az savadlı azərbaycanlıların müxtəlif siyasi ictimai cərəyanlarla tanış olub, mütəşəkkil inqilabi mübarizə aparmalarında müsbət rol oynayacaqdır» [111, 1979, №1, 1]. Jurnalın elə ilk nömrəsindən, ilk səhifələrindən keçmiş şah rejiminin Azərbaycanda yeritdiyi millətcilik siyasetindən, iqtisadi böhranından, Azərbaycan xalqının müəyyən tarixi dövrlərindən söhbət açılır, mədəniyyətindən, bədii ədəbiyyatından, qəhrəmanlıq səhifələrindən müəyyən xatiratlar, qeydlər verilirdi. Jurnal imperializmə və yerli mürtəcelərə qarşı bütün İran xalqlarını mübarizəyə çağırır və qeyd edir ki, «İmparializm əleyhinə birgə mübarizə aparmaq zərurəti İranda hər bir mütərəqqi qiyamın sərlövhəsi kimi nəzərə alınmalıdır» [111, 1979, №1, 5]. «Yoldaş» jurnalı azərbaycanlılarla çiycin-çiyinə rejimə qarşı vuruşan bütün xalqların mübarizəsinə alqışlayır və bütün xalqlara eləcə də azərbaycanlılar üçün milli və demokratik hüquqlar verilməsi uğrunda ardıcıl mübarizə edirdi. Lakin bu jurnalın nəşri və yayılmasının antiderivativ və ziddiinqilabi qüvvələrin əl ilə dayandırıldı. «Yoldaş» jurnalına göndərilən məktubların birində yazılırdı ki, «Yoldaş» və başqa rüznamə və məcəllələr Ərdəbildə, Təbrizdə, Urmiyada yayılı bilmir. Yayınlarda komitələr tərəfindən yiğilırlar: «Başqa bir xəbərdə deyildi ki, Azərbaycan dilində və hətta Azərbaycan və fars dilində çıxan ruznamələr təhdid müqabilində öz siyasi və ədəbi fəaliyyətlərini dayandırıblar» [111, 1989, №13, 17]. Digər tərəfdən də inqilaba zidd qüvvələr jurnalın qeyri-sabit mövqeyindən, ziddiyyətli görüşlər daşımاسından onun nəşrinin dayandırılması üçün bir bəhanə kimi istifadə edə bildilər.

«Yoldaş» jurnalı 1979-cu il iyul ayının sonuna qədər

nəşr edildi və onun 22 sayı çapdan çıxdı. Jurnalın məsul kitabı Hüseyin Sadiq (Düzungün) idi.

Jurnalda solçuluğa meyl, marksizm ideyalarının təbliği onun bağlanmasına səbəb oldu. İngilab dövründə jurnal İranda azərbaycan dilli mətbuat orqanları arasında əhəmiyyətə malik olmuş, özündən sonra nəşrə başlayan azərbaycan dilli mətbuatın fəaliyyətində onların ideya-siyasi yönümlərinin müəyyən olunmasında çox mühüm rol oynamışdır.

Jurnal az keçmədən «İngilab yolunda» daha sonra «Yeni yol» adları ilə nəşrini davam etdirdi.

Hüseyin Məhəmmədzadə Sədiq Mirmahmud oğlu (Hüseyin Düzungün) 1945-ci ildə Təbrizdə doğulmuşdur. O, 1963-cü ildə Təbriz Pedaqoji texnikumunu, 1969-cu ildə isə Təbriz Universitetinin ədəbiyyat fakültəsinin fars dili və ədəbiyyatı bölümünü bitirmişdir. 1974-cü ildə Tehran Universiteti pedaqoji elmlər fakültəsinin kitabxanaçılıq bölümündə «Tehran kitabxanalarında azərbaycanşünaslıq qaynaqları» mövzusunda namizədlik dissertasiyası müdafiə edib. 1965-ci ildə Səməd Behrəngi ilə tanışlığı H.Düzungünün dünyagörüşündə, taleyində xüsusi rol oynayır. O, Səməd Behrəngi, Əlirza Habdil (Oxtay), Behruz Dehqani ilə birlikdə Təbrizdə türkçə mətbu orqanı nəşr etmək qərarına gəlir və ilk dəfə olaraq «Adınə» qəzetini həm türk, həm də fars dilində çap edirlər. Yaziçi C.Behrənginin faciəli ölümü gənc Hüseyni dərindən sarsıdır. 17 sayı işıq üzü görmüş «Adınə» qəzeti bundan sonra «Hünər və ictimai» adı ilə yenidən türk və fars dillərində nəşrini davam etdirir (1968). Lakin qəzetiin 7-ci sayı SAVAK-ı qıcıqlandırır, evində həbs olunan H.Düzungün 6 ay zindan həyatı yaşıyır. Ata və babasının görkəmli din xadimi olmasını nəzərə alıb onun həbsini Tehrana sürgün olunmaqla əvəz edirlər. Tehranda yaşadığı müddətdə təhsilini davam etdirir və magistr dərəcəsi alır. 1972-ci ildə İran TV-də ssenarist işləməyə başlayır. Yenə də SAVAK ona burada işləməyə imkan verməyib, sənədlərini təsdiq etmir və nəticədə H.Düzungün tutduğu vəzifədən azad olunur.

1983-cü ildə İstanbul Universiteti ədəbiyyat fakültəsinin eski türk filologiyası bölümündə professor Məhərrəm Erkinin rəhbərliyi ilə «Fars və Azərbaycan dilləri qrammatikalarının qarşılıqlı araşdırılması» və şərqsünaslıq bölümündə isə «Ərəb-türk dillərinin qarşılıqlı əlaqəsi» mövzularını müdafiə edir və doktorluq dərəcəsi alır. Tehran universitetində isə «Mirzəağa Təbrizinin həyatı, düşüncələri və «Risaleyi-əxlaqiyyə»nin mətni və əxlaq elmi» mövzusunda elmi işini müdafiə edərək orada da doktor adını alır. Bir sırə universitetlərdə tədrislə məşğul olmuş, İİR-nin türk dilləri üzrə rəsmi tərcüməçi vəzifəsində çalışmışdır. 1991-ci ildə tutduğu vəzifələrdən uzaqlaşdırılmışdır. Tehran Universiteti ədəbiyyat fakültəsində 1979-cu il inqilabdan sonra mətbuat fəaliyyətini davam etdirən H.Düzgün «Yoldaş», «Azadlıq», «Qardaşlıq», «İnqilab yolunda» jurnal və qəzetlərini çap edir. Bu mətbu orqanlar bağlandıqdan sonra nəşr etdiyi «Yeni yol» jurnalının 3 sayı işıq üzü görür.

Səmərəli elmi fəaliyyət göstərən doktor H.Düzgün sovet dövründə Azərbaycanda çıxan bir çox əsərləri – «Azərbaycanda fars kökənli dillər» (2 cildlik), «Azərbaycanda ağız ədəbiyyatı», «Sayalar», «Vaqif» monoqrafiyası, Füzulinin «Rindu Zahid, «Məhəmmədəli Tərbiyətin həyat və yaradıcılığı, «Azərbaycan ədəbiyyatı» kitablarının və s. nəşr etdirir. Doktorun «Çağdaş Azərbaycan ədəbiyyatı» əsəri 2 cilddə çap olunduqdan sonra geniş oxucu kütləsinin rəğbətini qazanıb.

Hüseyin Düzgün «Azadlıq» və «Qardaşlıq» adında daha iki qəzeti də redaktoru olmuşdur. Azərbaycan və fars dillərində çıxan «Azadlıq» qəzeti öz səhifələrində Azərbaycan Azadlıqsevərlər partiyasının ideya və fikirlərini eks etdirirdi. İlk sayı 1979-cu ildə aprel ayının 4-də işıq üzü görülmüşdür. Cəmi 4 sayı çıxıb. «Qardaşlıq» qəzeti də «Azadlıq»ın xətti ilə gedir, lakin onun səhifələrində ədəbi bədii materiallara daha çox yer verilirdi.

«Azərbaycan səsi» – jurnal fars və azərbaycan dillərində Tehranda nəşr olunurdu. Jurnalın ilk nömrəsi 1979-cu ilin

dekabr ayının 12-də çapdan çıxmışdır. Jurnal mütərəqqi fi-kirli və demokratik ruhludur. Onun səhifələrində analitik materiallara geniş yer verilirdi. İranın daxili ilə xarici siyaseti, xüsusilə Azərbaycanın durumu ilə bağlı materialların təhlilinə vaxtaşırı yer ayırdı. Jurnal özünün ilk nömrəsində Azərbaycan dilinin Azərbaycan xalqı üçün və digər xalqların dillerinin ehəmiyyətindən bəhs edərək «Uşaqlarımız ana dilində təhsil almalıdır» adlı məqaləsində, belə yazdı: «Ana dilində təhsil almayanda uşaqların istedadı məhv olur və təbiəti inkişafının qarşısı alınır, onların az savadlı olmaları və yaxud da savadsız qalmaları ilə nəticələmir. Xalqımızın əksəriyyəti kəndlərdə yaşayır. Uşaqların çoxu əkin və biçin və yaxud məhsul toplamaq dövründə ata analarına kömək edirlər. Digər tərəfdən madrasələrin azlığı və yaşayış yerindən uzaq olmaları üzündən həmin uşaqların təhsil imkanı az və çətinlikləri çox olur.

Uşaqların bir çoxu da ayrı bir dildə təhsil almaq bacarığına malik deyillər. Bütün bunlara görə, fars olmayan xalqlar arasında savadsızların sayı çoxdur. Bir təhər oxuyanlar az məlumatlı olurlar. Bu səbəbdən də danışgaha (universitet) bu cür adamların daxil olması çətinləşir və nəticədə işsizlərin sayı artır [74, 1981, № 2].

1978-1979-cu illər İran inqilabında azərbaycanlılar böyük rol oynadılar. Şahlıq rejiminə qarşı olan bu inqilabin məqsədi milli idealların gerçəkləşməsinə səbəb olmasa da, özündən sonra iş qoya bildi. Xüsusilə inqilabın ilk oylarından 30 adda buraxılan qəzet və jurnallar ana dili hərəkatını və milli haqlar uğrunda mübarizəni yenidən canlandırdı.

Yeni yaranan yazıçılar birlikləri, janr-musiqinin dirçəldilməsi, Azərbaycan dilində tədrislə bağlı atılan addımlar. Təbrizdə akademianın yaradılması, radioteleviziya verilişlərinin doğma dildə olan şəbəkəsinin genişləndirilməsi çox qısa müddətde fəaliyyət göstərdi. Doktor C.Heyətin «Varlıq» jurnalından başqa bütün mətbuat orqanları qapandı.

1990-ci ildə «Yol» adlı ədəbi-ictimai jurnal nəşrə başlayır. Gözəl rəsm əsərləri və fotolara səhifələrində geniş yer

verən bu jurnalın 30-dan artıq sayı işıq üzü gördü. Jurnalın redaktorları Abbas Səlimi və Həmid Məmmədzadə idi. Mütərəqqi alim və vətənpərvər yazıçı olan Həmid Məmmədzadə jurnalistlik fəaliyyəti ilə hələ gənc yaşlarından məşğul olmuşdur. Onun bir qələm sahibi kimi publisistik və ədəbi yaradıcılığı 1946-ci ildə Təbrizdə nəşr edilən «Azad millət» və «Cavanlar» qəzetində çıxan məqalələri ilə başlamışdı. Uzun müdət «Varlıq» jurnalı ilə əməkdaşlıq etmişdir. Təəssüf ki, «Yol» qəzeti sonralar irtica mövqeyinə yuvarlanmağa başlai, nəşri də uzun çəkmədi.

VII BÖLÜM

«VARLIQ» DƏRGİSİNİN NƏŞRİ TARİXİ

Jurnalın nəşrinin tarixi mərhələləri. «Varlıq»ın imtiyaz sahibi və redaktoru ictimai xadim doktor Cavad Heyətin publisistik fəaliyyəti. Jurnalın aparıcı əməkdaşları: H.Nitqi, M.Fərzanə, S.S.Niya, Q.Beqdəli və başqaları. «Varlıq»ın Cənubda vahid ədəbi dil məsələsi sahəsində apardığı islahatlar. Elmi-ədəbi (cənublu-şimallı) toplu kimi «Varlıq»ın Azərbaycan folkloruna, klassik irlə, türkologiyaya, çağdaş ədəbiyyata öz səhifələrində geniş yer ayırması. Jurnalda türkçülük və azərbaycanlılıq ideologiyası.

Jurnalda işüqləndirilən əsas mövzular. Qarabağ problemi «Varlıq»ın səhifələrində. Doktor Cavad Heyətin Suleyman Dəmirələ məktubu.

İranda Pəhləvi şahlarının qeyri-fars xalqlara qarşı apardığı assimiliyasiya siyasəti nəticəsində öz mənəvi irləsindən əzaqlaşdırılmış xalqa, soykökə qayıdış, tarixi, mədəni irlə sahibçixma, milli mənlik hissələrinin təlqin olunmasında «Varlıq»ın xidmətləri.

«Varlıq» gərgin, ziddiyətli ictimai-siyasi hadisələr fonda nəşrə başladı. Dərginin ilk nömrəsi 1979-cu ilin aprelində işıq üzü gördü. İlk nömrəsindən bu günədək «Varlıq» Tehranda öz nəşrini davam etdirir. Tehranın paytaxt olmasına, «Varlıq»ın imtiyaz sahibinin və naşirinin, redaksiya heyəti üzvlərinin bəzilərinin Tehranda yaşamaları, ümumiyyətlə, Tehranın Cənubi azərbaycanlıların kompakt yaşadığı şəhərlərdən biri olması məcmuənin bu şəhərdə yayınlanmasıının başlıca səbəbidir.

İlk nömrələrindən «fərhəngi-ictimai məcəllə» (fərhəngi burada mədəni, kültürel mənasındadır – P.M.) kimi təqdim olunan dərgi ədəbi-mədəni və ictimai materiallara üstünlük verir. «Varlıq»ın səhifələrində dil, ədəbiyyat, tarix və mədəniyyətə aid yazılar dərc olunur və bu sahələrə aid problemlər.

lərə toxunulur. «Varlıq» dərgisində materialların müəyyən hissəsi (təxminən 15 faizi) fars dilində nəşr olunur. Bu materiallar əsasən Azərbaycan mədəniyyətinin, tarixinin mühüm problemlərinə həsr olunur və farsdilli oxuculara məlumat vermək məqsədi daşıyır. Farsca yazıların əksəriyyəti dərginin əməkdaşı Səməd Sərdar Niya tərəfindən hazırlanır.

Nəşr olunduğu ilk illərdə dərgi ayda bir dəfə çıxırdı. Sonra ələ iki, daha sonra üç aydan bir işq üzü görür. Azərbaycan və fars dillərində nəşr olunan «Varlıq»ın tirajı təxminən iki min nüsxəyə yaxındır.

«Varlıq» dərgisinin yarandığı illərdə milli varlığının yasaşmaq və məhv olmaq dilemməsi ilə qarşılaşan bir xalqın ana dilində sözə, fikrə böyük ehtiyacı vardı. «Varlıq» Cənubi Azərbaycan mədəni mühitindəki bu boşluğu doldurmaq üçün yarandı. Bu da acı bir həqiqət idi ki, farsca təhsil almış azəri türkləri üçün öz dillərində yazış oxumaq problemi hələ mövcud idi. Ona görə də jurnalın nəşri iki dildə oldu: yazılılanların əksəriyyəti Azərbaycan dilində, bir qismi isə farsca idi.

Jurnalın ilk nömrəsində jurnalın ortalığa çıxması səbəbləri, mövqeyi və məqsədi yazıçılar heyəti tərəfindən belə açıqlanır. «Azərbaycan xalqı tarix boyu İranda yaşayan ayrı-ayrı xalqlar ilə birlikdə, vahid bir sərnevestə (taleyə – P.M.) bağlı olduğu müstərək bir tarix və mədəniyyət yaratdığı halda hər bir əsil xalq kimi öz milli varlığını, dilini, fərhəngini (mədəniyyətini – P.M.) xislet və höviyyatını (xüsusiyyətini – P.M.) saxlamışdır. «Varlıq» məcmuəsi Azərbaycan xalqının milli və mədəni varlığına, doğma dil və ədəbiyyatına, folklor və el yaradıcılığına, iftixarlı keçmişinə, tüknməz bədii və hünəri qüdrətinə yol açmaq və onu təzə tarixi-ictimai şəraitdə daha insani, daha demokratik və daha qabaqcıl ülkülər (ideya, məfkurə – P.M.) etmək arzusu ilə ortaya çıxır [108, №1, 1979, 48]. Jurnal İranın bütün xalqlarını mədəni sahələrdə azad görmək istəyir və yazar ki, «Azərbaycan, fars, kurd, ərəb, qaşqay, bəluc, turkmən xalqları gərək bərabər olsunlar» [108, №1, 1979, 48].

«Varlıq»ın yaradıcıları başda doktor C.Heyət olmaqla sonsuz fədakarlıq, sədaqət və zəhmətlə doğma xalqın mənəvi ehtiyaclarını ödəmək üçün çalışılar. Onlar sənət və pəşə baxımından fərqlənsələr də (dilçi, jurnalist, ədəbiyyatçı, tərixçi, alim, hüquqşunas, həkim, müəllim inşaatçı, ilahiyyatçı və s.) bu yaradıcı ziyahları doğma dillə, xalqa sonsuz məhəbbət hissi sıx birləşdirirdi.

«Varlıq»ın redaksiya heyətində yayınlandığı gündən C.Heyət, H.Nitqi, Məmmədəli Fərzanə, Qulamhüseyn Beqdeli, Həmid Məmmədzadə, Teymur Pirhaşimi, Mənzuri Xamneyi, Savalan, Səməd Sərdar Niya, Əziz Möhsünü, Sönməz, Əli Kəmali, İsmayıllı Hadi, Tağı Zehtabi, Mirhədayət Həsari, Böyük Rəsulvənd, Məmməd Rza Heyət çalışılar.

Həmid Nitqi Aytan (1920-1998) tanınmış alim, türkoloq və şairdir. «Varlıq» dergisinin uzun müddət baş yazarı olmuşdur. Dərgidə türkologiya, ədəbiyyatşünaslıq, publisistikaya aid yazdığı yazılar və şerlərlə çıxış etmişdir.

Pəhləvi diktatürası döründə folklorun qismən də olsa çap edilməsi və Azərbaycan dilinin qrammatikasına aid ilk kitabın yazılıması **Məmmədəli Fərzanənin** (1923-2005) adı ilə bağlıdır. Folklorçu və dilçi olan M.Fərzanə Azərbaycan ədəbiyyatının mənbələrinə və qrammatikasına dair kitablar yazmış, folklor nümunələrini ardıcıl olaraq toplamışdır. Onun araşdırmları dərginin ilk saylarından başlayaraq oxuculara çatdırılmışdır.

Qulamhüseyn Beqdeli (1918-1998) uzun müddət həmkarları H.Məmmədzadə və doktor M.T.Zöhtabi kimi Bakıda təhsil almış, yaşayıb yaratmışdır. O, klassik ədəbiyyatın tədqiq olunub yayılması və nəşr edilməsi sahəsində çox gərəkli işlər görmüşdür. «Təsəvvüf və ədəbiyyat», «Söz klasiklərimiz», «Azərbaycanın məşhur simaları», «Yeni tapıntılar» silsilə məqalələri, öz şerləri və başqa müxtəlif yazılarla dərgidə çıxış etmişdir. Bu məqalələr çox zaman ilkin mənbələrdən olub ədəbi aləmdə böyük marağa səbəb olmuşdur.

Həmid Məmmədzadə (1924-2000) tanınmış tədqiqatçı və

nasirdir. Dərgidə klassik ədəbiyyata dair elmi-ədəbi yazılarla çıxış edirdi. Bakıda ali məktəbi bitirmiş, professorluq dərəcəsinə yüksəlmiş, orada yaşıdları 30-35 ildə Cənubi Azərbaycan ədəbiyyatının, Quzey Azərbaycanda tanınmasına böyük xidmətlər göstərmiş və ciddi elmi əsərlər nəşr etmişlər.

Əli Kəmali (1944-1996) ixtisasca hüquqşunas olub. Uzun illər Savə və ona yaxın olan mahalların folklor, etnoqrafiya və klassik ədəbiyyata dair zəngin materiallarını toplamışdır. Bu əsərlərin sayı 100-dən çoxdur. Çox təəssüf ki, yorulmaz fədakar tədqiqatçı həyatdan vaxtsız köçmüş və toplama materialları indiyədək «Varlıq» dərgisindən qeyri heç bir yerdə işıq üzü görməmişdir.

Kərim Məşutəçi -Sönməz (1928) Cənubi Azərbaycanın istedadlı şairlərindəndir. Dərgidə müntəzəm olaraq yazdığı poetik parçalarla çıxış edir, hüquqşunasıdır. Bir neçə Şer kitabınn müəllifidir.

Həsən Məcidzadə-Savalan (1940) çağdaş Cənubi Azərbaycan şairlərindəndir. Dərgidə şerləri ilə yanaşı görkəmli sənət adamlarının həyat və yaradıcılığı ilə bağlı yazılarla çıxış edir. Onun «Apardı sellər Saranı» kitabı inqilabdan əvvəl Azərbaycan dilində çıxan ilk kitab olmuşdur.

Səməd Sərdar Niya (1947) ixtisasca hüquqşunasıdır. Dərgidə Azərbaycanın tanınmış xadimləri haqda tarixi səpgili yazılarla çıxış edir, yazılarını farsca yazar. Ana dilində də yazıları vardır. Cənubi Azərbaycan teatr tarixi, mətbuat tarixi, Məşrutə inqilabi tarixi və s. ilə bağlı kitablar yazmışdır.

Əziz Möhüsü (1926) ixtisasca inşaatçı-mühəndisdir. Dərgiyə şerlərlə bərabər müntəzəm dəyərli elmi, ədəbi məqalələr yazar. İnqilabin ilk illərində «Günəş» qəzetini çıxarmışdır.

Mirhidayət Həsari (1929) folklor araşdırıcısı və şairdir. Dərginin səhifələrində müntəzəm olaraq şerləri və folklor tədqiqatları ilə çıxış edir. Elmi ədəbi, ictimai və tarixi mövzulara aid olanlarla məqalənin müəllifidir.

İsmayıllı Hadi (1957) gənc yazıçı və tədqiqatçı alimlər-

dəndir. Dərgidə elmi ədəbi yazılarla çıkış edir, onun müxtəlif məzmunlu elmi məqalələri və kitabı nəşr olunmuşdur.

Teymur Pirhaşiminin yazıları öyrədici və tanıtma xarakteri daşıyır. Onun seçib ayırdığı bədii nümunələrin oxucuların bədii səviyyəsinin formallaşmasında təsiri az olmayışdır.

Əbdülkərim Mənzuri Xamneyi ixtisasca müəllimdir. Atalar sözlərini toplayaraq onları müntəzəm dərginin səhifələrində dərc etdirmişdir. Dərgidə transliterasiya işlərini aparmışdır.

Məmmədrza Heyətin dərgi üçün yazdığı müsahibə, reseñiya və digər məqalələri Bakı Dövlət Universitetini bitirmiş gənc filoloqu artıq formalışmış bir araşdırıcı kimi tənitmağa yönəldir.

İbrahim Rəf-rəf dərginin katibidir. İxtisasca mühəndisdir. Dərgidə dilçiliklə bağlı silsilə məqalələrlə çıkış edir.

Dərgi üçün yazılmış yazılardan tutmuş onun bütün tam hazır vəziyyətə gəlməsinə qədər, hətta böyük və kiçik şəhər və məntəqələrdə yayılması da bir neçə həmkarın üzərinə düşür. Bu işin zəhməti üçün bir təmən belə almayan, əksinə yeri gələndə ortaya çıxan məsrəfləri ödəmək üçün imkanı daxilində maddi yardım göstərən redaksiya kollektivinin fədakarlığı müasir dövrümüzdə kommersiyanın hər yerdə ayaq açaraq qoyduğu qanunlarla bir araya sığdır. Böyük maddi çətinliklər və mənəvi təzyiqlər bahasına ərsəyə gələn böyük bir elmi-tədqiqat institutunun görə bilmədiyi işin öhdəsindən gələ bilən dərginin yaradıcı heyətinə başqa ölkələrin ziyalıları yəqin ki, həsəd apara bilər.

«Varlıq» jurnalının yarandığı vaxt Cənubi Azərbaycanda ədəbi dilin şimalda mövcud olan üslubları yox idi. Fars təfəkkür tərzi ziyalıların danışq tərzində və yazı üslublarında hakim idi. Orfoqrafiya və orfoepiya qaydaları haqqında təsəvvür zəif idi. On başlıcası isə Azərbaycan dilini mükəmməl bilən ədib, jurnalist kadrlar çatışmırıdı.

«Varlığın həll edəcəyi birinci dərəcəli vəzifə publisist dildə yeniləşmə, reforma etmək, Şimalda mövcud olan nai-

liyyətlərdən bəhərlənməklə ədəbi dildə vahid yazı qaydası yaratmaq idi.

Doktor Cavad Heyət müsahibələrindən birində bu problemə toxunaraq demişdi: «İnqilabdan sonra İranda ana dilli nəşrlərdə vahid yazı qaydası yox idi. Ona görə də türkdilli mətbuat dil problemi ilə qarşılaşdı. Fars və ərəb tərkibləri ilə yüklenmiş, fars dilinin bir çox təsirinə məruz qalmış Cənub danışq dili məqsədə uyğun deyildi. Türkiyə türkcəsi də bizə uyğun gəlmirdi. Cənubi Azərbaycanın ədəbi dili üzərində dayanmağı qərarlaştıq. Dili öyrənmək, onun zənginliyini, qüdrətini göstərmək üçün isə o taylı dilçi alimlərin əsərlərindən istifadə edildi. Bunun nəticəsində Cənubi Azərbaycanda ədəbi dildə yeniləşmə prosesi baş verdi. «Varlıq» isə öz təmiz və kamil dil üslubu ilə başqa mətbuat orqanları üçün aparıcı və yol göstərici rolunu oynadı».

«Varlıq» ilk günlər dil-üslub problemini də tədricən aradan götürmüş, nəticədə ərəb əlifbası ilə sözlərin azərbaycanca asan oxunması kimi vacib məsələni həll etmişdir. «Varlıq» bir mətbuat orqanı kimi özünəməxsus dili olub, digər mətbuat orqanları üçün də örnək rolunu oynayır. Ortaq türkçə sözlərdən bol-bol istifadə edən dərgi bu gün ümumtürk nəşrinə çevrilmişdir. Dərgidə İrandağı digər türk xalqlarının da öz öyrənilmiş ədəbiyyat, dil və tarixi araşdırılır, Azərbaycan xalqının mənəvi dəyərlərinə həsr olunmuş materiallara ümumtürk konteksti prizmasından yanaşılaraq bu məsələni kompleks halda həll etməyə səy göstərilir.

«Varlıq» dərgisi varlığımızın rəmzi və bayraqı oldu» - bu sözlər doktor Həmid Nitqinindir və dərginin ictimai-milli məzmununu və platformasını dəqiq eks etdirir [108, № 39-40, 1986, 5]. Jurnalın nəşr olunmuş nüsxələri, komplektləri onun xalqımızın mədəniyyət, ədəbiyyat və ictimai-siyasi fikir tarixindəki misilsiz xidmətlərini ümumiləşdirməyə və Həmid Nitqinin bu qənaətini təsdiqləməyə imkan verir.

«Varlıq» birinci növbədə Cənubi Azərbaycanda Milli hərəkatın inkişafına, milli özünüdərk prosesinə xidmət edir. Dərgi ikiyə bölünmüş xalqın siyasi, mədəni və bədii təfəkkür

baxımından qovuşmasında əvəzsiz rol oynayır. Milli birliyin Cənubdağı ədəbi-mədəni mərkəzi məhz «Varlıq» dərgisidir. Dərgidə vahid Azərbaycan mədəniyyəti konsepsiyası rəhbər tutulur.

«Varlıq» vətəndaşlıq və milli qeyrət hissi ilə yaşayan mötəbər ziyalıları öz ətrafında birləşdirir və İranda Azərbaycan elmi-ədəbi mühiti yaratmaqdə ardıcıl fəaliyyət göstərir. «Varlıq» milli ədəbi dil birliyi yaradır. Cənub və Şimal arasında milli-mənəvi psixoloji körpü rolunda «Varlıq» və onun yaradıcı heyəti tarixi vətəndaşlıq missiyasını yerinə yetirir. «Varlıq»ın hər nömrəsini müşaiyət edən (və onun gələcək ovqatını da öncədən, əvvəlcədən xəbər verən) «Heydər babaya salam» və Şəhriyar ruhu bizim yalnız torpağımızı və mənəviyyatımızı yox, tariximizi də birləşdirir və bütövləşdirir» [13,17].

«Varlıq» təkcə Şimal və Cənub arasında birlik körpüsü olmayıb, bütün türk dünyasının keçmiş, indisi və gələcəyi haqqında mötəbər elmi, ədəbi yazılar verməklə türk xalqlarının birliyinə xidmət edir. Qədim türklər, orta türklər, İslam dövrü və sonrakı dövrdə türk dövlətləri və mədəniyyəti haqqında silsilə tədqiqatlar öz soykökünü dərk etməkdə hər bir türkə yardımçıdır. Xüsusən İran və Amerikada, Avropa ölkələrində yaşayan türkdilli xalqlar üçün bunun ictimai-siyasi əhəmiyyəti olduqca böyükdür.

Nəhayət, «Varlıq» Quzey Azərbaycanın ən vacib, ən agrılı problemlərinə böyük yanğı və həssaslıqla yanaşır. Xalqımızın düçar olduğu bəlalara ən mötəbər səviyyədə münasibətini bildirir. Qarabağ dərdi «Varlıq»ın da dərdidir.

DOKTOR CAVAD HEYƏTİNİN PUBLİSİSTİK FƏALİYYƏTİ

Doktor C.Heyətin böyük ürək ağrısı və göz yaşları ilə Türkiyənin sabiq prezidenti Süleyman Dəmirələ yazıldığı məktubunu həyacansız oxumaq mümkün deyil. O, Azərbaycanın düçar olduğu fəlakətli vəziyyətdən qurtulması

üçün qüvvə və səyləri gücləndirməyə, «Böyük dövlətlərin silahları ilə təpədən dırnağadək silahlanmış ermənilər qarşısında azərbaycanlıları müdafiə edib soyqırımına mane olmağa» çağırırdı. C.Heyətin bu məktubu erməni işgalinə qarşı böyük bir xalqın həqq səsi idi. Cavad Heyətin Süleyman Dəmirələ məktubu «Varlıq»ın ictimai-siyasi xəttini parlaq əks etdirirdi.

Şəhriyarin tarixi missiyasını «Varlıq» ləyaqətlə davam etdirir. Böyük şairin dərgi haqqında aşağıdakı misaralarında öz əksini tapmış fikrin böyük həyatı mənəsi zaman ötdükcə artır:

*«Varlıq» nə bizim təkcə azadlıq quşumuzdur,
Bir müjda də vermiş biza həmkarlığımızdan
Dil açmada, lallıq da gedir karlığımız da,
Çün lallığımız doğmuş idi karlığımızdan.*

[108 №2, 1979, 58].

Dərginin baş redaktoru və naşiri cavad Heyət ixtisasca həkimdir. Böyük alim və ruhani olan atası Əli Heyət Məşruṭə inqilabının fəallarından və İran ədliyyəsinin qurucularından olmuşdur. C.Heyət 1925-ci ildə may ayının 24-də Təbrizdə dünyaya gəlmış, tibbi təhsilini İstanbul və Paris universitetlərində almışdır. İranda ilk açıq ürək cərrahiyəsi, ürək qapaqlarının və ürəyin dəyişdirilməsi, böyrək köçürülməsi Cavad Heyətin adı ilə bağlı olmuş, bununla o İranda nəzəri və eksperimental cərrahiyənin əsasını qoymuşdur.

Dr. C.Heyət cərrahi əməliyyatlarla yanaşı cərrahlığa aid araşımalar da aparır. 1964-cü ildən başlayaraq «Daneşpezeşki» (Tibb elmi) adlı jurnal nəşr edir. 12 il davam edən jurnal M.Rza Pəhləvinin 50-ci il dönümü ilə bağlı məqalə yazmadığından qapanır.

Tibb sahəsində monoqrafiya və dərsliklərin müəllifidir. 1965-ci ildə yazdığı II cildlik «Ümumi cərrahiyə» kitabı İranda bu mövzuda yazılmış ilk dərslik idi.

Elmi-nəzəri, əməli uğurlarına görə 1983-cü ildə Fransa

Cərrahlıq Akademiyasının üzvü seçilmişdir. 1963-cü ildən Beynəlxalq Cərrahiyə Cəmiyyətinin İran təmsilçilçisidir. Tehranda Azad İslam Universitetinin Cərrayyə kafedrasının rəhbəri, Azərbaycanda 7 universitetin fəxri doktoru, Türk Dil Qurumunun fəxri üzvü, İstanbul Universitetinin ədəbiyyat fakültəsinin fəxri türkologiya doktorudur. İstər İranla Azərbaycan arasında mədəni əlaqələrin inkişafında, istərsə də Qarabağ haqda əsil həqiqətlərin açılıb yayılma-sında, qaçqın və şəhid ailələrinə humanitar yardım göstərilməsində, yáralıların İranda müalicə olunmasında C.Heyətin böyük xidmətləri olmuşdur.

Azərbaycan sevgisi, millət, vətən təəsübkeşliyi doktor Cavad Heyətə irsən keçmişdir. Anası Məsumə xanım Sultan Fürug tayfasının başçısı Hacı Mirzə Məhəmmədin qızı idi. Məsumə xanım, xüsusilə də Azərbaycan folkloruna, nağıllara-nı yaxından bələd olan dayəsi Nərgiz ana Cavada körpəlikdən xalq xəzinəsinin incilrini sevdirmiş və ona qarşı dərin maraq oyatmışdı.

Vaxtilə İranda baş prokuror, ali məhkəmə sədri, ədliyyə naziri kimi yüksək qulluqlarda işleyən atası Mirzə Əli Heyət xalqını Cənubi Azərbaycanda şah qırğınlardan, Naxçı-vanda erməni təcavüzündən qorumuşdur.

Dövlətin ölkə daxili və xarici işləri yönümündəki çeşidli görüşlərdə önemli heyətlərə başçılıq edib uğurlu nəticələrə nail olduğundan eyni zamanda heyət (kosmoqrafiya) alimi olduğu üçün ona Heyət təxəllüsü verilmiş, sonralar Əli Heyətin şəcərəsi bu adı daşımışdır. Əli Heyət daim Türk dünyası və islam dövlətləri arasında yaxşı dostluq əlaqələrinin yaranmasında çalışmış bu birlik idealının soydaşlarına və övladlarına da aşılmışdır.

Doktor atasının bu mötəbər missiyasını heç vaxt unut-mamış, elmi və əməli fəaliyyətində Arazın hər iki tayında yaşayan xalqının dilini, mədəniyyətini, tarixini araşdırılmış, təbliğ etmiş və bu mövzuda 7 cildlik kitabını Tehranda, 6 kitabını isə Bakıda nəşr etdirmişdir. Yeni tapıntı və faktla-ra söykənən, orijinal fikir və mülahizələrə əsaslanan «Azə-

baycan ədəbiyyatı tarixinə bir nəzər» (Tehran, 1980, 1990, Bakı, 1993, 2 cilddə) «Müqayisətül-lügəteyn (Tehran 1948, Bakı, 1989), «Azərbaycan şifahi xalq ədəbiyyatı» (Tehran, 1988, Bakı, 1990), «Türk dili və ləhcələrinin tarixinə bir baxış» (Tehran, 1986, 1987), «Türklərin tarix və mədəniyyətinə bir baxış (Tehran, 1988, Bakı, 1993), «Ədəbiyyatşunaslıq» (Tehran, 1995, Bakı, 1997) kitabları oxucuların dərin rəğbətini qazanmışdır. Görkəmli alimin «Varlıq» dərgisinin səhifələrində nəşr olunan Türkologiya, ədəbiyyat tarixi, folklor, ana dili, ilahiyyat və s. dair araşdırmları Azərbaycan, İran, Türkiye, Amerika və Fransa mətbuatında yayımlanmışdır. «Doktor C.Heyətin ən böyük əsəri isə (belə demək mümkündürsə) onun müntəzəm yayınladığı «Varlıq» dərgisidir.

Cənubi Azərbaycan poeziyasının korifeyləri- ustad Şəhriyar və Səhənd də «Varlıq»ın nəşrini böyük sevincə qarşılamış, onun yazarları sırasına qatılmışdır. İlk nömrələrdən birində Şəhriyarın «Azadlıq quşu «Varlıq» şeiri dərc olundu. Səhəndə isə «Varlıq»ın ilk nömrəsini görmək nəsib olmadı. Dərginin birinci sayı bütövlükdə yenicə dünyasını dəyişmiş şairin xatirəsinə həsr olundu. Ölümündən az əvvəl yazdığı «İmama salam» şeri, Pəhləvi rejimi dövründə qa-dağan olunmuş «Yasaq» şeiri «Varlıq»ın ilk nömrəsinin bəzəyi oldu.

Məcəllənin yayıldığı coğrafi sərhədə nəzər salsaq, görərik ki, dərgi Amerikada, Avropada tanınmışdır. Dünyanın hər yerində yaşayan Azəbaycanlılar «Varlıq»ı oxuyur, ona abunə yazılır, məqalə və şerlər göndərir, yazdıqları məktublarda ürək sözlərini, qüssə və sevinclərini onunla bölüşdürürlər.

«Varlıq» dərgisinin 25 illik (1979-2004) sayı onun fəaliyyətinin aynası kimi səciyyəvidir: İlk 2-3 ildə Milli mədəni dirçəlişi öz səhifələrində eks etdirən «Varlıq» son-rakı illerdə (1983-1990-ci illərdə) ictimai-siyasi durumun gərginliyi ilə əlaqədar durğunluq keçirir. Son illerdə isə (1991-2005-ci illərdə) «Varlıq» 3 ayda bir dəfə, bəzən də ildə üç dəfə çıxsa

da ədəbi prosesdə baş verən canlanmanın müəyyən dərəcədə əks etdirir.

«Varlıq»ın 25 ildə keçdiyi inkişaf yolunu nəzərə alıb onu şərti olaraq 3 mərhələyə bölmək olar:

I. 1979-1982-ci illər- Milli Mədəni İntibah dövrü.

II. 1983-1990-ci illər – Durğunluq dövrü.

III. 1991-2005-ci illər- Nisbi dirçəliş dövrü.

I. İran Konstitusiyasında milli məsələnin həlli ilə bağlı yeni maddələr qəbul edildikdən sonra Cənubi Azərbaycanda onlardan qismən və formal da olsa istifadə olundu. Xalq ziyahları ana dilli qəzet və jurnal çıxarı, Yazıçılar birliyi yaradır, radioların verilişlərini təmiz ana dilinə çevirir, ana dilinin fars dili ilə yanaşı dövlət dili kimi işlənməsinə çalışırdılar. Tehranda, Təbrizdə və başqa şəhərlərdə klassiklərin əsərləri çap olunmağa, Cənubi Azərbaycan məktəblərində, Təbriz Universitetində qismən azərbaycanca tədris kursları keçirilməyə başlandı. Lakin bütün bu demokratik proses və islahatlar cəmi ikicə ay çəkdi.

Öz ana dilini ancaq evdə ailə çərçivəsində eşidən və bilənlərə «Varlıq» dərgisi bir növ əlisba və digər dərslikləri onlar üçün əvəz edən həm müəllim, həm də məktəb oldu.

«Varlıq»da ilk illər müəllif məhdudiyyəti vardı. Bütün materialların hazırlanması demək olar ki, redaksiya heyətinə daxil olan 4-5 nəfərin öhdəsinə düşündü. Dərgi ildən-ilə öz səhifələrini yəni qələm tutmağa başlayan cavan şair və yazıçılara açdı, onların yetkinləşməsinə çalışıb, yeni yaziçi nəslə yaratdı. Həmid Məmmədzadənin də yazdığı kimi bununla gənc yazarlarda ana dilində yazıp yaratmaq məziyyəti və zərurəti yarandı. Bu baxımdan «Varlıq» təkcənina sözün həqiqi mənasında, Milli universitet vəzifəsini ifa etdi [13, № 28, 55].

İlk illər dərginin səhifələrində əsas yeri xalqın ruhuna yaxın olan folklor nümunələri tuturdu. M.Fərzənə, Ə.Kəmali, Mənzuri Xamneyi, Abbas Mehyar dərginin demək olar ki, hər nömrəsində yeni material təqdim edirdilər. Bununla şifahi xalq ədəbiyyatı həm elmi cəhətdən araşdırı-

lir, həm də, onun yağılıb nəşr olunması qayğısına qalanların sayı artırdı. Bu materiallar oxucular tərəfindən maraqla qarşılanır, onların redaksiyaya göndərdikləri folklor nümunələri dərginin səhifələrini yeni məlumat və faktlarla zənginləşdirirdi.

«Varlıq» uzun illər doğma dildən, elcə də bədii ədəbiyyatı oxumaqdan məhrum qalmış oxucularının səviyyə və tələbələrinin nəzərə alaraq ilk illərdə sadə və anlaşıqlı dildə olan öyrədici yazılaraya daha çox yer verirdi. Bələ yazılıarda dilin qrammatikası, üslubu haqda məlumat verilir, məşhur yazıçı və şairlərin əsərlərindən, folklor nümunələrindən məsallar gətirilirdi.

Oxular yeni qəbul olunmuş ədəbi dil və islahatlar sırdan çətinlik çəkməsin deyə dərginin sonunda ayrıca izahlı sözlük verilirdi. Sonrakı mərhələdə isə artıq bunlara ehtiyac duyulmadığından onun yerini öz dövrü üçün zəruri olan yazılar, məsələn, «Yeni çapdan çıxmış kitablar» və s. tutdu.

İldən-ile püxtələşib yetkinləşən dərginin onu izləyənlərə də təsiri çox olmuşdu. Əvvəller gələn məktubların əksəriyyəti farsca idisə, sonralar artıq bu nisbət Azərbaycan türkçəsinin xeyrinə dəyişmişdi.

Azərbaycan xalqının çoxəsrlik zəngin ədəbiyyatı da bütün özəllikləri ilə «Varlıq»da çap olunurdu. Doktor C.Heyətin «Azərbaycan ədəbiyyatı tarixinə bir baxış» silsilə məqalələri bu sahədə uzun illər yeri görünən boşluğu doldurdu. «Şəhriyarin, Səhəndin, Sönməzin, Savalanın, H.Nitqinin gözəl şerləri, Fərzanənin ana dilinin yaşaması uğrunda mübarizə aparanlar barədə acılı-şirinli məqalələri, «Varlıq»ın ilk nömrələrini bəzəyirdilər» [3,51]. «Varlıq»da hələ adları çoxlarına məlum olmayan istedadlı gənc yazarların da imzası görünməyə başlayırdı.

İnqilabin qələbəsindən sonra mühacirətdən Vətənə dönen Qulamhüseyn Beqdeli, Həmid Məmmədzadə və Məhəmmədtağı Zehtabi kimi yetkin ziyahılar Vətənə qayıtdılar. Onlar Azərbaycan ədəbiyyatının tədqiqi və təbliği sahəsində çalışıb çox önemli işə başladılar. Klassik Azərbaycan ədə-

biiyatının bəzi açılmamış, naməlum səhifələri bu tədqiqatçı alımlər tərəfindən araşdırılıb incələndikdən sonra oxuculara çatdırıldı.

Xalqın ədəbiyyatını qavramaq və təhlil etmək üçün o xalqın dilinin təşəkkülünü, inkişafını, üslublarının meydana gəlməsini izləmək lazımdır. Azərbaycan dilinin dünya dilləri arasında qədimdən özünəməxsus yer tutduğunu, onun zənginliyini oxuculara çatdırmaq üçün dərginin səhifələrində dil-lə bağlı geniş bəhslər açıldı. Dərgi müxtəlif sahələrdə çalışan müəlliflərin ana dili haqqında məqalələrini çap etməklə Milli dilin yaşayış qorunması yolunda böyük xidmət göstərdi.

Azərbaycanın ilk mətbuat organı olan «Əkinçi»nın redaktoru Həsən bəy Zərdabi yazdı ki. Qəzet-jurnal insam dünya xəbərləri ilə tanış etməklə yanaşı, həm də ona öz ana dilini öyrədir [80, №15, 1876]. «Varlıq» dərgisi da ilk növbədə bu məqsədi qarşısına qoymuşdu.

II. İnqilabin ilk illərində tədricən mətbuat azadlığına son qoyuldu.

İctimai-siyasi şəraitin təhlili göstərdi ki, ilk illərdə xalq inqilabdan və yeni yaranmış respublikadan çox şey gözləyirdi. Hakimiyyət din xadimlərinin əlinə keçdikdən sonra ölkədəki sosial-iqtisadi problemlərin həlli unuduldu, millətlərə öz müqəddaratını təyin etmək hüququ verilmədi. Dini konservativlik inqilabdan sonra da iqtisadi, ictimai-siyasi, ədəbi-mədəni həyatın inkişafına mane olmağa başladı. İranın ictimai-siyasi reallıqlarını nəzərə almadan həyata keçirilən hər bir tədbir ikiqat müqavimətlə üzləşməli olurdu. Belə kəsif, sixıntılı durumda ana dilli mətbuat yaşatmaq mövcud şəraitdə çox çətin idi. Bunun üçün mövcud rejimlə münasibətlərə az da olsa sərinlik gətirən yazınlara ehtiyatla yanaşmaq zərurəti yarandı. Bu da daha bir çox siyasi əqidəli ziyanların tədricən dərgidən uzaqlaşması ilə nəticələndi. Ana dilində yeganə müntəzəm işıq görən mətbuat orqanını yaşatmaq üçün belə mənəvi qurbanlarla yanaşı, şübhəsiz ki, maddi ziyanlar da az deyildi.

III. 70-ci illərdə Azərbaycanın hər iki tayı arasında mə-

dəni körpünü mərhum şərqşunas alim Rüstəm Əliyev salmışdı. Sovet İttifaqı dağıldıqdan sonra Azərbaycan-İran arasında sərhədlər artıq keçilməz deyildi. Gediş-geliş asanlaşmışdı. «Varlıq»ın da Şimalla bağlı mövzu dairəsi xeyli genişlənmişdi. Quzey Azərbaycanın müstəqillik qazanması Cənubi Azərbaycanın mədəni həyatında canlanma yaradaraq nisbi dirçəlişə səbəb olmuşdu. Təbii ki, «Varlıq»da bu cür dəyişiklilər, xalqın həyatındaki ictimai hadisələri özündə eks etdirirdi. O illərdə dərgi bir növ oxucuların tibunmasına çevrilmişdi. Adətən, oxucular öz məktublarında onları narahat edən məsələlələrə toxunurdular. Yeni rejimin şovinist siyaseti uşaq və gənclərdə türkçə yaranmış ədəbiyyata xor baxıb onu yad dil kimi qəbul etməyi aşılıyordı. Redaksiyaya gələn məktublarda bu məsələlərə toxunulurdu. Təəsüf ki, Yeni Konstitusiyanın 15-ci maddəsində göstərilmiş İranda yaşayan bütün xalqların, o cümlədən azərbaycanlıların da dil və mədəniyyətinin yayılması, işlənməsi, ən əsası isə ana dilində təhsil almaq hüquqları indiyədək hələ də öz həllini tapmayıb. 1988-ci ildə başda doktor Cavad Heyət olmaqla 64 azərbaycanlı ziyalı yazıçı və şairin Cümhuriyyətin prezidenti cənab S.M.Xatəmi həzrətlərinə yazış göndərdikləri məktubda da bu məsələlərə toxunulurdu [108, №108, 51-59].

90-ci illərdən üzü bəri Quzey Azərbaycanda baş verən mühüm hadisələr «Varlıq»da öz eksini tapırıldı. Qırmızı ordunun Bakıya basqını ilə törədilən 20 yanvar faciəsi, Qarabağ müharibəsi, erməni işgalçlarının Azərbaycan torpaqlarına təcavüzü və onların cinayətləri ilə bağlı materiallar dərginin hər sayında verilirdi. Dərginin səhifələrində yaxın və uzaq keçmişimizə Aid olan bir çox tarixi sənədlərə də tez-tez rast gəlmək olardı. 90-ci illrdən başlayaraq Quzeyli alimlərin yazıları «Varlıq»da müntəzəm görünürdü.

Cənubi Azərbaycanda ictimai-siyasi, ədəbi-mədəni mühitin ziddiyətli və mürəkkəb olmasına baxmayaraq «Varlıq» bu gün də Azərbaycan mədəniyyətinin inkişafına öz töhfəsini verir, milli şüurun yüksəlişində öz rolunu oynamada davam edir.

VIII BÖLÜM

ÇAĞDAŞ DÖVRDƏ CƏNUBİ AZƏRBAYCAN MƏTBUATI

Müasir Cənubi Azərbaycanın aparıcı jurnal və qəzetləri. Son illərdə tələbələrin köməyi ilə yaranan mətbuatda əsas tematika. Avropa və Amerikada yaranmış mühacir mətbuati. «Ana dili» (Almaniya), «Tribun» (İsvəç), «Azərbaycan» (Almaniya) və s. jurnal və qəzetlərdə dərc olunan materialların əsas mövzu dairəsi.

Görkəmli İran yazıçısı Cəlal Ali Əhmədin hələ ötən əsrin 50-60-ci illərində söylədiyi bir həqiqətlə razılaşmamaq mümkün deyil. O yazırkı ki, Cənubi Azərbaycanda baş verən bütün böhranlı vəziyyətlər dil məsələsindən doğmuşdur. O qeyd edirdi ki, mədəniyyətin, təhsilin, mətbuatın və kitab nəşrinin hələ yayılmadığı dövrə İranda dil müxtəlifliyi elə bir problem doğurmurdu. 1920-ci illərin əvvəllerində Tehran hökuməti bütün ölkədə əhalinin birdilli olmasına çalışdı.... Bütün səyini nəinki türk dilini məhdudlaşdırmağa, hətta onu məhv etməyə yönəltdi» [75, 2006, № 2, 41].

Uzaqqorənliklə söylənilən fikir bu gün də qüvvədədir. Çağdaş dövrə mərkəzi hökumətlə Cənubi Azərbaycan arasında baş verən bütün ixtilafların kökündə əsasən dil məsələsi durur.

Çağdaş dövrümüzdə Cənubi Azərbaycanda mətbuat durumunun ümumi mənzərəsi haqda təsəvvür əldə etmək üçün 2000-ci ilin əvvəllerinə nəzər salaq. Məs: 2001-ci ildə Cənubi Azərbaycanda 20-dən artıq mətbu orqan fəaliyyət göstəriridə, onların 10-u sonradan müxtəlif səbəblərdən fəaliyyətini dayandırmalı oldu. Bir qismi məhkəmənin qərarı ilə, digər qismi maddi sixıntı ucbatından qapadıldı. Mərkəzi KIV-nə müxtəlif yardımçılar, o cümlədən güzəştli qiymətlər kağız verilir, Cənubi Azərbaycan mətbuatı isə bu imtiyazlardan məhrum edilir. Bir sözlə, Azərbaycanlıların maddi yardımı və

şəxsi vəsaiti hesabına fəaliyyət göstərən mətbuat üçün mərkəzdən heç bir şərait yaratılmır. Qara bazarda kağız baha-laşdıqca, Azərbaycan mətbu orqanlarının naşirləri də qiy-mətləri artırmaq məcburiyyətində qalır. Cənubi mətbuatının problemi yalnız maddi çətinliklərlə bağlı deyil. Belə ki, əya-lətin bir sira müstəqil mətbu orqanlarının yazarları azad fi-kir və düşüncələrinə görə ölkənin bir sira instansialarına, o cümlədən xüsusi xidmət orqanlarına çağırılıb sorğu-suala tutulur, təqib və təzyiqlərə məruz qalır, həbs edilir. Məs: 2000-ci ildə azərbaycanlı jurnalistlərdən biri Əli Mehri həbsdən buraxıldıqdan sonra ya mətbuatda çıxış etməkdən mahrum edilib. «Əhrar» qəzeti işə bağlanıb. Məhkəməyə cəlb olunan azərbaycanlı jurnalistlər çox vaxt məhkəmədən sonra ya cərimə ödəməli, ya da həbsdə oturmali olurdular. Onların çoxu maddi vəziyyətlərinə görə həbsxanani seçirdi-lər.

Zəncanda nəşr olunan «Ümide Zəncan»da belə bir təzyiqlə üzləşdikdə, digər bir şəhərdə – Təbrizdə öz bürosunu açır. Lakin Təbriz bürosunda hücuma məruz qalmış, binanın rəhbəri Hidayət təhqir olunub hədələnmişdir. Bu barədə şikayət edilsə də bu halin qarşısını almaq üçün rəsmi bir tədbir görülməmişdi.

Urmiyə şəhərində 1997-ci ildən nəşr olunan «Nəvidi Azərbaycan» qəzeti xalq içərisində öz yüksək vətənpərvərlik mövqeyinə və prinsipiallığına görə böyük rəğbat qazanıb. Naşiri Mehram Təbrizi, redaktoru Isa Nəzerdir. Bu qəzet haqda, ümumiyyətlə Cənubi Azərbaycan mətbuatı haqda ümumi təsəvvür əldə etmək üçün qəzetdə gedən bir neçə ma-teriala nəzər salaq. 2000-ci ilin may ayında mətbuatda gedən xarakterik bir mövzuya, ölkədə dərc olunan dərslik kitablarında yol verilən təhriflər və İranda yasayan millətlərin kimlikləri barədə yazılar vardır. Məqalə müəllifi Kəyan Sə-fəri yazar ki, məktəblərdə tədris olunan humanitar fənlər üzrə dərsliklərdə ölkədəki millətlərin tarixi, mədəniyyəti, ədəbiyyatı, coğrafiyası və s. təhrif olunur. O, yazısında buna aid bir sira örnəklər gətirir.

«Nəvidi Azərbaycan» qəzetiinin 2001-ci il 93-cü sayında Təbriz universitetinin tələbə cəmiyyəti tərəfindən Təbriz və Tehran universitetində təhsil alan tələbələrin ölkə prezidenti Hətəmiyə ünvanlaşdırılmış müraciətin mətni dərc olunmuşdur. Həmin müraciətdə tələbələr ölkə konstitusiyasının XV, XIX maddələrinin icra edilməsini, məktəb və universitetlərdə ana dilində təhsilin, türk tarixi və ədəbiyyatı üzrə tədrisin bərpa olunmasını, Azərbaycana qarşı iqtisadi ayrıseçkiliyin aradan qaldırılmasını, Azərbaycana aid tarixi abidələrin dağıdılmasının səbəbkarlarının cəzalandırılmasını, televizyon kanallarında azərbaycanlıları təhqir edən verlişlərin dayandırılmasını, bu verlişləri hazırlayanların cəzalandırılmasını, Cənubi Azərbaycanda zorakılığın və hüquq pozuntusu hallarının tamamilə aradan qaldırılmasını tələb edirlər. Tələbələr azərbaycanlı millət vəkillərinin bu məsələ ilə ciddi məşğul olmamasından da gileyirlər.

Təbriz universitetinin tələbə cəmiyyətinin müraciətində daha sonra yazılır: «Cənab prezident, ötən prezident seçkilərində namizədliyinizi irəli sürərkən etdiyiniz çıxışlarda qanunçuluq, ədalət və milli hüquqların qorunması ilə bağlı vədlər verib, hüquqları tapdanan xalqların sizə səs verməsinə təmin etdiniz. 20 mln səs toplayaraq prezidentlik kürsüsünə yüksəldiniz. BMT-nin yüksək tribunasından mədəniyyətlər dialoqu tezisini irəli sürərkən biz azərbaycanlıların sevincinə səbəb oldunuz. Amma zaman ötdükçə millətlərin aldanıldığı ortaya çıxır. Sən demə, siz mədəniyyətlər dialoqu söyləyərkən xarici ölkələrlə, mədəniyyətlərlə dialoqu nəzərdə tuturmuşsunuz. İran xalqlarının «ayiq vicdanı» məhrum yaziçi Cəlal Ali Əhməd demişkən, milli birlik deyərkən bu məsələni hökumətimizin daha geniş və daha üstün bir anlayış kimi nəzərdə tutmasının vaxtı çatmayıbmı? Cənab prezident, siz ölkənin mədəniyyət naziri vəzifəsində işləyərkən keçmişdə və ölkə prezidenti kimi bu gün də kültürəl qeyri bərabərliyi və kültürəl yoxsulluğun şahidi olmuşduınız. Bütün bu kimi hallara göz yummaqla əslində qeyri bərabərliyin davam etməsinə səbəb olmuşsunuz. Halbuki,

Azərbaycan türklərinin, kürdlərin, bəlucların və başqa qeyri-fars xalqların cəmi hesabına prezident oldunuz.

Təbriz universitetinin tələbələri prezident (eks prezident - P.M.) Hatəmiyə belə bir sual ünvanlayırlar: siz keçmiş şah rejiminin başlatdığı və davam etdirilməkdə olan qeyri-fars millətlərə qarşı kültürel təzyiqlərin aradan qaldırılması yönündə hansı tədbirləri görmüsünüz? Şahin yandırıldığı türkçə kitabların qarşılığında bizim ana dilində hansısa bir kitabı üzə çıxarıb Azərbaycan kitabxanalarına hədiyyə etmisinizmi? Keçmişdə və yaxud İslam Cümhuriyyəti dövründə Alaqapı, Ərk, Goy məscid və başqa dağıdılmış Azərbaycan abidələrinin bərpası üçün nə etmisiniz?

Hüqüqlarımızın bərpası və konstitusiya maddələrinin tətbiq olunması tələbi ilə Azərbaycan xalqının müxtəlif təbəqə və zümrələrindən edilən çoxsaylı müraciətlərə baxmayaraq konstitusiyanın XV və XIX maddələrinin icrasından imtina etməkdəsiniz. Sizdən başqa konstitusiyanın bu maddələrini tətbiq edəcək hər-hansı güc təbii ki, mövcud deyildir. Yoxsa konstitusiyanın tətbiqinə də mühafizəkarlar icazə vermirlər. Konstitusiyani icra etmək yalnız sizin səlahiyyət dairənizə aid olan məsələdir. Bundan başqa konstitusiyani icra etmək yalnız sizin vəzifə borcunuzdur (Qeyd edək ki, İİR-nin konstitusiyasının XV maddəsində yazılır ki, qeyri-fars millətlərinə öz ana dilində təhsil almaq hüququ verilir, konstitusiyanın XIX maddəsində isə bildirilir ki, ölkədə yaşayış qeyri-fars millətlər və xalqlar bütün baxımlardan bərabərdir və millətlərin hüquq bərabərliyini konstitusiya qoruyur – P.M.). Təbriz universitetinin tələbələri Azərbaycanda mətbuat probleminə də toxunurlar: «Ölkə əhalisinin böyük əkəsriyyətini öz ana dilində təhsil almaq kimi ən adi hüquqlardan məhrum edildiyi bir dövrdə İran hökuməti «mədəniyyət dialoqu» tezisini irəli sürüb xarici mədəniyyətlərlə dialoq aparmaq üçün böyük qüvvə sərf edir, bu barədə şikayət edilsə də rəsmi heç bir tədbir görülməyib, hələ də Azərbaycan mətbuatı problemi təkcə hakimiyyət orqanları ilə bağlı deyil, mətbuat həm də gizli və ya aşkar şəkildə fə-

liyyət göstərən bəzi qrup və təşkilatların təzyiq və şantaqlarına məruz qalır. Belə ki, İranda yaranmış yeni nasist təşkilatlar Azərbaycan mətbuatını hədələyir və onu separatçılığı təbliğ etməkdə ittiham edirlər.

Onların fikrinə iranlılar farslarla eyni mahiyyətə malikdir. Azərbaycan mətbuatı isə, necə deyərlər öz milli təbliğatı ilə assimiliyasiya (farslaşdırma) prosesinin maneəsiz irəliləməsinə əngəl törədir.

Azərbaycan mətbuatı hər tərəfdən təzyiqə məruz qalır. Çünkü Cənubi mətbuatını təmsil etdiyi xalqın dərdlərini onun öz dilində yazmağa cəsarət edir, xalqın tələblərini eks etdirməyə çalışır».

Təəssüf ki, Təbriz universiteti tələbələrinin eks prezident cənab Hatəmiyə ünvanlaşdıqları bu müraciətə hər hansı bir şəkildə cavab verilmədi.

«Səms Təbriz», «Nəvidi Azərbaycan», «Peyamene Urmiyə», «Umide Zəncan» kimi mətbuat orqanlarında Cənubi Azərbaycanın çağdaş dövrəki problemlərinə Cənubililərin təleyfklü məsələlərinə toxunulur, Azərbaycanın sosial-ictimai məsələləri müzakirə edilir.

«Səms Təbriz» qəzeti 1997-ci ildən Təbrizdə istedadlı jurnalist Əli Hamid İmanın redaktorluğu ilə nəşr olunur,

Qəzetenin 2000-ci ildəki saylarından birində (№80) Əli Hamid İmanın Cənubi Azərbaycanın çağdaş durumuna xas olan bir məsələyə toxunulur. «Təbrizdən niyə hamı qacır?» məqaləsində ölkədəki sosial-iqtisadi vəziyyətlə bağlı ziyanlıların və kəndlilərin şəhəri tərk etməsinin səbəblərini göstərir və bunun qarşısını almaq üçün çıxış yolu arayır. Məqalədən bir hissəsini diqqətinizə çatdırıram: «Təbrizdə pulu cibində olan, beyni düşünən hər bir kəs çarəni yad yerlərə qaçmaqdə görür, onlar hünərlərini yad yerlərdə işlətmək, inkişaf etdirmək niyyətindədirler. Vicdan əzabı çəkməsinlər deyə, Təbrizin «bağlı» atmosferasını bəhanə edirlər.

Mən Təbrizin və ümumiyyətlə Azərbaycanın istedadlarını inkişaf etdirmək üçün sağlam mühitə malik olmasının

vacibliyini sübut etmək istəmirəm. Hamımız bilirik ki, Tehranın, İsfahanın və başqa yerlərin yolları istedadlar becərib; inkişaf etdirmək üçün hamardır. Azərbaycanda belə bir hamar yol yoxdur. Təbrizdə dar düşüncələrin bollugundan hamının xəbəri var. Hamımız bilirik ki, istedadlar burada inkişaf etmir, buranın atmosferası havasızdır, hamımız bilirik ki, yuxarıların əl-ayaqlarına dolaşan qanunlar Təbrizdə, ölkənin digər yerlərinə nisbətən daha yaxşı həyata keçirilir. Əksinə, millətin xeyrinə olan qanunlardan bizdə bir xəbər yoxdur. Biz hamımız bunları görürük, bəziləri də görür və hiss edirlər. Ancaq vəzifəmiz nədən ibarət olmalıdır?

Nəyimiz varsa götürüb qaçmaq? Budurmu düşünən beynin, əlinde qəfəm olanın vəzifəsi? Təbrizi qoyub qaçan sərmayə sahibləri, düşünən beyinlər, sənətçilər və bu təbəqəyə xas olanlar mübarizəyə qadir olmayan, nəfsi zəif insanlardır. Düşünən beyin cəmiyyətin həkimi sayılır. Görəsən belə bir həkimin vəzifəsi xəstədən qaçmaqdır. yoxsa onu müalicə etmək? Getmək asan bir işdir. Ancaq qalib xəstə bir cəmiyyətlə mübarizə aparmaq, düşmənin qabağından qaçmamaq hər oğulun işi deyil, oğul bağlı atmosferani sindirənəyi bacarmalıdır, düz olmayan yolları hamarlamalıdır, kimin gücü varsa, millətin yolunda əsirgəməməlidir. Qaçıb özgə yerlərdə özünü nümayiş etdirmək hünər sayılmır. Uzaqdan əli odda qızdırmaq yox, odun içində girmək gərəkdir. Boş-boş bəhanələr gətirmək kişi işi deyil. Yad yerlərə gedib Azərbaycanın dərdindən ölmək yalanımıza inanmazlar, siz canınızı mənsub olduğunuz cəmiyyətdən daha çox istəyirsiniz. Əgər düz deyirsinizsə, onda qaçmaq nəyə lazım? Düşmənin əlindən qaçıb sonra mübarizə tələb edib və nəzəriyyələr irəli sürmək kimin dərdinə dərmandır? Görəsən bu düşünən beyinlər, sərmayə sahibləri, işgüzar müdirlər min bir bəhanərlə yad yerlərə qoyub getməsəydi, atmosfera olduğu kimi qalardı? Duzdür Təbriz nöqsanlıdır, nöqsanları aradan qaldırmaq isə avam insanların yox, ziyalıların vəzifəsidir. Ziyalılar və ümumiyyətlə sənət adamları incə ruhlu olur. Ancaq onlar cəmiyyəti düzəltmək üçün aranıblar, hər

bir ziyalı və yaxud incəsənət adamı filan vəzifəli şəxsən mərhəmət gözləməməlidir, bu sadəlöhvlükdür. Bilirik, bilirik Azərbaycanda işləmək çətindir, canüzücdür. Azərbaycanda hər bir insan öz sümüklərinin sindirilməsinin səsini ucadan eşidir. Vətəndə də qalmaq mümkün deyilsə, qaçmaq da düz yol deyil. Gəlin üçüncü yolu seçək...» [1997, № 80].

Hələ XIX əsrin sonlarında Cənubi Azərbaycanda maarif sahəsində gözəl bir ənənənin əsası qoyulmuşdu. Məktəb və mədrəsələrdə, nəşriyyə və mətbu nümunələri çap olunurdu. 1893-cü ildə Təbrizin «Müzəffəriyyə» mədrəsəsində «Nasiri» adlı qəzet nəşr olunurdu. Bir çox üstün keyfiyyətləri ilə seçilən bu qəzetiin redaktoru «Müzəffəriyyə» məktəbinin müdürü idi. İranda ilk əsili-cədidi məktəbinin əsasını qoymuş M.H.Rüşdiyyənin ardıcilları yeni məktəblər təsis etdirdilər. Onlar eyni zamanda bu məktəblərdə kitab, qəzet, jurnal nəşri ilə də məşğul idilər. Çox zaman bu işə mədrəsə və məktəblərin öyrənci və tələbələri də həvəslə qoşulurdular. 1907-ci ildə Təbrizdə işiq özü görən «Ümid» qəzeti Loğmaniyyə mədrəsəsinin tələbələri tərəfindən hazırlanmışdı. Beləliklə, 1989-cu ildə başlayaraq «Kamal» mədrəsəsində «Kamal», «Pərvəriş» məktəbində «Dəbistan», «Bəsirət» məktəbində «Üxviyyət» və «İttahad» adlı qəzetlər çap olunmağa başlamışdı. Bu ənənə bu gün də davam edir. Cənubi azərbaycanlılarının təhsil alıqları elm ocaqlarında qəzet və jurnallar dərc edilir. Bu, təbii ki, daxili ehtiyacdən irəli gəlir. İranın bir çox iri şəhərlərində, əsasən tibb və texniki sahələr üzrə təhsil alan azərbaycanlı tələbələr ana dilində mütbü orqanlarını çıxarmaqla bir növ mənəvi ehtiyaclarını ödəyirlər. Bununla onlar fars dilinin mütləq üstünlüyünü aradan qaldırır, ana dilində yazüb-oxumağın, nəinki mümkün, həmçinin üstün və zəruri olduğunu açıb göstərməyə çalışırlar. Bu mətbu orqanlarında çox zaman milli kimlik və milli mədəniyyətlə bağlı bilgi və örnəklərə geniş yer verilir. Cənubi matbuati üçün xarakterik xüsusiyyətlərdən biri də odur ki, öz səhifələrinde fars dilində məqalə və materiallar dərc etməklə Azərbaycan xalqının milli varlığını, mədəniyyətini,

zəngin tarix və ədəbiyyatını həm farsdilli, həm də İranın digər qeyri-azərbaycanlı xalqları arasında təbliğ edirlər.

Bu qəzetlərin tez-tez qapanmasının səbəbləri əvvəl maddi vəsait və maddi texniki imkanların məhdudluğu ilə bağlıdır, digər tərəfdən öz səhifələrində milli-siyasi və milli-ictimai problemlərin kəskin şəkildə qoyulması, siyasi tələblərlə, şüarlarla çıxış etməsi, bir sözlə radikal milli-siyasi məzmun və xarakter kəsb etməsi ilə bağlı olur.

Lakin bu məsələlərdən bir qədər yan keçib bütün problemləri əsasən milli kültürel formada şərh etməyə çalışan mətbu orqanları özlərini yaşada bilir. Çox hallarda primitiv və kortəbii xarakter daşımalarına, Azərbaycan ədəbi dil üslubuna riayət olunmamasına, fars təhsilinin və təfəkkür tərzinin təsiri altında olub fikirlərin çox halda dolaşıq şəkil-də ifadə olunmasına baxmayaraq bu mətbu orqanları mütərəqqi və demokratik əhval-ruhiyyələri olmaları ilə seçilir. Göstərilən nöqsan və qüsurlar isə obyektiv səbəblərlə; Cənubi azərbaycanlıların İranda öz doğma dilində təhsil almaq, yazüb-oxumaq, ciddi mütaliyə etmək, rəsmi yerlərdə danışmaq və s. imkanlara malik olmaması ilə bağlıdır. Son nəticədə isə iki faktor özünü daim qabarıq göstərir: milli kimlik, milli kültür və dil problemi.

Tək Cənubi Azərbaycanda deyil, bütün İran boyu ali təhsil ocaqlarında tələbələrin köməyi ilə onlarla dərgi və qəzetlər nəşr olunur. Məsələn, «Kimlik» qəzeti Sənəndəz şəhərinin türkdilli tələbələri tərəfindən, «Çiçək» dərgisi, Təhranın Tibb Universiteti «Səs» qəzeti isə Zəncan universiteti tərəfindən hazırlanaraq nəşr edilir.

Daşidiqları adları kimi Sabaha, gələcəyə ümid hissəleri ilə dolu olan və tələbə gənclərin yeni fikir, arzu, istək, diləklərini öz səhifələrində əks etdirən bu mətbu orqanları bütün İran boyu səpələnib: Tehranda «Çiçək», «Dilşad», «Ərdəm», «İşıq», Təbrizdə «Şəhər», «Bayquş», «Araz», «Yurd», Isfahanda «Məzun», «Şəhənd», «Dan ulduzu», (Qəzvində) «Araz» və s. Bundan başqa internet şəbəkəsində belə mətbu nümunələrinin müxtəlif variantları mövcuddur.

MÜHACİR MƏTBUATI

Azərbaycan mühacir mətbuatının ilk nümunələri Türkiyə, Misir və Avropanın bir sıra ölkələrində görüñürdüsə, sonralar bu coğrafi siyahıya ABŞ, Kanada və digər ölkələr də daxil oldu.

Azərbaycan mühacirətinin ən böyük kütləsi, ən yaxın tellərlə bağlılığı Türkiyə ərazisində olmuşdur. Əvvəlki bölmələrdən bilirik ki, ilk mühacir mətbu orqanın əsası 1875-ci ildə Türkiyənin İstanbul şəhərində qoyulub. «Əxtər» («Ulduz») qəzeti Məhəmməd Tahir Təbrizinin müdərəsəsi və Mehdi Təbrizinin baş redaktorluğu ilə İstanbul şəhərində 20 il fəaliyyət göstərib. Türkiyə mühitindəki tərəqqi-pərvər münbitlik Tehranla, Cənubi Azərbaycan şəhərləri ilə sıx əlaqədə olması orada azərbaycanlıların geniş fəaliyyət göstərməsinə, mətbuatdan təbliğat vasitəsi kimi istifadəsinə imkan yaradırdı. Məşrutə hərəkatı xaricdə yaşayan mühacirləri, də hərəkətə gətirmişdi, ziyaliların demokratik və vətəñəpərvər təbəqəsi vətəndəki hadisələrə reaksiya verir, xalqın və özünün düşüncələrini eks etdirmək məqsədilə kitab, qəzet və jurnal çap edirdilər.

Ötən illər ərzində Cənubi azərbaycanlılar tərəfindən Türkiyədə «Şahsevən» (1888), «Şəms» (1909), «Şeyda» (1911), «Xavər» (1914), «Fikri istiqlal» (1910), «Sirus» (1909-1910) qəzetləri çap olunmuşdur.

Həmین mətbu orqanlarının çoxu tək Cənubili deyil, həm də quzeyli ziyaliların fəaliyyət meydanına çevrilmişdi. Belə ki, «Əxtər», «Sirus» qəzetlərində vaxtaşırı M.Şaxtaxlı, T.Simurq, M.Ə.Sabir, Ə.Ağaoğlunun və digər Quzeydən olan şəxsiyyətlərin imzalarına rast gəlmək olurdu.

ADR-nin süqtundan sonra Azərbaycan mühacirətinin mərkəzi əsas Türkiyədə M.Rəsulzadənin böyük fəaliyyəti nəticəsində yaradılmışdı. 1923-cü ildən başlayaraq onun təşəbbüsü və redaktorluğu ilə Türkiyədə «Yeni Qafqaziya» (1923), «Azəri-türk» (1928), «Odlu yurd» (1929), «Bildiriş» (1930) və s. mətbu orqanları nəşr olunurdu. Türkiyədə

195d
«Azərbaycan yurd bilgisi» «Azərbaycan» jurnalı da nəşr olunurdu. Azərbaycan müstəqillik əldə etdikdən sonra isə Türkiyədə soydaşlarımız tərəfindən «Xəzər», «Azərbaycan», «Azərbaycan səsi», «Azərbaycan türkləri», «Araz» kimi qəzetlər təsis olunmuşdu.

Almaniya azəri türklerinin six məskunlaşlığı Avropa ölkələrindəndir. Öz demokratik yönümü və mədəni inkişafı ilə soydaşlarımızı hələ XX əsrin başlangıcında cəlb etmişdir. 1915-ci ildə Berlində çap olunan «Kavə» qəzeti, 1921-ci ildə yenə də Berlində nəşr olunan «İransəhr» jurnalının istibdad və monarxiyaya qarşı fikirlərlə yanışı sonralar hakim rejimin yürütdüyü assimiliyasiya siyasetinin əsaslarını hazırlayan paniranizm, fars millətçiliyi və vahid millət kimi zərərli bir ideologiyani yayırdılar.

Tanınmış publisist Mahmud Qənizadə bir müddət Almaniya kitabxanalarında elmi araştırmalarla məşğul olmuş və 1926-ci ildə Berlin şəhərində «Səhənd» adlı qəzet təsis etmişdi.

1932-ci ildən başlayaraq Almaniyada Məhəmməd Əmin Rəsulzadənin rəhbərliyi ilə «İstiqlal» (1932), «Qurtuluş» (1934), «Azərbaycan», «Hücum» və s. qəzetlər nəşr olundu.

Əvvəller Pehləvi rejiminin, sonra isə teokrat hakimiyyət orqanlarının təqib və repressiyaları Cənubi azərbaycanlıları İrandan mühacirət etməyə sövq etmişdir. Mühacirət mətbuatının son mərhələsi Azərbaycanın Cənubidə islam rejiminin formallaşması ilə bağlı olmuşdur. İİR-nin qəbul etdiyi yeni konstitusiyada ölkədə yaşayan bütün xalqların bərabər hüquqlara malik olması təsdiq olunsa da, reallıqda buna əməl olunmadı. 1978-79-cu illər inqilabında fəal iştirak edib qurbanlar verən, onun hərəkətverici qüvvəsinə çevrilən azərbaycanlılar son nəticədə inqilabin bəhrəsini görmədilər. Ölkədə onlara göstərilən ayrıseçkilik siyaseti ilə barışmayan Azərbaycan ziyalıları ölkəni tərk etmək məcburiyyətində qaldılar.

Bir qədər sonra İrandakı Xomeyni rejiminə zidd qüvvə-

«Kavə» - 1915
«İransəhr» - 1921 ¹⁴⁹
“Səhənd” - 1926

lərin xaricə axını başlandı. Bunların bir hissəsi də sovet həkimiyətinin yalnız radio dalğalarından, televiziya ekranlarından, qəzet-jurnallardan «tanıyanlar» idi ki, Şimali Azərbaycana gəlib səhvərini anlayandan sonra Avropaya üz tutdular [48, 199].

Qeyd edək ki, paralel olaraq həmin illərdə keçmiş Sovetlər Birliyində milli-azadlıq hərəkatının güclənməsi və siyasi proseslər dəmir pərdənin aradan götürülməsinə gətirib çıxarmış və mühacirətin yeni bir (quzeyli, Cənubili) dalğasının yaranmasına təkan vermişdir. Dünyanın bir çox ölkələrində məskunlaşan Cənubililər öz mənəvi ehtiyaclarını ödəmək üçün mədəniyyət dərnəkləri təsis edir, qəzet və jurnallar nəşr etdirirdilər. Yaşadıqları ölkədə böyük ədalətsizliklərlə üzləşən və öz əqidə, amal və məsləkləri uğrunda mübarizə aparan Cənubililər hakim rejimin əsil mahiyyətini göstərməyə çalışırdılar. Cənubili mühacirlər uzun illərdən bəri mənəvi həyatlarında yaranmış boşluğu dolgurmaq məqsədi ilə Azərbaycanla bağlı bilgiləri daha dərindən mənimseyir, onun ədəbi-mədəni irsini təbliğ edirdilər.

Avropa və Amerika ölkələrində nəşr olunan mühacir mətbuat orqanlarında qoyulan əsas məqsəd çoxsaylı mühacir kütəsini xalqımızın milli-mənəvi dəyərləri, o cümlədən ölkəmizin tarixi keçmişini, ədəbiyyatı, incəsənəti ilə tanış etmək idi. Bu mətbu orqanları üçün ən səciyyəvi xüsusiyyətlərdən biri da onların fəaliyyətinin Cənubi probleminə daha çox yönəlməsi ilə bağlı idi.

Bu gün mühacirətdə yaşayan soydaşlarımız içində Cənubidən olanlar sayca çoxluq təşkil edir. Bu təbii ki, həm say, həm də ərazi cəhətdən Cənubi Azərbaycanının quzeyi üstələməsi ilə bağlıdır. Ona görə də mühacirət mətbuatı Cənubililərin ədəbi siyasi potensial qüvvəsi hesabına fəaliyyət göstərir. Bu göstərici mühacir mətbuatında daha qabarlıq gözə çarpır. Avropa ölkələrində məskunlaşan Cənubililərin milli vətənpərvər təbəqəsi daha çox Almaniya və İsvəçdə cəmləşmişdir. Fərəhliendirici haldır ki, demokratik ruhlu ziyalılar yaşadıqları ölkədə Azərbaycan adı altında reallaş-

dirilan və keçirilən bir çox siyasi və mədəni tədbirlərin və proseslərin özündə gedir, çox zaman hərəkətverici qüvvə rolunu oynayırlar, onlar həmin ölkələrdə qurduqları cəmiyyət və mərkəzlərin ideyalarını yayan və müdafiə edən sosial bazanın nəşr nümunələrini də yaratmağa nail olurdular.

Qeyd edək ki, ötən əsrin 80-ci illərindən başlayaraq Avropa və Amerikaya mühacirət etmiş Cənubili soydaşlarımızın azərbaycanlıq məfkurəsi ilə birləşib fəaliyyət göstərdikləri ölkələrin arasında Almaniya, sonra İsviç və Amerikanın adını çəkmək olar. Almaniyada Cənubili mühacirlərin nəşr etdikləri mətbu orqanlarının çoxluğu daha fəal və təşəbbüskar olmalarından xəbər verir.

1978-79-cu illər inqilabından sonra Cənubi Azərbaycan mühacir mətbuatının əsas hissəsi Almaniyada çap olunurdu.

1984-cü ildən başlayaraq Almanyanın müxtəlif şəhərlərində 17 qəzet və jurnal nəşr olunub (bəzi mənbələrdə 1976-ci ildən çap olunan Köln şəhərində «Səttarxan bayrağı» adlı mətbu orqanının adı çəkilir, lakin onun haqqında heç bir məlumat əldə edə bilmədik – P.M.). Bu mətbu orqanlarına «Ana dili» (Bonn, 1984), «Molla Nəsreddin» (Berlin, 1987), «Girdə mız» (Köln, 1991), «Atürat» (Köln, 1993), «Bayquş» (Köln, 1993), «Azərbaycan» (Kassel, 1993), «Ocaq» (Bonn, 1994), «Carçı» (Frankfurt, 1994), «Ulus» (Köln, 1995), «Azərbaycanın səsi – II» (Hamburg, 1986), «Azər» (Berlin, 1990), «Qaynarça» (Berlin, 1996), «Azərbaycanın səsi – III» (Köln, 1995), «Azərbaycan», (Köln, 1999), «Şavalan» (Bonn-Berlin, 1999), «Info-Azərbaycan», (Bonn, 1990).

Bu mətbu organlarının əksəriyyəti vətənə, xalqa, ana dilinə olan sevgi ruhu aşılıyor. Bununla yanaşı özünə məxsus xüsusiyyətlərə də malikdir. Məsələn, ictimai xadim, dönməz əqidəli vətənpərvər və ixtisasca həkim olan Nurəddin Qərəvi 1984-ci ildə «Ana dili»ni nəşr etməklə mühacirətdə ardıcıl tarixi bir maarifçilik missiyasını yerinə yetirmişdir. Milli ziyalılara müəyyən mənada oyadıcı təsir göstərən bu qəzeti nəşr təcrübəsi özündən sonrakı mütərəqqi milli nəşriyyələrin təsisinə təkan vermişdir. Fərdi qaydada nəşr edilməsinə

*“Ana dili” əsəri - 1984-ci 16.
Redaktor - Nurəddin Qərəvi*

baxmayaraq «Ana dili» Avropadakı soydaşlarımız arasında böyük nüfuz qazanıb. Butün bunlarla yanaşı «Ana dili» Almaniyadakı milli demokratik qüvvələrin təşkilatlanmadan əvvəlki bütün hazırlıq mərhələlərində mərkəz rolunu oynayıb. Qəzetiñ kifayət qədər dolğun və geniş tematikası var. Belə ki, hazırda fəaliyyətini davam edən «Ana dili» Almaniyada, eləcə də Avropanın digər ölkələrində yaşayış azərbaycanlıların keçirdikləri mədəni kütləvi tədbirlərdən, siyasi aksiyalardan, Azərbaycanda mövcud ictimai-siyasi proseslərdən geniş şəkildə bəhs edir. Bundan əlavə qəzet ölkəmizin milli-ictimai inkişaf tarixini, buradakı hərəkat və prosesləri, əsasən 1945-46-cı illər Cənubi Azərbaycan Milli Hökumətinin fəaliyyətini təhlil edir, eləcə də elm, mədəniyyət və incəsənət xadimlərimizdən məlumat verir [35, 50-51]. Qeyd edək ki, Nurəddin Qərəvi 1999-cu ildən «Savalan» jurnalını da təsis etmişdir. Azadlıq, istiqlal, ictimai ədələt – bu «Savalan»ın daimi şularından biridir. Jurnalın redaktoru N.Qərəvi bu gün Cənubili azərbaycanlıların qarşılaşığı çətinliklərdən söz açaraq yazar ki, bu gün bizim kimlik krizimiz var. Soydaşlarımızın bir qismi irançılıqdan uzaqlaşa bilmir. İnsanın iki milləti olmaz! O, nümunə olaraq kanadalıları misal çəkərək yazar: «Kanadalı özünü həm amerikalı, həm də kanadalı kimi təqdim etmir». Bununla o, Cənubili azərbaycanlılar arasında iki millətçilik problemini həm iranlı, (həm də azərbaycanlı) mövcud olduğunu söyləmək istəyir. Müəllif başqa bir mənfi hali da nəzərə çatdırır. Bu da həm İrandakı siyasi təşkilatların təsiri ilə bağlıdır. «Sovet sistemi dağilsa da, hələ də onun ideyalarını yaşıdanlar var. Burada əsas olaraq milli mənafə götürülməlidir». N.Qəzəvi yazısına davam edərək onu belə yekunlaşdırır: «Öz millətini, öz mənafeyini qorumayan, onu tanımayan insan heç vaxt başqasının milli mənafeyini müdafiə edə bilməz» [100, 1999, №4].

1993

Köln şəhərində nəşr olunan «Atünpət» jurnalının təsisçisi və redaktoru tanınmış miniatürçü rəssam Əli Minayidir. Həm Quzey, həm də Cənubi Azərbaycanda görkəmli söz

»Atünpət« - 1993

152

Rəsul Məmmədov - 10th Anniversary

üstalarının əsərlərinə çəkilmiş onlarla nəfis əsərlərin, kitab rəsmələrinin müəllifidir. O, jurnalda həm üllüstrasiyalarla, həm də yazıları ilə çıxış edir. İranda uzun illər antiazərbaycan - paniranist dairələr tərəfindən azərbaycanlılara qarşı milli zülm və ayrıseçkilik siyaseti aparılmışdır. Dil və mədəniyyətə basqı və təzyiqlər edilmiş, Cənubi azərbaycanlıların hüquqları total şəkildə pozulmuşdur.

«21 Azər» jurnalı Almanyanın Dartmund şəhərində 1998-ci ildə nəşr olunmağa başlayıb. Jurnalın təsisçisi Səməd Nikhanam, redaktoru Əlirza Miyanalıdır.

«21 Azər»in nəşr olunduğu ünvan - Almaniya, Dartmund göstərilsə də, əslində bu-mətbu orqanı jurnalın redaktoru Ə.Miyanalının rəhbərliyi ilə Bakıda hazırlanırdı - P.M.)

Azərbaycanın Milli mübarizə tarixində əhəmiyyətli yer tutan 21 Azər (1945-46-ci illər S.C.Pişəvərinin başçılığı ilə Cənubi Azərbaycanda qurulmuş Milli hökumət dövrü) hərəkatının həm şanlı, həm də qaranlıq qalan səhifələrini üzə çıxarıb, ictimaiyyətə təqdim etmək vəzifəsini yerinə yetirir.

Jurnalın birinci sayında S.C.Pişəvərinin bir tarixi məktubu çap edilmişdir. İlk dəfə mətbuat səhifəsində çap olunan bu məktub bù gərkəmlı şəxsiyyətin ətrafında gedən sözsöhbətlərə və onun adına kölgə salmaq istəyində bulunanlar yetərli cavabdır.

«21 Azər» dərgisində də milli özünəqayıdış, milli özü-nüdərk problemi, ~~milli-mənəvi-əxlaqı~~ dəyərlərimizə, milli sərvətlərimizə sahiblik məsələsi qabarıq şəkildə gündəmə çıxarılır və həmin problemlərin həlli yolları araşdırılır.

Dərginin bütün saylarında Azərbaycanın milli və qanuni hökuməti olan Azərbaycan Milli Hökumətinin bərpa olunması əsas hədəf seçilmiş və bu hədəfə yetmək üçün milli demokratiya prinsipləri gözənlənməklə bir sıra işlər görülür, ~~həmin istiqamətdə ciddi müzakirələr aparılır, təklif, rəy, töfəsiyələr hazırlanır~~. Burada çap olunan Azərbaycan Milli Hökuməti, «21 Azər» hərəkatı, hərəkatın iştirakçıları haqqında siyasi bilgi və məlumatlar verən sanballı məqalələr milli

mübarizə tariximizi eks etdirən bitkin materiallar müasir gəncliyin öz xalqını və tarixini sevərək dəyərləndirən soydaşlarımızın yaxın keçmişimizi öyrənməsində, milli şüuru muzun formallaşmasında mühüm rol oynayır. Heç şübhəsiz dərginin «Taleyimiz, tariximiz» «Açılmamış səhifələr», «Tədqiqatlar, tədqiqatlar», «Ölkəmizi tanıyaq», «Xatirələr dənisiş» rubrikaları aktuallığına və məna tutumuna görə oxucu rəğbətini qazanmışdı.

O taylı – bu taylı Azərbaycan xalqına dostunun kim, düşməninin kim olduğunu tanıtmaq, qazandıqlarımızın və itirdiklərimizin, səhvlerimizin nədən ibarət olduğunu göstərmək, anlatmaq «21 Azər» dərgisi ən uğurlu şəkildə yerinə yetirirdi. «21 Azər» qrupunun təsis etdiyi və 1945, 1946-ci ildə baş vermiş «21 Azər» hərəkatının adından götürmüş dərgi yaradıcı heyətin qarşıya qoyduğu ali məqsədə yetmək istiqamətində çox mühüm işlər görürdü. Jurnalda Azərbaycanla bağlı mövzu məhdudiyyəti yox idi. istər Şimali, istər Cənubi Azərbaycanın tarixi, mədəniyyəti, ədəbiyyatı, Vətəndə baş verən ictimai-siyezi hadisələr «21 Azər»də geniş işıqlandırılırdı.

Skandinaviya ölkələri içərisində Azərbaycanlıların çoxluq təşkil etdiyi dövlətlərdən biri də İsveçdir. Bu ölkədə yaşıyan soydaşlarımız tərəfindən bir çox mətbu orqanları nəşr olunur.

1991-ci ildən başlayaraq İsveçdə 8 qəzet və jurnalın əsası qoyulub. Onların əksəriyyəti ölkənin paytaxtında cəmləşib. Bunlar «Azərbaycan» (Stokholm, 1995), «Səhənd», (Stokholm, 1994), «Çiçək» (Stokholm, 1995), «Tribun» (Stokholm, 1997), «Durna» (Stokholm, 1998), «Varlığın səsi» (Stokholm, 1999), «Birlik» (Stokholm, 1999), «Dalğa» (Stokholm, 2001). Tribun jurnalı onların içərisində xüsusiilə seçilir. Stokholmda nəşrə olunan «Tribun»¹⁹⁹⁴ jurnalı həm məzmun ideya baxımından, həm də tərtibat cəhətindən 90-ci illərdə xarici ölkələrdə soydaşlarımiş tərəfindən çıxarılan mətbu orqanları içərisində diqqət çəkir. Jurnalın redaktoru Əlirza Ordabəlibidir. O jurnalın yaranması ilə bağlı yazar:

«1990-ci ilin 20 yanvar hədисələri vaxtında əlimiz KİV-ə çatmırıldı. Çox acınacaqlı vəziyyət keçirirdi. Coxlarımız yenice məskunlaşmışdır. Qərarlaşış Stokholmda «Azərbaycan səsi» adlı radioda işə başladıq. Hazırladığımız verilişlər böyük zəhmətlə başa gəlsə də onu yaşadığımız şəhərdən və ümumiyyətlə İsvəçdən kənarda eşidən olmurdu. Radioda işləyə-işləyə başqa imkanlar və bizim əməkdaşlıq edə bilən dostlar, həmkarlar axtarırdıq. Nəhayət 1997-ci ildə istəyi-mizi həyata keçirə bildik. «Tribun» adlı jurnalımızı çıxardıq». [107, 1997, № 1, 5]. Jurnal haqda müəyyən təsəvvür əldə etmək üçün onun sayılarından birində (№ 3) dərc olunan materiallara nəzər salaq: onun «Milli kimlik və orta dil», «Azərbaycana qarşı milli zülm», «Dil və dinə əsaslanan etnik millətçilik», «Milli məsələyə yeni bir baxış», «Türk dili və ədəbiyyatının yüksək yeri», «İranda 20 milyon azərbaycan azlığı», «İsrail qövmləri və səlcuq türkləri», «Sərhəddimiz bir dünyaya doğru», «Dünya millətlərinin bahar mərasiminin tarixi», «Ötən əsrlərdən gələn səs», «2000-ci ilin astanasında mənəvi dünyamız» və s., jurnalın Internet səhifəsi də mövcuddur; www.tribun.com. Jurnalın redaktoru baş məqalələrindən birində İranda yaşayan Azərbaycanlıların milli hüquqlarının qorunmaması məsəlesi ilə bağlı yazır: «Biz İranın hüquqsuz təbəələriyik. İranda formalaşmış mədəniyyət güzgüsündə bizim mənəvi, milli portretimizin cizgiləri görünmür. Bu dövlətin mədəniyyət sahəsindəki fəaliyyəti və təbligatı yalnız fars mənbəyinə, fars düşüncəsinə əsaslandığı üçün yalnız bir mədəniyyət anlayışı formalaşdırılmış və inkişaf etdirilmişdir. Bu coğrafi ərazidə yaşayan xalqların, o cümlədən azərbaycanlıların dili və mədəniyyəti yasaq edilmişdir. Tarixin müxtəlif dövrlərində böyük saraylar fəth etmiş dilimiz, mədəniyyətimiz bu gün rəsmi dairələrdən qovulsa da sinələrdən qovula bilməyəcəklər. Dilimiz böyük təfəkkür faktıdır. Dilin arxasında duran təfəkkür, enerji, düşüncə sistemi nə qədər güclü və əhatəlidirsə, həmin dildə yaranan əsərlər bir o qədər möhtəşəm və əzəmətli olacaqdır».

Vəlidiyin 1985-1999

Müxtəlif düşüncəli qələm sahiblərinin yazılarında günümüz üçün gərəkli olan çox dəyərli fikir və mülahizələr, mənətiq və proqnozlar vardır. Milləti oyatmaq, sabaha səfərbər etmək, pərdələri götürüb real həqiqətləri ortaya qoymaq ümumxalq işi üçün çox önemlidir. Fkrimizcə, «Tribun» buna cəhd edir.

«Varlığın səsi» 1999-cu ildən İsveçdə nəşr olunur. İkinci sayından etibarən populyarlaşan jurnalın redaktoru Musa Həsənidir. Jurnalın səhifələrində çəsidi mövzulara toxunulur: dil, ədəbiyyat, tarix, folklor materialları və s. Jurnalın əsas prinsip və məqsədi Azərbaycanı Avropaya təqdim etməqdır. Jurnal səhifələrində Azərbaycanın mənəvi irsi, görkəmli fikir və sənət adamları, musiqi, mədəniyyət abidələri ilə bağlı öz səhifələrində müntəzəm məqalə və məlumatlar dərc edirlər.

Bildiyimiz kimi bədnam qonşularımız bizim tək torpağımıza deyil, mənəvi sərvətimizə də əl atıb «ozününküsəldirirlər». Bu azmiş kimi, bəzən farslar da Nizami, Xaqani kimi mifli şairlərimizi, bir sıra mədəniyyət abidələrimizi, Təbriz xalçalarını (məsələn, Kaşan, Şiraz adı altında) və s. məhz farslara məxsus olduğu iddiasında olurlar.

«Varlığın səsi» qoyulan məsələ ilə bağlı həqiqəti üzə çıxarmaq Azərbaycan xalqının mənəvi zəngin mənəvi sərvətinə sahib durmaq və onu yetərinçə təbliğ etmək funksiyasını layiqincə yerinə yetirir.

Stokholm şəhərində hələ 1985-ci ildə fəaliyyət göstərən «Durna» Azərbaycan mühacirləri cəmiyyətinin orqanıdır. İlk saylarında folklor materiallarına geniş yer ayıran «Durna» fars təhsilli Cənubi azərbaycanlıları üçün «öz dilində tək dənişmaq yox, yazmaq da olarmış» kimi həqiqəti ortalığa qoymuşdur. Ədəbi dil yazida formalaşır prinsiplərinə əsaslanan jurnalın əməkdaşları soydaşlarının uzun illər irtica rejiminin ana dilində «yazmaq xofu»nu aradan götürməyə çalışır, sadə anlaşıqlı, canlı bir dillə oxucuların görüşünə gəlirdilər. Jurnal informasiya xarakterli yazırlara da geniş yer ayırır, dünyada baş verən hadisələri müntəzəm işıqlandırırdı.

2001-ci ildə jurnalın adı «Dalğa» ilə əvəz olunur.

«Dalğa» jurnalı Azərbaycan Milli Demokratik nehzətinin (hərəkatının) fikir və ideyalarını yayan bir mətbü orqanı kimi fəaliyyət göstərir. «Dağla» ərəb əlifbası ilə Azərbaycan və fars dillərində nəşr olunur.

İngilterədə mühacir matbuatımızın əsası 1906-ci ildə Londonda çıxan «Xilafət» adlı qəzetlə qoyulub. Ərəb, Azərbaycan və türk dillərində nəşr olunan bu qəzetiin redaktoru Şeyx Həsən təbrizi idi. E.Braunun yazdığını görə o, London Universitetində şərqi ədəbiyyatından mühazirələr oxuyurdu. O, həm də Londonda çılışlığı müddətdə E.Braunun fars dili müəllimi olmuşdur [60].

1978-1979-cu illər İran inqilabına böyük ümidiylər qoşulan və sonda gözlənilən nəticələrə nail olmayan və yeni qurulan rejimlə barışmayan Cənubili milli vətənpərvər ziyanlıların bir hissəsi vətəndən Böyük Britaniyaya mühacirət etdi-lər. Onlar 1979-cu ildə Londonda Azərbaycan və fars dillərində olan «Aydın»lıq qəzetini təsis etdilər.

Böyük Britaniyada sonralar Quzey Azərbaycandan mühacirət etmiş soydaşlarımız tərəfindən ölkənin paytaxtında Azərbaycan, rus, ingilis dillərində «Salam», Azərbaycan, ingilis dillərində «Ana yurdum», ingilis dilində «Kaspian» və s. kimi mətbü orqanları çıxarmışlar.

Ötən ilin 90-ci illərindən sonra Amerikanın müxtəlif şəhərlərində soydaşlarımız tərəfindən nəşr olunan mətbü orqanları Los-Ancelos şəhərlərində «Azərbaycan», «Əlisba», «Beynəlxalq Azərbaycan», Vaşinqtonda «Reform», «Dirilik», «The Turkish world», Sietldə «Babilon Azerbaijan» və s. qəzet və jurnallar idid. Vaşinqtonda çıxan «Reform» jurnalının redaktoru tanınmış carrah, Tehranda Azərbaycan dilində çıxan «Vaqliq» jurnalının naşiri və redaktoru d-r Cavad Heyətin qardaşı Firuz Heyətdir. Üç dildə (Azərbaycan, ingilis, fars) nəşr olunan bu jurnalın səhifələrində hər iki Azərbaycan həqiqətləri öz əksini tapırı.

«İldirim» dərgisi Cənubi azərbaycanlılar tərəfindən Kanadənin Montreal şəhərində nəşr olunur. 1998-ci ildən

ingilis və Azərbaycan dillərində çap olunan dərginin baş redaktoru Salek bəy jurnalın yaranması tarixi ilə bağlı yazar: «Kanadada 1986-ci ildə mühacirət etmişik. O zaman Kanada azərbaycanlılardan ibarət cəmiyyətlər var idi. Bu cəmiyyətlər 1989-cu ildən etibarən güclü fəaliyyətə başladılar. Qəzet çıxarmaq fikrimiz vardı, amma bununla bağlı qızgın mübahisələr olurdu. Bakıda 1990-ci ildəki 20 yanvar faciəsi ilə bağlı Montreal Universitetində böyük tədbir keçirdik. Rusiya hökumətini məhkum etdik. 1993-cü ildə şəhərin iri meydanlarından birində Azərbaycana erməni basqınları ilə bağlı mitinq keçirdik. Kanada ictimaiyyətini və medianı bu məsələyə cəlb edə bildik. Çünkü onların Azərbaycan həqiqətləri haqqında cüzi təsəvvürleri belə yox idi. Bu azmiş ki mi, onlara belə bir fikir aşılanmışdı ki, guya bizlər Ermənistana təcavüz elirik. Mitinqin bizə köməyi o oldu ki, KİV-ləri bizdən müsahibə götürdülər. Qəzet səhifələrinə, televiziyalvara çıxdıq. Hətta ölkənin paytaxtında – Toronto şəhərində çıxış etdik. Qeyd edək ki, o müddətdə İran qəzetlərində bizim əleyhimizə yazılar gedirdi. Biz öz borcumuzu qismən yerinə yetirib Kanadada Azərbaycanla bağlı boşluğu götürə bildik. Elə «İldirim» dərgisini çıxarmaq qərarına da o illərdə gəldik» [85, 1998, №1].

Biz demokratik toplumun yaranması üçün döyüşür və inanırıq ki, demokrasının olmamasından belə milli haqsızlıqlar və milli zülm ortaya çıxır. Biz Azərbaycanın gələcəyini təkcə azərbaycanlıların iradəsi ilə ölçüb, biçilməsinə və onların istəyi kimi idarə olunmasına dərinəndən inanırıq. Biz oxucularımızı millətinə nə edib ya etməmələri üçün kəsin və tək bir yol təklif etmirik. Ancaq demokratianı təklif edir və çoxluğun istədiyi kimi olunmasını istərik. Biz hər türlü diktatorluğa qarşı, bütün gücümüzə döyüşə and içmişik. O üçün özümüzdə diktator olmaqdan və millətə nə edib, nə etməməğin deməkdən uzaq durub ancaq demokratik bir toplumun yaranması ilə milli zülmün aradan qaldırılmasına inanır və təbliğ edirik. Biz milli haqlarımızı danan şovinistlərə qarşı döyüşə qalxıb dizə köçürənə qədər milli haqları-

mızın rəsmi tanınmasına qədər mücadilə aparacağıq.

Ana dilimizdən (Azərbaycan türkçəsindən) yasaqlığın götürülməsi, Azərbaycan Türkçəsi Cənubi Azərbaycanda rəsmi dil kimi tanınıb və məktəblərdə, universitetlərlə örgənilməsi televiziyon, radio, dərgi və jumalların demokratik prinsiplərə dayalı yazış yayınlanması bizim ilk və başlangıç istəklərimizdəndir. Bu arada Azərbaycanın nə kimi siyaset tutub, ya tutmamasında toplumun və milli düşüncənin gəlişməsi ilə bağlıdır.

«Qurtuluş dərgisi» 1996-cı ildə Kanadanın Toronto şəhərində nəşrə başlayıb. Kanadada yaşayan azərbaycanlıların yaratdıqları «Azərbaycan qurtuluş cəhbəsi»nin mətbə orqanıdır. Uç aydan bir çıxan jurnalın özəl xüsusiyyətlərin-dən biri onun üç dildə – Azərbaycan türkçəsində, İngilis və fars dillərində çıxmışdır. Dərginin redaktoru Fəridə Həkimi, baş yazarı isə Əlirza Əjdərzadədir.

Dərginin redaktoru onun yaranma tarixi ilə bağlı ilk sayda yazırıdı: 1996-cı ildə yaşadığımız Toronto şəhərində 21 Azər hərəkatının ildönümü münasibəti (1945-1946-ci illərdə Cənubi Azərbaycanda milli Demokratgik hökumətin qurulması) universitetlərdən birində tədbir keçirdik. Orada mən də çıxış etdim. Tədbirə çoxlu azərbaycanlılar qatılmışdı. Elə orada toplaşan azərbaycanlılarla söhbət zamanı belə qərara gəldik ki, Azərbaycanı tanıtmaq məqsədilə bir cəmiyyət yaradaq. Ona «Qurtuluş» adı verdik. Bu cəmiyyətin mətbə orqanı da təbii olaraq «Qurtuluş» adlandı» [92, 1997, №1]

Kanadada:

„Şəhərin“ dərgisi - 1998
„Qurtulus“ dərgisi - 1996

ƏDƏBİYYAT

Azərbaycan və rus dillərində

1. Агаев С.Л. Иран между прошлым и будущим. Москва, 1987.
2. Ağayeva G., Təbriz ədəbi mühiti, Bakı, 2004
3. Arzumanlı V. Azərbaycan diasporu. B., 2001.
4. Azərbaycan dövrü mətbuatı. Bibliografiya (tərtib edəni S.Rüstəmova-Tohid) Bakı, 1993.
5. Axundov M.F. Əsərləri. 3 cilddə. Bakı, 1961-62.
6. Axundov N. Azərbaycan satira jurnalları. Bakı, 1968.
7. AMEA-nın Xəbərləri. Ədəbiyyat, dil və incəsənət seriyası
8. Cənubi Azərbaycan tarixinin ocerki. Bakı, 1985.
9. Cənubi Azərbaycan ədəbiyyatı antologiyası IV cilddə. Bakı, 1981, 1983, 1988, 1994.
10. Cənubi Azərbaycan tarixi məsələləri. Bakı, 1989.
11. Cəfərov N. Cənubi Azərbaycan ədəbi dil: normalar və üslublar. Bakı, 1982.
12. Çəşmiazər. M.M.Azərbaycan Demokrat Partiyasının yaranması və fəaliyyəti. Bakı, 1986.
13. Doktor Cavad Heyət. B., 1995.
14. Дорошенко. Система просвещения в Иране. М. 1959.
15. Əhmədov T. N.Nərimanovun yaradıcılıq yolu. B., 1991.
16. Əmirov S. Cənubi Azərbaycan Milli-demokratik ədəbiyyatı (1941-1990-cı illər), Bakı, 2000.
17. Əhməd V. M.C.Pişəvəri: həyatı, mühiti və yaradığlığı, Bakı, 1998
18. Güney Azərbaycan. (Məlumat kitabı) Bakı, 2000.
19. Hatəmi H. Mühacir İran qəzetlərinin müstəmləkəçilik və imperializm əleyhinə mübarizəsi. B.1964.
20. Heyət C. Türklərin tarix və mədəniyyətinə bir baxış. Bakı, 1993.

21. Heyət C. Azərbaycan ədəbiyyatına bir baxış. Bakı, 1998.
22. Həbibov Ə. Cənubi Azərbaycanda azadlıq hərəkatı, 1988.
23. Həsənli C. Güney Azərbaycan, Tehran-Bakı-Moskva arasında (1939-1945), Bakı, 1998.
24. Həsənli C. Soyuq müharibənin başlandığı yer. Güney Azərbaycan. 1945-1946. Bakı, 1994.
25. Həsənzadə T. M.H.Etimadülsəltənənin əsərlərində Azərbaycan tarixi məsələləri. B. 2001.
26. Həsənzadə T. C.Məmməquluzadənin Cənub səfəri və Molla Nəsrəddin jurnalının Təbrizdə nəşri. Bakı, 1991.
27. XX əsr Cənubi Azərbaycan ədəbiyyatında demokratik ideyalar. B., 1990.
28. Комиссаров Д.С. О современном иранском литературоведении. М., 1983.
29. Qarayev Yaşar. Azərbaycan ədəbiyyatı XIX-XX yüzilliklər. Bakı, 2002.
30. Qarayeva G. Hacıqədirli A. «Yaxın və Orta Şərq ölkəlerinin yeni tarixi. I kitab. B. 2003.
31. İbrahimov T.A. (Şahin) İranda siyasi cəmiyyətlər və təşkilatların yaranması. Bakı, 1967.
32. Nutqi Həmid. Hər rəngdən. Dünəndən bu günə, Ankara, 1996
33. Marağayı Z. İbrahim bəyin səyahətnaməsi. Bakı, 1982.
34. Rəsulzadə M. Əsərləri. (Kitabı çapa hazırlayan, ön sözün və şerhlərin müəllifi prof. Ş.Hüseynov).
35. Məmmədov R. Azərbaycan diasporu və milli mətbuat. Bakı, 2004
36. Məmmədzadə H. Axundov və Şərq, B., 1971.
37. Məmmədquluzadə Həmidə. Mirzə Cəlil haqqında xatirələrim. 1981.
38. Məmmədli Q. Xiyabani. Bakı, 1949.
39. Məmmədova P. «Varlıq» jurnalında ədəbiyyat məsələləri. Bakı, 2000.

40. Mirəhmədov Ə. Azərbaycan Molla Nəsrəddini. B., 1980.
41. Mustafayev V. Cənubi Azərbaycanda milli şurur Bakı, 1998
42. Nəsibzadə N. Bütov Azərbaycan. Bakı, 1997.
43. Pişəvəri S. Seçilmiş əsərləri, Bakı, 1984
44. XX əsr Cənubi Azərbaycan ədəbiyyatında demokratik ideyalar. Bakı, 1990.
45. Xəndan Cəfər. Uğur yolu, Bakı, 1987
46. Xəndan Cəfər, Ədəbiyyatımızın dünəni və bu günü. B., 1980.
47. Резников А. Иран падение шахского режима. М., 1983.
48. Rizvan N. Azərbaycan diasporası tarixindən, Bakı, 1998
49. Rüstəm S. Seçilmiş əsərləri, Bakı, 2005
50. Рипка Я. История таджикской и фарсицкой литературы.
51. Tağıyeva Ş. 1920-ci il Təbriz üsyani. B., 1990.
52. Tahirli A. Mühacirət mətbuatı. II j., B., 2003.
53. Tərbiyət M. Daneşməndane Azərbaycan. Bakı, 1987.
54. Vəkilov J.M. Azərbaycan respublikası və İran: 40-ci illər, Bakı, 1991
55. Vilayı M.P. Cənubi Azərbaycanda Milli azadlıq uğrunda demokratik mətbuatın mübarizəsi (1945-1946), Bakı, 1963
56. Zöhtabi M. İran türklərinin tarixi, Təbriz, 1998

Başqa dillərdə

57. Adamiyyət F. Fikri-azadi və müqəddiməye-İran. Tehran 1340.
58. Aryapur Y. Əz Səba ta Nima. Tehran. IIc., 1354.
59. Bərzini M. Mətbuate İran. Tehran, 1354.
60. Brawne E., Tarbiyat M. The press and poetry of modern Persia. Kambrige. 1914
61. Haşimi M.S. Tarixe cəraid və məcəllətə İran. İsfahan, 4 cilddə, 1327-1331.


62. Shaffer Brenda. Borders and Brethren. Iran and Challenge of Azerbaijani Identity. , Cambridge, USA, 2002.
63. Kəsrəvi Ə. Tarixe Məşruteye İran, Tehran 1330
64. Sərdar N.S. Tarixe ruznameha və məcəlləhayə Azərbaycan, I c., yersiz, 1360.
65. Umid. H.Tarixe-fərhəngə Azərbaycan Təbriz 1332.
66. Musəvi N. Əsərhəye montəşir şode be torki Azərbaycanı dər İran, yersiz, 1360
67. Uzun Ə. Cənubi Azərbaycan basın tarixi, Trabzon, 2002

Dövrü mətbuat

68. «Ana dili» qəzeti
69. «Ay molla əmi» qəzeti
70. «Azərbaycan» – II jurnalı
71. «Azərbaycan» – VI qəzeti
72. «Azərbaycan»– VII qəzeti
73. «Azərbaycan» – VIII jurnalı
74. «Azərbaycanın səsi» jurnalı
75. «Bakı-Təbriz» jurnalı
76. «Dədə Qorqud» jurnalı
77. «Durna» jurnalı
78. Ədəbiyyat qəzeti
79. «Əxtər» qəzeti
80. «Əkinçi» qəzeti
81. «Əncümən» qəzeti
82. «Fəryad» qəzeti
83. «Günəş» məcmuəsi
84. «Həşərətül ərz» qəzeti
85. «İldirim» jurnalı
86. «İnsaf» qəzeti
87. «İnqilab yolunda» jurnalı
88. «İstiqlal» qəzeti
89. «21 Azər» jurnalı
90. «Qardaş ədəbiyyatlar» jurnalı
91. «Kamal» qəzeti

92. «Qurtuluş» qəzeti
93. «Middle East» jurnalı
94. «Molla Nəsrəddin» jurnalı
95. «!Naleyi millət» qəzeti
96. «Nəsime-şimal» qəzeti
97. «Nəvide Azərbaycan» qəzeti
98. «Nəzmiyeyi Təbriz» qəzeti
99. «Peykar» qəzeti
100. «Savalan» jurnalı
101. «Sepido-siyah» jurnalı
102. «Sitareyi Azərbaycan» qəzeti
103. «Suri israfil» qəzeti
104. «Şahin» qəzeti
105. «Şərq» qəzeti
106. «Təcəddüd» qəzeti
107. «Tribun» jurnalı
108. «Varlıq» jurnalı
109. «Varlığın səsi» jurnalı
110. «Vətən yolunda» qəzeti
111. «Yoldaş» jurnalı

FOTOLAR, SƏNƏDLƏR




Böyük islahatçı Abbas Mirzə Qacar



Capxana. Təbriz, XIX əsrin əvvəli




«Təbriz». Təbriz, 1879



«Əxtər». İstanbul, 1875

Qeyd: Mətbu orqanlarının adı, çap olunduğu yer və 1-ci sayının nəşr tarixi göstərilir.



(سدهما) حکیم مولید کچنا اندکا اقبال از بیان
حضرت مصطفیٰ وہ

«*Ədəb*». Təbriz, 1892



«*Hikmat*». Qahirə, Misir, 1893

بیان	تبلیغ دلخواهی کار از خود نیست بلکه میتواند خود را تبلیغ کرده باشند در اینجا نسبت این جمله با مقدمه داشته باشند	مکالمه دلخواهی این کار از خود نیست بلکه میتواند خود را تبلیغ کرده باشند در اینجا نسبت این جمله با مقدمه داشته باشند	مشهود دلخواهی این کار از خود نیست بلکه میتواند خود را تبلیغ کرده باشند در اینجا نسبت این جمله با مقدمه داشته باشند
(دوشنبه)	مشهود دلخواهی این کار از خود نیست بلکه میتواند خود را تبلیغ کرده باشند در اینجا نسبت این جمله با مقدمه داشته باشند	مشهود دلخواهی این کار از خود نیست بلکه میتواند خود را تبلیغ کرده باشند در اینجا نسبت این جمله با مقدمه داشته باشند	مشهود دلخواهی این کار از خود نیست بلکه میتواند خود را تبلیغ کرده باشند در اینجا نسبت این جمله با مقدمه داشته باشند
(چهارشنبه)	مشهود دلخواهی این کار از خود نیست بلکه میتواند خود را تبلیغ کرده باشند در اینجا نسبت این جمله با مقدمه داشته باشند	مشهود دلخواهی این کار از خود نیست بلکه میتواند خود را تبلیغ کرده باشند در اینجا نسبت این جمله با مقدمه داشته باشند	مشهود دلخواهی این کار از خود نیست بلکه میتواند خود را تبلیغ کرده باشند در اینجا نسبت این جمله با مقدمه داشته باشند

«*Kamal*», *Təbriz*, 1901-2..


«*Hədidi*», *Təbriz*, 1898

پسندیده شده از نظر عوام است و با این معنی میگذرد که این مقاله بسیار خوب باشد و از آن میتوان با احتیاط مطالعه کرد.

این مقاله که «*تبلیغ*» نیز نامیده میشود، میتواند در پیشینه بزرگی همانند «*آذوقاتان*» و «*دوشنبه*» باشد و این مقاله را میتوان در مقدمه این مقالات مطالعه کرد.



لهم برب اسكنی سرت و در آن دارم خدمت و خدمت کردم دارم پرسیدی این خدمت





«Azərbaycan». Təbriz, 1906

(Şəkildə müxalif yönü qəzetlərin qapanmasına işarə olunur;
aəbirstanlıqdakı bas daslarının üzərində aəzətlərin adı vəziləb)

«Encümen». Tabriz, 1906


«Edâde» Tabriz, 1906



«Sar-e-Israfil». Teheran, 1907




Sadiq Farhan und Ummahat



mit Ehefrau Debxuda






«Nalayi millat». Təbriz, 1908




«Həşərətül ərz». Təbriz, 1908




«Istiqlal». Təbriz, 1909

«Musavat». Təbriz, 1909

Seyyid Məhəmməd Xiyabani



Tuğr Rüfət





«Təcəddüd». Təbriz, 1917



Cəfər Xamneyi



Mir Cəfər Pişəvəri (Cavadzadə)



Mirzadə Eşqi




«Azərbaycan». Təbriz, 1945




Şəkil 30- «Cavanlar». Təbriz, 1945




Doktor Cavad Heyet



«Varlıq». Tehran, 1979



«Çənlibel». Tehran, 1979



«İnqilab Yolunda». Tehran, 1980

دەدە قورقۇد 11

ادبىي مجلە

ئەكتەپلىك، اون سەر يەھىز، تۈرىزىرىن، ئۆمىن آتىلىق سەھىپىسى ۶۰-۳-۲۹



گۈرلۈملىك (قورقۇد مەلۇم ئەلمەن ئەلمەن)

«Dədə Qorqud». Təbriz, 1980

منیم موئیم سین جهان

آناین دلیل دیز آنادیان روز



آذر بایجان

شاعر نو و بازیگیلار جمعیتى نىن اورغانى

آپقىق ادبى و انتقادى مجلە


بىرىنچى أىل

سەندىنى ١٩٨٩

نۇرە (1)

تىزىز ۲۰

«Ülkär»



«Səhənd». Tehran. 1989




«Çuvalduz». Təbriz, 1991




«Səhər». Təbriz, 1999




«Peyki Azər». Zəncan, 2000




«Heydərbaba». Təbriz, 2001



«*Araz*». Ördəbil, 2003



«*Günəş*». Tehran, 2003



«Xudafarin». Tehran, 2004



«Dilmac». Tehran, 2004

«Охру». Таблица, 2006




«Яснага». Таблица, 2006




«Əxtər». Təbriz, 2008




«Yasər elim». Şiraz (ilsiz)







«Reform». ABS, 1994



«Qurtuluş». Toronto, Kanada, 1996



«Tribun». Stockholm, İsveç, 1997



«Şəhənd». Stockholm, İsveç, 1998




«21 Azər». Bakı, 1999


21 Azər

S. C. Pashayev - Azerbaijani Multi-Instrumentalist for Acoustic and Electronic Instruments





«İldirm». Montreal. Kanada, 2000



«Azərbaycan». Köln. Almaniya, 2000

**THE HISTORY OF THE PRESS
OF SOUTHERN AZERBAIJAN**

Summary

As the result of the war between Russia and Iran Azerbaijan was divided into two parts-Northern and Southern Azerbaijan in 1828. Northern Azerbaijan was belonged to Russia and Southern Azerbaijan was belonged to Iran and since then the lines of their developments differentiated from each-other.

Though the prohibitions by the ruling regimes for the spiritual existence of the single people struck a hard blow morality of people having ancient and rich literature and history nearly two centuries they couldn't nonplus the will of keeping alive his existence and passing it coming generations and national dignity.

From this point of view the literature and press created in those years did people unexampled service.

This book deals with the literary-social activities of the Azerbaijani intellectual living in Iran and their various published works from the first half of the XIX century to modern period.

The book was written for the purpose of creating systematic knowledge about the history of the press in Southern Azerbaijan. It is first initiative in this field and intended for great readers.

The mail of the author:

mamedli_ph@mail.ru

ИСТОРИЯ ПЕЧАТИ ЮЖНОГО АЗЕРБАЙДЖАНА

Резюме

В результате войны между Россией и Ираном, в 1828 г. Азербайджан был разделён на Южную и Северную часть. Северная часть Азербайджана была включена в состав России, а Южная в состав Ирана. Таким образом с этого времени все сферы духовной и материальной жизни стали развиваться в двух направлениях.

Запреты на духовное общение двух частей единого народа в течение двух веков были тяжелым ударом по нравам народа, имеющего богатую историю и литературу. Однако и это положение не смогло сломить национальную гордость, ослабить желание сохранить свое существование и передать национальные ценности будущим поколениям.

Созданная в это время литература и периодика сыграли незаменимую роль в жизни народа.

В представленной книге рассматривается литературно-общественная деятельность представителей азербайджанской интеллигенции живущих в Иране с I половины XIX века по настоящее время и всесторонне анализируются их труды, опубликованные в тех или иных печатных изданиях.

Данная книга написана с целью создания системного представления об истории печати в Южном Азербайджане.

Книга предназначена для широкой публики и является первой инициативой в этой области.

Электронная почта автора: mamedli_ph@mail.ru

MÜNDƏRİCAT

GİRİŞ.....	3
I BÖLÜM. Cənubi Azərbaycanda mətbuatın meydana gəlməsi və onun təşəkkülü	6
II BÖLÜM. Məşrutə inqilabı illərində demokratik ənənələrin formallaşması (1905-1911)	33
«Əncümən» qəzeti	44
«Azərbaycan» dərgisi	47
«Suri İsrafil» qəzeti	57
«Həşəratul-ərz», «Naleyi-millət», «İstiqlal», qəzetləri	59
III BÖLÜM. Mətbuat milli azadlıq hərəkatı dövründə (1917-1920)	63
Şeyx Məhəmməd Xiyabanının publisistik fəaliyyəti	65
«Təcəddüb» qəzeti	68
Tağı Rüfətin yaradıcılığı	71
«Molla Nəsreddin»in Təbriz dövrü	78
IV BÖLÜM. Milli azadlıq hərəkatının yüksəlesi illərində mətbuat (1940-1944)	83
«Vətən yolunda» qəzeti	85
V BÖLÜM. Mətbuat Milli Hökumətin hakimiyyəti illərində (1945-1946)	92
«Azərbaycan» qəzeti	98
S.C.Pişəvərinin publisistik fəaliyyəti	102
VI BÖLÜM. 1978-1979-cu illər İran inqilabı və mətbuatda nisbi dirçəliş	108
Huseyn Düzgünün publisistik fəaliyyəti	120
VII BÖLÜM. «Varlıq» dərgisinin nəşri tarixi	126
Doktor Cavad Heyetinin publisistik fəaliyyəti	132
VIII BÖLÜM. Çağdaş dövrdə Cənubi Azərbaycan mətbuatı	140
Mühacir mətbuatı	148
İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT	160
FOTOLAR, SƏNƏDLƏR	165
XÜLASƏ (İngilis dilində)	197
(Rus dilində)	198

Məmmədli Pərvanə Hacı qızı

Cənubi Azərbaycan mətbuatı tarixi
Dərslik

Bakı - «Elm» - 2009

«Elm» Redaksiya-Nəşriyyat və Poliqrafiya Mərkəzi

Direktor: Ş.Alışanlı

Baş redaktor: T.Kərimli

Mətbəənin müdürü: Ə.Məmmədov

Kompüter tərtibi: Ə.Kərimov

Texniki redaktor: T.Ağayev

Formatı 60x84 1/16.

Həcmi 12,5 ç.v. Tirajı 300.

Sifariş № 53.

Qiyməti müqavilə ilə.

**«Elm» RNPM-nin mətbəəsində çap edilmişdir.
(Bakı, İstiqlaliyyət, 8).**